


Israfil ISMAYILOV

*AZƏRBAYCAN  
XALQININ SİYASI  
MƏDƏNİYYƏTİ*

Bakı-2002



**Israfil Zakir oğlu  
İSMAYILOV**

Azərbaycan Dövlət Neft Akademiyasının professoru, tarix elmləri doktoru, İ.Z.İsmayılovun ilk elmi möqaləsi 1953-cü ildə, ilk kitabı isə 1955-ci ildə nəşr olunmuşdur. Bundan sonrakı 45 ildə müəllif 26 monoqrafiya, 14 kitab və dərs vəsaiti, 160-dən çox elmi möqalo nəşr etdirmişdir. Bunlardan bir monoqrafiya və 14 möqalo ingilis, fransız, ispan, alman, türk, orob və dari (Əfqanistan) dilindədir.

Müəllisin əsərlərinin əksariyyəti dövlətçilik siyaseti məsələlərinə, şərqi xalqlarına aid problemlərə və hərbi-vonatorvərlik torbyası mövzularına həsr olunmuşdur.

Nəşr olunmuş əsərlərdən 7 monoqrafiya, bir kitabça və 38 möqalo son 10 ilin elmi işləridir.

Göstərilən elmi nailiyyətlərinə və çoxillik məhsuldar içtimai fəaliyyətinə görə prof. İ.Z.İsmayılovun adı Amerika Bioqrafiya İnstitutunun ildə bir dəfə nəşr edilən "Hallmark-2000" xatiro əsər kitabına daxil edilmişdir.

2002  
158

**İSRAFİL İSMAYILOV**  
(tarix elmləri doktoru, professor)

Ə3(2A)  
j 81

*Gülzar anamın  
əziz xatirəsinə  
ithaf edirəm*

# **AZƏRBAYCAN XALQININ SİYASI MƏDƏNİYYƏTİ**

( XX əsr )

40864

**ARXİV**

*M. F. Axundov adına  
Respublika kitabxanasına,  
müəllifdən zərurət*

**M. F. A. u. və adına  
Azərbaycan Dövlət  
Kİ AŞ ANASI**

*5 iyul 2002*

70561

Bakı - 2002

+ ♂ 69 (2A) + T3 (2A)

Azərbaycanın XX əsrin ərzində  
ikinci dəfə istiqlaliyyət almazı,  
ancaq birincidən fərqli olaraq,  
bu dəfə istiqlaliyyəti qoruyub  
saxlaması Azərbaycan xalqı  
üçün tarixi bir hadisədir.

Heydər ƏLİYEV

Motno roy vermişlər:

Tarix elmləri doktoru, professor İsaq MƏMMƏDOV,  
Tarix elmləri doktoru, professor Rafiq RƏCƏBOV.

İSMAYILOV İ.Z. Azərbaycan xalqının siyasi modoniyyəti,  
Bakı, «Zaman» nəşriyyatı, 2002, -300 s.

L-AB-022039

Oxucuya töqdim edilən bu osor müəllisinin nəşr olunmuş 40-ci kütübidir. Bu osor eyni zamanda müəllinin son yeddi ilde Azərbaycanın XX əsr tarixinə dair nəşr etdirildiyi 5-ci kitabdır. («Azərbaycanın XX əsrə dövlətliliksiyasi mosololari» kitabı 1995-ci ilde, «Dünya azərbaycanlıları XX əsrə» 1997-ci ilde, «Azərbaycanlıların II dünya müharibəsində iştirak» 2000-ci ilde, «Türk dünyası XX əsrin 90-ci illərində» 2001-ci ilde nəşr edilmişdir).

Xalqımızın siyasi modoniyyəti mövzusunu tədqiq edilməmiş mühüm mövzulardandır. Müəllifin bu osorunin do oxucular torosından maraqla qarşılanağına inanırıq.

Kitabın nəşrinə köməklik etdiyinə görə N.A.CƏLİLLOVA  
- müəllif öz təşəkkürünü bildirir.

© İ.Z.İsmayılov, 2002.

## SİYASI MƏDƏNİYYƏTİN MƏZMUNU (Giriş avəzi)

Bəşəri modoniyyətin tərkib hissəsi olan siyasi modoniyyət bəşəriyyətin siyasi inkişafının nəticəsi və məcmuidür. Hor bir xalqın siyasi mədəniyyəti onun əhalisinin siyasi fealiyyətdə iştirakı nəticəsində topladığı siyasi biliklər və siyasi döyarlorın, siyasi vərdişlərin və onənlərin məcmuidür. Siyasi mədəniyyət eyni zamanda insanların siyasi hüquqılığın münasibətlərini formalasdırır.

Siyasət marksizm tolimino görə iqtisadi proseslərdən asılıdır. Buna uyğun olaraq bu nəzəriyyə bütün mühəaribələrin do başlanmasını iqtisadi monafeler ilə bağlayırdı. Halbu ki, bəşər tarixində din ilə bağlı solib mühəaribələri do olmuşdur. Deməli, bütün siyasi hadisələri yalnız iqtisadi monafelerle bağlamaq bəşəri inkişaf üçün böyük təsir gücünə malik olan (vo olmuş) monəvi döyarların rolunu alçaltmağa yönəldirmiştir və bununla razılışmaq olmaz.

Siyasi modoniyyət sinfi modeniyyət mövhumu ilə eyni deyildir. O, bütün xalqın modoniyyətidir. Halbuki, Lenin mədəniyyəti de ifrat dərəcədə sinifləşdirmişdi. O, hətta məhəbbətin do sinifliliyini iddia edirdi. V.L.Lenin 1915-ci ilin 17 yanvarında İnessa Armandə yazdığı məktubunda onun «Məhəbbət azadlığı tolebi» kitabçasının əlyazmasının sinfi nöqtəyi nəzərdən təqid edərək, məhəbbəti «proletar məhəbbəti» və «burjuaziya məhəbbəti» kimi forqləndirməməyi müəllifi nöqsan tutmuşdu.

Görkəmli siyasi publisist A.Avtarhanov «Lenin Rusiyanın tələyində. Tarixçinin düşüncələri» kitabında (1990) yazar ki, «Məhəbbətin sinifliyi» haqqında mənasız nəticəyə yalnız fanatiklər gəlib çıxa bilərlər.

V.I.Lenin üçün sınıf mövqə (zoraklıq) həmişə əsas meyyar olmuşdur. 1918-ci ilin 21 iyununda Petroqradda inqilabçı Volodarski öldürülmüşdü, və buna qarşı proletariatın kütləvi «qırmızı terror» elan etməsi lüzumu haqqında tələblər var idi. Zinovyevin toklifi ilə bu əhvali-ruhiyyənin qarşısının alınması Lenini son dərəcə hiddətləndirmişdi və o, Zinovyeva yazmışdı: «Bu gün biz MK-da eşitdik ki, Piter fəhlələri Volodarskinin ölümüne kütləvi terrorla cavab vermək istəyirler və Siz onları saxlamışınız. Qəti etiraz edirəm!...»

Mədəniyyətin sinifləşdirilməsinin yolverilməzliyi üzərində nisbetən daha müfəssəl dayanmaqla məsəlonun no dərəcədə thöhlükeli olduğuna oxucunun diqqətini cəlb etdi.

Elmi odobriyyatda osasen üç növ siyasi mədəniyyət — totalitar, avtoritar və demokratik siyasi mədəniyyət növləri şərh edilir. Bunlardan əlavə etatizm (dövlətçilik) ruhlu siyasi mədəniyyət de vardır ki, burada siyasetin formallaşmasında dövlətin müstəsnə rolü əsas götürülür.

Hər bir xalqın siyasi mədəniyyətində, onun milli xüsusiyyətlərindən və tarixi təcrübəsindən asılı olaraq müəyyən xüsusiyyətlər ola bilər (məsələn, aşkarlıq dərəcəsi, onənəvilik, radikallıq dorocoleri üzrə və s.). Siyasi onənələr siyasi mədəniyyətin stabil hissəsi kimi xalqın həyatında uzun dövr yaşayır.

Siyasi mədəniyyət ölkə əhalisi üçün yaşadığı cəmiyyətdə aşağıdakı funksiyaların icrasına xidmət edir: cəmiyyəti dərk etməyə kömək etmək funksiyası, siyasi cohetdən torbıylondurmək funksiyası, fealiyyəti istiqamətləndirmə və tonzim etmə funksiyası və s.

Xalqımızın tarixən əvvəlki dövrlərdə qazandığı siyasi mədəniyyəti onənə kimi davam etdirmək üçün onun siyasi təcrübəsini xəd düşüncə tərzini, təfəkkürünü xas olan cohetləri öyrənmək və inkişaf etdirmək lazımdır. Siyasi təfəkkür isə siyasi biliklər sisteminin tezahür formasıdır.

Azərbaycan xalqı XX minilliyin ilk 17 ilini Rusiya çə-

rizmi üsul-idarəsi şəraitində, sonrakı 2 ilə yaxın bir dövrü Azərbaycan Xalq Cümhuriyyəti, 72 ilini isə Sovet sosialist üsul-idarəsi şəraitində yaşamışdır və əsrin son on ilinin əvvəlində müstəqilliyini borpa edərək, müstəqil dövlət üsul-idarəsi şəraitində yaşadı və indi de yaşayır.

Demokratik cəmiyyətlərdə, bir qayda olaraq, bütün vətəndaşlar qanuna tabeçilikdə bərabər hüquqa malikdirlər. Sovet sosialist siyasi sistemində bütün əhali üçün partiya və dövlət məskurəsi mütləq hökmranlıq malik idi. Belə bir şəraitdən demokratik dövlət quruculuğuna və müstəqil dövlət şəraitində yeni siyasi mədəniyyətə keçid müəyyən vaxt təlob edir və həmin dövr adətən ağırlı olur. Bu məsəlonun da-ha mühüm bir coheti isə XX os tariximizin yenidən yazılması vacibliyi mesolesidir. Həmin vəzifənin vacibliyini filologiya elmləri namizədi Minaxanum Nuriyeva daha keskin və qəzəb hissə ilə əsaslandırdığı üçün onun fikirlərini oxucuya çatdırmağı lazımdı. O, yazar: «Vətənimiz on çox özünün saxta tarixindən əzab çəkib. Bu qələm çox vaxt da e-lö alimlərimizin əlində olub. Vətən öz oğullarından yalan eşitməli olub... Bu alimlər Gülistan-Türkmənçay müqavilələrinə azadlıq simvolu qıyməti verdilər... Cavad xallara, Mommod Əmin Rosulzadələrə, Əhməd Cavadlara qara yaxıb, tarixdən sildilər. Vətən fədailərini tapdalayıb voten-millət xainlarını dörsliklərə salıb mədh etdilər. Onların fealiyyəti noticosunda Azərbaycan öz sinesində çalın-çarparz dağ kimi crmoni daşnaklarının heykəllərini, onlara satılmışlarımızın adlarını daşıtdırdılar!».

No qədər acı olsa da, bütün bunlar olmuşdur və özü do ifrat dərəcədə! Sovet hakimiyyəti illərində Bakının on geniş və uzun küçələri xalqımızın düşmənlərinin adını daşıyıb. Ensiklopediyamızda ermoni daşnaklarının hamisini tom-toraqla tərifləmişik. Öz xalqımızın voten-pervər oğullarını isə

«burjua millətçisi» damğası ilə rüsvay etmişik.

SSRL-nin dağılması və ikiqütbüdü dünyanın birqütbüdü dünyaya çevriləməsi dövrünün əvvəlində Azərbaycan müstəqillik qazandısa da, burada siyasi rejimlər tez-tez doyişildiyi üçün Azərbaycan dünya birliyində özüne müttəfiqlər tapa biləndi və keçid dövri onun üçün daha çox ağırılı oldu.

Prezident Heydər Əliyev Azərbaycanın XX əsr tarixini tezliklə yazılmış, yenidən yazılıması lüzumunu qarşıya qoymuşdur. Lakin toossülfə qeyd etmək lazımdır ki, bu iş çox long gedir.

Dünya ölkələrində yaşayan hər bir şəhər istər-istəməz siyasi hadisələr axınının tə'sirinə mə'rəz qalır və bacardığı torzda bu hadisələr öz münasibətini bildirməli olur. Bu mə'nada comiyyətlərin siyasişəməsi prosesi gedir və getdikcə bu proses güclənir.

Sülh modəniyyəti, millətlərərə ünsiyyət modəniyyəti də siyasi modəniyyətin tərkib hissələridir və müasir dövrdə Azərbaycan xalqının yaşadığı mürokkob siyasi dövri üçün xüsusi ohamiyyət kəsb edir.

Azərbaycan xalqının modəniyyəti də XX əsrə ovozluk osro nisboton daha çox siyasişəmədir. Əgər XIX əsrə odoibiyatda bədii-publisistika güclü idisə, XX əsrə siyasi publisistika daha güclü olmuşdur.

Bütün bunlar comiyyətimizin siyasi həyatında, o cümlədən siyasi modəniyyətində gedən prosesləri öyrənməyə diqqəti artırmağı tələb edir.

## *Ifasıl*

### **XX ƏSRİN ƏVVƏLLƏRİNDE AZƏRBAYCANIN SİYASI HƏYATINDA DİRÇƏLMƏ (1901-1917)**

Rusiya imperiyası tərəfindən XIX əsrin əvvəllerində zəbt edilmiş Şimali Azərbaycan zəngin təbii sorvətləri hesabına XX əsrin əvvəlində ümumrusiya iqtisadi həyatında güclü iqtisadi bazaya malik qabaqcıl regionlardan birinə çevrildi. Bununla belə Azərbaycanda neft istehsalının sürətli artması və yerli sonayenin inkişafı osasən Avropa kapitalının tə'siri ilə olmuşdur. XX əsrin I onilliyində Azərbaycanda olan iri sonaye müəssisələrinin 75%-i Avropa kapitalistlərinə, 20% rus, erməni və yəhudi kapitalistlərinə məxsus idi. Bu sonaye müəssisələrində işləyən foholordan ibarət olmuşdur.

1913-cü ilin məlumatına görə Bakıda neft sonayesi üzrə milli burjuaziyaya aid müəssisələrin miqdarı bu müəssisələrin ümumi miqdərinin 15%-ni, hasil edilən neft iso ümumi hasilatın altında bir hissəsinə təşkil etmişdir. Gonçə və Şəkido milli burjuaziya nisboton daha güclü idi. Şəkido 69 ipok oyırıcı müəssisə (fabrika) işləyirdi<sup>1</sup>.

1910-cu ildə Bakıda istehsal edilən neft dənizə neft istehsalının yarısını, Rusiya neftinin isə 90%-ni təşkil edirdi. Buna baxmayaraq Rusiya çarızminin müstəmələkəli siyaso-

<sup>1</sup> Seidzadə D.B. Azərbaycan burjuaziyasının ictimai-siyasi fəaliyyətinə həsr olunmuş doktorluq dissertasiyasının avtoreferatı, Bakı, 1993, s.46 (rus dilində)

ti Azərbaycanda yaranmaqdə olan milli burjuaziyanın və milli ziyyəti zümrəsinin monafelərino təmamılıq zidd idi. Belə bir şəraitdə Bakıda yerli ziyyalıların geniş iştirakı ilə «Hüməmet» təşkilatı (1904) və «Müsavat» partiyası (1911) yaradıldı.

Bu demokratik ruhlu təşkilatlar Azərbaycanın demokratik qüvvələri tərəfindən Rusiya çarlığının qarşı milli demokratik hüquqlar uğrunda mübarizə vasitəsi kimi istifadə edildi.

Azərbaycanda XX əsrin əvvəlində davam edən və yüksək istiqlal hərəkatı məzmunca sərf siyasi hərəkat idi. Bu hərəkatın başında Nəriman Nərimanov, Məmməd Əmin Rəsulzadə, Əlibey Hüseynzadə və digər görkəmlı simalar durmuşdur.

Azərbaycanda ziyyəti zümrəsinin yaranmasında Qorı müölliimlər seminariyası (1876-ci ildən fəaliyyət göstərmmişdir) böyük rol oynamışdır. Belə ki, bu seminariyanın Azərbaycan şöbəsində Nəriman Nərimanov, Üzeyir bəy Hacıbəyov, Cəlil Məmmədquluzadə, Abdul Müslüm Maqomayev, Nəcəf bəy Vəzirov, Rəşid bəy Əfəndiyev, Firudin bəy Köçərli, Sultan Məcid Qəniyev kimi görkəmlı şəxsiyyətlər təhsil almışlar.

XX əsrin ilk iki onilliyyində demokratik ziyyalılar - Həsənbəy Məlikov Zərdabi, Mirzə Ələkbər Sabir, Nəriman Nərimanov, Cəlil Məmmədquluzadə, Abdulla Şaiq, Süleyman Sani Axundov və digərlərinin fəal iştirakı ilə Bakıda və Azərbaycanın digər sənaye şəhərlərində (Gəncə, Şəki və s.) «Nicas», «Səadeb», «Noşri-maarif» adlı mədəni-maarif cəmiyyətləri yaranmışdı, məktəblər açılmış və ana dilində dersliklər nəşrinə başlanılmışdı.

1905-ci ilin aprelində Əlimordan bəy Topçubaşov tərəfindən Əzəqəfqaziyənin müsəlman əhlisinin tələbləri adı ilə tərtib edilmiş sənədo (petisiya) Şəmsi Əsədullayev, Ə.Ziyatxanov, Q.Zülqədərov, A. Ağayev kimi milli burju-

ziya nümayəndələri imza etmişdilər və bu sənəddə Rusiya çarının Qafqaz canişinindən tələb olunurdu ki, müsəlman əhalinin faktiki olaraq mehrum edildiyi metbuat və vicdan azadlığı, milli dildə ibtidai təhsilə, ali məktəblərə qəbulə, yerli özünüdərə orqanlarında təmsil olunmağa qadağalar leğv edilsin.

XX əsrin əvvəllərində Azərbaycan ziyyalıları çarizmin bütün qadağası və manəcələrinə baxmayaq, Bakıda «İqbəl», «Açıq söz», «Həyat», «Ərşad», «Tekamül», «Fiyuzat» və digər adlarda onlarca qəzet və jurnalın nəşrinə nail olmuşdu və bu neşrlər xalqın siyasi məarifləşməsinə xidmət edirdi.

Çarizm üsul-idarəsi şəraitində Azərbaycanın milli burjuaziyası və ziyyəti zümrəsi nümayəndələrinə öz milli mövqə və mənafələrini şərh etmək üçün əsas imkanlardan biri Duma tribunası olmuşdur.

Bakı şəhər Duması 1878-1920-ci illərdə fəaliyyət göstərmişdir. İlk şəhər Dumasına 72 nəfər seçilmişdi. Rusiya çarlığı Senatının fərmanına əsasən Dumada azərbaycanlıların sayı üzvlərinin ümumi şayının yarısından çox ola bilməzdii.

1902-1905-ci illərdə Bakı şəhər Dumasının 48 üzvündən yalnız 23 nəfəri azərbaycanlı idi. Bu tərkibə Əlimordan bəy Topçubaşov, Həsənbəy Zərdabi, Əhməd bəy Ağayev, Hacı Zeynalabdin Tağıyev, Şəmsi Əsədullayev, Musa Nağıyev və digərləri daxil idi.

Ayrı-ayrı vaxtlarda şəhər Dumasına Məşədi Əzizbəyov, H.B.Mahmudbəyov və başqaları da seçilmişdilər.

Rusiya Dövlət Dumalarına (1906-1917-ci illərdə fəaliyyət göstərmişdir) Azərbaycandan aşağıdakı şəxslər seçilmişdilər: I Dövlət Dumasına (1906) Əlimordan bəy Topçubaşov, Əbdürəhim bəy Haqverdiyev, İsmayıllı xan Ziyatxanov, Əsədulla bəy Muratxanov, II Dövlət Dumasına (1907) Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Məmmədəga Şahtaxlı, İsmayıllı Tağıyev, Zeynal Zeynalov, Mustafa Məmmudov; III Dövlət Dumasına (1907-1912) Xəlil bəy Xas-

Məmmədov; IV Dövlət Dumasına (1912-1917) Məməyusif Cəfərov seçilmişdir.

1906-ci ilin iyununda I Dövlət Duması tərkibində müsəlman fraksiyanın başçısı Ə.Topçubaşov seçilmişdi.

1905-1907-ci illerde Rusiya müsəlmanlarının dörd qurultayı çağrılmışdı. Birinci qurultayda 100-o yaxın nümayəndo iştirak etmişdir. Bu qurultayın qəbul etdiyi «İttifaq-i müslim»ün program və nizamnaməsinin layihələrini azərbaycanlı Əlimordan boy Topçubaşov hazırlamışdı. 1906-ci ildə keçirilmiş III qurultayda 800 nofır nümayəndə iştirak etmişdi. İttifaqın idarə heyətinə (daimi büroya) seçilmiş 15 nofordon biri də azərbaycanlı Əlimordan boy Topçubaşov idi.

Bütün bu əzələ imkanlarından istifadə etmək azərbaycanlı nümayəndələr torəfindən öz xalqının milli tələblərini təbliğ etmək üçün imkanlar kimi çox lazımdı. Məsolon, III Dövlət Dumasındaki (1908-ci il) çıxışında Azərbaycandan olan deputat Xəlil boy Xasməmmədov Zaqafqaziya əhalisinə mədəniyyət sahələri üzrə xidmətin zəifliyini aşağıdakı roqomorluların nümayiş etdirmişdi: Rusyanın Avropa hissəsində hər 1376 nofır əhaliyə bir ibtidai məktəb düşürse, Zaqafqaziyada bir ibtidai məktəb 2965 nofır əhaliyə düşür. Hər bir xəstəxana üzrə nisbet: 19000 və 38000 nofər, hər bir həkim üzrə 650 və 13000 nofır əhaliyə nisbetində idi<sup>1</sup>.

III Dumanın müsəlman fraksiyası və bu fraksiyanın fəal üzvü Xəlil boy Xasməmmədov 1908-ci və 1911-ci illerde Dumada hərbi mükəlləfiyyət mesələsi müzakiro edilərken mosolo qaldırılmışdı ki, hərbi mükəlləfiyyət Rusyanın bütün müsəlman əhalisine də aid edilsin və bu mükəlləfiyyət evinzino müsəlmanların 500 min rub. qədər pul ödəmələri leğv edilsin. Bu təklif 1914-cü ilin mayında da Duma deputatları torəfində hökumət qarşısında qoymulmuşdu.

<sup>1</sup> Scidzado D.Ş., Azərbaycan Deputatları Rusyanın Dövlət Dumasında, Bakı, 1991, s. 81 (rus dilində)

XX əsrin evvellerinde Bakıda noşr edilen «Kaspı», «Baku», «İrşad», «Tərəqqi», «Fiyuzat», «İttihad» və digər qəzetlər və jurnallar da əzələ imkanlar kimi əhalinin müxtəlif zümralarının siyasi maraqlarına uyğun olaraq töbliğat işi aparırdı.

IV Dumanın deputati M.Y.Cəfərov 1913-cü ilin iyununda Dumada çıxışında Azərbaycanda kondililərin torpaq ilə to'mın olunmasına ədalətsizliyə yol verildiyini göstoror, qeyd etmişdi ki, hər nofır əhaliyə Tiflis quberniyasında 1,9 desyatın, İrəvan quberniyasında 1,6 desyatın düşürse, Elizavetpol, Bakı və Lənkəran quberniyalarında 0,5 desyatın düşür. Bunun osas səbəbi isə odur ki, Kür və Araz vadilərinin on yararlı torpaqları buraya köçürülmüş digər millətlərdən olanlara verilmişdir<sup>1</sup>.

XX əsrin evvollarından başlayaraq Azərbaycan xalqının siyasi və milli mənafelərino qarşı yönəldilmiş və geniş istifadə edilən osas düşmən qüvvə erməni millətinin Azərbaycan-türk xalqına qarşı çox gizli şökildə apardığı düşmənciliyi id ki, bunun da mərkəzində Azərbaycana qarşı orazi iddiaları dururdu.

Erməni millətçilərinin 1890-ci ildə yaratdıqları «Daşnak» partiyası bu şovinist siyasetin yaradıcısı və geniş təbliğatçı id.

1905-ci ilin aprelində «Sankt-Peterburqskie vedomosti» qəzetində moşhur odib və jurnalist Əhməd Ağaoğlunun çap etdirdiyi «Bakı hadisələri haqqında hoqiqot» adlı möqaledə yazılmışdı ki, həmin aprelin dördüncü ərzində Bakıda baş vermiş qanlı qırqın ilə əlaqədar olaraq «cermoniləri günahsız bir quzu, müsəlmanları isə onların qanından hozzalan vohşü heyvan şöklində qələmə verməyə çalışırlar<sup>2</sup>».

<sup>1</sup> Seidzado D.B., Azərbaycan Deputatları Rusyanın Dövlət Dumasında, Bakı, 1991, s. 81 (Rus dilində)

<sup>2</sup> Bax «Millət» qəzeti, 12 sentyabr 1992.

Göründüyü kimi erməniləri «günahsız quzu» qiyafəsində qələmə vermek siyasetinin on azı bir əsrlik tarixi vardır.

1905-ci ilin 6-10 fevralında Bakıda və Azərbaycanın bir sıra rayonlarında ermənilərin azərbaycanlılara qarşı öz vətonlarında dəhşətli vəhşiliklərə heyata keçirdikləri kütləvi qatller, göstərilən günler ərzində Bakıda qotlo yetirilmiş müsəlmanların dəqiq miqdarı bu vaxta qədər açıq-rişmişdir. Halbuki, məşhur yazıçı Məmməd Səid Ordubadinin «Qanlı illər» (1908-ci il, ilk nəşrində «Qanlı sənədlər») romanında həmin erməni vəhşiliyi geniş planda ifşa olunur.

Müəllif romanın əvvəlində erməni-müsəlman davasının dörd səbəbini və səbəbkarlarını göstərir: 1) Daşnakşutun partiyası; 2) Azərbaycanda məhəlli məmurların etinasızlığı; 3) Müsəlmanların müasir diplomatiyadan bixəbor olmaları; 4) Ermenilərin Azərbaycanda muxtariyyat almaq həvəsində olmaları. Əsərde Bakıda (iki dəfə), Naxçıvanda, İrəvanda, Cəbrayılda, Şuşada (iki dəfə), Gəncədə, Qazaxda, Zəngəzurda baş vermiş milli qırğınlar haqqında geniş məlumat verilir (kitabın həcmi 140 səhifədir). Kitabın sonunda olan «Tiflis sülh danışqları» bölməsində 1906-ci ilin 20 fevralında Rusiya çarının Qafqaz canişini Voronsov-Daşkovun iştirakı ilə aparılmış danışqlarda Əhməd bəy Ağayev, İbrahim ağa Vəkilov, Şahmaliyev, Ədilxan Ziyatxanov, kərbəlayı İsrafil Hacıyev iştirak etmiş və dəfələrlə çıxış etmişlər.

Əhməd Ağaoğlu yuxarıda adı çəkilən yazıda göstərir ki, 1905-ci ilin aprel günləri ermənilər «bütün dünyaya heyvətamız dərəcəde şışirdilmiş, ara qızışdırın teleqramlar yayıldılar. Onlar öldürilmiş 10-15 min adamın tərəfindən danışır, müsəlmanları qaniçən vəhşilər kimi qələmə verirdilər»<sup>1</sup>.

I Dünya müharibəsi qurtardıqdan sonra Qafqaz cəbhəsi

ləğv olunduqda, Rusiyaya qayıdan rus alayları öz silahları çox ucuz qiymətə ermənilərə və Zaqafqaziyada yaşayan məlokənlərə satdırılar.

1905-ci ildən sonra ermənilərin Azərbaycan xalqına qarşı XX əsrde ikinci böyük soyqırımı 1918-ci ilin 30 martında axşam saat 5-də Bakıda erməni-bolşevik silahlı dəstəlerinin azərbaycanlılar yaşayış mehəllələri top atəşinə tutması ilə başlandı. Bakıdakı eser partiyasının başçısı S.Saakyan bəyan etdi ki, onlar da panislamistlərə qarşı mübarizə aparacaqlar. Bakıdakı «Kazino» mehmanxanasında yerləşdirilmiş soyqırım qərargahına Anastas Mikoyan rəhbərlik edirdi<sup>2</sup>.

Azərbaycanlılar və ümumiyyətlə bütün türkdilli xalqlar ermənilərin son iki əsrde türklərə qarşı tövətdikləri soyqırımlara vaxtında və konkret faktlarla dünya ictimaiyyətinə mə'lumat vermədikləri üçün bunun acı nəticələri özünü yaşıdığını günlərdə çox qabarlıq şəkildə göstərir. Xarici ölkələrdə möhkəmənmiş erməni diasporu «erməni genosidi» haqqında uydurduqları geniş təbliğatdan indi qəti siyasi təleblərə keçmişlər.

Rusiyada çarizm üsul-idarəsi devrildikdən bir neçə gün sonra Gəncədə Nəsib bəy Usubbəyovun başılılığı altında «Türk ədəmi mərkəziyyət» partiyası adında türk-federalistlər partiyası yaradıldı. Bu partiya «Musavat» kimi Azərbaycana Rüsiya demokratik federativ respublikası tərkibində, milli-ərazi muxtariyyatı verilməsini tələb edirdi. Az sonra bu iki partiya birləşdi.

Fevral (1917) inqilabından az sonra, martın 3-də «Hümmət» qrupunun müvəqqəti komitəsi (N.Nerimanov, M.Əzizbəyov, M.İsrafilbəyov və digərləri) fealiyyətini bərpa etdi.

<sup>1</sup> Bu haqda daha geniş, bax: «Azərbaycan Xalq Respublikası», (1918-1920) B., «Elm», 1998, s. 52-62.(rus dilində).

Qafqaz müselmanlarının I qurultayı 1917-ci ilin 15-20 aprelinde Bakıda keçirildi.

1917-ci il oktyabrın sonunda «Musavat» partiyasının növbəti qurultayı keçirildi və M.Ə.Rəsulzadə partiyanın sədri seçildi.

Göründüyü kimi Rusiyada çarizm üsul-idarəsi dağıldıqdan az sonra Azərbaycanda siyasi partiyaların fəaliyyətlərini gücləndirmək üçün şərait yaranmışdı və onlar bu şəraitdən istifadə edirdilər.

## II fasıl

### **AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ HAKİMİYYƏTİ İLLƏRİNĐƏ XALQIN SİYASI MƏDƏNİYYƏTİ**

Azərbaycan Xalq Cümhuriyyəti yaradılmasının siyasi ideoloji kökleri XIX əsrin ortalarında əsası qoyulmuş milli oyanışdan başlayır. Bu başlanğıc siyasi ədəbiyyatda maarifçilik və intibah dövrü kimi qələmə verilir: Mirzə Kazım bəy, Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi və digərləri tərəfindən əsası qoyulmuş bu milli-istiqlal məfkurəsi Əlibey Hüseynzadə tərəfindən milli-istiqlal məfkurəsi kimi tamamlandı.

XX əsrin əvvəlində Azərbaycan xalqı böyük bir milli-azadlıq mübarizləri qrupu yetişdirmişdir. Burada on xoş gələn cəhət ondan ibarət idi ki, bu mübarizlər yüksək intellektual səviyyəyə malik idilər. Məsələn, Xalq Cümhuriyyəti hökumətinin gelecek liderlərindən olan Fətəli xan Yoyski Moskva universitetinin hüquq fakultəsini, Əlimərdan boy Topçubaşov Peterburq universitetinin hüquq fakultəsini, Nəsib bəy Usubbəyli Odessa universitetinin hüquq fakultəsini, Beybut ağa Cavanşı Frayberq Dağ-mə'dən Akademiyasını (Almaniyada) bitirmişdilər.

1917-ci ilin fevral burjua demoktarik inqilabının qələbəsi nəticəsində Rusiyada 300 il davam etmiş Romanovlar sülaləsinin hakimiyəti devrildi və Rusiyada olduğu kimi, Zaqqafqaziya da iki hakimiyətlilik yarandı. Tiflisde noyabrın 16-da (1917) yaradılmış Zaqqafqaziya Komissarlığı (müvəqqəti hökumət) Zaqqafqaziyanın müstəqilliyini e'lan etdi və seçkilər keçirərək, 1918-ci ilin 22 fevralında Zaqqafqaziya

seymini yaratdı. Seymin 1918-ci ilin 23 fevralında keçirilmiş ilk iclasında Zaqafqaziyanın müstəqilliyi rəsmi olaraq e'lan edildi. Aprelin 9-da təsdiq edilmiş Zaqafqaziya federativ hökuməti (13 nofordon ibarət) tərkibində 5 yer Azərbaycan nümayəndələrinə verilmişdi: Ədliyyə Naziri (F.Xoyski), Maarif Naziri (N.Usubboylı), Ticarət Naziri (M. Hacınski), Yollar Naziri (X.Məlik Aslanov), Dövlət Nezərəti Naziri (İ.Heydorov), Baş Nazir ve Xarici İşler Naziri A.Çəxenkelı təsdiq edilmişdi.

Zaqafqaziya respublikalarının xarici orientasiyaları müxtəlif olduğu üçün (Gürcüstan Almaniyaya, Azərbaycan Türkiyəye, Ermenistan isə gah Rusiyaya, gah İngiltərəyə, gah da Amerikaya meyl edirdi) Zaqafqaziya federasiyası Seyminin ömrü uzun ola bilməzdi. 1918-ci ilin 26 mayında Gürcüstan bu federasiyadan çıxdı. Seymin Azərbaycan fraksiyası da mayın 27-də federasiyadan çıxaraq özünü Milli Şura e'lən etdi və Milli Şurənin sədriyinə «Musavat»ın lideri M.Ə.Rəsulzadə seçildi. Mayın 28-də Tiflisdə Milli Şura adından Azərbaycanın müstəqilliyi haqqında «Beyannamə»ni 26 nəfər imzaladı: Milli Şurənin sədr müavini Həsən bəy Ağayev, Fətəli xan Xoyski, Nəsib bəy Usubbəyli və digərləri imza edənlərdən idilər.

Azərbaycanın müstəqilliyi haqqında Beyannamədə deyilirdi: «Yaranmış voziyyət Şərqi ve Cənubi Zaqafqaziyadən ibarət olan Azərbaycanın öz dövlət orqanlarını yaratmaq zərurötünü qəti surətdə tələb edir. Buna görə de xalq seçkiləri ilə seçilmiş Azərbaycan Milli İsləm Şurası bildirir:

1. Bu günden e'tibaren Azərbaycan xalqları suveren hüquqlara malikdirlər. Şərqi və Cənubi Zaqafqaziyadan ibarət olan Azərbaycan tam hüquqlu müstəqil dövlətdir.
  2. Müəssislər Meclisi çağrılana qədər bütün Azərbaycanın idarəsi başında xalq seçkiləri ile seçilmiş


Milli Şura ve Milli Meclis qarşısında məsuliyyət  
daşıyan Müvəqqəti Hökumət durur».

Milli Şura özünün 28 may tarixli iclasında Azerbaycan Xalq Cumhuriyyetinin müvəqqəti hökumətini təşkil etməyi bitərəf Fətəli xan Xoyskiyə təşprişdi. Həmin gün Fətəli xan Xoyskinin təklifi ilə Müvəqqəti Hökumətin (Nazirlər Şurasının) tərkibi aşağıdakı tərkibdə təsdiq edildi:

- Fətəli xan Xoyski (bitərəflər fraksiyasından) – Nəzirlər Şurasının sədri və Daxili İşlər Naziri;
  - Nəsib bəy Usubbəyli («Musavat» partiyasından) Maliyyə Naziri və Xalq Maarifi Naziri;
  - Xosrov Paşa bəy Sultanov («İttihad») – Hərbi Nazir;
  - Məmməd Həsən Hacınski («Musavat») – Xarici İşlər Naziri;
  - Xəlil bəy Xasməmmədov («Bitərəflərdən») – Ticarət və Sənaye Naziri;
  - Əkbər ağa Şeyxulislamzadə («Hümmət») – Əkinçilik Naziri və Əmək Naziri;
  - Xudadat bəy Melikaslanov («Müsəlman sosialist bloku») – Yollar Naziri, Poçt və Teleqraf Naziri;
  - Camo bəy Hacınski («Müsəlman sosialist bloku») – Dövlət Müfettişliyi Naziri.

Belœliklë hökumëtin törkibinde olan 9 nöfördən 3 nöföri – Musavat partiyasından, 2 nöföri – bitöref, 1 nöföri hümmötçi, 2 nöföri «Sosialistlər» blokundan, 1 nöföri «İttihad» partiyasından idi.

Şərqi Azərbaycan (Bakı quberniyası) 1918-ci ilin aprelindən Sovet Rusiyanın mandatı ilə buraya gəlmış Stepan Şaumyanın başçılıq etdiyi Bakı Kommunasını təmsil edən bolşevik-dəşnak hökuməti tərefindən zəbt edilmişdi və Azərbaycanın digər hissosinin müstəqilliyini böyük qorxu altında saxlayırdı. Ölkənin müstəqilliyini öz milli sərhədle-



rinde bərpa etmək üçün Azərbaycan Xalq Cümhuriyyəti hökuməti 1918-ci ilin 4 iyununda Osmanlı (Türkiyə) dövləti ilə Batumda «Dostluq və əməkdaşlıq haqqında» müqavilə bağlamağa nail oldu (bu müqaviləyə Azərbaycan tərəfindən Məmməd Əmin Rəsulzadə və Xarici İşlər Naziri Məmməd Həsən Hacınski imza etdirildər).

Həmin dövrde Azərbaycanın beynəlxalq vəziyyəti gərgin idi. Azərbaycanı öz tə'siri dairəsinə keçirmək uğrunda üç böyük dövlət – Böyük Britaniya, Almaniya və Sovet Rusiyası dövlətləri mübarizə aparır və hər birinin əsas məqsədi Bakı neftini sahib olmaq və Kaspi dənizində öz tə'sirini möhkəmləndirmək idi.

Böyük Britaniyanın silahlı qüvvələri İranda (Ənzəli limanında) yerləşdirilmişdi. Almaniya ordusu Qərbi Avropada yerləşdirilsə də (I Dünya müharibəsi hələ qurtarmamışdı), o (Almaniya) Bakı neftini Türkiye ordusunun köməyi ilə əle keçirməyi və eger bu plan baş tutmazsa, Rusiya bolşevikləri ilə səvdəleşməyi planlaşdırırdı. Aydındır ki, Rusiya Sovet hökuməti Bakını özü zəbt etməyi planlaşdırırdı.

Azərbaycan Milli Şurası və Müvəqqəti hökuməti 1918-ci ilin 16 iyununda Tiflisdən Gəncəyə köçmüştü. Lakin bu dövrde Gəncədə real güc Türkiyənin Qafqaz ordusunuñun baş komandanı Nuru paşanın əlində idi.

Nuru paşa Gəncəyə gelmiş Azərbaycan milli hökumətinə tanımadığını bildirdi. Bunun üçün iki səbəb açıqlanırdı:

1. Nuru paşa «Musavat» partiyasına yox, «İttihad» partiyasına meyilli id. Halbuki, hökumətin 9 nəfər üzvündən yalnız bir nəfəri «İttihad» partiyasından idi.
2. Nuru paşa belə hesab edirdi ki, Azərbaycan Milli Şurası öz mövcudluğunu Rusiya inqilabının qələbəsinin nəticəsi kimi təbliğ edir.

Azərbaycanın burjua və mülkədar zümrələri də Milli Şuranın şübhə ilə qarşılamışdı.

Belə bir vəziyyətdə 1918-ci ilin iyunun 17-də Milli

Şura özünü buraxılmış elan etdi və Müvəqqəti hökuməti (F. Xoyski) tapşırıldı ki, altı aydan gec olmayaq Müəssislər Məclisi (Parlamən) çağıraraq hökumətin səlahiyyətlərini ona versin. Beleliklə göstərilən dövrde Azərbaycan hökuməti altı ay ərzində təkbaşına işlədi: Milli Şura buraxılmışdı, Parlamən isə hələ seçilməmişdi.

Gəncədə 1918-ci ilin iyunun 17-də öz fəaliyyətini da-yandırmış Azərbaycan Milli Şurası (erməni-bolşevik qüvvələri Bakıdan 15/IX-18 tarixdə qovulduğandan sonra) sentyabrın 17-də Gəncədən Bakıya köcdü və Bakıda öz fəaliyyətini bərpa etdi. Milli Şuranın noyabrın 19-da (1918) keçirdiyi iclasında Müvəqqəti hökumətin başçısı F.Xoyskinin teklifi ilə Müəssislər Məclisini çağırmaq məsəlesi müzakirə edildi və yaradılacaq Azərbaycan Parlamanının tərkibinin 120 nəfərdən ibarət olması haqqında qərar qəbul edildi: əhalinin hər 24 min nəfərindən bir nəfər nümayənde (deputat) hesablı Parlamentdə 80 nəfər müsəlman, 21 nəfər erməni, 10 nəfər rus, 4 nəfər milli azlıqlardan (1-alman, 1-yəhudü, 1-gürcü, 1-polyak) nümayənde olması müəyyən edildi. Eyni zamanda müəyyən edildi ki, müsəlman deputatların tərkibində vaxtile Zaqqafqaziya Seymine seçilmiş (Seymin Azərbaycan fraksiyası) və Tiflisdə Azərbaycan Milli Şurasını e'lan etmiş 44 nəfər də Yeni Parlamentə üzv kimi daxil edilsinlər. Diger 36 müsəlman deputat isə (80-e daxil olan 44-dən əlavə) keçmiş milli komitələr hesabına şəhər və qəzalardan seçilməli idi.

1918-ci ilin 4 iyununda Azərbaycan ilə Türkiyə arasında imzalanmış müqavilə Azərbaycan Milli hökumətinin böyük uğuru idi. Müqavilenin 4-cü maddesində göstərilirdi ki, lazım olduqda Azərbaycanın təhlükəsizliyi namine Türkiyə hökuməti Azərbaycan Milli hökumətinə hərbi sahədə kömək edəcəkdir.

1918-ci ilin 23 iyununda F.Xoyski hökuməti ölkənin bütün ərazilərində hərbi vəziyyət e'lan etdi.

Azərbaycanın müstəqilliyi uğrunda hərbi əməliyyata cəlb edilməsi nəzərdə tutulan Türkiyənin 5-ci Qafqaz diviziyası (komandan Mürsəl paşa) Gəncəyə getirildi.

Gəncəde yerləşdirilmiş Qafqaz İslam ordusu (komandanı Nuru paşa) tərkibinə V Qafqaz diviziyası və Azərbaycan hərbi hissələri də daxil edildi. 1918-ci ilin iyununda Kürdəmir cəbhəsində aparılmış döyüşlərin nəticəsində Stepan Şəumyanın bolşevik-dاشnak hərbi hissələrinə zərbə endirildi və Bakı üzərinə hücum davam etdirildi.

Deyildiyi kimi 1918-ci ilin 15 sentyabrında Bakı düşmən qüvvələrənə azad olundu və sentyabrın 17-də Xalq Cümhuriyyəti hökuməti Gəncədən Bakıya köçdü. Bakı Kommunası hökumətinin millileşdirildiyi 165 neft şirkəti 1918-ci ilin 7 oktyabrında Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə öz sahiblərinə qaytarıldı.

Xalq Cümhuriyyəti hökuməti milli ordunun yaradılmasına 1918-ci ilin 28 oktabrında başlandı. Həmin gün Müdafiə Nazirliyi yaradıldı. Nazir vəzifəsinə tam artilleriya generalı general-polkovnik Səməd bəy Mehmandarov, onun müavini vəzifəsinə general-leytenant Əliağa Şıxlinski təsdiq edildi.

1918-ci ilin iyununda Gəncədə işə başlamış kiçik komandirlər məktəbi zəminində həmin ilin noyabrında Bakıda hərbi məktəb yaradıldı. Az sonra burada elecə də yunkerlər, süvarilər, topçular, təyyarəçilər, sapyorlar və hərbi feldşerlər hazırlanmaq üçün məktəblər yaradıldı.

1920-ci ilin aprelinin əvvəlində Azərbaycan Xalq Cümhuriyyəti silahlı qüvvələri 30 min nəfərə bərabər idi.

Siyasi mədəniyyətin mühüm tərkib hissəsini dövlət rəmzləri (Dövlət bayrağı, Dövlət gerbi və Dövlət himni) və onlara hörmətli xidmət etmək təşkil edir.

Azərbaycan Respublikasının milli bayraqı haqqında qərar 1918-ci ilin 9 noyabrında Milli hökumətin Nazirlər Şurasının iclasında qəbul edilmişdi. Həmin qərarda deyilir: «Yaşıl, qırmızı və mavi rənglərdən, ağ aypara və sekkiz-

bucaq ulduzdan ibarət olan bayraq milli bayraq hesab edilsin». Türkük və islami dəyərlər rəsmi dövlət siyaseti səviyyesində qəbul olundu.

Azərbaycan Milli Şurasının sədri M.Ə.Rəsulzadə 1918-ci ilin 7 dekabrında Azərbaycan parlamentini tətentəli suretdə açarkən demişdir: «Bizim qaldırığımız bayrağın üç rəngi: türk milli mədəniyyətinin, müsəlman sivilizasiyasının və müasir Avropanın demokratik əsaslarının simvoludur».

Azərbaycanın Milli bayrağının bundan əvvəlki ilk forması 1918-ci ilin 21 iyundunda Müvəqqəti hökumətin Gəncədə yerləşdiyi dövrə qəbul edilmişdi.

Azərbaycan hökuməti Gəncədən Bakıya köçdükdən sonra (17/IX.18) bundan əvvəl qəbul edilmiş bayrağa müəyyən olavələr edilərək, bayrağın üç rəngli olması müəyyən edildi: Mavi, qırmızı və yaşıl zolaqlardan ibarət bayrağın qırmızı zolağında ağ rəngli aypara və sekkizguşeli ulduzun təsviri saxlandı. Sekkizguşeli ulduz səmada eyni parlaq ulduzlardan olan Sirius ulduzunun rəmziidir ki, bu da Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycan xalqı üçün seçdiyi müstəqillik yolunun işqli olacaq arzusuna işarə idir<sup>1</sup>.

1918-ci ilin 27 iyununda Azərbaycan dili dövlət dili e'lan edildi.

Azərbaycan Xalq Cümhuriyyəti hökuməti qonşu dövlətlərlə mövcud olan sərhədlər və ərazilər üzrə mübahisəli məsələlər sahəsində də bəzi tədbirləri görə bilməşdi. Zaqtala dairəsi üzrə Azərbaycan – Gürcüstan arasında olan mübahisə 1918-ci ilin 26 iyundan dinc yolla, Zaqtala dairəsinin Azərbaycana mənsubiyəti haqqında razılıq ilə həll edildi. Burada əsas o götürüldü ki, dairənin əhalisinin 91%-ni müsəlmanlar təşkil edirdi.

<sup>1</sup> Bu üçrəngli bayraq Azərbaycan Respublikasının Prezidentinin 1990-ci ilin 29 noyabr tarixli fərmani ilə bərpa edilmiş və 1991-ci ilin 5 fevralında Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə təsdiq edilmişdir.

Azərbaycanın Milli Şurası 1919-cu ilin 29 ayında İravan şəhərinin Ermənistanın paytaxtı olmasına razılıq verdi de, daşnak Ermənistanı ile mübahisələri dinc yolla həll etmək mümkün olmadı.

Ermənistan azərbaycanlılara qarşı Naxçıvanda, Zəngəzurda və Qarabağda etnik temizləmə siyasetini keçirməkdə davam edirdi. 1918-ci ilin mart ayına qədər İravan quberniyasında 198 kənd, 1919-cu ilin son iki ayında isə Eçmədzin və Sürməli uyezdlerinde 34 azərbaycanlı kəndi talan edilərək dağıdılmışdır<sup>1</sup>.

1919-cu ilin sonunda Azərbaycan ziyalılarından Ə. Haqverdiyev Ermenistanda, Y.V. Çəmənzəminli Türkiyəde, M.Y. Cəfərov və F.Vəkilov Gürcüstanda dövlətimizin diplomatik nümayəndəsi rütbəsində işləyirdilər.

Naxçıvanda (1918-ci ilin iyul-avqustunda), Zəngəzurun Sisiyan bölməsində (1918-ci ilin may-avqust aylarında), Qarabağda Andronikin, Dronun və Njdenin silahlı quldur dəstələri yerli azərbaycanlılara qarşı terror eməliyyatlarını davam etdirirək, qədim Azərbaycan torpaqlarında azərbaycanlıların soyqırımını həyata keçirirdilər. Andronikin quldur dəstələri tərefindən 1918-ci ilin yayında və payızında Zəngəzurda 10068 nəfər azərbaycanlı qətəl yetirilmiş, 115 kənd viran edilmişdir<sup>2</sup>.

Türkiyə silahlı qüvvəlerinin böyük köməyi ilə Bakının Stepan Şaumyan gürühündən azad edilməsi (15/IX.18) Azərbaycan Xalq Cümhuriyyəti hökumətinə ölkənin ərazi bütövlüyü istiqamətində tə'sirli tədbirlər görmək üçün imkan yaradı. Lakin Mudros müqaviləsinə (30/X.1918) əsasən Türkiye silahlı qüvvələrinin Qafqazdan (o cümlədən də Azərbaycandan) geriye çəkilməsi erməni-daşnak silahlı qul-

dur dəstələrinin yeni hücumları üçün şərait yaratdı. Andronikin quldur dəstələri 1918-ci ilin 22 noyabrında Zəngəzurun Gorus hissəsində 30-dan çox Azərbaycanlı kəndlərinin bütün əhalisini məhv etdilər.

Azərbaycan Parlamenti 1918-ci ilin 20 dekabrında Qarabağda general-qubernatorluq yaradılması haqqında qərar qəbul etdi. Bu qubernatorluğun tərkibinə Cəvansır, Şuşa, Cəbrayıl və Zəngəzur dairələri daxil edildi və ərazidə general-qubernator vəzifəsinə general Xosrov bey Sultanov toyin edildi.

1919-cu ilin yazından başlayaraq Zəngəzur bölgəsindən və ümumiyyətə Ermənistandan 150 min azərbaycanlı erməni-daşnaklar tərefindən vəhşicəsinə qovulmuşdu. Tam olmayan rəsmi məlumatə görə isə 7729 nəfər öldürülmüşü ki, bunlardan da 3257 nəfəri kişi, 2276 nəfəri qadın, 2196 nəfəri uşaq olmuşdur<sup>2</sup>.

1919-cu ilin 15 mayında Sovet Rusiyasının gizli köməyi ilə Muğan-Lenkoran zonasında yaşayan rus kəndlilərinin (molokanlar) guya telebi ile «Muğan Sovet Respublikası» yaradılmışdır. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti general X.Sultanovun komandası altında buraya 4 min nəfərlik ordu hissəsi gönderdi və iyulun 25-də süni olaraq yaradılmış «Muğan Sovet Respublikası» ləğv edildi.

1919-cu ilin mayının ortalarında Denikinin ordu hissələri Petrovski (indikli Mahaçqala) və Dərbəndi işgal etdi. Azərbaycana qarşı bilavasitə yönəldilmiş bu təcavüz 1919-cu ilin 26 mayında Azərbaycan Parlamanında müzakiro edildi və görülən konkret tədbirlərdən biri iyunun 14-də Dövlət Müdafiə Komitəsinin yaradılması oldu. Komitənin sədri Baş Nazir N.Usubbəyov, üzvləri isə hökumətin nazirlerindən

<sup>1</sup> Bax: «Xalq» qəzeti, 13 yanvar 1998-ci il.

<sup>2</sup> Azərbaycan demoktarik Respublikası (1918-1920), B, 1998, s. 165 (rus dilində).

<sup>1</sup> Azərbaycan demoktarik Respublikası (1918-1920), B, 1998, s.171 (rus dilində).

<sup>2</sup> Balayev A. 1917-1920-ci illərdə Azərbaycan milli azadlıq hərəkatı. B., 1990, s.505.

A.Safikürdski, X.Məlik-Aslanov, M.Cəfərov və S.Mehmanarov təsdiq edildi. Ölkədə hərbi veziyət e'lan edildi.

Kaspi dənizində (Bakı limanında) İngiltərə ordu hissələrinin mövcudluğu (1918-ci ilin noyabrından 1919-cu ilin avqustuna qədər) Denikinin ordu hissələrinin Azərbaycan serhəddini (Dağıstandan) keçmesinə müeyyən dərəcədə mane olurdu.

U.Çercill «Dünya böhranı» adlı əsərində bu haqda belə yazar: «Qara dənizdən Kaspi dənizinə qədər uzanan bütün cənubi Qafqazda yerləşmiş Britaniya diviziyaları, bu regionda bir-birinə düşmən olan xalqlar arasında sülhə zəmanət ididi<sup>1</sup>.

İngilis həssələri Azərbaycandan getdikdən sonra ABŞ Naxçıvanda öz təsiri altında general-qubernatorluq yaratmaq istədiyə de bu məqsədine nail ola biləndi<sup>2</sup>.

1920-ci ilin 19-25 yanvarında erməni hərbi dəstələri Zəngozurda 51 Azərbaycan kondini talan edərək əhalisini qovdular. Erməni hərbi dəstələrinin növbəti hücumları 1920-ci ilin martın əvvəlində Şerur və Ordubad üzərinə edildi və Kəlbəli xanın hərbi dəstələri qonşu Türkiyədən köməyə gelmiş hərbi dəstələrlə birlikdə ermonilərə öldürүү zərbə endirdilər. Və nəhayət, 1920-ci ilin novruz bayramı axşamı, martın 22-də ermənilər Qarabağa keçid olan yegane Əskoran keçidini zəbt edərək, qorxulu veziyət yaratdıqda Azərbaycan ordusunun bir korpusu general-major Həbib bəy Səlimovun başçılığı altında daşnakları darmadağın edərək, Şuşa və Xankəndini azad etdi.

<sup>1</sup> U.Çercill, «Dünya böhranı» (ingiliscədən tərcümə) rus dilində. M., 1932, səh.105.

<sup>2</sup> Azərbaycan Demoktarik Respublikası (1918-1920), B., 1998, səh. 175-176 (rus dilində).

## Azərbaycan Xalq Cümhuriyyəti parlamanının siyasi fəaliyyəti

Parlamənin ilk iclasında (1918-i ilin 7 dekabri) sədrliyə Əli Mərdan bəy Topçubaşov seçildikdən sonra Parlamanın açılması münasibətlə məhbuslara amnistiya verilməsi haqqında qərar qəbul edildi.

Parlamənin birinci iclasında qəbul edilmiş «Beyannamə»də Türkmençay müqaviləsinin (1828) Azərbaycana aid hissəsinin öz qüvvəsinə itiridiyə e'lan edildi.

Müvəqqəti hökumətin Baş Naziri Fətəli xan Xoyski hökumətin daxili və xarici siyaseti haqqında Parlamana hesabat verdikdən sonra hökumətin səlahiyyətlərinin Parlama-na təhvil verildiyini e'lan etdi.

Parlamənin ilk iclasında 9 fraksiya və qrup iştirak edirdi:

- |                               |   |
|-------------------------------|---|
| 1) «Musavat» fraksiyası       | - 33 nəfər;                                 |
| 2) «İttihad»                  | - 11 nəfər;                                 |
| 3) «Əhrar»                    | - 9 nəfər;                                  |
| 4) «Hümmət»                   | - 5 nəfər;                                  |
| 5) «Müsəlman sosialist bloku» | - 5 nəfər;                                  |
| 6) «Bitərəflər»               | - 15 nəfər;                                 |
| 7) «Milli azlıqlar»           | - 4 nəfər;                                  |
| 8) «Rus-slavyan cəmiyyəti»    | - 3 nəfər;                                  |
| 9) «Erməni fraksiyası»        | - 4 üzv ilə təmsil olunmuşdu <sup>1</sup> . |

Azərbaycan Xalq Cümhuriyyəti özünün yarandığı dövrə ən demoktarik parlaman modelinə malik idi. Belə ki, o, ölkədə yaşayan bütün vətəndaşların bərabər hüquqluluğu əsasında qurulmuşdu. M.Ə.Resulzadə «Əsrinizin seyausu» (1923-cü ilde nəşr olunmuşdur) əsərində «Biz nə qazanlıq?» sualına belə cavab vermişdir:

<sup>1</sup> Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920). B., 1998, s.134.

«Hər şeydən əvvəl Azərbaycan Cümhuriyyətinin əsas idarisi bütün vətəndaşların bərabər bir hüquqda yaşaması üzərində qurulmuşdur. Burada hər bir insanın möhtərəm şəxs, Azərbaycan vətəndaşı olduğu üçün hüquq qorunurdu, erkək-qadın, müsəlman-xristian, türk-türk olmayan, cins və milliyət forqı gözələməden, zəngin-fəqir, müdir-işçi, torpaq sahibi-günəməzli, öyrətmən-tələbə, möhtərəm-cahil, sinif, məslək, təbəqə, rütbə, inəqam, nəsil, bilgi imtiyazı aramadan bütün vətəndaşlar məməlekət idarəsində iştirak edir, qanun yapan quruluşlara girmek haqqına dəxi sahib idilər. Burada bir sinif digər sinif hakim deyildir. İnsan nə varına görə haqlı, nə də yoxsulluğuna görə haqsız görünmürdü. Bunun kimi ona nə yoxsulluğu üçün sayğı edilir, nə zənginliyi üçün aşağılanırı... Burada misli Avropada teqid olunmayan həqiqi bir Xalq Cümhuriyyəti qurulmuşdur».

1918-ci ilin 6-14 dekabrında keçirilən demokratik müşavirələrde siyasi partiyaların gelecek parlamentə münəsibəti məsəlesi müzakiro edildi. Burada bolşeviklərən başqa digər partiyaların hamisının nümayəndələri iştirak edirdi. Müşavirədə kadetlər və menşeviklər «Vahid və bölünməz Rusiya» ideyası ilə çıxış etdilər. Buna cavab olaraq Azərbaycanın milli partiyaları «Musavat» və «İttihad» Rusiya ilə yenidən birleşmək ideyası əleyhino kəskin çıxışlar etdilər.

Parlamanda hökumətin başçısı tə'yin edilmiş F.Xoyski dekabrın 28-də (1918) koalisiya əsasında təşkil edilmiş yeni Nazirlər Kabinetinin tərkibini Parlamentin təsdiqine təqdim etdi. Sira ilə bu, hökumətin üçüncü Kabinetidi. (Hökumətin I və II kabinetləri «Müvəqqəti hökumət» kimi fəaliyyət göstərmişdir). «Biterəflər» blokunun nümayəndəsi Fətəli xan Xoyski - Baş Nazir və Xarici işlər Naziri tə'yin edildi. (6-X-19-dan sonra xarici işlər naziri Ə.Topçubaşov olmuşdur).

1919-cu ilin ikinci yarısında parlamentə 11 müxtəlif partiya fraksiyası və qrupu tərkibində cəmisi 96 deputat fə-

liyyət göstərmişdir.

XX əsrin əvvəllerində müsəlman şərqində yegane parlamənli Cümhuriyyət olan Azərbaycanın parlamenti 17 ay fəaliyyət göstərmiş və bu dövrə 145 iclasını keçirmişdir. Bu iclaslarda 230-a yaxın qanun təsdiq edilmişdir: vətəndaşlıq haqqında, ümumi hərbi mükəlləfiyyət haqqında, məhkəmə qanunvericiliyi haqqında, Bakı Dövlət Universitetinin yaradılması haqqında qanunlar xüsusi əhəmiyyət kəsb edirdi.

1919-cu ilin 19 iyulunda Azərbaycan parlamentinin qəbul etdiyi qanuna esasən Bakıda, Qazaxda, Şəkido, Şuşada, Qubada, Gəncədə, Zakatalada və Salyanda iki aylıq pedaqoji kurslar açıldı və bu kurslarda dərs deyən müəllimlərin əksəriyyəti Türkiyədən də 'vet edilmişdi.

1919-cu ilin 1 sentyabrında Parlamentin 70-ci iclasında «Bakı Dövlət Universitetinin təsis olunması haqqında qanun» qəbul olundu. Universitetdə dərsler isə həmin ilin 15 noyabrında başlamışdır. Birinci tədris ilində Universitetdə 877 nəfər tələbə və 217 nəfər azad dinleyici, 44 nəfər müəllim (onlardan 12 nəfəri professor) olmuşdur ki, bu müəllimlərən də yalnız 9 nəfəri azərbaycanlı idi.

Milli müəllim kadrları kifayət qədər olmadığı üçün Universitet rus dilində işə başlamışdı və sonrakı illərdə Azərbaycan dilində tədrisə keçildi.

Parlement elecə de xarici ölkələrdə təhsil almaq üçün 100 nəfər azərbaycanının Azərbaycan dövləti hesabına xarici ölkələrə təhsilə göndərilməsi haqqında qərar qəbul etdi. Fransaya - 45 nəfər, İtaliyaya - 23 nəfər, Ingiltərəyə - 10 nəfər, Türkiyəyə - 9 nəfər. Rusiyada vətəndaş müharibəsi davam etdiyi üçün oraya göndərilməsi nəzərdə tutulan 13 nəfər gedə bilmədi.

Parlementin əsas vəzifelerindən biri Azərbaycanın müstəqilliyinin beynəlxalq aləmdə tanınmasını tə'min etmək idi. Bu məqsədlə parlamentin sədri Ə.M.Topçubaşovun sədrliyi

ile yaradılmış xüsusi komissiya Paris sülh konfransında iştirak etmek üçün göndərilmişdi və 1920-ci ilin 12 yanvarında konfrans tərəfindən Azərbaycan de-fakto olaraq tanınmışdı. Müstəqil dövlətlərdən isə Azərbaycan Xalq Cümhuriyyətini hamdanın əvvəl Türkiyə dövləti tanımışdır.

Azərbaycan Xalq Cümhuriyyətinin Parlamanının 1919-cu il 29 may tarixli iclasında məlumat verilmişdi ki, Denikinin könlüllürdən ibarət orduyu Dağıstanı zəbt etmişdir. Məmməd Əmin Rosulzadə bu xəber haqqında Parlamanda çıxışını belə başlamışdı: «Xarici təhlükə qarşısında fırqələr arasında ixtilaf olmaz. Hamisə yekvücud olaraq istiqal yolunda bir adam kimi hazır olacaqdır»<sup>1</sup>.

Parlamanın müzakirə etdiyi müüm məsələlərdən biri Zaqafqaziyanın 3 respublikası arasında sərhəd mübahisələrinin həlli olmuşdur. 1919-cu ilin sonunda Azərbaycan ərazisinin (113,9 min kv. kilometr) 15,6 min kv. km-i mübahisəli orası hesab edilirdi (Bunlar: Borçalı, Qarayazı, Şərur-Dereleyəvə s. orazilar idi).

Azərbaycan Parlamenti torpaq islahati haqqında qanunu noinki qəbul etmedi, hətta bu haqda Zaqafqaziya Seyminin qorarının icrası Xoyskinin 1918-ci ilde təşkil etdiyi hökumətin qorarı ilə dayandırıldı və həmin məsələnin həlli gələcək Müəssislər Məclisinin müzakirəsinə keçirilməsi müəyyənləşdirildi.

Parlamanda 1920-ci ilin martında Azərbaycan ile Gürcüstan arasında iqtisadi və siyasi əlaqələr haqqında müqavilə imzalanması tösdig edildi. Ermənistanla isə «mübahişəli orazilar» haqqında danışıqlar nəticə vermodi.

Qonşu İranın Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyini tanımı Paris sülh konfransından iki ay sonra, 1920-ci ilin 20 martında olmuşdur. Rusiya isə Azərbaycan

Xalq Cümhuriyyətini de-fakto tanımadı.

1920-ci ilin ilk günlerində başlayaraq Rusiya Sovet hökuməti Azərbaycan Xalq Cümhuriyyəti hökumətinə qarşı diplomatik hücumlarını əksinləşdirdi. 1920-ci ilin 2 və 22 yanvarında, 20-si fevralında Rusiyanın Xarici İşlər Nazirliyinin göndərdiyi notalarda Rusiyanın Denikine qarşı mübarizəsində Azərbaycanın Rusiya ilə ittifaq bağlamadığı irad tutulur və bəhane edildi. Azərbaycan hökuməti bu notalara cavabında bildirmişdi ki, Azərbaycan Rusiyanın daxili işlərine qarışır. (Halbuki, daşnak Ermenistanı Denikin ilə ittifaq bağlamışdı, və Denikin möğlüb olduqdan sonra Ermenistan dərhal Rusiya Sovet hökuməti ilə ittifaq bağladı. Həmisi şe iki öks cəbhələrə xidmət etmək erməni diplomatiyasına xas olmuşdur).

Rusiya və Ermenistanın bolşevik-daşnak rəhbərliliyinin və hökumətlərinin gizli danışıqları əsasında belə bir razılıq eldə edilmişdi ki, Azərbaycana şimaldan ediləcək həcum ərəfəsində onun hərbi qüvvələrini şimaldan ölkənin cənubuna çəkmək üçün Dağılıq Qarabağda erməni hückumlari təşkil edilməlidir və belə də edildi: 1920-ci ilin 22 martında Novruz bayramı axşamı Qarabağ yeganə kecid olan Əskəran kecidini daşnak hərbi dəstələri zəbt etdilər. Azərbaycan hökuməti general-major Həbib bəy Səlimovun komandan olduğu ordu korpusunu Qarabağa göndərməyə məcbur oldu və aprelin 3-de Azərbaycan ordu korpusunun döyüşülleri Şuşa və Xankəndino daxil oldular.

Rusiyanın XI ordusunun Azərbaycana dinc yolla daxil olmasına nail olmaq üçün Rusiya diplomatiyası ikinci bir aldadıcı addımı əl atdı: geniş təbliğ edildi ki, Rusiyanın XI ordusu Azərbaycandan və Ermənistandan keçərək Azərbaycana qardaş olan Türkiyəyə hərbi köməyə göndərilir.

Bele bir şəraitdə Azərbaycanda hökumət böhranı yaradıldı və hökumət başçısı Nəsib bəy Usubbeyli 1920-ci ilin 30 martında istəfa verdi və yeni hökuməti təşkil etmək so-

<sup>1</sup> Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920), Parlament (Stenografiq hesabatlar), I cild. B., 1998, s.622.

sialistlər blokundan Camo bəy Hacinskiyə tapşırıldı. C.Hacinski isə yeni hökumətin təşkilini ləngidirdi və az sonra özü bolşeviklər tərefinə keçdi.

Bəlelikle 1920-ci ilin 26 aprelində Rusyanın XI ordu səi iki zirehli qatarla Azərbaycan sərhədlerini keçərək Bakıya doğru irolılımaya başladı. Belə bir şəraitdə aprelin 27-də axşam saat 20<sup>45</sup> dəqiqədə Azərbaycan Parlamanının təcili və sonuncu iclası keçirildi. Parlamanın sosialistlər blokuna mənsub olan Əliheydər Qarayev və digər deputatlar hakimiyyətin bolşeviklərə verilməsi haqqında Parlamana ultimatum təqdim etdilər. Geniş və gərgin müzakirələrdən sonra 7 maddədən ibarət qərar qəbul edildi. Bu qərarda göstəriliridi ki, 1) XI ordu Bakıya girməyəcək; 2) İste'fa verən Azərbaycan milli hökuməti üzvlərinə toxunulmayacaqdır; 3) Azərbaycan ordusunu buraxılmayacaqdır.

Parlamən, ölkədə vətəndaşirqını olmaması naminə hakimiyyətin yerli bolşeviklərə verilməsi haqqında qərar qəbul etdi. Lakin yuxarıda göstərilən qərarın heç bir maddəsi yerinə yetirilmədi.

XI ordu Bakıya daxil olan kimi Anastas Mikoyanın göstərişi ilə Bakıda «talan həftəsi» keçirildi (Azərbaycanlı vəlilərin evləri zəbt edilərək talan edildi). May ayının ilk günlərində Nargin adasında Azərbaycanın 12 generalı və 460 zabiti e'dam edildi. Gəncə uğrunda qanlı döyüşlər oldu və şəhəri XI ordu yalnız may ayının 5-də zəbt edə bildi.

Azərbaycan Xalq Cümhuriyyəti hökuməti üzvlərinə qarşı terror başlandı. Hökumətin sonuncu kabinetinin başçısı Nəsib bəy Usubbəyli 1920-ci ilin mayında Tiflisdə iki nəfər erməni terrorçusu tərəfindən qotlö yetirildi. Parlamanın və Milli hökumətin üzvlərinin böyük bir hissəsi xarici ölkələrə mühacirətə getməyə məcbur oldular.

Azərbaycan Parlamanın bir il dörd ay və 20 gün ərzindəki (7/XII-18 – 27/IV-20) fəaliyyəti xalqımızın parlamançılığı, qanunvericilik orqanı tarixində ilk təcrübə kimi xüsusi

əhəmiyyət kəsb edir: əvvəla Parlamanın təsdiq etdiyi hökumətin 3 kabinetinin tərkibi (həm də əvvəlki dövrədə müvəqqəti hökumətin iki kabinəsi) əsas etibarilə milli hökumət olmuşdur.

Tarixin təzadına və talenin qəribəliyinə bax ki, «Hümmət» sosial-demoktarik qrupunun (1904-cü ildən) yaradıcıları və feal üzvləri olan Nəriman Nərimanov və Məhəmməd Əmin Rəsulzadə olduğu halda, Azərbaycan Parlamanında «Sosialistlər bloku»na daxil olan «Hümmətçi» deputatlar sırasında Əliheydər Qarayevin və digərlərinin adları hümmətçi kimi çəkilirdi. Parlamanın sonuncu iclasında da Parlamana hakimiyyəti təhvil vermək haqda ultimatumu bolşevik qrupunun adından Əliheydər Qarayev vermişdi.

Parlamən həmin sonuncu iclasında Məhəmməd Əmin Rəsulzadə demişdi: «Əliheydər Qarayev kimi «özümüzünkülər» bizi üşyanla qorxudaraq, içərimizdən bize ultimatum verir». Sözinə davam edərək o, belə «Xalq nümayəndəsi»nin saxta vətənpərvərliyini ifşa etdi.

Azərbaycan Xalq Cümhuriyyətinin Parlaməni çox görən beynəlxalq və daxili mübarizələr şəraitində işləmişdir. Buna görədir ki, parlamentçiliq təcrübəsi mə'nasında Azərbaycan Xalq Cümhuriyyətinin Parlamanının təcrübəsi indi də xüsusi əhəmiyyət kəsb edir. Xüsusile Parlamanın milli tərkibinin Azərbaycanın əhalisinin tərkibinə uyğunluğu nümunə idi.

Müqayisə üçün qeyd edək ki, 1918-ci ilin yazında daşnak Stepan Şəumyanın sədr olduğu Bakı kommunası hakimiyyətinin tərkibində cəmisi 3 nəfər azərbaycanlı, özü də ikinci dərəcəli vəzifələrə cəlb edilmişdilər. Kommuna dövründə (25/IV–31/VIII–1918) Bakıda hərbi polis vəzifələrinin hamısı (Bakı komendantı, hərbi ştab reisi, fövqələdə komissar və hərbi qüvvələrin rəisi) daşnakların elində olmuşdur.

### *III fəsil*

## AZƏRBAYCANDA SOVET ÜSUL-İDARƏCİLİYİNİN İLK DÖVRÜNDƏ (may 1920-dekabr 1922) XALQIN SİYASI MƏDƏNİYYƏTİ

*Dövlətin əsası  
mədəniyyətdir.*  
ATATÜRK

Rusyanın XI ordusu tərefindən Azərbaycanda Sovet üsul-idarəsi yaradıldıqdan (28 aprel 1920) sonrakı 1921-1922-ci illerde Azərbaycanın müstəqilliyi həmin ordunun burada olması ilə xeyli məhdud səviyyədə idi. Bu ümumi vəziyyətdən əlavə XI ordunun herbi tribunallarında özlərinə yuva salmış ermənilər Bakıda yaşayan ermənilərin gizli ötürüdükləri məlumatlara uyğun olaraq müsəlman əhalinin, xüsüile varlı azərbaycanlıların evlerini zəbt edərək avadanlıqlarını qarət edir, özlərini möhv edirdilər.

Bakı zəbt ediləndən sonra, XI ordunun 1920-ci ilin mayının ilk günlerində Gəncədə tərətdiyi vəhşiliklər daha dəhşətli olmuşdur. O günlerin şahidi bu hadisələri belə xatırlayır: «Bolşevik ordusu vağzal tərəfdən, ermənilər isə Bağmanlardan şəhəri güclü top atəşinə tutdular. Şəhərin bütün küçələri meyit ilə dolu idi, su quyularına da meyit atmışdır. Ermənilər bunu qəsdən etmişdilər ki, şəhərin müsəlman əhalisi içməyə su tapmasın. Meyitləri basdırmağa imkan vermirdilər. Camaata acıq verərək meyitləri ata və camiaya qoşub şəhərin konarına atırdılar»<sup>1</sup>.

Bütün bu hadisələr göstərir ki, Azərbaycanda Sovet üsul idarəsi xalqda zor gücüne qəbul etdirilmişdi.

XX əsrin 20-ci illərinin əvvellərində Qafqazda, o cümlədən Azərbaycanda, sosialist çevrilişi etmek üçün ölkə daxilində kifayət qədər gücü olan və maraqlı olan heç bir qüvvə olmamışdır. Amerikaya mühacirət etmiş professor Firuz Kazımzadə 1951-ci ilde Nyu-Yorkda nəşr etdirdiyi «Zaqafqaziya uğrunda mübarizə (1917-1921-ci illər)» adlı kitabında yazar ki, Azərbaycanda milli qüvvələrin təsiri o qədər güclü idi ki, ölkə daxilində heç bir qüvvə ona qarşı çıxa bilməzdi. Yalnız xarici qüvvə yerli milli qüvvələri devirib onların yerinə komunistləri getirə bilərdi (bax, göstərilən kitabın 23-cü sehifəsi). Bu fikri faktlar da təsdiq edir: 1917-ci ilin 22 oktyabrında Bakı Sovetinə keçirilən seçkilərin yekunu göstərməmişdi ki, Azərbaycan milli partiyası olan «Müsəvət» səslerin 40 faizini toplayaraq bütün partiyalar arasında birinci yeri tutmuşdu. Bu seçkilərdə Bakı bolşevikləri isə səslerin yalnız 15 faizini yığa bilmüşdi. Aydınlaşdır ki, bu səslerin ekseriyəti rus və erməni milletindən olan bolşeviklərə tərəfdar olanların səsleri olmuşdu. Beləliklə qüvvələr nisbəti F.Kazımzadənin gəldiyi nəticənin doğruluğunu təsdiq edir.

Beləliklə Azərbaycanın Rusyanın XI ordusu tərefindən işğalı faktdır və mərkəz (Moskva) Azərbaycan Respublikasına rəhbərliyə Nəriman Nərimanovu göndərmək qərarına geldi. 1920-ci ilin may ayının 18-də «Kommunist» qəzeti N.Nərimanovun işə başlaması ilə əlaqədar olaraq yazılmışdı: «... Onun adı Azərbaycan fəhlələrinə və kəndlilərinə yaxşıca məlumdur. Büyük biliyə və geniş məlumatə malik olub, Şərqişlərinə yaxşıca bələd olan Nərimanov yoldaş Müselman (Azərbaycan) Sovet Sosialist Respublikasının rəhbəri sıfətileyə yeni vəzifədə şübhəsiz ki, işə çox xeyir və rəcəkdir...»<sup>2</sup>

<sup>1</sup>Bax: Xalq qəzeti, 28 iyun 1992.

Məmməd Əmin Rəsulzadə «Əsrimizin Səyavuşu» əsərində Azərbaycanın həmin dövrəki vəziyyətini belə təsvir edir: «Rusiya ordusu və daşnakların əlilə Azərbaycanda yaradılmış Sovet hakimiyyətinin ilk günlərində xalq özünün aldadıldılığını görərək hərkətə gəldi. Xalqın sərənassasında daşıdı. Gonca, Tərtər, Qarabağ və Zakatala ışyanları meydana gəldi. Qızıl bolşeviklər Nikolay generalı Levandovskinin mərifəti ilə ışyanı qanlı bir şəkildə yatırıldılar, çoluqa-çoquqə baxılmadı, qarıya-qocaya acınmadı. Azərbaycanlı türk qanı sel kimi axdı. Onu ermonidən qurtaracaq deye gözəldiyi qüvvə bu təmiz ürkəli xalqı öz qanına buladı»<sup>1</sup>.

1920-ci ilin ayında düşmən qüvvələr tərəfindən Gəncədə 12 min nəfər azərbaycanlı məhv edilmişdir. XI ordudan hissələri Şekini de 1920-ci ilin 5 mayında zəbt etdilər.

Azərbaycanda Şura (Sovet) üsul-idarəciliyinin, onun SSRİ tərkibinə daxil edilməsi (31/XII-1922) dövrünə qəderki, bir il səkkiz aylıq dövründə Nəriman Nərimanov əvvəlcə təxminən bir il ərzində İngilab Komitəsi sədri, sonra isə Xalq Komissarlar Soveti sədri vəzifəsində olmuşdur.

Azərbaycanda Sovet üsul-idarəsi təşkil edildiyi ilk günlərdən başlayaraq ermonilər Bakı Sovetində və şəhərin digər inzibati orqanlarında, xüsusilə Daxili İşlər Nazirliyi orqanlarında özloruna yuva sala birmişdilər. Bakı partiya Komitəsinin birinci katibi Levon Mirzoyan idi. Həmin dövrə qatı daşnak Anastas Mikoyan və Sərkis də Bakıda idi. Bakı idarələrinin bütün kərgüzarlıq işləri rus dilində təşkil edilmişdi. Azərbaycan dilində sənəd qəbul edilmirdi.

Nəriman Nərimanov ölümündən ay yarımla əvvəl oğlu Nəcəfə (1925-ci ilde) yazdığı vəsiyyət məktubunda göstərir ki, 20-ci illerin əvvəllerində Bakı Sovetinin 500 nəfər üzvündən yalnız 200 nəfəri azərbaycanlı idi. Bakı Sovetinin Rəyasət heyətinin 10 nəfər üzvündən yalnız ikisi, şəhərin

Xalq təhsili şöbəsində 60 nəfərdən yalnız 7 nəfəri azərbaycanlı idi.

Bələ bir dövrə Nəriman Nərimanov böyük cüretle Azərbaycan Şura (Sovet) hökumətinin ilk tərkibinin hamisini azərbaycanlılardan təşkil etdi. Bu hökumətdə Xarici İşlər Naziri – Mirzə Davud Hüseynov, Hərbi və Dəniz işləri üzrə Nazir – Əliheydər Qarayev, Torpaq Naziri – Sultan Məcid Əfəndiyev, Daxili işlər Naziri – Həmid Sultanov, Maarif Naziri – Dadaş Bünyazadə idi və s.

Azərbaycanda Sovet üsul-idarəsinə keçidi təşkil etmək üçün Nəriman Nərimanovun başçılığı altında Müvəqqəti İnkılab Komitəsi yaradılmışdı və həmin komitənin ilk iclasında Nəriman Nərimanov başda olmaqla Azərbaycan Sovet Respublikasının Xalq Komissarlar Şurası təşkil olunmuşdu. Şuranın tərkibi 11 nəfərdən ibarət idi. Bu tərkibə yuxarıda adları sadalanan 5 nəfərdən əlavə bəzi dəyişikliklərlə Səmədağa Ağamalioğlu, Cingiz İldırım, Qəzenfər Musabeyov və digərləri daxil idi.

Humanist və vətənpərvərlik ideyalarına həmişə sadıq olan N.Nərimanov özünün tez-tez təkrar etdiyi – Qoca Şərqin ənənələrinə qayğı və hörmətlə yanaşılmasına reayet etmişdir.

Bakıya 1920-ci ilin mayının ilk günlərində Moskvadan qayıtmış ərefəsi O. Leninlə görüşərək, bir saat ərzində söhbət etmiş və bu görüşdə xüsusi olaraq qeyd etmişdi ki, Sovet Hakimiyyətinin sərəncamını Şərqi Cümhuriyyəti olan Azərbaycanda həyata keçirərək yerli əhalinin adət və ənənələrinə, dini hissiyatlarına hörmətlə yanaşılacaqdır.

1920-ci ilin ayında Nəriman Nərimanovun təşkil etdiyi ilk Azərbaycan Sovet hökumətinin tərkibi sırf Milli hökumət olduğu üçün Bakıda yaşıyan ermənilər Moskvaya, Leninin rəsmi şikayətlər göndərərək, N.Nərimanovu millətçilikdə təqsirləndirmişdilər.

V.I.Lenin bu haqda N.Nərimanovdan izahat məktubu

M.Ə.Rəsulzadə, «Əsrimizin Səyavuşu», B., 1991, səh. 52.

tələb etmişdi və N.Nərimanov bu izahatda Lenini inandıra bilmədi ki, Azərbaycanda və Türküstanda milli hərəkatın inkişafı və milli siyasetin milli mənafeler üstündə köklənməsi Sovet Rusiyasının Şərqi siyaseti üçün xüsusi əhəmiyyət kəsb edir və Lenin N.Nərimanovun Azərbaycanda milli hökuməti yaratmasının düzgün olduğunu etiraf etmişdi. Görünür ki, bu da böyük siyasetçi Leninin siyasi xəttinin bir nümunəsi idi.

Nəriman Nərimanov 1920-ci ilin mayın əvvəlində Bakıya gələmisi haqda Leninə göndərdiyi teleqramda yazmışdı: «Əhali tərəfindən tantən ilə qarşılandım... Əhali Sovet Rusiyasını səmimiyyətlə alqışlayır və əmin olur ki, Sovet Rusiyası gənc müstəqil Sovet Azərbaycanına möhkəmlənməkdə kömək edəcəkdir». Göründüyü kimi Nəriman Nərimanov Azərbaycanın müstəqil inkişafına imkan veriləcəyinə ümidi edirdi.

Nəriman Nərimanov Azərbaycan Sovet hökumətinin başçısı olduğu dövrde Əliheydər Qarayev və onun həmfikirləri olan digər yerli bolşeviklər (Mirzo Davud Hüseynov, Ruhulla Axundov və digərləri) Azərbaycanın müstəqil siyaset yürütməsinin (SSRL-nin yaradılmasına qədərki dövrə) əksinə çıxdılar. Bu isə Respublikanın milli mənafelerini həyata keçirməkə Nəriman Nərimanov üçün əlavə çətinliklər yaradırdı.

1920-ci ilin yayında Nəriman Nərimanov V.İ.Leninə göndərdiyi məktubların birində yazmışdı: «Hər gün ayrı-ayrı Xalq Komissarlarının nümayəndəleri Rusiyadan arşın boyda mandatlarla golir və orada göstərilir ki, bu və ya digər məsələlərdə yalnız həmin komissarlıqlara tabe olmalıdır».

Nəriman Nərimanovun Azərbaycanda rəhbərlik fəaliyətine görə məneçilik törədən ikinci amil Moskva tərəfindən Azərbaycana partiya rəhbərliyinə göndərilmiş S.M. Kirovun soviñist mövqeyi olmuşdur.

Kirov Azərbaycan K(b)P Mərkəzi Komitəsi katibi və

zifəsine 1921-ci ilin iyulun əvvəlində göndərilmişdi və 1925-ci ilin aprelinə qədər Azərbaycanda bu vəzifədə olmuş və sonra Leningrada rəhbər partiya işinə göndərilmişdi.

Azərbaycana aid Moskvada həll edilən məsələlərin həllində S.M.Kirov adətən N.Nərimanov ilə məsləhatlaşdırılmış ve hesablaşmırı.

1922-ci ilin 16 avqustunda Azərneft-sindikat idarəsinin tərkibi Moskvada bu tərkibdə tövsiyə edilmişdi: A.Serebrovski (sədr), A.Barinov, V.Tagianosov, İ.Oparin, A.Yakovlev, V.Sukerman, Çingiz İldırım<sup>1</sup>. Məlumdur ki, azərbaycanlı Ç.İldırım neft işi ilə bir əlaqəsi olmayan şəxs idi.

1923-1924-cü illerde N.Nərimanov tərefindən yazılmış «Ucqarlıarda inqilabımızın tarixinə dair (İ.V.Staline məktub)» osəri 70 illik Sovet əsərləri dövrü mexfi saxlandı. Yalnız 1991-ci ilde işq üzü görmüş bu əsərdə N.Nərimanov 1920-1923-cu illerde Azərbaycanda daşnak liderlərinin, eləcə də Kirovun qərəzli fealiyyətlərini kəskin tənqid etmişdir. N.Nərimanov yazırkı ki, Kirov və Mirzoyanın göstərişi ilə Bakıda şəh-müsləmanların İmam Hüseyn naminə dini ənənəvi matəm yürüyü silah gücünə dağıdılmışdır. N.Nərimanov qeyd edir ki, «burada Mərkəzin nümayəndəsi Kirov da başını itirdi»<sup>2</sup>.

Bütün bu mənələrə baxmayaraq Azərbaycan xalqının ümumi və siyasi mədeniyyətinin inkişafı məsələləri 1920-1923-cü illerde Azərbaycan hökumətinin başçısı N.Nərimanovun fealiyyətində həmişə dəqiqət merkezində olmuşdur. 1920-1921-ci illərdə Bakıda Politexnik institut və Pedaqoji institut yaradılmışdır. Həmin il eləcə də fabrik-zavod şagirdliyi məktəblərinin (FZU) və mövcud institutlar nəzdində fehle fakultələrinin (rabfak) yaradılmasına başlanmışdır.

<sup>1</sup> Azərbaycan Respublikası Mərkəzi Dövlət arxiv, Fond 1610, Siyahı 13, İş 4, vərəqə 3

<sup>2</sup> N.Nərimanov. Ucqarlıarda inqilabımızın tarixinə dair (İ.V.Staline məktub), B., 1992, s.44.

1920-ci il sentyabrin əvvəlində Bakıda çağrılmış Şərq xalqlarının I qurultayı, Moskvanın güclü təsirinə baxmayaq, Azərbaycanın siyasi həyatı üçün böyük bir hadisə oldu. Qurultayda 40-a qədər millət və xalqı təmsil edən 1891 nümayəndə iştirak edirdi. Qurultaya Türkiyə, Hindistan, Çin, Əfqanistan, Yaponiya, Misir, Koreya, İran və digər ölkələrdən nümayəndələr gelmişdilər. Qurultayın işində Azərbaycandan Nəriman Nərimanov, Dadaş Bünyadzadə, Həmid Sultanov, Sultan Məcid Əfəndiyev, Cəfər Cabbarlı, Tağı Şahbazi (Simurq) və digər görkəmlı ziyanlılar iştirak edirdi. Qurultay Nəriman Nərimanov aćmışdı. Qurultayın müzakirə etdiyi əsas məsələlər sırasına «Milli və müstəmləkə məsələləri», «Beynəlxalq vəziyyət və Şərq zəhmətkeşlərinin vozifələri» daxil idi. Qurultayın seçdiyi «Şərq xalqlarının töbliğat və fealiyyət şurası» tərkibinə Nəriman Nərimanov da daxil edilmişdi.

Qurultayın qərarı ilə Bakıda «Şərq xalqları» adlı jurnalın nəşrinə başlandı. Bu jurnal dörd dildə – türk, rus, ərəb və fars dillerində çap olunmalı idi. Lakin jurnalın yalnız birinci sayı çap olundu. Görünür Moskva üçün bu jurnalın nəşri əlverişli deyildi. Bütün bunlara baxmayaraq Şərq xalqları I qurultayının Bakıda keçirilməsi həmin dövr üçün böyük siyasi hadisə idi.

1920-ci ilin 30 sentyabr ilə 14 oktyabr arası N.Nərimanov Azərbaycan dövlətinin başçısı kimi respublikanın Kürdəmir, Ucar, Göyçay, Yevlax, Tovuz, Qazax və digər rayonlarına rəsmi sefər etmişdi. Bu səfərlərdə onu müşaiyət etmiş Mərkəzi İcraiyyə Komitəsi sedri Səmədədağ Ağaməhəgəlu sonralar bu sefər haqqında yazmışdı: «Respublika daxilində etdiyi səfərində N.Nərimanov yoldaşı müşaiyət etdiyim vaxt Azərbaycanın zəhmətkeş əhalisi arasında onun ne qədər böyük nüfuz və təsire malik olduğunu öz gözlerimə görüb inandım». Bu səfərdə N.Nərimanov müşahidə etdiyi qanun pozğunluqlarının düzəldilməsi haqqında yerin-

dəcə sərəncamlar vermişdi.

Azərbaycan dövlətinin başçısı N.Nərimanovun 1921-ci ilin 8 fevralında elan etdiyi formanda göstərilirdi ki, ölkədə kərgüzərləşmiş işlərinin rus dilində aparılması inzibati-təsərrüfat fealiyyətimizi mane olur. Buna görə də 3 ayın müddətində bütün kərgüzərləşmiş işlərinin türk dilində (qismən də rus dilində) aparılmasına keçid temin edilməlidir.

1921-ci ilin 30 dekabrında Bakıda Universitetin binasında əlifba məsəlesi üzrə keçirilmiş I konfransdakı məruzəsində N.Nərimanov ərəb əlifbasından latin əlifbasına keçidin lazımlığı olduğunu əsaslandırmışdı.

N.Nərimanovun Azərbaycana 1920-1923-cü illərdə rəhbərliyi dövründə həyata keçirdiyi siyasi xəttin üç böyük nəticəsini xüsusi olaraq qeyd etmək lazımdır:

**Birincisi:** N.Nərimanovun sərf milli hökumət yaratması. N.Nərimanov öz fealiyyətində milli siyasetə üstünlük verərək, Bakının erməniləşdirilməsinin və ruslaşdırılmasının davam etdirilməsinin qarşısını aldı, dövlət idarələrinə azərbaycanlıların getdikcə daha çox cəlb edilməsinə nail oldu. Bu böyük uğur olmasa idi, Azərbaycan paytaxtının sonrakı illərde, SSRİ-nin yaradıldığı şəraitdə daha çox ruslaşması və erməniləşməsi prosesinin qarşısını almaq qeyri-mümkin olardı.

**Ikincisi:** N.Nərimanovun siyasi bacarığı və hörməti sayəsində Azərbaycan 1920-1922-ci illərdə vətəndaş mühabibəsindən yaxa qurtara bildi.

1920-ci ilin aprelinin sonundan başlanan və 1922-ci ilin sonuna dek (SSRİ-nin yaradılmasına qədər) Azərbaycanda mövcud olan Sovet üsul-idarəsi dövrüne qiyamət məsələsində bezi müəlliflər qeyri-obyektiv mövqə tuturlar. Məsələn, Mehdi Hüseynzadə «XX əsr: üç müstəqil Azərbaycan dövləti» adlı məqaləsində Azərbaycan Sovet Respublikasını (28/IV-20 dekabr 1922-ci il çərçivəsində) özündən əvvəlki Azərbaycan Xalq Cümhuriyyəti dövlətinin faktiki və hüquqi

tanınması seviyyesi ile müqayisə edir və iddia edir ki, «ASSRİ-nin yaranmasında RSFSR silahlı qüvvələri kimi XI Qızıl ordunun iştirakı heç də onun müstəqilliyinə kölgə salmış»<sup>1</sup>. Tarixi faktlar isə (yuxarıda qısaca deyildiyi kimi) tamamilə başqa mənzərəni göstərir.

Müellif bu məsələdə öz mövqeyini konkret faktlar əsasında əsaslandırsa idi, gəldiyi nəticə tamamilə başqa məzmunda olardı.

*Üçüncü:* Rusiya və Avropa dövlətləri 1921-1922-ci illərdə Bakı neftinə müəyyən imtiyaz almaq yolu ilə sahib olmaq isteyirdilər. Ağır aclıq şəraitində yaşayan Rusiya üçün bu daha əlverişli idi.

1922-ci ilin aprelində Cenevrədə keçirilmiş beynəlxalq iqtisadi konfransın əsas məsələlərindən biri Bakı neftinə imtiyaz almaq məsəlesi idi. Konfransda Lloyd Corc (İngiltərədən), Bartu (Fransa), Fakt (İtaliya), Vert və Rotnavu (Almaniya), Krasin və Çicerin (Rusiya), C.Arif bəy (Türkiyə), N.Nərimanov, Ə.Topçubaşov (Azərbaycan), Çenkeli (Gürcüstan) və digər görkəmlü xadimlər iştirak edirdilər.

Bakı neftindən imtiyazla istifadə etmək uğrunda mübarizə əsasən Rusiya ilə Avropa diplomatları arasında gedirdi. Azərbaycan nümiyəndə heyətinin başçısı N.Nərimanov həmin konfransda rəsmi olaraq bildirdi ki, Bakının neft çi-xan əraziləri ruslara yox, Azərbaycan millətinə məxsusdur. Burada neft istehsalına kapitalı isə ruslar yox, əcnəbi dövlətlər qoymuşlar<sup>2</sup>.

Məlumdur ki, İsveç mühəndisi kimyaçı və sənayeçi olan Alfred Bernhard Nobelin (1833-1896) nəslindən olan Lyudviq Nobel fasılələrə 1878-1888-ci illərdə Bakıda yaşamış və burada kerəsin zavodu tikdirmiştir. Onun ölümün-

dən sonra (1888) oğlu Emmanuel Nobel (1859-1932) Bakıda qalmış və 1879-cu ildə «Nobel qardaşları şirkətinə» başçılıq etmişdir (1918-ci ildə vətonu İsveçə köçmüştür). 80-ci illərdə bu şirkətin varidatı 50 min franka bərabər idi. Rusiyada istehsal edilen bütün neftin 20%-ni, ağ neft istehsalının isə 49%-ni həmin şirkət verirdi<sup>1</sup>. Bakı neftinin istismarı və satılaraq qarət edilməsindən əlde edilmiş qazanc hesabına (Şirkətin səhmdar kapitalı 1916-cı ildə 45 milyon manat idi) yaradılmış fond (Nobel fondu) Alfred Nobelin vəsiyyətinə əsasən ölümündən bir il əvvəl (1895-ci ildə) «Nobel mükafaları fondu» adında 1900-cü ilin 29 iyununda yaradılmışdır və bu mükafatlar 1901-ci ildən verilir. Təssüflər olsun ki, Bakı nefti hesabına yaradılmış bu fonddan hələlik Azərbaycandan heç kəsə mükafat verilməmişdir.

<sup>1</sup> Bax: «Xalq» qəzeti, 2 may 1999.

<sup>2</sup> 1999-cu ildə "Bakı nefti və Nobellər" adlı üç seriyalı sənədlə film hazırlanmışdır (Ssenarisi - Əmir Pəhləvan, rejissoru - Cahangir Mehdiyev).

<sup>1</sup> Bax: Miryaqub Mehdiyadə, Beynəlmiləl siyasetdə petrol, İstanbul, 1928.

## *IV fəsil*

### AZƏRBAYCANIN SSRİ TƏRKİBİNDE OLDUĞU DÖVRDƏ (1923-1991) XALQIN SİYASI MƏDƏNİYYƏTİ

#### §1. Sıyası mühacirət və «sinfi düşmən» axtarışı illərində (1920-1938) xalqın siyasi mədəniyyəti

Azərbaycan xalqının XX əsrəsi siyasi mühacirəti və siyasi terrorə məruz qalması tekke bolşevik hakimiyəti tərofından deyil, xüsusilə türk xalqlarının açıq və qatı düşməni olan erməni-dاشnakların geniş «foaliyyəti» sayesində daha ağır və uzunmüddəli olmuşdur.

Hələ keçən əsrə yaradılmış «Hnçak» (1887) və «Daşnakstütün» (1890) partiyaları «Böyük Ermenistan» yaratmaq naməninə Azərbaycan və Türkiyədə yaşayan türklərə qarşı terrorçuluq əməliyyatları keçirmək məqsədini önləndirmişdir. Ermənilərin 1905-ci ilde, 1918-1920-ci illərdə Azərbaycan türklərinə qarşı, öz tarixi ərazilərində yaşayan azərbaycanlılara qarşı soyqırım və terror əməliyyatları bu partiyaların əvvəlcədən planlaşdırıldığı və həmişə nəzarət altında saxlıdıqları horbi əməliyyatlar idi.

Vyanada yaşayan alman professoru Erix Fayql «Bir terror əfsanəsi» adlı kitabına «Terror haqqında həqiqət» adı vermiş və bu kitabı Avropana 2 dildə (alman və fransız dilində) nəşr etdi. Həmin kitabda o, bu nəticəyə gəlmişdir ki, «əsl terrorçular soyqırım töredənlər məhz ermənilər olublar». E.Fayql bu əsərini yaxın dostu Türkiyənin

Vyanadakı səfirliyinin attaşesi, erməni terrorçuları tərəfindən qətlə yetirilmiş Ərdoqan Özənin xatirəsine həsr etmişdir.

Göstərilən kitabın hər iki dilde nəşr olunmuş, demək olar ki, bütün nüsxələri ermənilər tərəfindən mağazalardan alınaraq möhv edilmişdir. Bu isə mənəvi və ideoloji terrorun ən alçaq formasıdır və riyakar erməni mentalitetini bir daha ifşa edən böyük bir sübutdur.

Erix Fayql apardığı araşdırılmalar əsasında bu nəticəyə golmuşdur ki, ermənilərə qarşı heç bir soyqırım olmamış, əksinə türklərə həmişə və hər yerde qənim kəsilmiş ermənilər Azərbaycanda və Türkiyədə 2,5 milyon müsəlman-türkü qəddar vəhşiliklərle möhv etmişlər.

Hələ XX əsrin əvvəllerində ermənilər tərəfindən uydurulmuş «erməni soyqırımı»nı bütün dünyada yaşayan ermənilər xüsusilə son illərdə daha geniş miqyasda təbliğ edirlər.

Azərbaycanda daşnakların vəhşiliyi Qarabağ, Naxçıvan və Zəngəzur bölgələrində, Bakı, Quba, Şamaxı və digər rayonlarda xüsusi qəddarlıqla olmuşdur. Bütün bunlara baxmayaraq türklərə qarşı erməni terrorizminin ifşası istiqamətində hələlik çox az iş görülmüşdür: Alman müəllifi Erix Fayql kimi, sənədlərə əsaslanaraq yazılmış tədqiqat əsərləri isə yox dərəcəsindədir. 2001-ci ilin əvvəlində Azərbaycan Prezidentinin İcra aparatının rəhbəri fəlsəfe elmləri doktoru, professor Ramiz Mehdiyevin təşəbbüsü ilə Erix Fayqlın göstərilən əsəri Azərbaycan dilində çapdan çıxmışdır. Xəbər verilir ki, bu əsərin bir neçə xarici dillərdə nəşr edilərək, geniş miqyasda yayılması işinə başlanmışdır.

Soyqırım haqqında ermənilrin həyəsizcəsina davam etdirdikləri iddialar faktlara təkzib edilir. Rus tədqiqatçısı, Rusiyannın Van və Ərzurumdağı baş konsulu işləmə diplomat V.Mayevski qondarma «erməni soyqırımı» haqqında öz xatirələrində yazmışdır: «Türkləri hər hansı bir vəhşilikdə

ittiham edirlər etsinlər, lakin mən bir şeyi deyəcəyəm: Türkiyənin müxtəlif şəhərlərində ermənilər və müslimlənlər arasında töqquşmalar barədə şəxşən menim bildiklərim bələ bir qənaətə getirir ki, qanlı işlər hər yerdə möhəz ermənilərin özlərinin təşəbbüsü ilə başlanılmışdır.

Birinci dünya müharibəsi ərəfəsində Qafqazda və Türkiyə orazilərində cəmisi 1,8 milyona yaxın erməni olmuşdur. XX əsrin ərəfəsində isə ermənilərin miqdarı bundan da az olmuşdur. Ermənilər Türkiyənin heç bir vilayətdən də əhalinin çoxluğuna malik olmamışlar.

Tədqiqatçı Vital Kunnet 1892-1894-cü illərdə Parisdə dörd cildlik «Sarı kitab»ını nəşr etdirmişdir. Özünün 12 il müddətində Türkiyənin ermənilər yaşayan ərazilərde aparlığı ekspedisiyaların yekunu olaraq müəllif yazar ki, Şərqi Anadolunun 6 vilayətində 666 min erməni, Türkiyənin digər ərazilərində isə 448 min erməni, cəmisi 1 milyon 115 min nəfər erməni yaşamışdır. 1915-ci ilin yanında silahlı erməni dəstələri Türkiyənin Van vilayətində türklərə qarşı silahlı üşyan təşkil edərək, bütün türkləri vilayətdən qovdular, əksəriyyətini isə güllələdilər.

1918-ci ilin mart-aprel aylarında erməni terrorçuları və quldur silahlı dəstələri Bakıda, Şamaxıda, Qubada, Muğanda, Lənkəranda 50 mindən çox azərbaycanlı qətlə yetirdilər. Bunlardan 30 min nəfəri həmin ilin mart ayının sonunda başlanaraq 3 gün Bakıda davam edən soyqırımda amansızlıqla məhv edilmişlər.

Təəssüflər olsun ki, Azərbaycan və Türkiyədə erməni türklərə qarşı 1915-1922-ci illərdə törendikləri kütləvi qırğınılar haqqında son vaxtlara qədər sonədlərə əsasən səmballi əsərlər yazılmamış və buna görə də məsələnin həqiqi mahiyyəti Avropa və ABŞ siyasi dairələri və xalqları üçün hələ də mə'lum deyildir.

1918-1922-ci illərdə Azərbaycandan mühacirətin geniş miqyasda olmasının əsas səbəblərindən biri də erməni terro-

ru olmuşdur.

Ceyhunbəy Hacıbəyli 1952-ci ilin mayında Münhen şəhərində (Almaniya) nəşr edilən «Azerbaycan» qəzetində dərc etdiyi «28 may Parisdə» adlı məqaləsində yazardı: «32 ildən bəri (yəni 1920-ci ildən bəri) mühacirətə bolşevizm arasında bir mübarizə davam edir: hansı-hansını basdıracaq, onu Allah bilir. Lakin bir şey də var ki, onu biz də çox yaxşı bilirik: mühacirətdən yalnız bir fərd də qalarsa, milli bayraqımız emzəz.

XX əsrin 20-30-cu illərində Türkiyədə olan Azərbaycan mühacirəti son dərəcə güclü və mütəşəkkil idi. Bu vəziyyət Sovet rəhbərliyini «narahat etdiyinə» görə Azərbaycan mühacirətinin böyük bir hissəsi 1932-ci ildə Türkiyəni tərk etməyə məcbur olmuşdu.

Azərbaycanda 20-ci illərdə aparılmış erməni terroruna əlavə olaraq 1937-1938-ci illərdə Sovet siyasi sisteminin təşkil etdiyi sinfi düşmən axtarışı və bu «düşmənlərin» məhv edilməsi dövründə Azərbaycanın 80 min ziyalısı mehv edildi. Şair Gültəkinin sözləri ilə desək, Sibiryadan «buzlu cəhənnəmləri» azəri gəncələri üçün bir məzar oldu.

Xüsusi nifret doğuran hal bundan ibarətdir ki, bu «sinfi düşmənlər» haqqında tərtib edilən ittihadnamələrə hər bir ittihad edilən «xalq düşməni»nın dilindən onlarla digər «xalq düşmənləri»nın adları ittihadı tərtib edənlər tərəfindən sadalanır və beleliklə də Azərbaycanda bir neçə milletçi təşkilatların olması haqqında cəfəng faktlar uydurulurdu<sup>1</sup>.

Hələ 1923-cü ildə Moskvadın «Butırka» həbsxanasında «Musavat» partiyasının 300 nəfərə yaxın fəal üzvü həbsədə id<sup>2</sup>.

1920-ci ildə Azərbaycan generallarından on nəfərdən çoxu məhkəməsiz və istintaqsız güllələndi. Yalnız iki gene-

<sup>1</sup> Ziya Bünyadov. Qırmızı terror. B., 1993, s.38.

<sup>2</sup> Yene orada. S.49.

ralımız – Səməd Mehmandarov və Əliağa Şıxlinski Nəriman Nərimanovun sə'yı nəticəsində sağ qaldılar. Lakin N.Nərimanovun ölümündən (1925) az sonra xalqımızın bu böyük oğlunun özü də düşmən kimi hallandırılmağa başlandı.

Uydurma Nərimanovçular qrupuna Dadaş Bünyadzadə, Teymur Əliyev, Mustafa Quliyev, Böyükəga Talibli, Mövsüm Qədirli, Soltan Məcid Əfəndiyev, Tağı Şahbazi, Məmməd Seid Ordubadi, Yusif Qasımov, Mirzağa Əliyev, Əyyub Xanbudağov, Əzim Əzizməzə, Veli Xuluflu və onlarla digər görkəmlı ziyalılar daxil edilərək, həbs və e'dam edildilər. Yaxud da ciddi nəzarət altında saxlandılar. Göründüyü kimi bolşeviklərin sınıf düşmən axtarışından en çox ziyan çəkən Azərbaycan ziyalıları olmuşdur.

Böyük töccüb və nifret hissi doğuran hal ondan ibarətdir ki, hə min dövrə yüksək vezifelerde olmuş Dadaş Bünyadzadə (Zaqafqaziya Xalq Torpaq Komissarı) Mirzə Davud Hüseynov (Zaqafqaziya Xalq Maarif Komissarı), Soltan Məcid Əfəndiyev (Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi sədri), Həmid Yaqubov (Respublika prokuroru), Heydər Vəzirov (Azərbaycan SSR Xalq Torpaq Komissarı) guya 1933-cü ilde yaradılmış «Azərbaycan millətçi partiyası»nın üzvləri kimi xüsusi nəzarət altında saxlanıldılar.

Azərbaycan Respublikası Maarif Komissarlığından dörd xalq komissarı – Pənah Qasımov, Məmməd Çuvarlınski, Məsəyib Şahbazov, Məmmədsadıq Əfəndiyev və maarif komissarının iki müavini xalq düşmənləri kimi həbs edildilər. Belə ziyalılardan biri de H.Zeynallı idi.

Hənəfi Baba oğlu Zeynalli (1896-1937) ADU-nun Şərq fakultəsini bitirmiş, dosent (1930), türk ədəbiyyatı tarihi kafedrasının müəllimi, V.I.Leninin əsərlərinin tərcüməçilərindən biri, AzFAN-da SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının folklor şöbəsinin rəhbəri işləyirdi. 1937-ci ilin yanварında eksinqilabçı kimi həbs edilmiş və nəzarətdə olan Ruhulla Axundov, Bəkir Çobanzadə, Əhməd

Cavad, Cəfər Cabbarlı, Hüseyin Cavid, Böyükəga Talibli, Veli Xuluflu, Mikayıł Rəfili, Salman Mumtaz və onlarla digər görkəmlı ziyalılar kimi «xalq düşməni» ittihamı ilə gülələnmişdir. İttihəmin daha güclü görünməsi üçün H.Zeynallının guya Kirovun 1934-cü ildə Leningradda öldürülməsini həyata keçirən Trotskiçi-Zinovyevçi təşkilatında üzvü olduğu göstərilmişdi.

1937-ci ilin 20 sentyabrında Hənəfi Zeynallının guya ifşa etdiyi eksinqilabçı «Azərbaycan millətçi partiyası» üzvləri arasında həmin dövrə Nuxa (Şəki) şəhər partiya komitəsinin birinci katibi Məmməd Çuvarlınski de var idi.

Bu sətərlərin müəllifi 1936-ci ilin noyabrın sonunda Şəki Seminariyasının sonuncu kursunda oxuyarkən SSRİ Kostitusiyası layihəsi haqqında şəhər partiya komitəsinin birinci katibi Məmməd Çuvarlınskinin məruzəsini dinleyənlərdən biri olmuşdur. Məruze son dərəcə dolğun və yüksək siyasi səviyyədə idi. Bundan əvvəl M.Çuvarlınski Azərbaycan SSR-nin Maarif komissarı işləmişdi.

1937-ci ilin iyununda həbs edilmiş Məmməd Çuvarlınskinin (1902-ci ilde o zamanki Qaryakin rayonunun Cuvarlı kəndində anadan olmuşdur) Azərbaycan SSR Xalq Daxili İşlər Komissarlığının VI bölməsinin rəisi Xoren Qriqoryanın köməkçisi leytenant Şer dindirmiştir. Həmin 1937-1938-ci illerde Azərbaycanın məşhur ziyalılarını ağır işgəncələrlə dindirən ittihamçılar arasında erməni diğərləri – baş leytenant Markaryan, leytenant Tevosyan və kiçik leytenant Aruşanov (Aruşanyan) xüsusi qəddarlıqla fərqlənmişlər.

Azərbaycan ziyalılarına divan tutan Çeka və fəvqələ-adə üçlüklərin («Troyka») tərkibinin eksoriyyətini ermənilər təşkil edirdi. Bu cəsus şəbəkəsinin başında ise Sumbatov, Qriqoryan, Markaryan, Qalstyan, Ohanesyan, Avanesyan dururdu.

Görkəmlı Azərbaycan mühaciri Hüseyin Baykara «Azərbaycanın istiqlal mübarizəsi tarixi» (1975) kitabında yazar ki,

Mir Cəfər Bağırov özünün ittiham məhkəməsində özü ilə möhkum edilən ermənilərə işarə edərək demişdi: «Bunlara inanaraq 29 min Azərbaycan ziyalısını məhv etdim»<sup>1</sup>.

Azərbaycanda Sovet siyasi sisteminin ilk illərində 48 min azərbaycanlı qırızı terrorun qurbanı olmuşdur. Bütün bu təqsizsiz görkəmli ziyalılar 50-ci illərin ikinci yarısında, ölümlorundan sonra bərəət aldılar.

Sovet siyasi sisteminin faciəvi qurbanları olmuş ziyalıların adlarına bərəət verilməsi daha çox siyasi məsələdir. Cənubi bunların çoxuna «panislamist» və «pantürkist» damğası vurulmuşdur.

Sinfi düşmen axtarışı eləcə də kənd təsərrüfatının kollektivləşdirilməsi dövründə geniş aparılmışdır. Əsas bəhənə isə bu idi ki, kəndlilər bu kollektiv təsərrüfatlara daxil olmaq istəmirdilər və bunun da səbəbini sinfi düşmənin əksinqılıqlı fealiyyətində axtarırlılar və «tapirdilər».

30-cu illərin əvvəlində yaradılmış ilk kolxozların (kənd-təsərrüfat artellərinin) əksəriyyəti bir oymağə və ya tayfaya mənsub olan kəndlilərdən ibarət olmuşdur. Məsələn, Ucar rayonunun Qazıyan kəndində səkkiz, Göyçay rayonunun Ləkçiplaq kəndində altı belə kiçik kolxozi yaradılmasına icazə verilmişdi. İndiki Oğuz rayonunun 50 həyətdən ibarət kiçik Bayan kəndində üç kolxozi yaradılmışdı. Sonralar bu kolxozlar birləşdirilərək vahid təsərrüfata çevrildi.

İlk kolxozlara əsasən keçmiş nökerlər və rəncberlər daxil olurdular. Bunlar isə kolxoza yalnız işçi qüvvesi kimi gelirdi. Bu kolxozlara ortabək kəndliləri də öz əmlakları ilə colb etmək üçün kəndlərdeki adlı-sanlı ortababların bir hissəsini qolçomaq adı ilə həbs edərək, sürgünə göndərdilər və onların bütün əmlaklarını yenicə təşkil edilən bu kolxozlara verdiyilər.

Elliklə kollektivləşməni həyata keçirmek üçün bütün kəndlərdəki hörmətli din xadimlərini də həbs edərək, sürgünə gönderdilər. Bunu da onurla əsaslandırdılar ki, həmin din xadimləri guya kondə kollektiv təsərrüfat əleyhinə təbliğatı başçılıq edirlər. Beləliklə 30-cu illərin əvvəllerində sinfi düşmen adı ilə məhv edilmişlərin böyük bir hissəsi dini xadimlər oldu.

Akademik Ziya Bünyadov 1993-cü ilde yazmışdır: «Biz doğrudan da böyük xalqıq. Bu qədər qırıb-tökürlər, kösib-biçiblər, osır-yesir əleyiblər, cürüdüblər, çərlədiblər, yənə də məhv olmamışq»<sup>1</sup>. Allah Sənə bir daha rehmət əlesin, cəsər Akademik!

## 82. Ümumi icbari ibtidai təhsilə keçid və yaşı əhalinin savadsızlığının ləğvi

XX əsrin 20-ci illərini əhatə edən onillik Azərbaycan üçün Sovet siyasi sisteminə keçid dövrü olmuşdur. Göstərilən onillik Azərbaycan xalqının həyatında çox ağırlı keçdi. Belə ki, Rusiyanın XI ordusunun gücü ilə Bakıda və Gəncədə qan tökülməsi yolu ilə yaradılan Sovet üsul-idarəsi rayonlarda xüsusi siyasi idarələrin qəddarlığı ilə həyata keçirilirdi.

Bütün rayonlarda yaradılmış «Kepeu» və «Erkayı» (polis və fehlo-kəndli inspeksiya müfəttişliyi) adlı siyasi təşkilatların başçıları mauzer ilə gözirdilər və istadıkları şəxsləri yerindəcə həbs etməyə selahiyətləri var idi.

Xalqın siyasi mədəniyyətinin inkişafı, onun ümumi mədəniyyəti, maariflənmə və savadlanması dəroğası ilə bila vasitə bağlı olan bir prosesdir. Bu prosesin davamı Azərbaycanda müəyyən mədəni bazaya arxalanmışdır. Belə ki, XIX əsrin sonunda Bakıda, Gəncədə, Ağdamda, Ağdaşda,

<sup>1</sup> Hüseyin Baykara, Azərbaycanın İstiqlal mübarizəsi tarixi, B., 1992, s.182.

<sup>1</sup> Ziya Bünyadov, Qırızı terror, B., 1993, səh.38.

Bərdədə, Qəbələdə, Qubadlıda, Göyçayda, Cəbrayılda, Şamaxıda xalq məktəbləri mövcud idi. Bu məktəbler əhalinin vəsaiti hesabına saxlanılırdı. Bakıda ilk müsəlman qız məktəbi 1901-ci ilin 7 oktyabrında Həsen bəy Zərdabinin ömür yoldaşı Həniqə xanımın himayəsi ilə yaradılmışdı.

Azərbaycan Xalq Cümhuriyyəti hakimiyyəti özünün təxminən iki illik fəaliyyəti dövründə xalqın maariflənməsi işində vaxtın qısa olduğuna görə, əsaslı dönüş yarada bilməmişdi.

1921-ci ilin 22 dekabrında Bakıda ziyalılar ile görüşündəki çıxışında N.Nərimanov demişdi: «Maarifsiz heç bir diləye çatmaq, heç bir azadlıq və istiqlaliyyət elde etmək, iqtisadi işlər öz yoluna qoymaq və əcnəbilərin nüfuz və təsirindən qurtarmaq mümkün deyil»<sup>1</sup>.

1920-ci ilin əvvəlində Azərbaycanda əsasən Qori müəllimlər Seminariyasını bitirmiş 75 nəfər azərbaycanlı müəllim var idi.

Sovet əsul-idarəsinin ilk illərində Azərbaycanda yaşlı əhalinin əksəriyyətinin savadsızlığı (erəb olıfbasında yazı üzrə də bu göstərici aşağı idi) və məktəb yaşlı uşaqların ümumi (ibtidai icbari) təhsilsə cəlb edilməsi qayğısı qətiyyətə tələb edirdi ki, ölkədə müəllim kadrlarının hazırlanması məsəlesi on vacib vezifə kimi qısa müddətə həll edilsin.

Ölkədə müəllimlərin çatışmadığını nəzərə alaraq Azərbaycan Respublikası İnqilab Komitəsi sədri N.Nərimanov 1920-ci ilin 9 avqust tarixli qərarı ilə «bütün müəllimlər hərbi vezifədən azad olundular».

Qori müəllimlər seminariyasının (1876-1918) Azərbaycan şəbəsində (1879-1918) təhsilin rus dilində olması səbəbindən (Azərbaycan dili fənn kimi tədris edilirdi) və seminariyanın Azərbaycandan kənarda yerləşməsinə görə orada təhsil alanların miqdarı məhdud miqdarda olmuşdur.

Bu məsəle Azərbaycan ziyalılarını düşündürdü. Məsələn, Əlimərdan bəy Topçubaşov Rusiya çarı canışını qraf Voronsov-Daşkovun 1906-ci ilin 20 fevralında Tiflisdə öz sarayında keçirdiyi Zaqqafqaziya nümayəndələrinin müşavirəsində etdiyi çıxışında təklif vermişdi ki, Qori müəllimlər seminariyasının Azərbaycan şəbəsi Azərbaycanın şəhərlərində birinə köçürülsün. Həmin təkliflə Nəriman Nərimanov 1906-ci ilin 8 mayında «Həyat» qəzetində çap etdirdiyi məqaləsində de çıxış etmişdi.

Bu təkliflər yalnız 1918-ci ildə həyata keçirildi. Belə ki, Qori müəllimlər seminariyasının Azərbaycan şəbəsi həmin seminariyanın müəllimi Firudin bəy Köçərliనin rəhbərliyi ilə Qazax şəhərinə köçürüldü və Qazax müəllimlər seminariyası adlandırıldı. Seminariyada dərsler sentyabrın 17-də başlanmışdı.

Bələlikle Qazax müəllimlər seminariyasının təşkilatçısı və ilk direktoru Firudin bəy Köçərli olmuşdur.

Bakıda oğlanlar üçün seminariya 1919-cu ilin sentyabrında yaradılmışdı. Burada qızlar üçün də ayrıca məktəb mövcud idi. 1925-ci ildə Bakıda 6 texnikum işleyirdi. Bütün respublikada isə həmin ildə 14 texnikum mövcud idi və bunların əksəriyyəti müəllimlər hazırlayan seminariya idi.

Gənce, Şəki, Şamaxı və Şuşa müəllimlər seminariyaları 1921-ci ildə yaradılmışdır. Şəkide 1927-ci ilə qədər seminariyada oğlanlar və qızlar ayrı-ayrı qruplarda oxuyurdular.

Respublikada olan müəllimlər seminariyaları 1924-cü ildə 113 nəfər, 1925-ci ildə 197 nəfər, 1926-ci ildə 760 nəfər müəllim hazırlamışdı. 1926/27 dərs ilində Azərbaycanda olan 15 seminariyada 2260 tələbə oxuyurdu ki, bunlardan 737 nəfəri qız idi.

Qori müəllimlər seminariyasının Azərbaycan şəbəsinin on-ənənlərini davam etdirən həmin seminariyalarda yüksək tələbkarlıqla mükəmməl təhsil verilirdi. Bu seminariyalarda təhsil alan gənclər bəlkə də özləri bilmədən Azə-

<sup>1</sup> «Kommunist» qəzeti, 25 dekabr 1921.

baycanda xalq maarifinin siyasi eskerleri kimi yetiştirdiler.

IV Ümumi Azərbaycan Sovetlər qurultayı (mart 1925) «Əski türk əlifbası haqqında» qəbul etdiyi qərarda müəyyən etmişdi ki, Respublikanın I dörecləi bütün məktəblərində 1925/26 dərs ilindən başlayaraq yeni türk əlifbasına (latin qrafikası ilə) keçid başlanmalı və bu siyasi tədbir 8 il müd-dətində (1932/1933-cü dərs ilində) qurtarmalıdır. Eyni zamanda müəyyən edilmişdi ki, yaşlı əhalinin savadsızlığının ləğv edilməsi də yeni türk əlifbasında həyata keçirilməlidir.

1927-1929-cu illərdə savadsızlığı ləğv etmə üzrə yaradılmış çoxsəyli axşam kursları vasitəsi ilə 106381 nefer yaşlı əhali öz savadsızlığını ləğv etmişdi<sup>1</sup>.

Əhalinin eksəriyyəti savadsız olduğu üçün latin qrafikası ilə nəşr edilməyə başlanan qəzətləri oxuyanların da sayı çox az idi. Buna görə de 20-ci illərin ikinci yarısından əsas təbliğat vasitəsi toplantılar və kinofilmlərin göstərilməsi olmuşdur. Kondlerdəki məktəb və klub binalarında, hətta əhalinin geniş mənzillərində ödəncsiz göstərilən kinofilmlər böyük auditoriya toplayırdı.

Rəsmi göstərişə əsasən bütün məktəblərin şagirdləri izdihamlı keçirilən düşərgə iclaslarında qırmızı qalstuk təqdim edilməkə «pioner» təşkilatına qəbul edilirdiler.

Mövcud ali məktəblərde toləbələrin milli tərkibi nis-bəti azəri türkərinin xeyrinə deyildi. Məsələn, Azərbaycan Dövlət Universitetinin müəllim və elmi işçilərinin tərkibində azərbaycanlılar 1922/23 dərs ilində 11,8% təşkil edirdi, 1928/29 dərs ilində bu göstərici 41,2%-ə çatmışdı. Lakin bu da möqbul deyildi.

1930-çü ildə başlanan ümumi icbari ibtidai təhsilo keçid uğurla başa çatdı<sup>2</sup>.

<sup>1</sup> Sovetlər Qurultayları sənədlərində, 1917-1937. M. 1964, s.198 (rus dilində)

<sup>2</sup> Sovet Azərbaycanı (Elmlər akademiyasının nəşri). B., 1958, s.330.

### §3. 1941-1945-ci illər müharibəsi dövründə

Azərbaycanda hərbi-siyasi vəziyyət.

Azərbaycan xalqının faşizm üzərində qələbədə tarixi xidməti

Azərbaycan xalqının 1941-1945-ci illərin Böyük Vətən müharibəsi dövrü ön və arxa cəbhələrde döyüş və əmək roşadətləri haqqında kifayət qədər edəbiyyat mövcuddur.

Müharibənin başlanması ərefəsi və ilk aylarında Bakı neft rayonu və bütövlükde Azərbaycan respublikası Almaniya dövləti rəhbərliyinin hərbi doktrinasında mühüm hədəf obyektlərindən biri idi. Bunun üçün bir neçə səbəb var idi:

1. Hitlerin planına görə Sovetlər İttifaqı üzərində qələbədən sonra Almaniya ordusu Hindistan hüdüdlərinə qədər uzanan geniş əraziləri zəbt edərək, dünya ağılığına nail olmali idi. Faşist ordusunun bu yolu iso Qafqazdan keçməli idi.
2. Hitlerə bu cahansümül qələbəni əldə etmək üçün Azərbaycanın neft rayonları ilk növbədə işğal edilməli və Almaniya ordusuna xidmət etməli idi.
3. Bakı neftinin Almaniyadan elinə keçməsinə yol verməmək məsəlesi 1938-1940-ci illərdə İngiltərə və Fransanın da planlarında mühüm yer tuturdu. Hətta təklif verilmişdi ki, Bakı neftinin Hitlerin elinə keçməməsi üçün bu neft rayonunu bombardman yolu ilə sıradan çıxarmaq lazımdır.

Faşist Almaniyası 1939-cu ilin martında Ruminiya ilə bağlılığı müqaviləyə əsasən onun Ploieşti neft rayonuna nəzarət edirdi və Bakı neftinə də nəzarətə nail olsa idi, faşist ordusu İngiltərəyə qarşı başladığı hərbi əməliyyatlarda qələbəni daha tez əldə edə bilərdi. Buna görə də İngilterənin yüksək hərbi dairələrində Bakı neftinin müqəddərəti məsəlesi 1940-ci ilin evvəlində geniş müzakirə edilirdi. Bu müzakirələrdən sonra Bakıya bomba zərbəsi endirilməsi

əvezinə Bakı neftinin gələcəkde Almaniya Qara dəniz vasitəsilə daşınmasının qarşısını sualtı qayıqlar vasitəsilə almaq planı qəbul edildi.

Bələliklə, II dünya müharibəsi Azərbaycanın sərhədlərindən çox uzaqlarda başlansa da, neft Bakısı üçün hərbi sahada qorxu (bomba zərbəsi və s.) elə həmin dövrə başlanılmışdı və Sovet hərbi rehberliyi do Bakı neft rayonunun müdafiəsi üçün müyyəyen tədbirlər görməyə başlamışdı.

Mərkəzi Sovet hökumətinin qərarı ilə 1940-ci ildə havva hücumundan müdafiə üzrə Bakıda hərbiləşdirilmiş hissələr Sovet ordusunun komandanlığı tabeliyinə keçirildi. Bakı şəhəri etrafında uzunluğu 28 min km olan iki zolaqlı müdafiə zonası çəkildi.

SSRİ Dövlət müdafiə komitəsinin 1941-ci ilin 17 sentyabr tarixli qərarına əsasən Bakıda bütün vətəndaşların hərbi təlimətə colb edilməsi böyük qətiyyatlı həyata keçirilirdi. Bakıya 1941-ci ilin oktyabrında köçürülmüş təyyarə zavodu həmin ilin dekabrının ortalarında ilk 5 təyyarəni quraşdıraraq cəbhəyə göndərmişdi. Gəncədə təyyarəçilik məktəbi yaradılmışdı və fəaliyyət göstərirdi.

SSRİ-yə qarşı müharibəni 1941-ci ildə başa çatdırmaq üzrə Hitlerin planı həyata keçirilmədikdə o, qərara gəldi ki, Qafqaz neftini elə keçirmədən müharibəni davam etlirmək mümkün olmayaçaqdır. Buna uyğun olaraq Hitler Moskva istiqamətine tekrar həcum cəhdindən ol çəkərək, 1942-ci ildə əsas zərbəni Qafqaz istiqamətine yönəltdi və «Edelweiss» adlı gizli plan hazırladı. Bu haqda Hitler mütəfəqqi Yaponiyanın sefiri general-leytenant Osimanı qəbul edərkən demişdi: «Mən qərara gəlmİŞEM ki, daha mərkezi hissədə həcumu dayandırıram. Mənim məqsədim Cənub cəbhəsində həcumu keçməkdir... Qafqaz istiqamətində zərbə endirəcəyəm. Neft üçün İranı və İraqa çıxməq vacibdir».

Qərbin hərbi siyaset üzrə ekspertləri Hitlerin belə bir addım atacağını gözləmirdilər. II dünya müharibəsi illərində

ABŞ prezidentləri F.Ruzvelt və H.Trumenin hərbi məsələlər üzrə məsləhətçi olmuş admiral Uilyam Lekl öz xatirelərində yazar ki, 1941-ci ilin yayında Hitler Rusiyaya (Sovetlər İttifaqına) hücum edəndə bizi hesab etdi ki, «Alman orduları SSRL-nin qərb rayonlarını işgal etdikdən sonra Hitler Stalina sülh təklifi ile müraciət edər... Qafqazın neft mədənlərinin işgali isə Avropanın istilasını reallaşdırıa bilerdi. Lakin bu tehlükeli hadisə baş vermedi. Hitler Rusiyasının içərilərə doğru irəliliyi və bununla da alman ordularının bütün evvəlki nailiyyətlərini heçə endirdi. Almanlar 1941-1942-ci illərin qış kompaniyası dövründə Stalinqradda və Rostovda ağır möglübiiyyətlərə uğrayaraq, geri çəkiləndə bizi hamımız rahat nəfəs aldıq. Bununla da nəinki Bakı və onun tükənməz nefti, eləcə də bütün yaxın Şərqiñ zəngin neft mədənləri almanın işğalçılarından azad edildi».

II dünya müharibəsinin gedişində bu dönüş 14 ay davam etmiş Qafqaz uğrunda döyüşlər dövründə oldu.

Hitler müharibənin Şərqi kompaniyasına başlarkən İranda yerləşdirdiyi 4000 nəfərlik hərbi qüvvəsinin köməyinə də bel bağlayırdı. Lakin Sovet rehberliyi Ingilterə ilə birlikdə İran dövlətini razılıq verməyə vadar etdi ki, İranın şimalından Sovet qoşunlarının, cənubundan isə İngiltərə qoşunlarının bu ölkəyə daxil olmasına icazo versin. Bu haqda imzalanmış müqaviləyə əsasən Sovet qoşun hissələri 1941-ci ilin 25 avqustundan başlayaraq İranın tərkibində olan Cənubi Azərbaycana daxil oldular. 44-cü və 47-ci Sovet ordu hissələri tərkibində buraya 77-ci, 396-ci və 402-ci Azərbaycan milli diviziyaları da daxil olmuşdu. (Pehlevi, Rəşt və digər şəhərlərdə yerləşdirilmişdi). Gösterilən milli diviziylərin tərkibində olan ziyalılar və mədəniyyət işçiləri Cənubi Azərbaycanda doğma azori-türk əhalisi arasında mədəni

<sup>1</sup> A.Jakovin, 1939-1945-ci illər (ikinci dünya müharibəsinin xronikası və sonedləri), Darmstadt, 1961, s.228 (alman dilindən tərcümə)

xidmət sahəsində xeyli iş apara bildi. İrana göndərilmək üçün seçilmiş mülki şəxslər (3816 nəfər) tərəfindən görülen bütün siyasi maarif və mədəniyyət işlərinə görkəmli dövlət xadimi Əziz Əliyev rəhbərlik edirdi.

Mühərbi illərində Sovetlər ölkəsində əhalinin cəbhə zonalarından köçürülməsi məsələlərinin təşkilinə rəhbərlik partiya xətti ilə Partiya Siyasi Bürosunun üzvü Anatas Mıkoyna həvələ edilmişdi. Azərbaycan xalqının qatı düşməni olan bu daşnakın gizli fəaliyyəti neticəsində 1942-ci ilin yanварında Azərbaycanlıların Qazaxstana və Orta Asiyaya köçürülməsi haqqında qərar layihəsi Partiyanın Siyasi Bürosunun müzakirəsinə təqdim edilmişdi. Bu tədbir Türkiyənin Sovetlər ölkəsi əleyhinə ikinci cəbhə açaraq mühərbiyə başlayacağı təqdirdə Azərbaycan türklerinin guya qorxulu mövqeyi ilə izah edildi. Azərbaycanın o zamankı rəhbəri Mir Cəfər Bağırov tacili olaraq şəxsən İ.V. Stalinin qəbuluna gedərək onu inandıra bilmədi ki, bu tədbir Azərbaycanda neft və pambıq kimi srtatcji məhsulların istehsalına böyük zərba vuracaq, cəbhələrdə döyüşən azərbaycanlı döyişçülərin mənəvi-siyasi fəallığına monfi təsir edəcəkdir. İ.V. Stalin həmin məsələnin Siyasi Büroda müzakirəsinə razılıq vermemiş və beleliklə de Azərbaycan xalqı üçün böyük faciələr tərəde bilecək bu köçürülmə əməliyyatı baş tutmadı.

Azərbaycan xalqı SSRİ-nin tərkibində olmuş digər xalqlarla bərabər, Almanıyanın faşist ordusuna qarşı 1418 gün davam edən ədalətli mühərbiyədə feal iştirak edərək qəhrəmanlıq nümunələri göstərməsidır. Döyüş cəbhələrində Azərbaycandan göndərilmiş 650 minden çox zabit və əsgərlərden yarısı bu mühərbiyədə şəhid oldular. Azərbaycanda dünyaya göz açmış və fəaliyyət göstərmış vətəndaşlardan 123 nəfəri döyüş cəbhələrində «Sovet İttifaqı Qəhrəmanı» fəxri adına layiq göürüldü. 31 nəfər isə «Şöhrət» ordeninin hər üç dərəcəsi ilə təltif edildilər.

Görkəmli herbi sərkərdə, iki dəfə Sovet İttifaqı Qə-

rəmanı qvardiya general-major Həzi Aslanov, Sovet İttifaqı qəhrəmanları İsrafil Məmmədov, Ziya Bünyadov, Aslan Vəzirov, Mehdi Hüseynzadə, Adil Quliyev, Xəlil Məmmədov, Nikolay Şevardiyayev, Məlik Məhərrəmov və digərləri, qorxmaz qadınlarımızdan Züleyxa Seyidməmmədova, Şövkət Səlimova, Ziba Qəniyeva və başqaları öz qəhrəmanlıqları ilə xalqımızın tarixən mübarizliyini bir daha sübut etdilər. Mühərbi illərində Azərbaycanın 170 minden çox vətəndaşı SSRİ orden və medalları ilə təltif edildilər.

Görkəmli Sovet herbi sərkərdəleri Sovet İttifaqı marşalları G.K.Jukov və K.K.Rokossovski mühərbi illərində dəfələrlə rəsmi çıxışlarında bildirmişdilər ki, Azərbaycan neftçiləri bu mətorlar mühərbiyəsində faşist orduşunu üzərində qələbədə cəbhəni yanacaqla fasilesiz təmin etməklə həlli-dici xidmətlər göstərmişlər. Bu haqda onların Böyük Vətən mühərbiyi haqqında rəsmi sənədlər əsasında yazdıqları xatirələrində de mə'lumatlar vermişdir.

Böyük Vətən mühərbiyi illərində cəbhənin tələb etdiyi benzin və sürkü materiallarının 75-80%-ni Azərbaycanın hasil edərək cəbhələrə göndərməsi faktını bütün dünya bilir və təsdiq edir. Bu xidməti siyasi müstəviyə çevirən Azərbaycan Prezidenti Heydər Əliyev demişdir: «Əgər Bakının nefti olmasa idi, Sovetlər İttifaqının qələbəsi bəlkə də mümkün deyildi». Heydər Əliyev digər çıxışında həmin məsələni daha geniş planda şərh edərək qeyd edir ki, «Tarix bu gün də, gələcəkdə də bilməlidir ki, İkinci Dünya mühərbiyəsində, Böyük Vətən mühərbiyəsində Azərbaycan Respublikasının xidməti, fəaliyyəti, rolü çox böyük olmuşdur».

Bütövlükde İkinci dünya mühərbiyi illərində (1939-1945) faşizm üzerinde qələbədə Azərbaycan xalqı özünün çox zəngin və keyfiyyətli benzini, şaxtaya düzümlü sürkü materialları ilə bu böyük qələbə naməsi misilsiz xidmətlər göstərmişdir. Mühərbi illərində Kremlədə oturan Qafqazlı

bolsheviklər bu xidməti bilerəkdən qiymətləndirmədilər. Xalqımızın bu cahansümül xidmətinə hələ də beynəlxalq seviyyədə layiqli qiymət verilməmişdir. Bu xidmet üçün Azərbaycan xalqına böyük bir abidə ucaldılmalıdır. Bu abidə ansamblında kimyaçı alim Yusif Məmmədəliyevin müharibənin qələbəsini təmin etmek namənə hərbi teyyarələr üçün yüksək oktanlı yanacaq yaratma üzrə etdiyi ixtiraların da geniş şəhri verilməlidir.

Görkəmlı kimyaçı alim Yusif Məmmədəliyev müharibənin ilk aylarında Sovet hərbi teyyarələrini yüksək keyfiyyətli (oktanlı) yanacaqla (benzolu propilenlə zənginləşdirmek yolu ilə) təmin edilməsinə nail olaraq öz elmi keşfi ilə fəsizm üzərində qəlebəde misilsiz xidmet göstərmişdir.

Böyük Vətən müharibəsi illərində Azərbaycanda siyasi fikrin inkişafında en böyük xidmet sahibi filosof, professor Heydər Hüseynov olmuşdur. Həmin illerde o, «Faşist colladlarının fəlsəfəsi» (1942), «Azərbaycan ziyahları Vətən müharibəsi günlərində» (1943) adlı əsərlərini nəşr etdirdi. Onun redaksiyası ilə «Azərbaycan ədəbiyyatı tarixi»nin I və II cildləri (1943-1944), «Azərbaycan tarixinin qısa очерки» (1945), «Azərbaycanca-rusca lüğət» (1941) çapdan çıxdı.

1940-1945-ci illərdə SSRİ Elimlər Akademiyasının Azərbaycan filialının rayaset heyəti sədrinin müavini olan Heydər Hüseynov az sonra filialın sədri seçilmişdi.

Azərbaycan ziyahlarının II dünya müharibəsi illərində geniş fəaliyyəti müəllifin digər əsərlərində etraflı şərh edilmişdir<sup>1</sup>.

#### §4. Azərbaycan generalları və admiralları

İkinci dünya müharibəsinin en ağır və uzunmüddətli mərhəlesi olan Böyük Vətən müharibəsi mövzusu, elecə də xalqımızın tarixən yetişdirdiyi generallar və admirallar haqqında da oxucuya məlumat verməyi tələb edir.

Bu arzuya uyğun olaraq müəllif Azərbaycanlılar içərisindən son iki əsrə yetişmiş 100 nəfərdən çox generalın və admiralin adlarını və soyadlarını, dünəsini deyişmişlərin isə həm də yaşıdları illər haqqında məlumatı oxucuya təqdim edir.

Azərbaycan xanlıqlarını XIX əsrde Rusiya təsirində saxlamaq üçün Rusiya çarları bu xanlıqları idarə edən xanların bir hissəsinə general rütbələri vermişdir. Məsələn, Qarabağ hakimi İbrahimxəlil xana general-leytenant, Şəki hakimi Cəfərqulu xana general-leytenant, Qarabağlı Məmmədhəsən ağaya, Mehdiqulu xana, Cəfərqulu ağaya general-mayor rütbələri verilmişdir.

Böyük vətən müharibəsi illərində Azərbaycanlı zabitlər içərisindən on nəfərdən çoxuna general-mayor hərbi rütbəsi verildi.

XX əsrin 70-ci illərində Rusiyada xidmet edən azərbaycanlı generallardan T. Ağahüseynov, H. Rəsubəyov və V. Bərşadlı, vitse-admiral H. Qasımbəyov Azərbaycanda xidmətə dəvəti qəbul edərək, respublikaya geldilər.

Müəllifin 1997-ci illerdə nəşr etdirdiyi «Dünya azərbaycanlıları XX əsrde» adlı kitabında ilk dəfə olaraq Azərbaycan generalları və admirallarının siyahısı verilmişdir. Müəllif bundan sonra da bu mövzu üzərində işini davam etdirmiş və oxucuya təkdim edilən yeni tərkib daha genişdir.

<sup>1</sup> İsrafil İsmayılov, Azərbaycan Moskva uğrunda döyüşlərə, B, 1991 (rus dilində); Azərbaycanlıların 11 dünya müharibəsində iştirakı, B, 2000.

## **GENERAL-POLKOVNIKLƏR**

1. Abbasov Namik Rəşid oğlu
2. Ağahüseynov Tofiq Yaqub oğlu
3. Əbiyev Səfər Axundbala oğlu
4. Mehmandarov Səməd bəy Sadiq bəy oğlu (1857-1931)
5. Usubov Ramil İdris oğlu

## **GENERAL-LEYTENANTLAR**

6. Ağayev Fərəc bəy (1811-1891)
7. Bakıxanov Cəfərqulu ağa (1799-1867)
8. Borşadlı Saleh Əyyub oğlu
9. Qasımov Əbülfəz Əsədulla oğlu
10. Ərəblinski Balakişi Əlibəy oğlu (1828-1902)
11. Kərimov Kərim Abbaslı oğlu
12. Məmmədov Məmməd İsmayılov oğlu
13. Naxçıvanski İsmayılov xan Əhsən xan oğlu (1819-1908)
14. Naxçıvanski Hüseyin xan Kəlbəli xan oğlu (1863-1919)
15. Rəsulbəyov Hüseyin Cümşüd oğlu (1917-1984)
16. Heydərov Arif Nəzər oğlu (1926-1978)
17. Sadixov Nureddin Sadix oğlu
18. Xoyski İskəndər xan (yaşadığı illər haqqında dəqiq məlumat yoxdur)
19. Şıxlinski Əliağa İsmayılov oğlu (1863-1943)
20. Yusifzadə Ziya Məmmədiyə oğlu

## **GENERAL-MAYORLAR**

21. Abbasov Akim Əli oğlu (1911-1992)
22. Avşarov Ağası bəy (Peterburqdə 1897-1902-ci illərdə süvari məktəbinin rəisi olmuşdur, yaşadığı illər haqqında dəqiq məlumat yoxdur)
23. Ağabəyzadə Məmmədsadix İsmayılov oğlu (1865-1944).
24. Ağalarov Həsən bəy (1812-?)
25. Ağayev Fərəc bəy (dəqiq məlumat yoxdur)
26. Aslanov Həzi Əhəd oğlu (1910-1945)
27. Bakıxanov Həsən ağa Cəfərqulu oğlu (dəqiq məlumat yoxdur)
28. Əbilov Mahmud Əbdürəza oğlu (1898-1972)
29. Əliyev Heydər Əli Rza oğlu
30. Əliyev Mehərrəm Abış oğlu
31. Əliyarbəyov Tərlan Abdulla oğlu (1892-1956)
32. Əzizbəyov Əzizəğa Məşədi oğlu (1903-1966)
33. Ərəblinski Balakişi bəy Əlibəy oğlu (dəqiq məlumat yoxdur)
34. Ələkbərov Xanlar Səfər oğlu
35. Əsədov Məhəmməd Nəbi oğlu (1941-1991)
36. Əhmədov İbrahim Seyfulla oğlu (1927-1997)
37. Əfəndiyev Süleyman bəy Süleyman oğlu (1864-1919)
38. Bağırov Məmmədbağır Hadi oğlu (1901-1946)
39. Bayramov Mikayıł Bahadur oğlu
40. Bunyatov Teymur Nağıdalı oğlu (1911-1974)
41. Vəzirov Qambay Məhəmməd oğlu (1899-1937)
42. Vəkilov İbrahim ağa Paşa oğlu (1854-1936)
43. Vəzirov Firudin bəy (1850-1925)
44. Veliyev Cəfər Cəbrayılov oğlu
45. Qayıbov İsmət İsmayılov oğlu (1942-1991)
46. Quliyev Elçin İsaağa oğlu
47. Quliyev Yaqub Allahqulu oğlu (1900-1942)
48. Quliyev Murtuz Heydər oğlu (1920-1978)

49. Zamanov Abbas Məmmədətəgə oğlu (1924-1988)  
 50. Zeynalov Hacıbaba Məmməd oğlu (1906-1969)  
 51. İsayev Mürsəl Məmmədəhəsən oğlu  
 52. İsmayıł bəy (Qutqaşınlı) Nəsrullah Sultan oğlu (1806-1869)  
 53. İsrafilov Sərdar Qurban oğlu  
 54. Yadigarov Həsən bəy İsrafil oğlu (1854-1934)  
 55. Kazimov Selahəddin Həsən oğlu (1920-1978)  
 56. Maqsudov Oktay Maqsud oğlu  
 57. Məlikyekanov Cavad bəy Rza oğlu (?-1942)  
 58. Məmmədov Hüseyn Mürsəl oğlu (1906-1974)  
 59. Məmmədov Kamil İsmayıł oğlu  
 60. Məmmədov Xəlil Məmməd oğlu (1916-1992)  
 61. Naxçıvanski Ehsan xan Kəlbəli xan oğlu (dəqiq məlumat yoxdur)  
 62. Naxçıvanski Kəlbəli xan (?-1823)  
 63. Naxçıvanski Cəmşid Cəfərqlu oğlu (1895-1938)  
 64. Nəsirov Mustafa Cəfor oğlu  
 65. Novruzlu Cahangir Yusif oğlu (1894-1958)  
 66. Novruzov Abbasəli Ramazan oğlu  
 67. Nuriyev Mustafa Qurban oğlu (1923-1982)  
 68. Rzayev Zaur Zədir oğlu  
 69. Rzayev Dadaş Qərib oğlu  
 70. Rəsulov Rəsul İslam oğlu  
 71. Rəfibəyov Səməd bəy Məşədi bəy oğlu (1892-1980)  
 72. Rüstəmov Əmir Məmməd oğlu  
 73. Səlimov Həbib bəy Hacı Yusif oğlu (?-1920)  
 74. Seyidov Tofiq Mirzə oğlu  
 75. Sultanov Xosrov bəy Paşa bəy oğlu (1879-1941)  
 76. Talışinski-Nağıyev Vəqif (dəqiq məlumat yoxdur)  
 77. Talışxanov Əsəd bəy (?-1919)  
 78. Talışxanov Mirkazim xan Mireli xan oğlu (1855-1938)  
 79. Haşimbəyov Əliyar bəy Mehdi oğlu (1856-1920)  
 80. Həmidov Məmmədşərif Həbibulla oğlu (1917-1969)

81. Heybətov (Züvanov) Heybət Heybət oğlu (1898-1959)  
 82. Hüseynov Bahadur Məmmədqulu oğlu  
 83. Hüseynov Firudin Rəsul oğlu  
 84. Usubov İbrahim ağa (1872-1920)  
 85. Xalıqov Əbdüli Süleyman oğlu (1916-1994)  
 86. Xaspoldadov Əjdər Mahmud oğlu (1900-1986)  
 87. Xəlilov İnayət Hidayət oğlu  
 88. Şıxlinski Cavad bəy Məmmədağa oğlu (1875-1959)

## ADMİRALLAR

89. Aslanbəyov İbrahim bəy Allahverdi oğlu – vitse admiral (1822-1900)  
 90. Qasımbəyov Həmid Həbib oğlu – vitse admiral  
 91. Cavadov Cəlil Məmmədəli oğlu – kontr-admiral (1916-1980)  
 92. Hüseynov Eduard Qızənfer oğlu – kontr-admiral (1938-2000)  
 93. Əskərov Rafiq Hacı oğlu – kontr-admiral  
 94. Hüseynov Tofiq Yaqub oğlu – kontr-admiral  
 Görkəmlı mühabir Hüseyn Baykaranın «Azerbaycanın istiqlal mübarizəsi tarixi» (İstanbul, 1975, Bakı, 1992) kitabında (soh.256-257) 1918-1919-cu illərdə Azerbaycan Xalq Cümhuriyyəti ordusunda xidmət etmiş aşağıdakı azərbaycanlı generalların adları çəkilir:  
 95. Qayıtabaşı Əbdüll Həmid bəy Şərif bəy oğlu (?-1920)  
 96. Əmənulla Mirzə Qacar (1862-1937)  
 97. General Əmir Kazim Mirzə Qacar (1853-1920)  
 Cənubi Azərbaycan Milli hökumətinin xalq qoşunlarında 1946-cı ildə aşağıdakı generallar xidmət etmişlər:

98. Məmmədzadə Cəfər (Kavian) – Cənubi Azərbaycan xalq qoşunları Naziri
99. Azor Əbdülrəza
100. Əbülfəsəm Əzimli
101. Qulam Yəhya
102. Mahmud Pənahı
103. Nəvai Abdini
104. Mirzə Rofsi Kəbiri.

Qeyd: Azərbaycan Respublikasının Prezidentinin 2002-ci il 19 yanvar tarixli fərmanı ilə daha 15 nöfuru general rütbəsi verilmişdir: general – leytenant 7, general-major 7 və kontr admiral 1 nöfuru.

### **§5. Mühəribədən sonrakı dövrün təzadlı siyasi hayatı və xalqın siyasi mədəniyyəti**

Almaniya faşizminin hərbi qüvvələrinin darmadağın edilməsi və Böyük Vətən müharibəsində qələbə, böyük itki-lər və iqtisadi çotunıklarə baxmayaraq, xalqda ruh yüksəkliyi yaratmışdı. Sovet dövlətinin partiya rəhbərliyi ideoloji iş sahəsində əsas vəzifəni bu məzmunda formalasdırıdı: «Ölkədə ideoloji işi Vətən müharibəsində əldə edilmiş böyük qələbə səviyyesinə qaldırmış lazımdır».

Bu sahədə ilk tədbir olaraq kosmopolitizmə qarşı mübarizə – Qorbin burjuva mədəniyyətinə müsbət yanaşan ziyanlıların qorbe sitayışda ittihad edilməsinə başlandı. Görkəmlı ədəbiyyatşunas prof. Mikayıl Rəfili Qerb ədəbiyyatına aludəciliyikdə, dilçi alim professor Ə. Dəmirçizadə «Kitabi Dədo Qorqud» dastanını Azərbaycan dilinin ilk mənbəyi kimi qiymətləndirməkdə ittihad edildi. Görkəmlı filosof akademik Heydər Hüseynov Şimali Qafqazın dağlı xalqlarının milli-

azadlıq hərəkatına və Şeyx Şamilin fealiyyətinə düzgün qiymət verməkdə əsəssiz olaraq ittihad edildi və bu haqsızlıqlara dözməyən vətənpərvər alim intihar etdi.

Bütün bunlar və buna oxşar əsəssiz ideoloji qadağalar Azərbaycanın siyasi həyatında gərginlik yaratmışdı. Texminən onillik bir dövrü əhatə edən bu siyasi gərginlik əhvali-rühiyyəsinin sonunda SSRİ rəhbərliyi daha iki ideoloji gərginlikdən istifadə etdi. Xalqımızın böyük oğlu N. Nərimanovun guya millətciliyi haqqında bir qədər zeifləmiş ittihamlar yenidən qabardıldı və respublikada Azərbaycan tarixinin və Azərbaycan dilinin rolunun guya şüşərdilmesinə qarşı tədbirlər görülməye başlandı. Azərbaycan partiya təşkilatında ideoloji sahə üzrə MK katibi V. Səmədovun evezinə hemin vəzifəyə Moskvada MK-də şöbə müdürü işləmiş V. Semiçastni göndərildi. O, Xruşçov-Mikoyan destesinin tapşırığı ilə Azərbaycanı «düzeltməyə» göndərilmişdi.

1941-1945-ci iller müharibəsində sonrakı dövrde SSRİ-də «Sovet adamı» anlayışı insanlara geniş aşilanmağa banlanmışdı.

Xalqların siyasi mədəniyyəti onların hər birinin milli mədəniyyətinin tərkib hissəsi olmasına baxmayaraq, SSRİ miqyasında böyük ciddiyətənən geniş töbliq edilən «Sovet mədəniyyəti», «beynəlmiləl (SSRİ çərçivəsində) mədəniyyət», «çoxmillətli sovet mədəniyyəti» üslubları ölkənin bütün xalqlarının beyninə yerdilərək, son nəticə kimi «Sovet adamı» üslubunun hamı tərəfindən hezəm edilməsinə yönəldilmişdi.

Bu siyasetə keçid hər şeyden evvel bütün idarələrdə rehber və həlledici vəzifələrdə əsasən rusların və rusdilli ziyalılarının yerləşdirilməsi vasitəsilə tomin edilirdi. Bütün bunlar millətlərdə (o cümlədən Azərbaycan milletində) Vətən və milli vətənpərvərlik hissini kütləsdirmək məqsədine xidmət edirdi və bu sahədə tədbirlər 80-ci illerin ortalarına qədər davam etdi.

Bütün bunlara bədnəm qonşularımız ermənilərin də zi qarşı tarixi düşmənçilik, separatçılıq hərəkatları əlavə edildi.

1945-ci ilin noyabrında Ermənistən rəhbərliyi (birinci katib Q.A.Arutyunov) İ.V.Staline məktubla müraciət etdi ki, Ermənistən sovetləşməsinin 25 illiyi münasibətilə Qarabağ və Naxçıvanın Ermənistənə verilməsi məsəlesi həll edilsin. Mərkəz bu məsələ haqqında Azərbaycanın rəhbəri Mir Cəfər Bağırovun rə'yini soruşdu və bu sorğuya M.C.Bağirov cavab vermişdi ki, Şuşa istisna olmaq şərti ilə Qarabağ o zaman Ermənistənə birləşdirilə bilər ki, Azərbaycanın özəli torpaqları olan və əhalisinin ekseriyəti azərbaycanlılar olan üç rayon - Basarkeçər, Vedi və Qafan Azərbaycana birləşdirilsin. Məsələnin belə həlli ermənilərin göləcək planlarına zidd olduğunu üçün bu teklifi onlar qəbul etmədilər və bununla da həmin məktub arxivə verildi.

Sovet hökumətinin bütün varlığı dövründə Moskvada yüksək siyasi rəhbərlikde olan daşnak Anastas Mikoyanın Azərbaycana qarşı hələ Nəriman Nərimanovun sağlığında başladığı düşmənçilik siyaseti davam etdirdi. Bu düşmənçiliyin bir halqası (əvvəlki bölmədə deyildiyi kimi) azərbaycanlıların Böyük Vətən müharibəsi illerində öz vətənlerindən Qazaxstanə və Orta Asiyaya sürgün etmek cəhdini idiso (xoşbəxtlikdən baş tutmamışdı), ikinci halqası Ermənistəndə yaşayan Azərbaycanlıların 1948-ci ilde öz ata-baba yurdlarından Azərbaycana köçürülməsi (qovulması) oldu. Anastas Mikoyanın və SSRİ xarici işlər nazirinin müavini daşnak Dekanozovun köməyi ilə «Xarici ölkələrdə yaşayan ermənilərin Ermənistənə gəlmək arzusu» haqqında Moskva rəhbərliyinə tələblər və tekliflər göndərildi və Sovet siyasi rəhbərliyi qərar qəbul etdi ki, xaricdən köçərək Ermənistənda göləcək ermənilərin orada yerləşdirilməsi üçün Ermənistənə yaşayan azərbaycanlılardan 100-150 min nəfərin Azərbaycanın düzən rayonlarına (Kür-Araz zonasına) köçürmək

lazımdır. 1948-1953-cü illərdə həyata keçirilən bu tədbir Ermənistənin dağ zonasından Azərbaycanın isti zonasına köçürülmüş minlərlə azərbaycanlı üçün fəlakətlərə nöticələndi.

Sovet siyasi sistemi dövründə Azərbaycanda «Cənubi Azərbaycan» üslubunu işlətməyə faktiki olaraq qadağa qoymulmuşdu, elmi ədəbiyyatda yalnız «Iran Azərbaycanı» üslubuna icazə verilirdi. Deməli, xalqın 170 il bundan əvvəlki yaxın keçmiş, faciəvi parçalanması (1828) heç olmamış kimi yaddan silindirilirdi. Buna uyğun olaraq, Azərbaycan ərazilərinin XX esr əsəryində hissə-hissə ermənilərə verilməsi de «qardaşlıq» rəmzi kimi ara-sıra vurgulanırdı. Bütün bunlar Vətənin tarixini bilən vətənpərvər ziyahlarının daxili gizli etirazlarına səbəb olsa da, mövcud üslüb-dərə şəraitində tədbir görmək qeyri-mümkün idi.

70 illik Sovet rejiminin en böyük qəbahəti insanlarda milli mənlik hissini öldürmək və yeni manqurt nəsilləri yetişdirmək olmuşdur. Buna nail olmaq üçün isə en əvvəl xalqımızın tarixi saxtalaşdırılmışdır. Bu sahədə en böyük saxtaşdırılmış iki məsələdə olmuşdur:

1. 1918-1920-ci illərdə yaradılmış və yaşaması Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə və onun xadimlərinə vurulan millətçi damgası;
2. Azərbaycanın Rusiya imperiyasına birləşdirilməsinə verilen saxta qiymət.

Azərbaycan Xalq Cümhuriyyətinə - xalqımızın XX esrde ilk müstəqil dövlətçiliyinə Sovet siyasi ədəbiyyatında «burjua-millətçi qurum» qiymətinin verilməsi şovinist rus-bolşevik ideologiyasının tələbinə tamamilə uyğun idi. Bu cümhuriyyətin fəaliyyəti haqqında əvvəlki bölmədə deyilmişdir və əlavə izahata ehtiyac duyulmur.

II dünya müharibəsindən sonraki illərdə SSRİ-nin bütün xalqlarının çar Rusiyası tərkibində olduları dövra qiymət məsələsinə yenidən baxıldı. Marksizmin barılardan

olan Fridrix Engels tərəfindən Rusiya çarizminin xarici siyasetinin işgalçılıq siyasəti kimi qiymətləndirilməsinə baxmayaraq İ.V. Stalin bu qiyməti tənqid edərək göstəriş verdi ki, yeni tərtib ediləcək «SSRİ tarixi» dərsliklərində qeyri-rus xalqların Rusiya imperiyası tərəfindən ilhaq edilməsi mütəreqqi tarixi fakt kimi qiymətləndirilsin və həmin məsolədə bu müdədə əsas götürüldü ki, qeyri-rus xalqlar Rusiya dövləti tərkibində rus mədəniyyətinin tə'siri ilə daha sürətli inkişaf etmişlər. Əlbətə bu «əsaslandırma» həqiqətdən çox uzaq idi. Burada əsas məqsəd yaxın gelecekdə qondarma «soviet xalq», «soviet adamı» üslublarına keçmək üçün «əsas» yaratmaq idi.

Azərbaycanlı müsəlman gənclərin Sovet hakimiyətinin ilk illerində və 1941-1945-ci iller müharibəsi dövründə orduda xidməti və onlardan zabit kadrlarının müəyyən qədər hazırlanması mühərbi dövrünün tələbi idi. Lakin müharibənin qurtarmasından sonrakı onilliklərdə Sovet ordusunun zabit hissəsinə azərbaycanlıların az cəlb edilməsi yuxarıdan istiqamətləndirilən şovinist siyasetin nəticəsi idi. Xoşbəxtlikdən uzaqqorən siyasi xadim Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi ilk illərdən (1969-cu ildən) başlayaraq xalqımız üçün bu zərərləri siyasetin qarşısını almaq üçün təsirli addimləri atdı.

Bakıda Cəmişid Naxçıvanski adına hərdi məktəb açıldı. Azərbaycanlı gənclərin respublikadan kənarda olan herbi məktəblərə qəbul olunması sahəsində böyük işlər görüldü 1969 il üzvlərlə azərbaycanlı gənclər Sovetlər İttifaqının mərkəzi şəhərlərindən olan herbi məktəbləri qurtararaq zabit rütbələri aldılar. Bütün bunlar geləcəkdə milli ordu yaradılması işinə çox gərkli olan nailiyyətlər idi və bu uğurlar XX əsrin sonuncu onilliyində Azərbaycanda çətin müstəqillik yolunda milli ordu yaradılmasına gərkli oldu.

Göründüyü kimi Azərbaycan xalqının 70 illik Sovet hakimiyəti dövpündəki həyatını yalnız qara boyalarla boy-

ayaraq, mənfi qiymət vermək düzgün olmazdı. Əvvəla ona görə ki, göstərilən 70 ildə xalqın həyatının iqtisadi və mədəni sahələrində elde edilmiş nailiyyətlər olmasa idi, on il bundan əvvəl öz müstəqilliyini bərpə etmiş Azərbaycan xalqı bu müstəqilliyə dəha zəif iqtisadi və mədəni özül üzərində başlamalı olardı. Bu isə keçid dövründə ölkənin onszuz də ağır vəziyyətini dəha da ağırlaşdırardı.

## §6. Azərbaycanda siyasi təhsil sistemi

Azərbaycanda yüksək tipli ilk siyasi təhsil müəssisəsi 1921-ci ilin dekabrında təşkil edilmiş Mərkəzi Sovet - Partiya məktəbi olmuşdur. Bu məktəb 1928-ci ilde Bakı partiya komitəsi nezdində olan Ali Sovet Partiya məktəbi ilə birləşərək, ikiilik Azərbaycan Mərkəzi Sovet - Partiya məktəbi adı altında fəaliyyətini Böyük Vətən müharibəsinin başlanmasına qədərki dövrədə davam etdirmişdir.

II dünya müharibəsi qurtardıqdan sonra cəbhələrdən külli miqdarda mühərbi iştirakçıları hərbi xidmətdən təxris edilərək qayıtmağa başladı. Ölkədə başlanmış dinc quruculuq dövründə partiya (siyasi) və təsərrüfat sahəleri üzrə tohilin vacibliyi hiss olunurdu.

1945-ci ilin payızında Respublika üzrə ilk təhsil müəssisəsi olan bir illik partiya məktəbi Bakının otrafında yerləşən Buzovna qəsəbəsindəki malikanadə yerləşirdi. Sonrakı (1946) ilin 1 noyabndan həmin məktəb iki illik respublika partiya məktəbi adı ilə Bakı şəhərində fəaliyyətə başladı və onun müdavimlərinin yaradın çoxu Böyük Vətən müharibəsinin iştirakçıları idilər.

1946-ci ilin avqustunda Kommunist Partiyası mərkəzi komitəsi «Rəhbər partiya və sovet işçiləri hazırlamaq və on-

ların hazırlığını artırmaq haqqında» xüsusi qərar qəbul etdi və bu qərara əsasən bütün respublikalarda geniş partiya siyasi təhsil sistemi yaradıldı.

Siyasi təhsilin on kütülovi şəbəkəsi olan partiya maarifi hor ilin 1 oktyabrında işə başlayır və xüsusi seçilmiş többilətçilərin rəhbərliyi altında sonrakı ilin 1 iyununa qədər davam edirdi. Öyrənilən problemləri seçmək köntüllük əsasında idi: gənc kommunistlər məktəbi, nəzəri seminarlar, partiya-tosorrufat fealları məktəbi, ideoloji iş üzrə feallar məktəbi. Daha hazırlanmış şəxslər üçün fərdi mütləcə və müstəqil çalışma yolu ilə konkret nəzəri problemlərin öyrənilməsi töşkil edildi.

Bakı Ali Partiya məktəbi 1954-cü ilde fəaliyyətdə olan üçüllük respublika partiya məktəbi əsasında 1956-ci ilde yaradıldı. Bu sətirlerin müəllifi 1954-1961-ci illərdə Bakı Ali Partiya məktəbinin direktoru (rektoru) olmuşdur. Məktəbin xüsusi fakültəsində Cənubi Azərbaycandan 1945-1946-ci illərdə gölmüş demokratik gənclər təhsil alırdı.

Həmin dövrdə respublikanın bu yeganə ali siyasi təhsil ocağında toxminon 500 nəfərə qədər müdavim oxuyurdur: məktəbdə təhsil Azərbaycan və rus dillərində aparılırdı və Cənubi Azərbaycandan Azərbaycana pənah getirmiş ziyanlıların, demək olar ki, əksəriyyəti bu illərdə hissə-hissə Bakı Ali Partiya məktəbine qəbul olundular və hamısı da yaxşı siyasi təhsil aldılar.

1955-1959-cu illərdə Bakı Ali Partiya məktəbində Bolqarıstan Xalq Respublikasından 10 nəfər türk; Gürcüstan və Dağıstandan, hor il hərosindən 5-10 nəfər təhsilə qəbul olunurdular və təhsillərini qurtararaq öz vətənlərinə qayıdır-

Ali Partiya məktəbinə respublikanın rayon və şəhərlərindən təhsilə gəndorilən müdavimlər bir qayda olaraq, şəhər və rayon partiya komitələrinin katibləri və şöbə müdirləri, icraiyə komitələrinin sədrleri və ya müavinlərindən

ibarət idi. Bunların aylıq maaşları iş yerlərində aldığı maaş seviyyəsində saxlanılmışdı.

Bakı Ali Partiya məktəbində işleyən professor - müəllim heyəti hər il Partiya Mərkəzi komitəsi tərefindən təsdiq edildi. Həmin illerde ştat və ya yarımsat dərs yükü ilə Bakı Ali Partiya məktəbində respublikanın tanınmış ziyanlılarından professorlar Vahid Qehrəmanov, Əlosger Qasımov, Qurban Yusifzadə, Qanbay Xanməmmədov, Hadi Mirzəzadə, Pyotr Valuyev, dosentlərdən Əli Əliyev, Əyyub Axundov, Dilşad Muqanlınskaya, Əbülfəz Qasımov, Mirzə Cəbiyev və onlarla digər tanınmış müəllimlər səmərəli işləmişlər.

Partiya və sovet quruluculuğu fənni üzrə mühəzirələri Partiya Mərkəzi Komitəsinin katibləri və şöbə müdirləri oxuyurdular.

Bakı Ali Partiya məktəbi nəzdində vaxtaşırı partiya və sovet işçilərinin təkmilləşdirilməsi üzrə kurslar da təşkil edildi.

Respublika gənclərindən məhdud bir hissə Moskvada bütün ölkə üçün siyasi kadrlar hazırlayan partiya təhsil müəssisələrində - İctimai Elmlər Akademiyasında və Ali Partiya məktəbində təhsilə göndərilirdilər.

Müharibədən sonrakı ilk dövrdə on yüksək tipli siyasi təhsil veriləməsi məqsədi ilə Moskvada yaradılan İctimai Elmlər Akademiyasına hər il Azərbaycandan təhsilə göndərilməyə 3 yer verilirdi. Akademiyaya rəhbər partiya işçilərindən elmi işə hazırlığı olanlar ezmə edilir və Moskvada keçirilən qəbul imtahanlarından əvvəl namizədlərden seddiyi ixtisas üzrə 40 sehifəlik yazılı mətn (referat) tələb olunurdu. Bu sətirlerin müəllifi 1951-1954-cü illərdə həmin Akademiyada təhsil almışdır. Azərbaycanda 50-80-ci illərdə rəhbər işlərde olmuş şəxslərin böyük bir hissəsi bu təhsil müəssisələrinin məzunları olmuşdur.

## §7. Azərbaycanda sosializm cəmiyyəti qurulmasının siyasi nöticələri

XX əsrin 70 ilini əhatə eden sosializm quruculuğu dövrünün nöticələrini Azərbaycan xalqının həyatında iki böyük hissəyə – müsbət və mənfi nöticələrə bölmək olar.

1920-ci ildə Azərbaycanın Sovet Rusiyası tərəfindən zəbt edilməsi qaçılmaz bir hal idi. Bu haqda Nəriman Nərimanovun və Məmməd Əmin Rəsulzadənin fikirləri üstü-üstü düşür<sup>1</sup>.

Rusiyinin conub sərhəddində yerləşən və onun bilavasitə təsir dairesində olan Azərbaycan Rusiya tərəfindən zəbt edilmişdi, Ermonstan və Gürcüstanın da zəbt edilərək keçmiş çar Rusiyası sərhədlərində bərpa edilməsi planı realaşa bilməzdi. Bu siyasetdə bolşeviklər çar Rusiyasının sadıq vərisləri oldular.

Rusiyadan bəzi siyasetçiləri hesab edirlər ki, inkişafca Avropanın geridə olan Rusiya V.I.Lenin üçün Avropada yaranmış marksizm-nəzəriyəsinə burada tətbiq etməyə bir sınaq meydani rolunu oynadı və bu sınaq meydani 70 ildən sonra iflasa uğradı, yeni parçalanaraq dağıldı.

SSRİ-nin dağılmışının səbəbləri ayrıca bir tədqiqatın mövzusudur. Göstərilən 70 ildə Şimali Azərbaycan Sovet İttifaqının tərkibində olmuş, inkişaf etmiş və yaşamışdır.

Azərbaycanın Sovetlər İttifaqı tərkibindəki dövrə iqtisadi və mədəni uğurları danılmazdır; bu illərdə Azərbaycanda çox zəngin iqtisadi və intellektual potensial yaranmış, çoxsaylı mədəni quruculuqda böyük uğurlar elde edilmişdir. İqtisadiyyatın sosialist mozmunu nəzəre alınmazsa, ölkə iqtisadiyyatı da müəyyən inkişafə nail olmuşdur.

Azərbaycanda 1919-cu ildə yaradılmış Dövlət Univer-

sitetindən sonrakı ali məktəblərin hamisi sovet dövründə təşkil edilmişdir. Bu dövrde yaradılan ilk ali məktəblər: Politeknik institut (sonralar Sənaye institutu adlandırıldı) – 1920-ci ildə, Pedaqoji institut – 1921-ci ildə təşkil edilmişdir.

1922-ci ildə Azərbaycandan 81 tələbə Qərbi Avropa ölkələrində təhsil alırdı. Bunlardan 49 nəfəri Almaniyada və Fransada, qalanları İtaliya və Türkiyədə oxuyurdular. Rusyanın ali məktəblərində isə 1923-cü ildə 192 nəfər azərbaycanlı tələbə oxuyurdu.

Moskvada 1921-ci ilin aprelində açılmış Şərqi zəhmetkeşlərinin Kommunist Universitetində Azərbaycana hər ildə 15 yer verilmişdi. 1922-ci ildə Tiflisdə yaradılmış Zaqafqaziya Kommunist Universitetində də Azərbaycandan tələbəler oxuyurdu.

1940-1941-ci dərs ilində Azərbaycanda 16 iri ali məktəb mövcud idi.

Bununla yanaşı Azərbaycanın öz təhsil müəssisələrinin də təhsil alan tələbələrin milli tərkibində azərbaycanlıların artırılması təhsil siyasetində xüsusi yer tuturdu. Əgər 1934/1935 dərs ilində Dövlət Universitetinə qəbul olunan 176 nəfərdən 105 nəfəri (60%) azərbaycanlı idisə, 20 ildən sonra 1955/1956-ci dərs ilində qəbul olunanlardan 2385 nəfəri (77,6%) azərbaycanlı olmuşdur.

1938-ci ildə əhalinin hər min nəfərinə Azərbaycanda 195 şagird düşündü. Bundan on il əvvəl ümumi ibtidai icbari təhsil heyata keçirilmişdi və yaşılı əhalinin savadsızlığı əsasən leğv edilmişdi.

Müsəlman Şərqində ilk konservatoriya Bakıda 1920-ci ildə yaradılmışdır. Həmin ilin mayından Opera və Balet teatrı işə başlamışdı. Azərbaycan Dövlət Dram teatrı 1922-ci ilin yanvarında, teatr texnikumu isə 1923-cü ildə fəaliyyətə başlamışdır. Bütün bunlar müsəlman Şərqi üçün yenilik idi.

Əlbətə Sovet hakimiyəti illərində iqtisadi, maarif və ədəbiyyat-inceşənət sahələrində elde edilmiş nai-

<sup>1</sup> Bu haqda bax: İ.Z.İsmayılov, Azərbaycanın XX əsrde dövlətçilik siyaseti mösələləri. B., 1995, s.33-55.

liyyətler haqqında daha geniş şərh vermək olar. Lakin bütün bunlar məlum və hamı tərəfindən qəbul edilmiş bir həqiqət olduğu üçün bu haqda geniş təfsilata ehtiyac duyulmur.

Sovet sisteminin Azərbaycan xalqının həyatında yuxarıda sadalanan nailiyyətləri ilə yanaşı onun törətdiyi ağır cinayətlər və menfi təsirlər də az olmamışdır.

Ən böyük cinayət sosializmin ideologiyasında cəmiyyətin əhalisine sınıfı münasibətdən irəli gəlmışdır. O münasibət ki, onu Sovet quruluşunun ilk illərində böyük önder Mustafa Kamal paşa Atatürk keşkin tənqid etmişdi. M. Atatürk qətiyyətlə göstərirdi ki, cəmiyyəti sınıflara bölmək mülleti, xalqı parçalamaq deməkdir. Məlumdur ki, Qərbin maarifçi mütefəkkirləri və siyasetçiləri də cəmiyyəti sınıflarə yox, stratlara, peşə və məşğulliyət növüne görə təbəqələrə bölürler.

Sovet sistemində hökm sürən bu sınıfı baxış isə xüsusi türkdilli müsəlman xalqlarına qarşı daha qəddar tədbirlər görülmək üçün bərət rəlu oynadı.

Ölkədə kənd təsərrüfatının kollektivlaşdırılmasına ortabab kəndlilər müqavimət göstərdikdə (1930-cu illərin evvəlləri) Kommunist Partiyası rəhbərliyi direktiv göstəriş verdi ki, bu müqaviməti törədənlər qolçomaqlar və müsəlman din xadimləridir və onların açıqcasına məhv edilmesine başlandı. Bu azmış kimi, müsəlman respublikalarında mövcud olmayan panislamizm və pantürkizmə qarşı geniş miqyaslı hücumlar başlandı. Sınıfı düşmən axtarışında (20-30-cu illər) mənəvi irlərimiz olan kitabları da məhv etməklə mədəniyyətimizə sağalmaz zərbələr vurulmuşdur. 1929-cu ildə latın və 1939-cu ildə kırılı əlifbalarına keçid bu mədəni vəhşilik üçün bir bohanə oldu<sup>1</sup>.

Bu siyasetin vurduğu zərbələr və külli miqdarda insan itkisi haqqında kitabın müvafiq bölməsində deyilmiştir.

İctimai mülkiyyətə əsaslanan sosialist iqtisadi quruluşu fərdi mənafeyə əsaslanan xüsusi təsərrüfat kapitalizmi ilə yarışda qələbe çala bilmedi. Halbuki, K.Marks və F.Engels «Kommunist Partiyasının Manifesti»ndə yazmışdılar ki, bu yarışda kommunizm ideologiyasının iqtisadi əsasının (ictimai mülkiyyət) qələbesinə əmindiirlər. Kolxozda toxum səpən kolxoçu səpdiyi toxumdan oğrayırsa (əvezində zay taxıl və ya qum-torpaq qataraq) ictimai kolxoz mülkiyyəti məhsuldarlıq üzrə yarışda necə qələbe çala bilərdi? Halbuki, heç bir fərdi kendli özü üçün səpdiyi toxumdan oğramaz.

Beləliklə Sovetlər ölkəsində qurulmuş «kazarma tipli sosializm» (bele qorxunun ola bilməsi haqqında K.Marks və F.Engels yazmışdılar) Sovet adamını kollektivçi – ictimaiyyətçi edə bilmədi.

Sovet tipli sosializm çıxmilləti ölkədə milli məsələni yalnız qadağa yolu ilə «həll etdi»: e'lan edildi ki, sosializmde bütün milletlər arasında dostluq olmalıdır. Halbuki, evvelki dövrən və sistemdən qalmış milli nifaqlar, milli inamsızlıqlar ədalət əsasında həll edilmədiyi üçün gizli də olsa yaşayırırdı və gec-tez yenidən baş qaldırmalı idi.

Rəsmi siyasetdə milli və ümumsovət (beynəlmilə) mənafelərin vəhdəti təbliğ edilsə de, ümumsovət mənafeyinə həmişə üstünlük verilirdi. Her hansı bir xalq öz milli mənafeyinə üstünlük mövqeyində çıxış edirdi isə onu «milli məhdudiyyətçilik»də ittiham edir, həmin təklifləri irəli sürenlər isə «millətçi» kimi damğalanırırdı. Halbuki, öz millətini sevmək heç bir halda qəbahət və ya cinayət kimi qəbul edilməməlidir. Millətçilik, milləti sevərlik adı bir hal kimi qəbul edilməlidir.

Rusiya bolşevikləri «kim bizimlə deyilsə, bizim düşmənimizdir» şərəti və prinsipini əsas götürərək Azərbaycan xalqını da öz tarixi və milli köklərindən ayırmak siyasetini reallaşdırmaq isteyirdilər. Bunun üçün 1920-ci ildən başlanmış terror və siyasi deportasiyalardan sonraki dövrədə ilk

<sup>1</sup> Bu haqda daha geniş, bax: «Vətən səsi» qəzeti, 7 mart 1991-ci il.

növbədə xalqın görkəmli ziyalalarını – Hüseyn Cavid, Əhməd Cavad, Mikayıl Müşfiq kimi yüzlərle ziyalını məhv və ya sürgün etdilər. Bu ziyalaların böyük bir hissəsi isə ölkədən qaçmağa məcbur oldu.

Azərbaycanda Sovet tipli sosializmin ən eybecər təzahürü islam dininin qadağan edilməsi olmuşdur.

Rəsmi siyasetdə, hətta əsas qanunda «vicdan azadlığı» elan edilsə də, islam dininə bütün hallarda qadağa hökm sürmüdüür. Belə siyasetin nöticələri haqqında kitabın növbəti bölməsində deyilmişdir.

Rəsmi məlumat görə Azərbaycanda repressiya ilərində 50 mindən artıq adam güllənmiş, 100 mindən çox insan Sibir və Qazaxstana sürgün edirmişdir<sup>1</sup>.

Azərbaycanın SSRİ tərkibində olduğu 67 ilde (1923-1990) bir tərefdən gənclərimizin ordu sıralarında xidməti üçün şərait yarandısa, digər tərefdən Azərbaycan millətinə mənsub olan gənclərdən zabit heyətinin yaradılmasına gizli də olsa müəyyən maneçiliklər edilirdi.

Məlum səbəblərə görə 90 illik çarizm şəraitində Azərbaycanlılardan general və zabitlərin sayı nisbəton az olmuşdur. 1941-1945-ci illər mühəribəsindən sonrakı illərdə də zabitlərimizin sayı getdikcə azalırdı. «Krasnaya zvezda» qəzetinin (Moskva) 1992-ci il 4 iyun tarixli sayında göstərilir ki, İttifaq ordusunun alay (polk) komandiri müavinindən yüksək vozifələrde azərbaycanlı komandirlərin sayı cəmisi 9 nəfər olmuşdur. Müqayisə üçün qeyd edək ki, Böyük Vətən mühəribəsi illərində və ondan əvvəlki dövrdə, hətta Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti illərində (1918-1920) azərbaycanlı general və zabitlərin sayı qat-qat çox olmuşdur. Təkcə onu demek kifayətdir ki, 1920-1921-ci illərin qırmızı terroru dövründə Azərbaycanda 12 general və 486 zabit mahv edilmişdi.

Ayrıca olaraq Böyük Vətən mühəribəsi illərində vəziyyət haqqında deməyə cəhət etməsi və səfərberliyin geniş miqyasda aparılması və milli diviziyların yaradılması bu sahədə mövcud olan ədalətsizliyi əsasən ləğv edə bilmədi.

SSRİ-nin mövcudluğu şəraitində ordunun siyasetdən kənardır olması, yalnız Vətəni müdafiə siyasetinə xidmət etdiyini əsas götürsək, II dünya, Böyük Vətən mühəribəsi veteranlarının hafizələrində mühərbiə səngərlərində milliyətsiz qardaşlıq hisslerinin itirilmediyinin səbəblərini başa düşmək çətin deyil.

Böyük Vətən mühəribəsi veteranları hərəkatının geniş miqyasda davam etməsinin əsas səbəbini də bunda axtarmaq lazımdır<sup>1</sup>.

Beleliklə XX əsrde üç növ siyasi qurumda yaşamış Azərbaycan xalqı (1901-1917-ci ilərdə – çarizm üsüldərəsi, 70 illik Sovet siyasi sistemi və son illərin dövlət müstəqilliyi dövrü) gərgin siyasi həyat keçirmi və bu gərginlik onun siyasi mədəniyyətinə də müəyyən təsirlər etmişdir.

## 88. Sovetlər İttifaqının dağıılması ərafəsində Azərbaycanda siyasi vəziyyət

Sovet rəhbərliyinə Mixail Qorbaçovun gəlməsi və [cyanidenqurma] dövrünün başlanması ölkə daxilində qeyri-sabitliyi gücləndirdi. Şərqi Avropa ölkələri blokunun SSRİ-dən ayrılması isə ölkədaxili vəziyyəti daha da gərginləşdirdi. ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə kö-

<sup>1</sup> Bax: İsrafil İsmayılov, Azərbaycanlıların II Dünya mühəribəsində iştirakı. B., 2000, s.152-183.

məkçi Brent Skoucroft həmin dövrə söylemişdi ki, SSRİ-də eyni zamanda üç inqilab baş verir: siyasi inqilab, iqtisadi inqilab və ölkəni bir mərkəzdən idarəciliyin dağılması mənasında inqilab.

Sovetlər İttifaqına 1985-1990-ci illerde rəhbərlik etmiş Mixail Qorbaçov fenomeni hələ çox sirləri özündə gözdür və onun söylədikləri sözlərə inanmaq sadələhvələk olardı. Bununla belə onun bəzi cümlələri özünü ifşa etməyə imkan verir.

1999-cu ildə Türkiyədəki Amerika Universitetinin keçirdiyi seminardakı nitqində M.Qorbaçov demişdir: «Mənim həyatımın məqsədi insanlar üzərində dözülməz hökmərənliq olan kommunizmin məhv edilməsi olmuşdur», SSRİ-yə rəhbərlik dövründə «mənim idealim sosial-demokratik ölkələrin yolu olmuşdur». Bu nitqində M.Qorbaçov həm də demişdir ki, «mən SSRİ-ni mövcud sərhədlərdə, lakin başlanmış demokratik döyişikliklərin mözəmnunu uyğun yeni adda saxlamaq istayırdım. Lakin mən bunu edə bilmədim. Yeltsin son dərəcə hərmişlik hakimiyyətə can atırdı...»<sup>1</sup>

Əlbətə, SSRİ-nin dağılması təkcə M.Qorbaçovun arzusu ile olmamışdır. Bu haqqda cürbəcür fikirlər mətbuatda yazılmışdır və görünür ki, hələ yazılıcaqdır. Bu suala tutarlı və hortəfli cavab vermək gizli saxlanan arxivlər açılandan sonra mümkün olacaqdır.

Bununla belə, Sovet imperiyasının dağılmasının əsas səbəblərindən<sup>2</sup> biri iqtisadi səbəb sayılmalıdır.

Bəşər tarixində mövcud olmuş imperayaların əksəriyyətinin eyanları (elitasi) digər xalqları mühabibələr vəsiyyəsilə özlərinə tabe etmək hesabına eyş-işrətə, zəngin saray

<sup>1</sup> «Veteran» qəzeti (rus dilində, Moskva) iyun 2000, №27 (596). Bu qəzeti M.Qorbaçovun nitqinin matının Slovakiyanın «Zarya» qəzeti-nin 1999-cu il 24 sayından təqibas etmişdir.

<sup>2</sup> Bax: I.Z.Ismayılov, Azərbaycanda dövlətçilik fikri oçerkleri, B., 1996, s. 95-100

həyatına qurşanmaları sayəsində zəifləmiş, az sonra isə öz başçılarının försizliyi hesabına məhv olmuşdur.

Sovet (Rus) imperiyası Marksın nəzəriyyəsinə sədaqət əsasında yaradılsa da, onun bütün 70 illik dövrü Marksın özünün nezəri planda təqid etdiyi «qazarma sosializmi» quruluşundan başqa bir şey olmadı.

K.Marks və F.Engels «Kommunist partiyasının manifesti»ndə yazmışdırlar: Burjua alimləri bizi təqid edərək söyleyirlər ki, kommunizmin ideyası olan «ictimai mülkiyyət» bərqərar olarsa, ümumi bəşəri tənbəllik baş verəcəkdir.

Həqiqətən də, «qazarma sosializmi» mezzununda ideologiyani qəbul edən Sovet siyasi rəhbərliyi 70 il ərzində öz əhalisini əsasən ölkənin zəngin qızıl, neft-qaz və digər xammal sərvətlərini xarici dövlətlərə satmaq (dünya sosializm sistemi yarandıqdan sonra bunun üçün imkan daha da çoxalmışdı) hesabına dolandırıbildi. 80-ci illerin əvvəllerindən hiss olunurdu ki, ölkə böyük iqtisadi çətinliklərə qarşılaşır və bunun qarşısını almaq üçün Mixayıl Qorbaçov tərəfindən «yeni dən qurma» adlı bir tedbir icad edildi.

SSRİ-nin 70 illik tarixi, əmək məhsuldarlığının son dərəcə aşağı olduğu bir ölkənin həyatının tarixi idi. Bu ölkə «öz bədənində toplanmış ehtiyat qüvvədən her gün istifadə hesabına yaşıyan xəstəyə» bənzəyirdi.

Cin kommunistləri bələ bir qorxunun, onların ölkəsi üçün də olduğunu başa düşərək, qurduları sosializm cəmiyyətinə tamamilə başqa bir iqtisadi istiqamət verdilər və ola bileyək öldürүү zorbedən yaxa qurtardılar. Əlbətə, bu deyilənlər böyük bir mövzunun şəhərinin kiçik bir hissesidir.

SSRİ-nin dağılması, bəlkə də dünya migrasında, islam-münasibətdə yeni bir dövrün başlangıcı oldu. Öz ərazi-sində yaşayan 20 milyona yaxın müsəlman xalqlarını dini etiqaddan məhrum olmaları veziyətində 70 il ərzində saxlayan Rusiya şovinist dairələri, bu xalqların müqavimetini qırmaq üçün bütün tedbirlərə əl atmışdır.

Sovet imperiyasının dağılmasının müsəlman xalqları üçün on böyük uğuru, dünyada 6 müsəlman xalqın (Azərbaycanlılar, qazaxlar, qırğızlar, özbəklər, türkmənlər, taciklər) öz müstəqilliklərini eldə edərək müstəqil dövlətlərini yaratması oldu.

Yuxarıda sadalanan yeni yaranmış 6 müsəlman xalqının dövlətindən son 10 ilde siyasi vəziyyətin on ağır olanı Azərbaycan olmuşdur. Bu onunla əlaqədardır ki, onsuza da mürəkkəb olan keçid dövründə Azərbaycan qonşu Ermənistanın təcavüzkar millətçilik ideologiyasının nəticəsi olaraq Dağlıq Qarabağ münaqişəsi əsasında hərbi hücumuna məruz qaldı və erməni hərbi hissələri onun ərazisində yerləşdirilmiş Rusiya ordu hissələrinin bilavasitə iştirakı ilə Azərbaycan ərazisinin 20%-ni işgal edə bildi.

Azərbaycanın bu hərbi uğursuzluğunun əsas səbəbləri hansılardır?

*Birinci səbəb:* Ermənistanın 1951-ci ildən başlayaraq xarici ölkələrdə (Livanda və Suriyada) «Asala» adlı gizli erməni ordusunu yaratmağa başladığını bildiyimiz haqqda, 1988-ci ilin payızından erməni hərbi hissələri Ermənistandan bütün azərbaycanlıları vəhşicəsinə qovduqdan sonra da Azərbaycana rəhbərlik etmiş şəxslər Respublikada müdafiə qüvvələrinin yaradılmasına bigənəlik göstərdilər. Halbuki, milli mənafə bunu toləb edirdi.

Bələ bir vəziyyətdə 1990-ci ilin 18 mayında Azərbaycanın ilk prezidenti seçilmiş Ayaz Mütəllibov seçilməsindən yalnız dörd ay sonra (5.IX) Müdafiə Şurası və Müdafiə Nazirliyi yaradılması haqqında sərəncam verdi. Bundan da üç ay sonra (5.XII.91) milli orduya xidmətə ilk çağırış elan edildi. İki ay müddətində keçirilən bu çağırışa orduda xidmətə çağırılması nəzərdə tutulan plan yalnız 25% yerinə yel-

tirildi (5425 nəfər) Azərbaycanın özünə milli ordu yaratmaqdə belə gecikməsi Ermənistanın daşnak rəhbərliyi üçün güzli deyildi.

Bələ bir vəziyyətdə Ermənistan Azərbaycana qarşı 1991-ci ildə genişmiqyaslı mühəribəyə başladı. İlk bəhanə Ermənistan ilə Dağlıq Qarabağ arasında «dəhliz» açmaq oldu. Az sonra Dağlıq Qarabağ muxtar vilayətindən kenarda yerləşən (burada yalnız azərbaycanlılar yaşayırdı) altı rayonumuz da Ermənistan ordusu tərəfindən Rusiya silahlı qüvvələrinin köməyi ilə zəbt edildi və Ermənistan ordusu Azərbaycanın İran ilə olan dövlət sərhədine çıxdı.

*İkinci səbəb:* Azərbaycan diplomatiyası özünün zəifliyi ucbatından Ermənistanın işgalçi və təcavüzkar dövlət olduğunu dünyaya nəinki tanıda bilmədi, hətta Azərbaycanın özü informasiya blokadmasına düşdү və erməni daşnaklar xərici ölkələrdəki güclü erməni diasporunun köməyi ilə Azərbaycanın işgalçi dövlət olmasına bir «fakt» kimi geniş təbliğ etməkdə dünyada müəyyən uğurlar da əldə etdilər.

Hətta 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Ermənistan ordusunun Rusyanın 365-ci alayının bilavasitə iştirakı ilə Xocalı şəhərini yerlə-yeşən etməsi də dünya ictimaiyyətinə dərhal çatdırılmışdı, halbuki bu soyqırımda dinc əhalidən 613 nəfər vəhşilik və xüsusi amansızlıqla öldürüldüdü.

Xocalı faciəsini, soyqırımını Azərbaycan «rəhbərliyi» ilk günlərdə hətta dünya ictimaiyyətindən gizlətmək də istədi?! Həmin günlərdə mühərbi zonasından prezident A.Mütəllibova göndərilən telegramların birində yazılmışdı: «Qarabağda uşaqları, qocaları, qadınları qırırlar. Xahiş edirik, bütün dünyani ayağa qaldırın. Xocalını xarabazarlığa çeviren erməni və rus qoşunlarının cinayətlərini Yer kürəsinə bildirin». Xocalı faciəsinə xainçəsinə bigənə olan «prezident» A.Mütəllibov xalqın nifşətindən qorxaraq Martin 5-de gizlince Moskvaya qaçıdı.

<sup>1</sup> Bu haqda daha geniş bax: I.Z.İsmayılov, Türk dünyası XX əsrin 90-ci illərində, B. 2001.il.

*Üçüncü səbəb:* 1992-1993-cü illerde Azərbaycan Respublikasının Birleşmiş Milətlər Təşkilatında fealiyyətinin çox zəifliyi olmuşdur. Azərbaycan BMT-yə 1992-ci ilin 2 martında qəbul edilmişdir. Lakin ölkəmizdə diplomatiya üzrə səriştəli mütəxəssislərin çox az olması üzündən Azərbaycan öz haqq sözünü dünya ictimaiyyətinə çatdırı bilmədi. Həmin dövrə xarici siyaset məsələləri qeyri ardıcıl və zəif həll edildi.

*Dördüncü səbəb:* Gösterilən dövrə ölkənin daxilində sabitsizliyin hökm sürməsidir. 1992-ci ilin mart-may aylarında respublikada çox hakimiyətlilik (faktiki olaraq hakimiyətsizlik) mövcud olmuşdur. Başlanan bir illik cəhəbəcimüsavat birliyi hakimiyəti dövrünün yadda qalan eybəcər hadisələri: hərcəmərlilik, maddi sərvətlərin qəddarcasına xarici dövlətlərə satılması (hətta işq və telefon xəttlerinin mis məstilleri de xarici dəllallara satıldı), əldə edilən pulların xarici ölkə banklarına keçirilməsi, korrupsiyanın baş alıb getməsi və s.

Xalqın həqiqi vətənpərvər qüvvələrinin, geniş ziyalı kütlesinin geniş iştirakı olmadan yaradılmış «Xalq Cəbhəsi»nə rəhbərlik, əksəriyyəti intellektual səviyyəsi çox aşağı olan şəxslərin oline keçdi. Bu səviyyəsiz «rəhberlər»in on biabırıcı tıklıfları sırasına «Elmlər Akademiyası»nın leğv etmək, 1941-45-ci iller mühəharibəsi veteranlarını Rusiyaya xidmət etmiş şəxslər kimi qələmə verərək hörmətdən salmaq; bir sıra tarixi şəxsiyyətlərimizin fealiyyətini (məsələn, M.F.Axundovun, N.Nərimanovun və s.) saxtalaşdırmaq və i. daxil idi. Bütün bunlar özlərini «Xalq Cəbhəsi» xadimləri elan edənlərin siyasi mədəniyyətinin çox aşağı səviyyədə olduğunu təsdiq edirdi. Azərbaycan xalqını isə qarşıda daha mürəkkəb siyasi hadisələr gözəyirdi.

1988-ci ildən başlanmış Dağılıq Qarabağ münəaqişi Sovet İttifaqının o zamankı rəhbərliyinin (M.Qorbaçov) ermənipərəst siyaseti və dünya ölkələrində olan güclü erməni

diasporun səyləri nəticəsində getdikcə daha çox beynəlxalq münəaqişi istiqamətində genişləndi<sup>1</sup>.

1988-89-cu illerde Ermenistanın ərazisində əhalinin həmisi azerbaycanlı olan 87 kənddən bütün azerbaycanlılar vəhşicinə qovuldular. Qovulmuş azəri-türk əhalisi Azərbaycana pənah gətirdi və təessüflər olsun ki, dağlıq iqlim şəraitində yörenmiş bu əhalinin Azərbaycanın Dağılıq Qarabağ hissəsində məskunlaşmasına icazə verilmədi (söyleyirdilər ki, buña M.Qorbaçov razılıq vermoyib. Bunu da ondan soruşmaq lazımdı).

SSRİ rəhbərliyinin təklifi ilə 1989-cu ilin 12 yanvarında Dağılıq Qarabağda xüsusi idarəetmə forması yaradıldı. Bu, faktiki olaraq Dağılıq Qarabağın Azərbaycana tabeçilikdən çıxmاسının başlangıcı idi. Həmin ilin 28 noyabrında M.Qorbaçovun fərmanı ilə Dağılıq Qarabağ SSRİ Daxili İşlər Nazirliyinin qoşun hissələri getirildi. Bundan 10 gün əvvəl noyabrın 17-de Bakıda «meydan hərəkatı» başlanılmışdı. 18 gün davam edən bu hərəkat dekabrın 5-de (1989) Sovet ordusu tərəfindən vəhşicinə yatrıldı. Bundan 4 gün əvvəl isə 1989-cu ilin 1 dekabrında Ermenistanın Ali Soveti Azərbaycan Respublikasının «Dağılıq Qarabağ vilayətini öz ərazisini yeniden birləşdirmək» haqqında qərar qəbul etmişdi (və bu qərar hələ də leğv edilməmişdir). Qərarın adına diqqət yetirin: «Ermenistanın və Dağılıq Qarabağın yeniden birləşdirilməsi». Halbuki, Dağılıq Qarabağ heç vaxt Ermenistanla birləşmiş halda olmamışdır.

<sup>1</sup> Bax: I.Z.Ismayılov, Azərbaycanın XX əsrə dövlətçilik siyaseti məsələləri, B., 1995, s., 101-108

## §9. 1990-cı ilin yanvar faciəsi

Azərbaycan xalqı 20 yanvarda  
hərbi, siyasi, mənəvi təcavüza  
məruz qalsa da, öz tarixi qəhrə-  
manlıq əmənələrinə sadıq oldu-  
ğunu ... bütün dünyaya nümayiş  
etdirdi»

**Heydər ƏLİYEV**

Azərbaycanda on gərgin siyasi vəziyyət 1990-cı ilin əvvəlində başlanmışdır. Həmin ilin 13-14 yanvarında Bakıda yaşayan 46 ermənin evlerinin talan edilməsi təşkil edildi və bu hadisəni ermənilər bütün dünyaya bildirdilər. Bundan əvvəl Stepanakertdə yaşayan bütün azərbaycanlıların evlerinin talan edilməsi isə tamamılık səssiz keçmişdi. Sumqayıtda özüne Paşa ləğbi götürmiş Qriqoryan beş nəfər ermənini öldürdü<sup>1</sup> və «Sumqayıt qırğını» haqqında bir günün ərzində çəkilən sonəlli film ildırım süreti ilə ABŞ-də və Avropa ölkələrində göstərilməye başlandı. Qondarma Sumqayıt hadisələri haqqında ermənilər 20-den çox ölkə xalqlarının dillərində kütłəvi tirajla kitabçılar yayıdlar.

Azərbaycan rəhbərliyinin xarici siyasetinin və diplomatik korpusunun tamamılıq zəifliyi və passivliyi üzündən Dağlıq Qarabağ məsələsində ABŞ senati Ermənistannın mövqeyini müdafiə etdi, bütün sahələrdə zərbələrə məruz qalmış Azərbaycana Amerika Birleşmiş Ştatlarının yardımına qadağa qoyuldu.

Beynəlxalq aləmdə teklənmiş Azərbaycanın boğulduğu bu günlərdə ermənipərest xain «prezident» M.Qorbaçov yanvarın 19-dan 20-nə keçən gecə Bakıya kənardan qəfələtən güclü Sovet ordu hissələri göndərdi və gecə küçələrə

çıxmış dinc əhali güləboran edildi, misli görünməmiş bir qanlı faciə töredildi: 137 nəfər öldürülüdü, 744 nəfər yaralandı, 841 nəfər hebs edildi<sup>2</sup>.

Almaniyadan Münhen şəhərində xidmət göstərən «Azadlıq» radiostansiyasından başqa bütün dünya Azərbaycanın bu faciəsinə göz yummışdı. Alman şairi Brikinne Bretşnayder həmin günlərdə yazdığı «Bakı-20 yanvar 1990» adlı şerində şəhərin vəziyyətini belə təsvir etmişdi:

## Bakı<sup>2</sup> – 20 yanvar 1990

Şer Moskvada alman dilində çıxan «Noyen leben»  
(*«Yeni heyat»*) qazetinin yanvar nömrəsində dərc olunub.

Güneş qəmli-qəmli Şərqdən boyanır  
Qızıl şüaları batıb al qana,  
Mayaktək közərir, güntök sovuşur,  
Şöləler paylanır acı ehsana!

Ey qəddar, amansız qırmızı yaylıq.  
Buna nə ad verdin, de günahını?  
Əsən yel cəllada lənət aparrı  
Güclə eşidilən ölü ahını.

Gün doğub, işıqdan sanki xəber yox  
Hər yanda qurğuşun, ölüm, qəm, kədər  
Qara ümüdsizlik tutub dünyani  
Ümidsiz açılıb titrək dir şəhər.

<sup>1</sup> Bu haqda daha geniş, bax I.Z.Ismayılov, Azərbaycanın XX osro dövlətçilik siyaseti məsələləri, B., 1995, s. 108-124.

<sup>2</sup> Bax: «Xalq qəzeti», 26 mart 1993

Özilmiş cosıldır uzanıb orda  
Küçələr bomboşdu, bu nə həyatdı,  
Bax, şəhidler tekçə oğullar deyil,  
Qanlı ulduzlar da dənizdə batdı.

Almancadan çeviri:  
**Əlihəsən Şirvanlı**

1990-ci ilin 21 yanvarında Azərbaycan Respublikası Ali Sovetinin sədri Elmira Qafarova xalqa müraciətə çıxış etdi və bildirdi ki, Bakıya Hərbi qüvvələr Azərbaycan Respublikası Ali Sovetinin razılığı olmadan yeridilmişdir.

Həmin qanlı faciə günlərində Azərbaycan xalqına başsağlığı verən yeganə şəxs, Moskvada «göz dustağı» şəraitində yaşayın Heydor Əliyev oldu. O, yanvarın 21-də (1990) Moskvadakı Azərbaycan nümayəndəliyinə gelərək koskin bəyanat ilə çıxış etdi və göstərdi ki, M.Qorbaçov hakimiyyəti tərofündən Azərbaycan xalqına qarşı açıq tacavüz və qanlı cinayət törədilmişdir.

Bakıda törədilmiş bu qanlı faciə Azərbaycan xalqının milli monlik şüurunu xeyli gücləndirdi. Şəhidlərin dəfnində iştirak edən bir milyonluq dinc insan səli dünyani heyrotə gotirdi. Yanvar faciəsi şəhidləri 1918-ci ilin mart faciəsi şəhidlərinin dəfn olunduqları dağüstü parkda torpağa tapşırıldılar.

Xalq şairi Bəxtiyar Vahabzadənin bu faciə günlərində yazdığı «Şəhidlər» poemasında dövrün siyasi vəziyyəti və xalqımızın siyasi şüurunda əmələ gəlmış böyük qətiyyət ustalığı göstərilmişdir. Bu isə xalqda yetişməkdə olan müstəqillik ideyasının yaxın zamanda reallaşacağından xəber vəriddi.

O gecə dağlardan enən sel toki,  
Qəzəbdən köpürüb daşlı milletim.  
O şənbə gecəsi üreyindəki  
Qorxu hasarını aşdı milletim.

\* \* \*

... Bu ölüm, bu qırğın dərs olsun bizo  
Deməyək boş yero candan keçdilər.  
Onlar şəhid olub millətimizə  
Qorxmamaq dərsini təlim keçdilər<sup>1</sup>.

Özlərini bəzən xalq horəkatının başçıları sıfotı ilə qələmə verən indiki müxalifət başçıları yanvar faciəsinə siyasi qiymət verməkde heç bir təşəbbüs göstərmədilər.

1990-ci ilin yanvar faciəsinə dövlət miqyasında hüquqi, siyasi qiymət Azərbaycan Respublikasının Prezidenti Heydor Əliyevin təklifi ilə 1994-cü ilde Azərbaycan Respublikasının Milli möclisində uzun müzakirələrden sonra verirdi. Əvvəlki müzakirələrden fərqli olaraq Milli Möclis öz qərarında 20 yanvar faciəsində Moskva rəhbərliyi ilə yanışı Azərbaycanın homin dövrdəki partiya rəhbərliyi və Xalq Cəbhəsi başçılarını bu faciənin törədilməsində ittihad etdi.

Prezident Heydor Əliyevin bilavasitə iştirakı ilə Bakıda Dağıstı parkda 20 yanvar şəhidlərinin xatirələrinə 22 metr hündürlüyündə abidə ucaldılmışdır.

Yanvar faciəsini nadanlıq seviyyesində saxtalaşdırıdan da tapıldı. Fars şovinisti Qulamrza İnsafpur (həqiqətdə isə insafsız) 1990-ci ilin 20 yanvarında Bakıda törədilmiş qanlı faciəni Azərbaycan xalqının guya İran'a qovuşmaq istəyi kimi qələmə verir. Bu seviyyədə siyasi həyətsizliq tarixdə çox az tekrar olunur. Homin Qulamrza cəni zamanda Azərbaycanı İrandan qoparılmış bir ərazi hesab edir.

<sup>1</sup> Bəxtiyar Vahabzadə. Şəhidlər, Bakı, 1990, s.13.

AZƏRBAYCANIN MÜSTƏQİLLİYİNİN  
BƏRPASI VƏ MÖHKƏMLƏNDİRİLMƏSİ  
DÖVRÜNDƏ XALQIN SİYASI MƏDƏNİYYƏTİ  
(oktyabr 1991-2001)

*SSRİ tərkibində olduğu 70 ildə «Azərbaycan xalqımızın, millətimizin daxili potensialını hərəkətə gətirərək inkişaf etmiş, böyük nailiyyyətlər əldə etmiş və müstəqilliyini elan edərkən böyük iqtisadi və intellektual potensiala malik olmuşdur. Azərbaycanın müstəqil dövləti onun böyük iqtisadi və intellektual potensialı üzərində qurulubdur».*

HEYDƏR ƏLİYEV

**§ 1. Müstəqilliyin elan olunmasından sonrakı  
ilk aylarda Azərbaycanda siyasi vəziyyət**

SSRİ-nin dağılması şəraitində<sup>1</sup> digər 12 respublika kimi Azərbaycan da öz müstəqilliyinə nisbetən yüngül mübarizə yolu ilə nail oldu.

1991-ci ilin 18 oktyabrında Azərbaycan Respublikası-

nın Ali Soveti Azərbaycanın Dövlət Müstəqilliyi haqqında Kosntitusiya Akti qəbul etdi. Həmin Kosntitusiya Akti 6 bölmədən və 32 maddədən ibarətdir<sup>1</sup>.

Kosntitusiya Aktının giriş hissəsində Azərbaycan Respublikasının müstəqilliyinin varisliyi xüsusi olaraq qeyd olunmuşdur. Burada deyilir: «Azərbaycan 1806-1808-ci illərdə və 1920-ci il aprelin 27-28-de Rusiya tərəfindən işğal edilmiş və onun müstəqilliyine son qoyulmuşdur. Sonralar SSRİ tərkibinde 70 il ərzində Azərbaycan Respublikasına qarşı əslində müstəmləkəçilik siyaseti yeridilmiş, onun təbii cəhətiyətləri amansızcasına istismar olunmuş və talan edilmişdir. Daha sonra, Kosntitusiya Aktının giriş hissəsində deyilir: «Azərbaycan Respublikasının Dövlət müstəqilliyinin bərpası haqqında Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il avqustun 30-da qəbul etdiyi Beyannaməsinə rəhbər tutaraq bu Konstitusiya aktını qəbul edir və müstəqil Azərbaycan Respublikasının dövlət quruluşunun, siyasi və iqtisadi quruluşunun əsaslarını təsis edir».

Kosntitusiya Aktının 3-cü maddəsində deyilir: «SSRİnin teşkiləti haqqında 1922-ci il 30 dekabr tarixli müqavilənin Azərbaycana aid hissəsi imzalandığı andan etibarsızdır».

Burada eləcə də SSRİ-yə münasibət də öz əksini tapmışdır. Senodin 7-ci maddesinin əvvəlində deyilir: «SSRİnin Azərbaycan Respublikası ərazisindəki bütün daşınar və daşınmaz mülkiyyəti Azərbaycan Respublikasının Dövlət mülkiyyətidir...»

Kosntitusiya Aktının 12-ci maddəsi xüsusi əhəmiyyət kəsb edən bir məsələyə həsr olunmuşdur. Burada deyilir: «Azərbaycan Respublikasının suverenliyi şəriksizdir və onun bütün ərazilərinə şəmildir».

Kosntitusiya Aktının 14-cü maddəsi də xüsusi əhəmiyyət kəsb edən bir məsələyə aydınlıq gotirdi. Burada dey-

<sup>1</sup> Bu haqda geniş şərh müəllifin əvvəlki əsərlərində verilmişdir: Bax: İlsmayılov. Azərbaycanın XX əsrə dövlətçilik siyaseti məsələləri; B., 1995, s.92-104;

Azərbaycanda dövlətçilik fikri öcherkləri. B., 1996, s.95-100.

<sup>1</sup> "Xalq" qəzeti, 7 noyabr 1991-ci il.

ilir: «*Tarixən təşəkkül tapmış sərhədlər daxilində Azərbaycan Respublikasının ərazisi vahid, bələnmiş və verilməzdir. Azərbaycan Respublikası öz ərazisinin heç bir hissəsini heç bir formada kimsəyə vermır, yalnız Azərbaycan Respublikası Parlamentinin qərarı ilə respublikanın bütün əhalisi arasındakı xalq səsverməsi (referendum) keçirmək yolu ilə Azərbaycan xalqının razılığı əsasında sərhədlərdə dəqiqləşdirmə və düzəliş aparıla bilər.*

*Azərbaycan Respublikası ərazisinin heç bir hissəsi başqa dövlət və ya başqa dövlətin hüquqı şəxsi tərəfindən satın alınma bilər.*

Və nəhayət, «Kosntitusiya Aktü»nın yekun maddəsi olan 32-ci maddəsində yazılmışdır: «*Bu Kosntitusiya Aktü Azərbaycan Respublikasının yeni Konstitusiyasının hazırlanması üçün əsasdır.*

Bələliklə, Kosntitusiya Aktında dövlətçilik məsələləri, iqtisadi və siyasi münasibətlərə aid, məzmunca yeni, maddələr öz əksini tapmışdır.

Onu da qeyd etmək lazımdır ki, Azərbaycanın öz müstəqilliyi haqqında Kosntitusiya Aktini qəbul etməsi Özbəkistan və Qırğızistandan ay yarımla sonra həyata keçirilmişdir (Özbəkistan - 1/IX, Qırğızistan - 2/ IX.91). Görünür bu gecikmənin səbəblərindən biri Azərbaycana qarşı Ermənistən silahlı qüvvələrinin hərbi tacavüzü olmuşdur.

«Kosntitusiya Aktü» qəbul edilməsindən az sonra Ali Sovetin 1991-ci ilin noyabrının əvvəllerində keçirilən II sessiyasında ayrı-ayrı deputatlar Ermənistən silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazilərinə hücumları davam etdirmələri haqqında məlumatlar verdilər və göstərdilər ki, Dağlıq Qarabağda və sərhəd rayonlarında Azərbaycan kəndlərində əhali öz doğma yurdlarını tərk edirlər.

Ali Sovetin sessiyasında eleçə de göstərildi ki, Dağlıq Qarabağda yerləşdirilmiş SSRİ Daxili İşlər Nazirliyinin qoşunları ermənipərəst mövqə tutur və bu da Azərbaycanın İt-

tifaq mütəqaviləsini imzalamadan imtina etməsinə Moskvadın münasibətinin nəticəsidir. Ali Sovetin sessiyasında Respublika Müdafiə Nazirliyinin fealiyyətsizliyi də ciddi tənqid olundu.

Kosntitusiya Aktünün qəbul edilməsindən sonrakı ilk ay larda Respublikada hərbi və iqtisadi vəziyyətin təhlili onu deməyə esas verir ki, Müstəqillik elan olunandan sonra Azərbaycanda dövlət quruculuğu işi çox zəif aparılmışdır. Məsələn, 1990-ci ilin 27 yanvarında Xankəndində təşkilat komitəsi yaradılmışdı və bu komitə böyük çətinliklərə dös gərək müəyyən işlər görürdü (onun işi millet vəkili Veli Məmmədovun rəhbərliyi altında az da olsa müsbət notice verirdi).

Prezident A.Mütəllibov özünün 10 yanvar 1992-ci il tarixli fərmanı ilə bu komitəni Xankəndində Ağdama köçürüdü. Əlbətdə bu qərar səhv idi və sonrakı hadisələr bunu təsdiq etdi.

SSRİ dağlıqdə Azərbaycan ərazilərində olan silahların bir hissəsi Azərbaycan Respublikası hökuməti sərenəcəmına keçdi. Bu silahların əksəriyyəti köhnəlmış hərbi texnika idi. Eyni vəziyyət Kaspi hərbi gəmilərinin bölünməsində də baş verdi.

Görünür Ermənistənə daxildə və xaricdən rəhberlik edən siyasetçilər hadisələrin istiqamətini özləri üçün daha düzgün müəyyənləşdirə bildilər və ona görə də Ermənistənin Ali Soveti 1989-cu ilin 1 dekabrında Dağlıq Qarabağın Ermənistən ərazisinə birləşdirmək haqqında qərar qəbul etdi və beynəlxalq hüquq normallarına zidd olan həmin qeyri qanuni qərar bu günə qədər ləğv edilməmişdir.

Azərbaycan və Ermənistən silah kvotası (icazə verilmiş silah miqdarı) Ermənistən mətbuatının açıqlamasına görə aşağıdakı miqdarda müəyyən edilmişdir: tanklar - 220-yə qədər, bronemaşın - 220-yə qədər, artilleriya sistemləri - 285-e qədər, hərbi təyyarələr - 100-dən çox olmayaq, hərbi vərtalyotlar - 50-dən çox olmayaq.

Yenə də Ermenistan metbuatında verilən məlumatə görə bu göstərilən silah miqdarından SSRİ dağılıması dövründə Zaqafqaziyada yerləşən 4-cü ordunun silahları hesabına Azərbaycan almışdır: tanklar - 285, bronemaşınlar - 42, artilleriya sistemləri - 346, hərbi təyyarələr - 8 və həm min vəqondan çox silah güllələri. Bu mənbədə həm də göstərilir ki, Kaspi hərbi donanmasının silahlarının 35%-i Azərbaycanın ixtiyarına keçmişdir.

Burada eləcə də göstərilir ki, Dağlıq Qarabağın silahlı qüvvələri 253 tankdan, 278 bronemaşından və 298 artilleriya qırğularından ibarətdir.

Rusiya dövlətinin işgalçi Ermenistana dəfələrlə hərbi silah verəməsini və orada hərbi bazaların saxlamasını nəzəre alsaq, bu göstərilən rəqəmlərin<sup>1</sup> dünyada ictimai rəyi aldatmaq üçün açıqlandırıldıqda hə inandırıcıdır.

Ermenistan hərbi qüvvələrinin 1992-ci ilin fevralının 25-dən 26-a keçən gecə Rusyanın 366-ci alayı ile birlikdə Azərbaycanın Xocalı şəhərinə hücumu, dinc və müdafiəsiz əhalini misli görülməmiş vəhşiliklərə möhv etmesi bir daha sübut etdi ki, erməni faşistləri üçün insanlıq məvhumu yoxdur, və onlar «Böyük Ermenistan» yaratmaq namənə bütün vəhşiliklərə əl atırlar.

Xocalı faciosinin baş verəməsi və onun hətta Azərbaycan xalqından ilk günlərdə gizlədilməsi prezident A. Mütləlibovun Azərbaycanda hakimiyyətinə son qoydu və o, Moskvaya qaçıdı. Belə bir vəziyyətdə hakimiyyətə 1989-cu ilin iyulunda yaradılmış Azərbaycan Xalq Cəbhəsi geldi və bu hakimiyyət bir il davam etdi.

Məiumdur ki, hələ 1961-ci ildə Zaqafqaziya hərbi dairəsinin kəhənə silahları loq vədirlər (yeniləri ilə əvvəl vədir) kəhənə silahlardır. marşal K. Voroşilov və marşal I. Baqramyanın bilavasitə iştirakı ilə çox oxşarı və gizli yollarla Gürcüstəndən Ermenistana ötürülmüşdür. Belə faktlar göstərir ki, ermənilərin "Böyük Ermenistan" yaratmaq planının bəzilərinin düşündüyü kimi heç də xülyə deyildir.

## § 2. Azərbaycanda milli birlik ideologiyasının mözmunu

Milli ideologiya dövlətçiliyin əsasıdır. O, eyni zamanda xalqın siyasi mədəniyyətinin əsasını təşkil edir. Siyasi mözmun və siyasi xarakter daşıyan milli ideologiya xalqın siyasi mədəniyyətinin səviyyəsində həllədici rol oynayır.

Sovet siyasi sisteminde milli ideologiyaya qeyri-rəsmi olsa da, qadağa qoymulmuşdu. Ümumsovet, beynəlmilə ideologiya bütün vəsitiyyətlərə geniş təbliğ edilirdi, «Sovet adamı», «çoxmillətli sovet xalqı» üslubları formalşamaqdə olan bir həqiqət kimi qələmə verilirdi. Halbuki, kommunist ideologiyasının yaradıcılarından olan V. İ. Lenin əsərlərində dəfələrlə yazılmışdır ki, milli fərqlər çox uzun bir müddətdə mövcud olacaqdır.

Arzu ediləni bir fakt kimi qəbul etmək və ya qəbul etdirmək Sovet ideologiyasına uzun illər rəhbərlik etmiş boz kardinal Mixayıl Suslov və onun ətrafındakılara xas olan bir mərəzə idi. Buna görə də SSRİ-də milli ideologiyalar, milli hissələr böğülür və tapdalanırı. Qırızı şairi Oljas Suleymanovun başına gotirilənlər bunun təsdiqididir.

Müasir Azərbaycanlıq ideologiyasının əsasını təşkil edən türkçülük, islamçılıq, vətəncilik və müasirlik durumlarının əsasını hələ XX əsrin əvvəlində görkəmli filosof Əli-bey Hüseynzadə nezəri planda əsaslandırmışdır.<sup>2</sup>

Azərbaycanın milli ideologiyasının əsasını dövlətçiliyimizin qorunub saxlanması ideyası təşkil edir. Bu ideyanın kökündə isə azərbaycanlıq məfkurosu durur. Azərbaycanlıq ideyası eyni zamanda dünyada yaşayan bütün azərbaycanlıların ideyasıdır.

<sup>1</sup> Bu haqda bax: I.Z.İsmayılov, Türk dünyası XX əsrin 90-cı illerində, B., 2001., s. 94-96

<sup>2</sup> Bax: I.Z.İsmayılov, Azərbaycanda dövlətçilik fikri ocerkləri, B., 1996, s. 54-59

Milli ideologiyamızın mühüm tərkib hissəsini millimənəvi dəyərlər təşkil edir. Bu dəyərlər sırasına ilk növbədə ana dilimiz, etiqad etdiyimiz islam dini və adət-ənənələrimiz daxildir.

Böyük təəssüf hissi ilə qeyd etmək lazımdır ki, Bakıda və digər iri şəhərlərimizdə rus dilində orta və ali təhsil almış gənclərimizin böyük bir hissəsi ana dilini yaxşı bilmədiyi üçün digərləri ilə ünsiyyətdə hətta bir cümlənin yarısını Azərbaycan dilində, digər yarısını rus dilində söyleməklə bağlılanılmaz hörmətsizlik edirlər.

Bu məsələyə müyyən münasibət gətirən aşağıdakı əhvalatı qəleme aldım: 19 noyabrda (2001) şəhər televiziya- uşaqlar üçün verilişin sonunda həmin verilişin aparıcısı dedi: insanların heyvanlarla da əlaqəsi heyvanın eşitdiyi dilə olmalıdır və belə bir əhvalatı söylədi: Bakıdan kənd rayonuna bir nəfər qonaq gedir. Şəhər həyətə çıxarkən həyətdə olan it qonağa hürür; qonaq ite: «paşol, paşol» deyirse də it hürməkdə davam edir. Ev sahibi tez həyətə çıxaraq ite «ay it, qonağa hürməzlər» deyir və it səsini kəsərək gedir. Ev sahibi qonağına deyir ki, bizim it rusca başa düşmədiyi üçün hürməkdə davam edirdi.

Buradan belə bir qənaətə gəlmək olar ki, insanlar da biri digəri ilə bir dildə danışmalıdır ki, anlaşıqlı olsun.

Dünya azərbaycanlılarının I qurultayındakı nitqində prezident Heydər Əliyev demişdir: «Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycanlılıqdır... Azərbaycançılığı öz milli mənsubiyyətini qoruyub saxlamaq, milli-mənəvi dəyərlərin qoruyub saxlamaq, eyni zamanda onların ümum-bəşəri dəyərlərle sintezindən, integrasiyasından bəhrələməsi və hər bir insanın inkişafının təmin olunması deməkdir<sup>1</sup>.

Bu sözlerin müəllifi 1995-ci ildə nəşr etdirdiyi kitabı-

na daxil etdiyi «Milli birlik ideologiyamız haqqında<sup>1</sup>» adlı bölümədə iżli sürdüyü bu ideyanı indi də əsas götürür ki, müasir dövr üçün bizim milli ideologiyamız «milli birlik ideologiyası» məzmununda olmalıdır.

Bununla əlaqədar olaraq müasir dövrü mətbuatımızda hərdən bir səslənən «Biz nə üçün birleşə bilmirik?» sualına cavab vermək lazımdır.

Milli birliyimizə mane olan səbəblər sırasına ilk növbədə aşağıdakılardır daxildir:

*Birinci:* Milli birlik kimi çox vacib bir məsələdə iqtidár ve coxşaxəli müxalifet qüvvələri arasında fikir birliliyi yoxdur və yaxud bu fikir birliliyi hələlik çox zəif özüle malikdir. Halbuki, xalqımız üçün çox böhranlı bu dövrdə əsas məsələlərin həllində (Dağlıq Qarabağ münaqişəsi, sosial-iqtisadi məsələlərin həlli istiqamətində tədbirler və s.) fikir birliliyi olmalıdır ki, bu ümümmilli vəzifələr həll edilsin.

*Ikinci:* Hazırda xalqımızı təmsil edən siyasi qüvvələrin xarici siyasi orientasiyalarında da coxşaxəlilik vardır. Bu məsələ rəsmi ədəbiyyatda çox açıqlanmasa da, xalqın müəyyən təbəqələri arasında Türkiyəye, ABŞ-a, Rusiyaya, İranə meyilliilik müşahide edilir. Məsələn, ailə üzvlərindən Rusiyada işləyən azərbaycanlıların, o cümlədən rusdilli və ya həyat yoldaşları rus millətindən olan vətəndaşların böyük bir hissəsinin Rusiyaya meyilliyyi (rusofilliyyi) danılmazdır.

*Üçüncü:* Azərbaycanın müsəlman əhalisinin sünni və ya şie məzheblərinə mənsub olmaları da milli birliyə müəyyən maneəciliklər töredir.

Heç bir statistik əsas olmadan din xadiminin rəsmi yaradılarda iddia edilir ki, Azərbaycan əhalisinin 65% şədirdir<sup>2</sup>. Halbuki, heç bir zaman bu haqda sorğu aparılmışdır və bu

<sup>1</sup> L.Z.İsmayılov, Azərbaycanda XX əsrə dövlətçilik siyaseti məsələləri, B., 1995 s. 166-174

<sup>2</sup> Bax; «Xalq qəzeti», 4 sentyabr 1998

müddəə həqiqətən çox uzaqdır.

Digər tərəfdən: Sünni de, şia de müsəlmandırsa, buları ayıraq qarşı-qarşıya qoymaq din xadiminin böyük siyaset qoşulması deyilmə? Halbuki, Azərbaycan dünyəvi dövlətlərinin ve burada din siyasetdən ayrılmışdır.

Məsolənin siyasi torəfi ise daha faciəvidir.

C.Hayder «Dəstəksiz xəncər» əsərində yazır ki, «sünni-şia məsəlesi islamın bütün düşmənləri üçün hədiyyədir... İslama en barışmaz mezhəb, şübhəsiz ki, şəqlikdir». Müəllif eləcə de yazır: «İraq-İran, İraq-Küveyt müharibələrinin islama vurduğu zərəri təsəvvürünüzə getirirsinizmi? Bu axmaqlar hər an bir-birlərini möhv etməyə hazırlırlar».

Bu setrlərin müəllifi Afrikanın bir neçə ölkəsində səfərde olmuşdur ve məlumatı vardır ki, heç bir müsəlman ölkəsində (hətta İranda da) məhərrəmlik günlərində əhalinin fanatik feallığı Bakının bəzi etraf kəndlərindəki feallıq səviyyesində olmur.

Hələ 1917-ci ildə, Qafqaz müsəlmanlarının 1-ci qurultayında Şeyxülislam ilə Müfti birlikdə xitabot kürsüsüne çıxaraq məzhəbciliyə qarşı nitq söyləmişdilər, qacaqlaşaraq-öpüşmüsədülər ve demisidilər ki, «bundan sonra ... bir azəridən «sünnümüsən, şəmisən?» deyə soruşmaq böyük bir həqarət ve tərbiyəsizlik sayılmalıdır». Lakin bu ağıllı tedbirə eməl edilmədi.

Mirzə Ələkbər Sabir, Seyid Əzim Şirvani, Nəriman Nərimanov, Məmməd Əmin Rəsulzadə və digər xadimlərimiz sünni-şia məzhəb ayrılığına qarşı öz etirazlarını kəskin surətdə bildirmişlər.

Azərbaycanlıq ideologiyasının əsasları XX əsrin əvvəllerində görkəmli siyasi xadimlər olan Əlibəy Hüseynzadənin, Məmməd Əmin Rəsulzadənin, Nəriman Nərimanovun, Cəlil Məmmədquluzadənin, Üzeyir bəy Hacıbəyovun və digərlerinin əsərlərində öz şərhini tapmışdı və 1918-20-ci illəri əhatə edən Azərbaycan Xalq Cümhuriyyəti həki-

miyyəti dövründə əməli fəaliyyətdə özünü doğrultdu.

Azərbaycanlıq ideologiyasının əsasını müstəqil dövlətçilik, demokratiya, respublikaşılıq, bəşəriliyin qəbulu, milli tərəqqi, adaletlilik və bu qəbilden olan mütərəqqi keyfiyyətlər təşkil edir. Əlbəttə bu keyfiyyətlərin deyilişinin üslub formasını dəqiqləşdirmək olar.

Azərbaycan Prezidenti Heydər Əliyev göstərir ki, «milli ideologiyamız tarixi keçmişimizlə, millətimizin adət-ənənələri ilə, xüsusiyyətləri ilə, xalqımızın, dövlətimizin bu günü və geleceyi ilə bağlı olmalıdır».

1990-ci ilin yanvar facisi günlərində Azərbaycan xalqı bütün dünyaya böyük birləş nümayiş etdirdi. Şəhidlərin Bakının əsas meydanından bərpa edilmiş «Şəhidlər Xiyabanı»na qədər ciyinlərdə qırmızı qərənfillər yağışı altında aparılması və dəfnı bütün dünyani heyran etdi. Qeyd edək ki, 137 nəfər şəhid içerisinde Azəri türklərindən əlavə ruslar, tatarlar, lezgiler, yəhudilər və digər milli azlıqların nümayəndələri de vardır.

Lakin sonrakı 3-4 il ərzində Azərbaycanda cərəyan edən mürəkkəb hadisələrdən baş çıxara bilməyən rəhbərlərin təqsirinə görə yanvar facisi günləri yaranmış milli birləşdikcə sönməyə başladı.

### § 3. Azərbaycanda İslam mədəniyyətinə qayıdış

Bəşər tarixinin ən qədim, ilk qatları haqqında müasir elm heç bir dəqiq məlumat vera bilmir. Görünür ki, bu heç mümkün deyil. Ən qədim dövrlər aid arxeoloji qazıntılar ilk insanların cəsədlərinin qalıqlarının formalarını müəyyən etərə de, onların yaşadıqları dövrlər, insanların həyat tərzini haqqında dəqiq məlumatlar söyləməyə qadir deyildir.

Bu məsələdə müasir bəşəriyyət müəyyən məlumatları

dini kitabların ve əfsanələrin köməyi ilə əlde edə bilir. Bu mənbələrə görə, ilk insan və ilk peyğəmbər sayılan Adəmdən əvvəl yer üzündə perilər və cinlər olmuşdur. Adəmin Cənnətdən çıxmışı (qovulması) insan tarixinin başlanması hesab edilərsə, Nuh peyğəmbər Adəm peyğəmbərin 8-ci nəslindən olan Lamokin oğludur və Adəmdən sonrakı dövrün 1642-ci ilində anadan olmuşdur.

Akademik Ziya Bünyatovun «Dinlər, təqirətlər, məzhəblər» adlı kitabında göstərilir ki, Allahın verdiyi bir ömür müddəti min il imiş və Tanrı Adəmə min il yaşayacağını bildirmişi. Adəm iso 960 il yaşamış, ömrünün 40 ilini özündən sonrakı Davud peyğəmbərə bəxş etmişdir. Burada eləcə də deyilir ki, Adəm Cənnətdən qovulduğandan sonra Seylon adasına düşmüş və tövbə edərək, Həvvadan 200 il ayrı yaşamışdır. Bundan sonra vəyh məleyi Həzəret Cəbrayıllı Adəmi Məkkə yaxınlığındakı Ərəfat adlı yere gətirmiş və o Həvvə ilə görüşmüştür.

Adəm və Həvvanın iki oğlu və iki qızı olmuşdur. Oğlanları Qabil və Habilin hərəsi ilə bir qız (ekiz) dünyaya göz açmışdır. Boşorin bu ilk övladlarının evlənməsi haqqında da həqiqətə oxşayan faciəvi əfsanə mövcuddur.

Yuxarıda göstərilən tarix ilə 2242-ci ildə Tanrıdan vəyh gelir ki, tufan olacaq. Bu tufanın olması haqqında Qur'anın «Nuh» (71-ci) suresinin 20-ci ayəsində belə deyilir: «Nuh dedi: onlar mənə qulaq asmadılar...». Bundan sonra Tanrı Tufan (daşqın) yaratdı və boşəriyyətin yeni nəqli yaradı.

Nuh insanların ikinci atası sayılır. İbrahim peyğəmbər iso Nuh peyğəmbərin 8-ci nəslindən olan Tərikin oğludur və yuxarıda deyilən başlanğıç tarixi üzrə 3020-ci ildə Babilistanda dünyaya gəlmüşdür. İbrahim peyğəmbərə Həcər adlı

kənizi İsmayıllı adlı oğlunu bəxş etmişdir. İsmayıllın Reyliye adlı qadının 12 oğlu olmuşdur. Məhəmməd peyğəmbər İsmayıllıın ikinci oğlu Heydərin mənsub olduğu Qureyş tayfasının nəslindəndir.

Həzəret İsmayıllı 130 il özür sürmüdü. Bütün bunlar haqqında şair və jurnalist Əliabbas Müznibin (1882-1938) 1917-ci ildə yazdığı «Müxtəsər Ənbiya və İslam tarixi» adlı kitabında (1990-ci ildə Bakıda yeniden nəşr edilmişdir) məlumat verilir.

Qədim türk tayfalarından olan Şumerlərin eramızdan əvvəl 2-ci minilliyyin birinci yarısına aid əfsanəvi dastanlarında dünya daşqını haqqında məlumatlar mövcuddur. Belə məlumatlar akkadların «Astraxasis haqqında» dastanında da verilir. Göründüyü kimi, boşəriyyətin qədim tarixi haqqında mövcud olan bu məlumatlar diqqətəlayiqdir.

İslama qarşı mübarizə onun əsas kitabı olan «Quran»ın tərcüməsinin saxtalasdırılmasından başlanılmışdır. «Qur'an»ın üçüncü suresinin («Ali İmran») ikinci ayəsi «Allahdan başqa heç bir Tanrı (Allah) yoxdur...» mədдиəsi rus dilində «Net Boqa, krome Allaxa» kimi tərcümə edilmişdir. Halbuki, «Net Allaxa, krome Allaxa» və ya «Net Boqa, krome Boqa» kimi tərcümə edilmədi idi. Ədalət namına qeyd etmek lazımdır ki, Amerika alimi Vaşington Irvin 1849-cu ildə yazdığı «Məhəmməd peyğəmbərin həyatı» adlı böyük həcmli kitabının VIII fəsliндə bu tərcüməni «Net Boqa, krome Boqa» məzmununda vermişdir.



Müsəlman mədəniyyətinin bir qolu olan Azərbaycan türklərinin mədəniyyəti qədim tarixe malikdir.

Qafqazda islamın yayılması Azərbaycandan başlanılmışdır. İslamin Qafqaza keçməsi Hicretin 17-ci ildə Xəlifə Ömerin dövründə başlanmış və 30-cu illərində əsasən qur-

Ziya Bünyatov, «Dinlər, təqirətlər, məzhəblər» (arayış kitabı) B., 1997

tarmıştır. Sasanilerin ve Bizansın zülmünü görmüş Qafqaz ohalisi ərəbleri xilaskar kimi qəbul etdilər. Ərəblerin Azərbaycana gəldiyi və islamı qəbul etdirdiyi VIII əsrin evvələrində burada mədəni inkişaf seviyyəsi yüksək olmuşdur. Təkcə onu demək kifayətdir ki, Azərbaycanda həmin dövrde 35-dən çox musiqi alətindən istifadə olunduğu məlumdur. İslami etiqada xidmot edən Qafqazın digər müsəlman xalqlarından fərqli olaraq Azərbaycanda «qan davası» kimi müraciəti on'e (adət) olmamışdır. Bütün bunlar Azərbaycan xalqının qədim mədəniyyətinin müsbət cəhətləri kimi diqqətəlayiqdir.

1905-ci ildə Bakıda dünyaya göz açmış Məhəmməd Əsəd bəy bütün Şərqi, Afrikani, Avropanı və Amerikani gözmiş, öz adını gizlədərək Avropada 3 ad altında (Məhəmməd Əsəd bəy, Qurban Seid, Leo Noissimbaum) əsərlərini nəşr etdirmişdir. Məhəmməd Əsəd bəyin valideynlərindən biri Bakı yəhudişi olmuş və özü kiçik yaşlarında islami qəbul etmişdir. Yalnız alman dilində 14 əsəri nəşr olunmuşdur. Müəllifin 14-cü kitabı belə adlanır: «Allahu Əkbər. İslam dünyasının Əbdül Həmiddən İbn Sauda qəder çöküşü və qalxımı». Bu əsərdə o, XIX əsrin axırından 1936-ci ilə qədərki dövrde dünyada islamqa qarşı aparılmış mübarizəni müxtəsər şərh edilmişdir.

Məhəmməd Əsəd bəy (Volfqang fon Vaysel) 1943-cü ildə İtaliyada vəfat etmiş və Pozitano şəhərində müsəlman qəbristanlığında dəfn edilmişdir.

\* \* \*

XX əsin yəkəz 30 ilində (1901-1920, 1991-2000) İslam dini Azərbaycanda qadağalırsız yaşamışdır. Halbuki, İslam dini xalqın birlik və həmrəyliyinin, onun əxlaqının saflığı və bu əxlaq normalarının qorunması üçün tarixen həmişə müsbət rol oynamışdır. İslamda əxlaq fəlsəfəsi çox

güclüdür.

İslam və onun əsas kitabı «Qurani-Kərim» eyni zamanda müsəlmanların həyat tərzini və əxlaq normalarını müyyəyen və tənzim edən ilahi bir sənəddir. Quranın digər dini kitablardan üstünlüyü Qerbin görkəmi şəxsiyyətləri olan Volter (Fransa), Tomas Karleyl və Bertran Rassel (İngiltərə), Höte (Almaniya), Lev Tolstoy, Vladimir Solov'ev (Rusiya), Vaşinqton Irving (ABŞ) xüsusi olaraq qeyd etmiş və onu yaradan Məhəmməd peyğəmbəri dahi şəxsiyyət adlandırmışlar. Puşkin və Lermontov «Qurani-Kərim»in şeyriyətine heyran olduqların söylemişlər.

İslamın matəm mərasimləri haqqında təsbit etdiyi qaydalar son dərəcə iibrətamız və qiymətlidir. Başqa xalqların əksəriyyətində matəmin acılığı ilk günlərdə spirtli içkilerle «yaddan çıxarılırsa», İslamda matəmin acılığı və acısı qohum-aqraba və tanışların bu mərasimde geniş iştirakı ilə təselli tapdırır: əzizini itirmiş ailə bu böyük itki qarşısında tək-tənha qalmışın deyə İslam rəhmətə getmiş şəxsin xatirəsinə həsr olunmuş «3-cü gün», «həftə», «qırx» və «il»in qeyd edilməsini müyyəyenləşdirmiştir.

Bu sətrlerin müəllifinin yadındadır ki, Azərbaycanın Şirvan zonasında 20-30-cu illərdə dünyasını deyişmiş şəxsin evində «qırx» çıxana qəder hər cümlə axşamı (əvvəller adna günü deyilərdi) «Aza» verilərdi. Bu «aza»ya kəndin her bir ailesi bir döyre (böyük boşqab) dütüy xöreyi (aş, plov) göndərirdi. Bu «xöreklər» ayrı-ayrılıqla bir yere toplandıqdan sonra məclise yiğilanların hamisi tərəfindən yeyilərdi və ev sahibinə yüngüllük olsun deyə bütün qabqacaq (döyre, xörek) götürülmüş qaşılqlar yuyulmadan xöreyi göndərən evin süfrəsinə bağlanaraq aparırlardı.

Göstərilən bu nəcib adət həm iqtisadi kömək cəhətdən, həm də yas sahibini fiziki gərginlikdən azad etmək mövqeyindən çox deyərlidir. Bu qayda ilə hər cümlə axşamı «aza» keçirmək və yaxud da dəbdə olan «üç» və «qırx» gün-

leri «aza» prinsipi (yemeyin kənərdən getirilməsi) ilə keçiriləməsi adətinə keçmek (bu adətə qayıtməq) son derece olverişli olardı. Güman etmək olar ki, bu müraciətə öz münasibətlərini bildirənlər olacaqdır, çünki bu məsələ sirf iqtisadi məsələ deyil, həm de siyasi-mənəvi məsəledir.

Azərbaycan xalqı VII əsrin sonundan başlayaraq XX əsrin əvvəlində qədər İslami döyərlərə sadıq olmuşdur. Azərbaycan Prezidenti Heydər Əliyev deyir: «Bizdə tolerantlıq, xalqımızın dini düzümlülüyü yüksək seviyyədədir<sup>1</sup>...» Buna görədik ki, xalqımızın İslami ibadətə və İslami döyərlərə qayıdışı nisbətən qısa bir müddətə həyata keçirildi və əhali vaxtı ilə dağdılmış məscidlərin bərpasında və yenilərinin tikilməsində geniş iştirak edir.

İslam dini xalqımızın mənəvi döyərlərinin qorunması na tarixdən idarət etmiş və indi də edir. Azərbaycan Prezidenti Heydər Əliyev demişdir: «Biz öz milli-mənəvi döyərlərimizi, adət-ənənələrimizi, əxlaqi-mənəvi döyərlərimizi, bütün istiqamətlərdə qorunmalıyıq, saxlamalıyıq və gənc nəsli əsrlər boyu böyük sınaqlardan keçmiş bu mənəvi, əxlaqi döyərlər ruhunda torbiyələndirməliyik<sup>2</sup>».

#### § 4. Milli mentalitetimiz haqqında düşüncələr

Milli mentalitetimiz (düşünce tərzi) haqqında bu vaxta qədər nəşr olunan yazılar hələlik derin tədqiqat məzmununu daşıdır, daha çox töbələğat xarakterlidir. Bu sətrlerin müəllifinin 1997-ci ildə yazdığı qısa məqale<sup>3</sup> bu qəbildəndir.

Xalqımızın qonaqsevərliyi, xoşsasiyyətli olması, alicə-

nablılığı və ağayanalığı, mehribanlığı və mərdliyi, dostluğa və yüksək əxlaqi prinsiplərə sadıqliyi, doğma torpağa və ailəyə daha çox bağlılığı, qadına böyük hörmətlə yanaşması, cətiyacılı olana əl tutmaq kimi keyfiyyətlər tarixi inkişafımızın yetişdirdiyi nəcib və diqqətəlayiq keyfiyyətləridir. Xalqımızda düzümlülük (tolerantlıq) da yüksək seviyyədədir. Prezident Heydər Əliyev demişdir: «Bizdə tolerantlıq, xalqımızın dini düzümlülüyü yüksək seviyyədədir<sup>4</sup>».

Dünyada dahlilərin miqdarını milletlərin ehalisinin sayına nisbətinə görə müqayisə etsək, Azərbaycan xalqı bu göstərici üzrə en yüksək yerlərdə birinci tutar. Həqiqətən də, da-hi Nizami Gəncəvənin başlayaraq indi Amerikada yaşayan böyük alimiz Lütfi Əlesgərzadəyə (dünyada Lütvizado kimi tanınır) qədər milletimizin bəşər mədəniyyətinin bütün sahələrinə bəxs etdiyi dahi şəxsiyyətlər haqqında ardıcılıqla kinofilm çəkiləsə, belə bir zəngin irsə çox milletlər həsəd aparalar. 2000-ci ildə xaricdə nəşr edilən «Dünyanın 100 böyük filosofu» kitabında Nizami Gəncəvi bu 100 nəfərdən biridir. Halbuki, dünyada 2000-ə qədər millet və xalq yaşayır. Heç şübhə yoxdur ki, «Dünyanın en məşhur 100 şairi» kitabı yazılısa, bu kitabda da dahi Nizami Gəncəvinin adı olacaqdır! Bəs Mehəmməd Füzulimiz, Hüseyin Cavidimiz, Mirzə Ələkbər Sabirimiz, Səmed Vurğunumuz!..

Azərbaycan xalqının mədəniyyəti zəngin əxlaqi keyfiyyətlərinə görə mərifət sahibi olan millet kimi formalşmışdır və tanır. Əcnəbi xaqların bir sıra görkəmli mədəniyyət və elm xadimləri – Aleksandr Duma (Fransa), Mihayıl Lermontov, İlya Çavçavadze, Əhməd Şmide, Vladimir Veliçko və digərləri xalqımızın incə dili və ağayanalığı haqqında gözəl fikirlər söyləmişlər.

Mübaligəsiz demək olar ki, Azeri türkləri içerisinde hər iki nəfərindən birində müsiqiciliyə həvəs, hər üç nəfər-

<sup>1</sup> «Xalq qəzeti», 28 iyun 2000

<sup>2</sup> «Xalq qəzeti», 14 avqust 2001

<sup>3</sup> Ə.İsmayılov. Dünya Azərbaycanlıları XX əsrə, B., 1997, s.243-250

dən birində şairlik istedədi vardır. Bu böyük fitri istedadın formallaşmasında ana dilimizin xüsusi rolu olmuşdur və vardır. Öz incoliyi və axarlığına görə Azeri türklərinin dili dün-yannın nadir ince dillərindən biridir. İstanbul universitetində İtalyan dili və ədəbiyyatı müəllimi xanım Betul Parlaq deyir: «Azərbaycan dili çağlayan bir bulaqdır. Nə qədər danışırsan danış, düzümü, şirinliyi, ədəbiliyi öz-özünə süzülüb gedir. Bu dili başa düşənlər, incoliyi duyanlar ona vurulmaya bil-meziylər<sup>1</sup>».

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin «Dövlət dilinin tətbiqi işinin tekmilləşdirilməsi haqqında» 2001-ci il 18 iyun tarixli fərmanında deyilir: «Azərbaycan dilinin dünya dilleri arasında en kamil dillərdən biri olduğu həqiqətinin bir çox xalqların görkəmli nümayəndələri döñə-döñə etiraf etmişlər. Onlar öz əsərlərində bu dili XIX əsrde Avropada geniş yayılmış fransız dili ilə müqayisə edərək, onu Avrasiyanın hər tərəfində işlədirildən bir dil kimi yüksək qiymətləndirmişlər<sup>2</sup>».

Burada onu da demək yerine düşər ki, milli düşüncəyo malik olmaq üçün hər şeyden əvvəl milli dili, ana dilini mükəmməl bilmək lazımdır. Ana dilini yalnız o zaman mükəmməl bilmək olar ki, düşüncənin özi həmin şəxsin bəynində bu dildə yetişsin, ana dilində kamilleşsin. Aydır ki, başqa dildə düşünərək istədiyi fikri ana dilində dürüst və sərbəst söyləmək qeyri-mümkündür. Nəriman Nərimanov yazdı ki, ana dilini bilmədən milletin dərdini başa düşmək qeyri-mümkündür.

Azərbaycan xalqı minillikləri əhatə edən tarixində öz milli mənliyini qoruyaraq, tarixi sınaqlardan çıxmış və milli müstəqilliyini yaşada bilmışdır. Tarixin sınaq qatlarında arası baş vermiş milli faciələrimiz isə əsasən milli birliyimi-

zin zəifləməsinin nəticəsində baş vermişdir.

Yaradıcı ziyyahımız içərisində mentalitetimizdə davranışların (aqressivliyin) olmadığını müsbət bir amil kimi hesab etmək isteyənlər də vardır. Bizcə, bu amili müsbət keyfiyyət kimi yox, uğursuzluqlarımızın səbəblərindən biri kimi qəbul etmək daha dürüst olardı.

Son 10-15 ilde, əvvəlki iki əsrərə olduğu kimi, nankor qonşularımız olan ermənilərdən alındığımız zərbələr, onlar tərəfindən orazılımızın dəfələrlə hissə-hissə zəbt edilməsi və xalqımıza qarşı soyqırım siyasetinin davam etdirilməsi milli mentalitetimizdə olan naqis cəhətləri (nə qədər acı olsa da, bunu etiraf etməliyik) daha geniş ayırd etməyi tələb edir.

Azərbaycanlı mentalitetinə xas olan naqis və mənfi cəhətlər sırasına aşağıdakılardı daxil etmək olar:

1. Milli birliyə nail olmaq yolunda bəzi hallarda parçalanma meyli;
2. Tarixi yaddaşımızın zəifliyi: unutqanlıq, tarixi uğursuzluqlarımızdan üzə çıxan nəticə və həqiqətləri tez yaddan çıxarmağımız.

Mentalitetimizdəki mənfi hallara dair yuxarıda göstəriyimiz bu naqis cəhətlər haqqında görkəmli publisist-yazıcı Hidayət Orucovun və digər müəlliflərin yazılarında deyilmiştir. Hidayət Orucov yazır: «Xalqımızın başında felakət bir də ona görə eksik olmur ki, əsrlər boyu formalasharaq dəyişməz xarakter almış mentalitetimizdə aqressivlik olmayıb<sup>1</sup>...»

Azərbaycanda müxtəlif tarixi mərhələlərində uğursuzluqların və bələlərin görkəməsində yuxarıda sadalanan naqis cəhətlərin güclü təsiri olmuşdur. Bu məsələləri Azərbaycan – erməni tarixi münasibətlərində qısaca olaraq izleməyə çalışaq.

<sup>1</sup> Bax: «Xalq qəzeti», 21 avqust 1999

<sup>2</sup> Bax: «Xalq qəzeti», 19 iyun 2001

Qədim Azərbaycan əraziləri olan indiki Ermənistən əraziləri son iki əsrde tamamilə ermənilərin əlinə keçdi və indi orada bir nəfər də olsa azərbaycanlı yaşamır. 1960-ci ildə Ermənistən KP MK-nin ikinci katibi işləyən Hrand Martirosyan (bu illərdə SSRİ-nin bütün respublikalarında MK-nin ikinci katibləri ruslardan ibarət olardı) həmin 1960-ci ildə nəşr etdirdiyi «SSRİ və Kommunist partiyası ermənilərə nə verdi?» adlı kitabında etiraf edir ki, 1829-cu ildə indiki Ermənistanda olan kənd və şəhərlərin 95 faizində azərbaycanlılar yaşayırırdı.

Rusiya imperatorunun Gürcüstan çarlığında nümayəndəsi Burnaşovun 1793-cü ildə nəşr etdiyi «Azərbaycan vilayətləri haqqında məlumat kitab»ında 1786-cı ilə aid məlumatlarda göstərilir ki, Xəzər dənizi ilə Türkiye arasındakı bütün ərazilər – Dərbənd (Quba), Şəki, Şirvan, Şuşa, Gence, İrəvan, Talyş xanlıqları, Qarabağ, Naxçıvan, Ərdəbil, Təbriz, Urmiya torpaqları Azərbaycana mənsub ərazilərdir.

1813-cü ildən sonrakı 185 ildə ermənilər Azəri türklərinə qarşı dəfələrlə soyqırım təşkil etmişlər: bunlardan ən dəhşətli və genişmiyyətlişlər 1905-ci ildə Bakıda, 1918-ci ildə Bakıda, Şamaxıda və Qubada; 1920-ci ilin may ayında Gencədə, 1988-ci ilin noyabr-dekabrında Ermenistanda, 1992-ci ildə Xocalıda heyata keçirilmişdir.

Bu soyqırımların birincisi ilə ikincisi arasında 13-15 il, ikincilərlə sonuncular arasında orta hesabla 70 il keçmişdir.

1918-ci ildə ermənilər tərefindən Azərbaycan türklərinə qarşı vəhşilik səviyyəsində aparılan soyqırım dövrü xalqımızı bu bələnin daha əhatəli və dəhşətli cənayağından Osmanlı Türkiyəsi ordu hissələrinin Azərbaycana daxil olması xilas etdi. Həmin ordunun geniş miqyaslı köməyi ilə (Azərbaycanın hərbi hissələrinin de geniş iştirakı olmuşdur) Bakı şəhəri 1918-ci ilin 15 sentyabrında erməni-bolşevik ordu hissələrindən azad edildi.

Rusiyadan XI ordusunun Azərbaycanı 1920-ci ilin ap-

rel-mayında işgal etməsi nəticəsində sovet üsul-idarəsi yaradıldı və 1922-ci ilin sonunda Azərbaycan da Sovetlər İttifaqı adlanan federativ ittifaq dövləti tərkibinə qatıldı.

Sovetlər İttifaqında əvvəlki dövrlərdən qalmış milli ədəvətlərə qarşı aparılan qadağanlar əsasında milli məsələ olükədə «həll edildi» və xalqlar dostluq siyaseti elan edildi.

Ermənilər isə bu qadağalara məhəl qoymayaraq hakim rus əşvinizminin gizli köməyi və bəzən də bizim biganəliyimiz şəraitində özlerinin köhnə antitürk siyasetini bütün ermənilər arasında töblik etməyi davam etdirdilər.

Türkləre qarşı geniş terror hərəkatının təşkilatçılarından olan Akop Ter-Hakopyan (Şaxan Natan) 1912-ci ildə ABŞ-da nəşr olunan «Hayrenik» adlı məcmuədə çap etdirdiyi «Türklər və biz» adlı məqalədə yazmışdır: «Erməninin türkden başqa düşməni yoxdur». 1918-1919-cu illerde Qarsda yerleşən rus orduyunun zabiti Ovanes Apresyan etiraf edir ki, «biz, ermənilər, bacarığımız qədər türkləri qırıq. Ancaq bu elö bir sonsuz kin və intiqam zənciridir ki, get-gedə daha dərin şəkildə insanın varlığına hakim kəsilir<sup>1</sup>.

Göründüyü kimi, bütün türkləri özlerinin qəddar düşməni hesab edərək, onlara qarşı açıqcasına geniş soyqırım siyaseti yeridən ermənilər, faşistlərden qat-qat qəddar və vəhşidirlər. XX əsrə Almaniyada yetişdirilmiş faşistlər SSRI ərazilərini 1941-42-ci illerde zəbt edərək dinc əhalini öz yaşayış yerlərində çıxartmırlılar. Erməni faşistləri isə Ermenistanda yaşayan bütün azərbaycanlıları, elease də Azərbaycanda zəbt etdikləri bütün ərazilərdə yaşayan əhalinin hamisini qəddar vəhşiliklə öz doğma yurdlarından qovular.

Bütün bunlar xalqımız tərefindən nə üçün unudulmuşdur və unundulur?

Görkəmli publisist Ömer Faiq Nemanzadə hələ 1915-

ci ildə nəşr etdiyi «İmtahan» adlı məqaləsində yazır ki, bir çox xalqlar kimi biz, azərilər də, birinci cahan müharibəsi kimi imtahana hazır deyildik; bizdə qardaşlıq, birləşkiliyi batıb getmişdir». Göründüyü kimi, milli mentalitetimizə xas olan bu naqış cəhət hələ XX əsrin əvvəllərində var idi və davam edir.

XX əsrin 70 illik Sovet üslub idarəsi dövründə təsərrüfat, elm və mədəniyyət sahəsində əldə edilmiş danılmaz nai-liyyətlərə yanaşı Azərbaycan xalqının mənəviyyatına, dini ruhuna və milli hissiyətinə böyük zərbələr endirilmişdir və bütün bunlar mentalitetimizdə yuxarıda deyilən aqressivsizliyi, mübarizsizliyi tərbiyə etmişdir.

Biz, tolerantlılığımızın (dözümlülüyümüzün) nəticəsində hələlik Azərbaycan mədəniyyətinə erməni təcavüzünü də biganeyik. Xalqımızın ayrı-ayrı musiqi incilərini, milli xörəklərimizi, milli xalçalarımızı ermənilər xarici ölkələrdə erməni mədəniyyəti inciləri kimi təblig edirlər. Bunlara qarşı da bizim öks tədbirlərimiz çox zoifdir.

Beynəlmilelçilik şəhər altında ümumi Sovet mənafeyinə milli mənafelərdən üstün yer veren Sovet rəhbərliyi faktiki olaraq milli mədəniyyətlərin ümumi sovet mədəniyyəti içərisində erməni siyasetini bütün gücü ilə həyata keçirirdi. Bu isə milli mənsəbliyyət əhval-ruhiyyəsinin sixişdirilməsi üçün siyasi osaslar verirdi.

Tarixi orazilərimizə göz tikmiş və zaman-zaman bu orazilərimizin müəyyən hissəlerini cürbəcür yollarla zəbt etməyə nail olmuş faşist xisəltli erməni millətçiləri milli varlığımıza böyük zərbələr vurmuşlar. Bu müvəqqəti uğursuzluqlarımız xoşbəxtlikdən həm gənclərimizdə, həm də yaşı nəsilde ümidsizlik yaratmadı. Əksinə, xalqımızda milli ruh getdikcə yüksəlir və bu da Dağlıq Qarabağ və etraf orazilərin erməni işgalindən azad edilməsi üçün böyük ümidiyələr yaradır.

Azərbaycan 2000-ci ildə Avropa Şurasına qəbul olun-

muşdur və bu qitənin xalqları ilə daha sıx mədəni əlaqələrde olacağımız şəraitdə qədim Şərqi mədəniyyəti ilə bağlı milli mentalitetimizdə olan «Şərqi köklərimiz»dən ayrılmamaq qayğısı bizi həmişə düşündürməlidir.

Məsələnin belə qoyuluşu heç kəsi qıcıqlandırmamalıdır. Biz hamımız öz millətimizin övladlarıyız və mədəniyyətimiz də milli mədəniyyət kimi yaşamalı və inkişaf etməlidir.

Bakımızın konser təşkilatlarında və şadlıq evlərində və rilən müsamirələrin (bu üslüb 30-cu illerdə çox uğurla işləndi) məzmunu bunu deməyə haqq verir ki, bizim genç müsəlman ifaçılarımızın böyük bir hissəsi Qərb meyllidir və belə davam edərsə, Azərbaycan xalqının musiqi mədəniyyətinin «Şərqi kökü» çox zeifləyəcəkdir.

Muğam ifaçılarımızın ara-sıra ekranında səslənən gileyərinə və etirazlarına məhə qoyn yoxdur. Bunun üçün Dövlət siyaseti seviyyəsində tədbir görülməsə, bu prosesin qarşısını almaq mümkün olmayıacdır. Bu işə milli siyasetin bir sahəsi kimi rəhbərlik və nəzarət edən bir idarə yaradılmalıdır.

Eyni sözləri də doğma Azərbaycan dilimizin rusdilli gənclərimiz tərəfindən hörmətsizlikle korlanması haqqında demek olar. Azərbaycan Prezidenti Heydər Əliyevin 2001-ci ilin avqustunda milli-mənəvi dəyərlərimizi qorumaq haqqında xalqa müraciəti böyük siyaseti əhəmiyyəti olan bir tədbirdir; milli qeyrəti, namusu və vicdanı olan hər bir azərbaycanlı milli-mənəvi dəyərlərimizin əxlaq normaları çərçivəsində saxlanılmasına və inkişafına çalışmalıdır. Bu iş isə, ilk növbədə ailələrdən başlanmalıdır.

## § 5. Siyasi mədəniyyətimizin müasir inkişafının əsas istiqamətləri

«Müstəqillik illərində biz əslində milli-mədəni irsimizi, milli sərvətimizi bir daha təhlil edərək onu ideoloji buxovlardan və qadağalardan xilas edirik».

HEYDƏR ƏLİYEV

Yetmiş illik Sovet sisteminin ifrat dərəcədə mərkəzləşdirilmiş avtoritar idarəciliyə rejimindən demokratik üslub idarəciliyə, milli mənafeləri əsas tutan milli siyasetə keçid çoxsa hələ olduğu üçün çətin bir prosesdir. Bu milli siyasetin icraçısı 1993-cü ilin yayından sonrakı dövrdə prezident Heydər Əliyevdir.

Ölbbətə, bu keçid özündə əvvəlki dövrün müəyyən özüllüne və nailiyetlərinə arxalanır. Prezident Heydər Əliyev bu haqda belə deyir: 70 illik Sovet hakimiyyəti illəri «bizim xalqımız, milletimiz üçün bir tərəfdən faciələr, itkilər, məhrumiyyətlər illəri olmuş, eyni zamanda xalqımızın maariflənməsi, tohsil alması, inkişaf etməsi, Azərbaycanda böyük iqtisadi potensialın yaranması, xalqımızın dünya mədəni dəyərlərinə qoşulması sahəsində müsbət rol oynamıdır<sup>1</sup>».

Sovet sisteminin 20-ci illəri siyasi mədəniyyətimizin bu sistemə uyğun formallaşması dövrü olmuşdur. Hələ 20-ci illərin ərəfəsində bir musiqi xadimi və publisist kimi formalışmış Üzeyir Hacıbəyov 30-cu illərdə özünün məşhur «Koroğlu» operası ilə öz xalqına xidməti yeni sistem şəraitində də davam etdiridiyi bildirdi və bu sistemin rəhbərliyindən on yüksək mükafata layiq görüldü.

30-cu illərdə ədəbiyyatda özlərinə məxsus dəstι xətt-ləri olan gənclər – Mikayıl Müşfiq, Səməd Vurğun və Rəsul Rza Sovet sistemi ideologiyasını qəbul edərək milli ruhda yaradıcılıqlarını davam etdirdilər. Bu milli ruh eləcə də milli mənafəni yaddan çıxarmırdı. Şair Mikayıl Müşfiq 1936-ci ildə qələmə aldığı «Tərtərhes noğmələri» şərində böyük cəsarət hissi ilə bu gün üçün də vacib dərdimiz haqda belə yazmışdı:

*Bu nə yoldur? Daşnak yolu,  
Hər dərəsi qanla dolu,  
Nə acıdır bunun adı,  
O dənizdən bu dənizə,  
Deyib, çıxdı sinəmizə  
Bir tapdadi, bir doğradı,  
Orda dəhşət, burda vəhşət,  
Əlində baş, dişində ət  
Tanırsınız o Cəlladı!  
Nə bağ qaldı, nə də bağban  
Qurşun, ölüm, atəş duman.  
Yaxamızı parçaladı  
Bilən bilir, bu zülmətə,  
Bu uğursuz fəlakətə  
Kim əl çaldı, kim ağladı.*

Səməd Vurğunun «Komsomol poeması» əsəri «Yeni yol» və digər qəzetlərdə 30-cu illərdə hissə-hissə nəşr olundu: Poemanın «Gözellik və məhəbbət» bölməsinin başlangıcını də dövrün gəncləri əzbərdən biliirdi:

*Yüksək fəzalarda gəzinirdi ay  
Yaşlı çəmənlilikdə Cəlal və Humay  
Birisi söz atar, digəri gülər.  
Könüllər döyüñər, gözlər süzülər...*

<sup>1</sup> Baxı, «Xaiq qəzeti», 27 may 2001

Şairin «Poemalar»ının 1959 və 1961-ci illərə aid nəşrlərində bu sətirlər belə verilir.

*Uzaq buludlarda gəzinirdi ay,  
Doqqazın ağızında Cəlal və Humay*

Fikrimizcə ilk yazılışı şairin ölümündən sonra nəşrlərdəkündən daha uğurludur.

Bunu belə edənin Səməd Vurğuna sədaqətinə inanmaq çotindir.

Və yaxud da Rəsul Rzanın Azərbaycan şerino gotirdiyi sərbəst şer üslubunu götürək, Şairin «Lenin» poeması bu günün tələbini uyğun gelməsə də, bu şer öz üslubuna və ifadə formasına görə güclü idi və yenilik idi.

*Mən hansı bir insana bənzədim ki, Lenini,  
Məzarının başında cahan ağlamış olsun!*

Məgər indi Səməd Vurğunu və Rəsul Rzanı ittiham etmek olarmı ki, niyə onlar Komsomolu və ya Lenini tərənnüm ediblər? Əsla!

Bununla belə, müasir dövrde, 10 il bundan əvvəl bərpə etdiyimiz dövlət müstəqilliyinin qarşıya qoyduğu tələblər uyğun olaraq xalqımızın siyasi mədəniyyəti müasir tələblər səviyyəsində inkişaf etməlidir. Lakin bu inkişaf əvvəlki dövrün nailiyyətlərinə arxalanmalıdır.

Görkəmlü publisist və ictimai xadim Hidayət Orucov bu yaxnlarda neşr etdirdiyi «Heydər Əliyev və Azərbaycanda milli siyaset» əsərində bu haqda belə yazır: «Milli şürurun gücləndirilməsi, milli ideyanın qeyri-rəsmi şəkildə formalaslaşaraq əqidə və inama çevrilmesində həllədici rola malik amillerin inkişafına rəvac verilməsi 1970-80-ci illorin əvvəllerinin en böyük nailiyyəti və qələbəsi idi. Azərbaycançılığın, türkçülüğün şüurlara yeridilməsinə, milli azadlıq və

müstəqillik uğrunda mübarizə inamının bədii ədəbiyyatda, incəsənət və mədəniyyət nümunələrində, elmi əsərlərdə təbliğinə münbət şərait yaradıldı. Azərbaycan xalqı Azadlıq meydanına birdən-bire və təsadüfən çıxmamışdı. Xalq buna mənən, ruhən, əqidecə artıq hazır idi. Tarixi qəlebəyə hazırlıq 1970-ci ildən başlamışdı<sup>1</sup>.

Milli monafelerin düzgün başa düşülməsi, heç şübhəsiz ki, milli məsəlonun nəzəri əsaslarından qidalanmalıdır. Bəs Sovet dövründə bu məsələdə vəziyyət nəcə olmuşdur?

Sovetlər hakimiyyəti illərində SSRİ-də milli məsələ əsasən İ.V. Stalinin milletə verdiyi məlum tərif və əksəriyyəti ermənilərdən və rus-ukraynalılardan olan bir sıra müəlliflərin təbliğat məzmunlu möqaleləri əsasında şərh edilirdi. Belə çıxırdı ki, milli məsələ üzrə nəzəriyyə ilk dəfə SSRİ-də yaradılıb, halbuki millətə ilk tərifi İtaliya sosioloqu Stanislav Mancini 1851-ci ildə vermişdir. 1903-cü ildə Karl Kautskinin millətə verdiyi tərif daha elmi idi. Kautski 1903-cü ildə milli məsələ haqqında yazdığı əsərində millət üçün ərazi, dil, məişət, ruh, iradə və psixik yönümün birliliyi eləmələrini əsas götürmüştür. Ədalət naməni demək lazımdır ki, on il sonra, 1913-cü ildə İ.V. Stalinin milletə verdiyi məlum tərifində K. Kautskinin millətə verdiyi tərifdən geniş istifadə edilmişdir.

Azərbaycan mütefəkkirlərindən Nəriman Nərimanov və Məmməd Əmin Rəsulzadə də milli məsələ üzrə bir sətərəfli nəzəri müdədələr iştirakçıları sürmüşlər.

Məmməd Əmin Rəsulzadəyə görə, millət insanların tarixi, coğrafi, iqtisadi və siyasi faktorlar əsasında yaranmış dil, din və qohum-əqrəbəliq ümumiliyi əsasında meydana gəlmişdir.

Nəriman Nərimanov yazır ki, millətlər bir-birindən

<sup>1</sup> Hidayət Orucov, Heydər Əliyev və Azərbaycanda milli siyaset, Bakı, 2000

dilləri, adətləri, meşətləri və qismən de dinləri ilə fərqlənirlər.

Göründüyü kimi, hər iki mütəfekkir millətin formalşamasında qismən de dinin müsbət rolunu qeyd edirlər və bu da həqiqətə uyğundur. Dini birləşkiliyi birliyi başqa etnosların təsiri altına düşməkdən qoruyur. Lakin məlumdur ki, dünyada hər bir millətin öz milli dini yoxdur. Dünyada 17 ərəb dövlətinin əhalisi islam dininə sitayış edirlər. İslami qəbul etmiş bütün türkəlli millət və xalqlar da bir dino – islam dininə sitayış edirlər və bu din onların hər birinin millət kimi formalşmasına qismən kömək etmişdir və milli birliklərinin möhkəmlənməsinə indi de kömək edir.

Belelikle müxtəlif dinlərin, sitayış etdikləri millətlərin millət kimi formalşmalarına qismən müsbət təsir etməsi danılmazdır. Bu əsasda ikinci dünya müharibəsi illərində slavyan birligi ideyəsi da ortaya atılmışdı və Sovet ordusu Bolqarıstanından başlayaraq digər slavyan xalqlarına da faşizm əsərindən azad olmaqdə kömək etdi.

Müasir Azərbaycanda xalqın siyasi mədəniyyətinin inkişafı məsəlosunə aşağıdakı istiqamətlərdə yanaşmaq olar:

- 1) Dövlətin adını daşıyan millətin siyasi mədəniyyətinin vəziyyəti. Əlbəttə, bu milli siyasi mədəniyyətde, əsas istiqamətləri milli dil, milli yazı, milli ədəbiyyat və incəsənətin inkişafının siyasi problemləri və istiqamətləri diqqət mərkəzində olmalıdır.
- 2) Cənubi Azərbaycanda yaşayan soydaşlarımızla milli-mədəni əlaqələrimiz.
- 3) Dünyanın 60-dan çox ölkəsinə səpələnmiş diasporumuzun siyasi həyatında milli mədəniyyətin zəifləməməsi qayğısı.
- 4) Azərbaycanda yaşayan 20-yə qədər etnosun, milli azlıqların siyasi mədəniyyətinin Azərbaycan xalqının milli mədəniyyəti ilə əlaqələrinin gücləndirilməsi.

Göstərilən istiqamətlərin hər biri xüsusi bir tədqiqat mövzusudur və biz burada qisaca olaraq bəzi məqamları yada salmağa çalışacaqıq:

- 1) Müstəqilliyyin evvelində elan edilmiş (1992) latin qrafikalı milli yazıya keçid ləng gedirdi. Respublika Prezidenti Heydər Əliyev özünün «Dövlət dilinin tətbiqi işinin tekmilləşdirilməsi haqqında» 2001-ci ilin 18 iyun tarixli fərmanı ilə bu keçidin həmin ilin 1 avqustuna qədər həyata keçirilməsi ni müəyyənləşdirdi və həyata keçirildi;
- 2) Orta məktəbləri rus dilində qurtarmış Azəri gənclərinin böyük bir hissəsi Azərbaycan dilini çox zəif bilirlər, rus dilində təhsil almış dövlət məmərlərinin bir hissəsi de Azərbaycan dilini səlist bilmirlər. Bu məsələlərin həlli də xalqın siyasi mədəniyyəti ilə bilavasitə bağlı olan məsələlərdir. Azərbaycanda orta təhsilin yalnız ana dilində aparılmasına keçmək haqqında bəzən səslənən təkliflər reallıqdan çox uzaqdır. Lakin elə etmek lazımdır ki, orta təhsili rus və ya başqa dildə bitiren azəri gəncləri ana dilini mükəmməl bilsin. Bu məsələ Təhsil Nazirliyinin diqqət mərkəzində olmalıdır. Əlbəttə, bu arzudur.
- 3) Azərbaycan diasporunda ana dilinin yaşaması məsəlesi çox mühüm siyasi və agrılı məsələdir. Bu sətrlərin müəllifi son illərdə nəşr etdirdiyi əsərlərində deyilən məsələnin bəzi məqamlarına toxunmuşdur<sup>1</sup>. Lakin məsələ daha genişdir. Güman etmek olar ki, 2001-ci ilin noyabrında keçirilmiş Dünya Azərbaycanlılarının I qurultayından sonra bu məsələyə diqqət artırılacaqdır.

<sup>1</sup> İsrail İsmayılov. Dünya Azərbaycanlıları XX əsrde, B., s. 239-243; Yeno do onun. Türk dünyası XX əsrin 90-ci illərində, B., 2001, s.34-38, 124-134

4) Ümumbsolute mədəniyyətin tərkib hissəsi olan siyasi mədəniyyət hər bir ölkənin və millətin həyatında öz milli köklərinə və xüsusiyyətlərinə uyğun olaraq inkişaf edir. Bununla belə, digər xalqların siyasi mədəniyyətinə xas olan mütərəqqi cəhətlər xalqların siyasi mədəniyyətinə təsir edir və onlar bu cəhətləri öz təcrübələrində istifadə edirlər.

5) Siyasi mədəniyyət ilə bilavasitə əlaqədar olan məsələlərdən biri ölkəmizdə diplomatik xidmətin və diplomatik təhsilin vəziyyəti məsələsidir. 70 illik Sovet sistemi dövründə diplomatik korpus əsasən ruslardan tərtib edildirdi və müttəfiq respublikalar da ikinci dünya müharibəsindən sonra yaradılmış Xarici İşlər Nazirlikleri mehdud fəaliyyətə malik idilər.

Son on ildə Azərbaycanda bu sahədə müəyyən işlər görülərək, diplomatik korpusumuzun peşəkarlıq səviyyəsinin yüksəlməsinə böyük ehtiyac hiss olunur.

6) Gənclərin milli və hərbi vətənpərvərlik ruhunda tarbiyə edilməsi ölkənin müstəqilliyinin keşiyində duran Milli ordunun möhkəmlənməsi üçün əsas şərtlərdən biridir. Ölke prezidenti Heydər Əliyev göstərir ki, «hər bir gənc orduda xidmət etməyi özünün ən böyük vətəndaşlıq və vətənpərvərlik borcu kimi qəbul etməlidir».

7) Və, nehayət, Azərbaycanda milli münasibətlərin müasir durumunun vəziyyəti haqqında. Düşmən qüvvələr Azərbaycanda yaşayan talişləri, kürdləri, lezgiləri və digər milli azlıqları, Azərbaycanın orası bütövlüyünü pozmağa qarşı istifadə etməyə cəhdələr edirlər və belə ekstremist qüvvələrə qarşı

tədbirlər görülür. Burada bütün əhalinin həmin dağıcı qüvvələrə qarşı mübarizəyə celb edilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu isə xalqımızın birliyi məsələsinin əsasını təmin edən amillərdən biridir.

## § 6. Dünya Azərbaycanlılarının Birinci qurultayı

Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin 23 may 2001-ci il tarixli fermanına əsasən 2001-ci ilin 8-9 noyabrında Bakıda çağrılmış Dünya azərbaycanlılarının I qurultayında dünyanın 37 ölkəsindən (Azərbaycan ilə birlikdə) 1105 nümayəndə və 907 qonaq iştirak etmişdir (bunlardan 403 nümayəndə və 63 qonaq xarici ölkələrdən gələnlərdir).

Qurultayın öz işini başlamasının əvvəlində Azərbaycan Prezidenti Heydər Əliyev söylədiyi geniş nitqində demişdir: «Azərbaycanın müstəqilliyi və on il müstəqil dövlət kimi yaşaması bizim çoxəsrlilik tariximizdə ən əhəmiyyətli, ən vacib, ən dəyərli bir hadisədir. Bizim üçün, müstəqil Azərbaycan üçün bu 10 il asan yol olmayıb. Biz Azərbaycanda yeni həyat qurmağa başlamışiq. Azərbaycanın demokratiya yolu ilə getməsini bəyan etmişik. Azərbaycanda hüquqi, demokratik, dünyəvi dövlət qurulması işinə başlamışıq!».

Dünya azərbaycanlılarının I qurultayının çağrılması üzrə hazırlığın başlanmasının tarixini 1991-ci ilin dekabrından hesab etmək olar. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi 1991-ci ilin 16 dekabrında 31 dekabr «Dünya

azərbaycanlılarının həmreylik və birlik günü» elan edilməsi haqqında qərar qəbul etmişdi. Bundan sonra isə 31 dekabr gününün hər il bayram kimi keçirilməsi haqqında bu teklif Azərbaycan Respublikasının Ali Soveti tərəfindən qəbul edildi.

**Azərbaycan diasporunun xarici ölkələrdə təşkil olunması** işində de canlanma əsasən bu dövrdən başlanmışdır.

Xarici ölkələrdə yaşayan soydaşlarımızla əlaqələri gücləndirmək məqsədilə Azərbaycanda «Azərbaycan dünyası» adlı Beynəlxalq Əlaqələr Mərkəzi (prezidenti xalq şairi Nabi Xəziridir) və «Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi» (sədri, xalq şairi Söhrab Tahirdir), dünya Azərbaycanlıları gənclərinin Beynəlxalq həmreyiliyi Cəmiyyəti (prezidenti Tofiq Əliyevdir) yaradılmışdır və fəaliyyət göstərirler. Bunnardan əlavə diaspora ilə iş üzrə prezident aparatında bölmə (müdiri prof. Rüstəm Məmmədovdur), Milli Akademiyanın «Milli Münasibətlər İnstitutu»nda (direktoru prof. V. Arzumanlıdır) şöbə mövcuddur və geniş fəaliyyət göstərirler. 1998-ci ilin mayından işə başlamış «Azad Azərbaycan» özəl radiusunun səsi hər gün dünyanın 66 ölkəsinə yayılır.

Dünya Azərbaycanlılarının çoxsaylı diasporu Türkiyədə, Rusiyada, Almaniyada, Amerika Birleşmiş Ştatlarında, İngiltərədə və digər ölkələrdə mövcuddur<sup>1</sup>.

Azərbaycan Prezidenti Heydər Əliyev xarici ölkələrə etdiyi bütün səfərləri zamanı orada yaşayan soydaşlarımızla görüşmək üçün xüsusü vaxt ayırır və bu görüşlər hər iki tərəf üçün çox faydalı olur. Belə görüşlər 1994-cü ildə Fransada (yanvarda), Almaniyada (yanvarda), Türkiyədə (fevralda), İngiltərədə (fevralda), 1995-ci ildə İsveçrədə (yanvarda),

Belçikada (aprelidə), 1996-cı ildə Rusyanın Stavropol diyarında Kislovodskda, 1997-ci ildə Amerika Birleşmiş Ştatlarında (avqustda), 1999-cu ildə Ukraynada (noyabrda) keçirilmişdir.

1994-cü ilin 23 fevralında Londonda Azərbaycan diasporunun nümayəndələri ilə görüşdə Heydər Əliyev demişdir: «Harada yaşamasından, vəziyyətinin ağır və çətinliyindən asılı olmayaq qərək hər bir kəs öz Ana Vətəni haqqında düşünsün. Azərbaycanlılar artıq bilirlər ki, indi bizim, nəhayət, müstəqil dövlətimiz – Azərbaycan Respublikamız var. Bu müqəddəs Azərbaycan torpağıdır».

2000-ci ilin 22 iyununda Moskvada Azərbaycanlıların Ümumrusiya Konqresi təsis edilmişdir. Moskvada keçirilmiş konqresdə Rusyanın 50 regionunu təmsil edən 2 milyonə qədər Azərbaycanlı nümayəndələri iştirak etmişdir. Konqresdə bildirildi ki, Rusyanın bütün bölgələrində yaradılmış Azərbaycan milli-mədəni təşkilatları xoşməramlı fəaliyyət göstərir və bu da Rusiya ilə Azərbaycan dövlətləri arasında dostluq münasibətlərinin möhkəmlənməsinə kömək edəcəkdir.

Dünya Azərbaycanlılarının III konqresi 1999-cu il 2-3 oktyabrda Köln (Almaniya) şəhərində keçirilmişdir. Konqresdə Azərbaycandan, Cənubi Azərbaycandan, Almaniyadan, ABŞ-dan, Türkiyədən, Kanadadan, Fransadan, İsveçrədən, Hollandiyadan, Belçikadan və digər ölkələrdən 100-ə qədər nümayəndə iştirak etmişdir.

Doğma Azərbaycanı xarici ölkələrdə öz yaradıcılığı ilə geniş tanınan mədəniyyət xadimlərimizdən biri də Bakıda dünyaya göz açmış Elnarə İsmayılovdır. O, Azərbaycan Dövlət Konservatoriyasını fortepiano ixtisası üzrə bitmiş solo-pianoçudur. 1993-cü ildən bəri əsasən Almaniyada yaşıyır. Beethoven, Şopen və digər müsiki korifeylarının ən çətin əsərlərini mahir ustalıkla ifa etməklə yanaşı Üzeyir Hacıbəyov, Qara Qarayev, Fikret Əmirovun və digər Azə-

<sup>1</sup> Bu haqda daha geniş, bax: İsrafil İsmayılov. «Dünya azərbaycanlıları XX əsrə», Bakı, 1997, həcmi 256 s.

baycan bestekərlərinin əsərlərini Almaniyada və Avropanın digər ölkələrində geniş təbliğ edir.

Prezident Heydər Əliyev demişdir: «Azərbaycanın görkəmli mədəniyyət xadimlərinin Azərbaycandan konarda fəaliyyət göstərməsi bizim üçün çox əhəmiyyətlidir»<sup>1</sup>.

Dünyanın 70-e yaxın ölkəsində azərbaycanlıları bir-ləşdirən 200-dən artıq cəmiyyətlər mövcuddur və geniş fəaliyyət göstərirler. Dünyada yaşıyan hor bir azərbaycanlı «Azərbaycan dövlətini öz arxasında hiss edərək, azərbaycanlılıq, vətənpərvərlik hissələri ilə tarixi torpaqlarımıza, yurdumuza, mədəniyyətmizə, məhəbbət aşılmalıdır» (Heydər Əliyev)<sup>2</sup>.

Dünya Azərbaycanlılarının I qurultayı göstərdi ki, onların milli lideri olan Prezident Heydər Əliyevin bu göstərişi və arzusu layeqətlə yerinə yetirilir. Prof. Yehya Taşdələn (Türkiyə) Dünya Azərbaycanlılarının I qurultayı haqqında öz mülahizələrini belə ümumiləşdirmişdir: «Qurultayda səmimiyyət, qardaşlıq, dostluq və bütövlük anlayışı hakim oldu. Qurultay yalnız diaspor üçün deyil, xalqımız üçün də bir işıq, güvəne və inanç qaynağına çevrildi»<sup>3</sup>.

Böyük tarixi bir hadisə ve nailiyyət olan Dünya Azərbaycanlılarının I qurultayı «Dünya Azərbaycanlılarının əla-qələndirmə Şurasını» (102 nəfərdən ibarət) və bu Şuranın idare heyətini (23 nəfər) seçdi və qorar qəbul etdi ki, Dünya Azərbaycanlılarının qurultayları hər üç ildən bir keçirilsin.

<sup>1</sup> "Xalq" qəzeti, 7 fevral 1999.

<sup>2</sup> "Xalq" qəzeti, 25 dekabr 1999.

<sup>3</sup> "Xalq" qəzeti, 15 noyabr 2001.

## VI fasil

### DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ AZƏRBAYCANLILARA QARŞI ERMƏNİ SOYQIRIMININ DAVAMIDIR

Azərbaycanın tutduğu mühüm geostrateji mövqə, onun zəngin təbii sərvətləri, regionda maraqları olan qüvvələri azərbaycanlıların öz tarixi torpaqlarından zorla köçürülməsinə sövg edirdi... XIX əsrən başlayaraq (bu) siyasi xəttin gerçəkləşdirilməsində erməni faktoru əsas amillərdən birinə çevrilmişdi. Ermenilərin tarixi Azərbaycan torpaqlarında, xüsusən Rusyanın tərkibinə Azərbaycan xanlıqları kimi daxil olan Qarabağ və İravan xanlıqları ərazisində kütləvi şəkildə yerləşdirilməsi ilə bünövrəsi qoyulmuş bu problem XX əsrə özünü bir neçə dəfə biruza verərək torpaq iddiaları üçün zəmin yaratdı. Bu torpaq iddiaları bəzi qüvvələr tərəfdən erməni-azərbaycanlı qarşısudurması kimi qələmə verildi...

HEYDƏR ƏLİYEV

Qafqazda türklərə qarşı ermənilərin başladıqları soyqırımların üç yüz ilə yaxın tarixi vardır. Rusiya imperatoru I Pyotr 1724-cü ilin mayında Bakını işgal etmiş general Matyuskinə yazmışdı: «Hər cür cəhd etməklə erməniləri və

başqa xaçpərestləri çağırmaq... orada yerləşdirmək, müselmanları iso, xüsusən türkləri özlərinin sezo bilməyəcəyi bir şəkildə yavaş-yavaş sıxışdırıb azaltmaq lazımdır<sup>1</sup>.

Rusyanın bu ümumi planında ermənilərin də öz planı var idi: Türkiye və Azərbaycan orazileri hesabına «Böyük Ermenistan» yaratmaq.

Osmanlı imperatorluğunun zəiflədilmesi və dağılması Rusyanın və Avropanın iri dövlətlərinin maraq mərkəzində olduğu üçün türklər tərəfindən «ermənilərə soyqırırm» edilmişə haqqında erməni uydurmaları Türkiyəyə qarşı bir təsir vasitəsi kimi Rusiya və Avropa dövlətləri üçün də əlverişli idi.

Lakin I dünya müharibəsində möğlub olmuş üçlük ittifaqının üzvü olan Türkiye dövləti öz müstəqilliyini nəinki saxlaya bildi, hətta böyük öndər Atatürkün başçılığı altında özünün bütün ərazilərindən düşmən qüvvələrini qovdu və güclü dövlət yaradı bildi. Türkiye hesabına «Böyük Ermenistan» yaratmaq xülyasının boşça çıxdığını görən ermənilər dönyanın bir neçə ölkəsində gizli hərbi təşkilatlar yaratdılar və türklərə qarşı geniş terror omeliyatlarına başladılar. Belə terror mərkəzlərindən biri Fransada yerləşdirildi.

Yalnız 1973-87-ci illəri əhatə edən 15 ildə erməni terroru dəstələri dönyanın müxtəlif ölkələrində 255 terror aksiyası keçirmişlər ki, bunlardan da 58-i Fransada həyata keçirilmişdir və onların 22-si türk diplomatları və iş adamlarına qarşı olmuşdur. Türkiye səfiri İsmayıllı Ərəz, attaşə Yılmaz Çolpan və digərləri göstərilən illərdə bu terrorun qurbanı olmuşlar<sup>2</sup>.

Göstərilən illərdə erməni terrorizminin əsas hədəfi Türkiye vətəndaşları idise, 1987-ci ildən sonra bu terror əsa-

son Azərbaycan vətəndaşlarına qarşı çevrildi və təşkil edilmiş erməni terroru dəstələrinin fealiyyəti Dağılıq Qarabağı Azərbaycandan qopararaq, Ermənistana birləşdirilmək istiqamətinə yönəldildi.

Ermənilərin satqınlığını və mövqelərini şəraitə uyğun olaraq asanlıqla deyişdirdi nəzərə alan Qərb dövlətləri və Rusiya öz mənafələrinə uyğun olan meqamlarda həmişə ermənilərdən istifadə etmişlər və indi de istifadə edirlər.

Ermənilər Rusyanın və Avropanın bəzi dövlətlərinin elində oyuncaq rolu oynamış, türklərə qarşı hərbi əməliyyatlarda həlak olmuş erməniləri də indi «soyqırırm qurbanları» kimi qələmə verirlər.

Tarixi həqiqət iso bundan ibarətdir ki, ermənilər XX əsrde Ermənistanda yaşayan 1,5 milyon azərbaycanlı öz dədə-baba torpaqlarından qovmuşlar.

Azərbaycan türklerine qarşı ermənilər tərəfindən 1905-ci ilde, 1918-20-ci illərdə töredilmiş soyqırımlar haqqında bu kitabın əvvəlki bölmələrində deyilmişdir. Bu soyqırımların olması haqqında Sovet hakimiyətinin ilk illərində rəsmi rəhbər dairələrdə de deyilmişdir. V.I.Leninin sahǐğində milletlərarası işlər üzrə Komissar İ.V.Stalin Rusiya K(b)P XII qurultayında (1923-cü ilin 23 aprelində) etdiyi məruzəsində ermənilərin azərbaycanlılara qarşı Zəngəzurda və digər ərazilərde töredikləri qırğınları tənqid etmişdi.

Konkret olaraq Dağılıq Qarabağda hərbi qarşıdurma 1988-ci ildən başlandı. Bunun ərəfəsində Ermənistandan bütün azərbaycanlılar vəhşicəsinə qovuldular.

Mixayıl Qorbaçovun və Ermənistən respublikasının şovinist rəhbərliyinin razılığı ilə Dağılıq Qarabağın erməni rəhbərliyi 1988-ci ilin 20 fevralında Dağılıq Qarabağ vilayəti Sovetinin növbədenkənar sessiyasını keçirdi və qərar çıxardı ki, Dağılıq Qarabağın Ermənistən tərkibinə verilməsi məsəlesi həll edilsin.

Hemin günlərdə belə bir qərarın beynəlxalq hüquq

S.M.Solovyov, Rusiya tarixi üzrə mühaziro və hekayətlər, M., 1989, s.715 (rus dilində)

Bax: «Xalq qəzeti», 4 mart 2001

normalarına, SSRİ və Azərbaycan Konstitusiyalarına zidd olması haqqında bütün dünyaya bəyanat verilmədi idi. Bunun üçün Beynəlxalq qanunvericilikdə kifayət qədər əsaslar da var idi və vardır. Məsələn, Dövlət sərhədlərinin pozulmazlığı və referendumşuz deyisidiriləsinin qeyri qanuniliyi Potsdam konfransında (1945), Təhlükəsizlik üzrə Helsenki müşaviresinin Yekun Aktında (1975), Beynəlxalq hüquq norması kimə təsdiqlənmişdir. Təosşüf ki, həmin dövrde Azərbaycana rəhberlik edən şəxslərde belə bir cürət və Vəton yanğısı olmadı. Erməni milletçi separatçıları isə öz gizli planlarının icrasını davam etdirirdilər.

Arxiv sənədləri təsdiq edir ki, ermənilər Dağlıq Qarabağ əsasən Azərbaycan Rusiya ilə İran arasında iki yere bölgündükdən (1828-ci il) sonra axışış golmışlar. Qısa bir dövrdə 130-150 min erməni İran və Türkiyədən köçürüülərək İrvana və Yelizavetpol (Gəncə) quberniyalarında və Naxçıvan əyalətində yerləşdirilmişdir. Köçürülən ermənilərin bir hissəsi Şamaxı qəzasında və Şəki qəzasının bəzi yerdərində yerləşdirildilər. Bütünlükdo Zaqafqaziyyəyə göstərilən illərdə Türkiyədən və İrandan yarım milyon erməni köçürülmüşdür.

Dağlıq Qarabağın Azərbaycana mənsubiyyəti məsələsi ətrafindakı münaqişənin başlanması sebəblərini nəzərdə tutaraq, Azərbaycan Prezidenti Heydər Əliyev demişdir: «Özəli Azərbaycan torpağı olan bu əraziye ermənilər təxminən iki osr bundan əvvəl çar hökuməti tərəfindən köçürülmüşlər. Sovet hökuməti isə noinki Azərbaycanın qədim torpaqlarının bir çoxunu... ermənilərə verdi, üstəlik, Dağlıq Qarabağda muxtarıyyət yaratdı. Ermənistən Azərbaycana qarşı torpaq iddiası ilə çıxış edib və buna nail olmaq üçün Azərbaycana qarşı hərbi təcavüzə başlayıbdır. Bizim ən böyük dərdimiz ondan ibarətdir ki, bu münaqişənin yaranma sebəbləri indiye qədər dünya ictimaiyyətinin çox dairələrin-

də düzgün qiymətləndirilmir<sup>1</sup>».

Ermənistən Azərbaycana qarşı 1988-1994-cü illərdə həyata keçirdiyi silahlı təcavüz neticəsində 18 mindən çox azərbaycanlı qəle yetirilmiş, 20 mindən çox adam əsil olmuş, 4 minden çox adam əsir və itkin düşmüş, girov götürülmüş; 877 şəhər, kənd və qəsəbə qərat edilmiş və yandırılmışdır. Erməni faşizmi Almaniya faşizmindən daha dəhşətli üsullarla Azərbaycanda zəbt etdikləri ərazilərdə vəhşiliklər etmiş, bütün əhalini öz yaşadığını yerlərdən, dünya herb tarixində misli olmayan vəhişi qəddarlıqla (baş kəsmək və s.) qovmuşlar. Vəhşiləşmiş ermənilər özlerinin törətdikləri bu qəddar vəhşilikləri lətə çəkərək «erməni soyqırımı» kimi qələmə verirlər.

Ermənilər timsah xilqətli olduqları halda, göz yaşları axıdarəq dünyanı inandırmağa çalışırlar ki, onlar dünyanın ən yazılıq və əzilən xalqıdır. Bütün bu göz yaşlarının saxta olduğunu sübut etmək üçün ermənilər tərəfindən 1992-ci ilin fevralında törədilən Xocalı soyqırımının nəticələrini görmək kifayətdir.

Dağlıq Qarabağın azərbaycanlılar yaşayan Xocalı şəhərində ermənilər üç dəfə soyqırım etmişlər (1905, 1918 və 1992-ci illərdə). 1992-ci ilin fevralının 25-dən 26-na keçən gecə şəhər Rusiya ordusunun 366-ci mototatıcı alayının hərbi texnikası ilə mühəsirəyə alınmış və silahsız dinc əhali gülləboran edilmişdir. Mühəsirədən çıxaraq meşələrə qaçan əhali isə keçidlərde məhv edilmişdir. Xocalı əhalisindən 613 nəfər qətlə yetirilmiş, 1275 nəfər girov götürülmüş, 487 nəfər ömürlük şikət olmuş, 150 nəfər haqqında heç bir iz təpilməmişdir.

Bu vəhşilikləri görmüş şəxslərdən biri yazır: «Bu azmış kimi, erməni vandalları sonrakı günler ölüldən de qisas aldılar. Onların başlarının derisini soydular, kəllələrini

çaplılar, bedənlərinin müxtəlif əzalarını kəsdi. Bütün bunlar dünyaya televiziya vasitəsilə nümayiş etdirildi. Lakin vicdanı yatmış dünya oyanmadı, silkələnmədi, erməninin vəhşiliyi üzüntü deyilmədi». Nə üçün?

Onun üçün ki, hələ də dünya xalqlarına münasibətde iki standart vardır. İki cür yanaşma ləğv edilməmişdir.

## VII fəsil

### AZƏRBAYCAN XALQININ XX ƏSRDƏ YETİŞDİRDİYİ SİYASI XADİMLƏR

Her bir xalqın siyasi mödəniyyətinin formallaşmasında və zenginleşməsində onun yetişdirdiyi siyasi xadimlərin böyük rolu danılmazdır.

XX əsrde Azərbaycan xalqının yetişdirdiyi görkəmli siyasi xadimlər haqqında düşündükdo ilk əvvəl fealiyyət dövrləri sırası ilə Nəriman Nərimanovun və Heydər Əliyevin şəxsiyyəti diqqət mərkəzində olmalıdır. Bu iki görkəmli şəxsiyyət siyasi fealiyyətləri dövründə həqiqətən də xalqımızın XX əsrde yetişdirdiyi görkəmli siyasi xadimlərdir.

Bunlarla yanaşı xalqımız özünün XX əsr tarixi kəsiyində böyük dəstədən ibarət siyasi-ictimai xadimlər yetişdirmiştir. Bu gün böyük təəssüf hissi ilə qeyd etmək lazımdır ki, xalqımızın mübarizə tarixində müəyyən xidmətləri olmuş həmin şəxsiyyətlərin fealiyyətləri siyasi konyukturanın tələbələri və bəzən də subyektiv yanaşma əsasında təftiş edilir. Bu isə siyasi naqışılık və siyasi nigilizmdir.

## § 1. Görkəmlı siyasi xadimlər

### NƏRİMƏN NƏRİMƏNOV (1871-1925)

*Nəriman Nərimanov öz dövrünün, yaşadığı mühitin çərçivəsində böyükmiş görkəmlı simadır, böyük siyasi xadimdir.*

*Heydər ƏLİYEV*

XX əsrin ilk 25 ilində Azərbaycanda və Rusiyada siyasi və ədəbi fəaliyyət göstərmış görkəmlı siyasi xadimlər içərisində Nəriman Nərimanov xüsusi yer tutur. Azərbaycanda, Rusiyada və 1923-25-ci illerdə SSRİ-də siyasi hədisələrdə iştirak etmiş N.Nərimanov geniş siyasi fəaliyyətdə olmuşdur.

Dövrünün zəka sahibləriindən biri olan N.Nərimanovun siyasi fəaliyyəti 1904-ci ildən başlasa da, bu fəaliyyət 1918-25-ci illerdə dəhə dolğun olmuşdur.

Gösterilen yeddi illik gərgin siyasi fəaliyyət dövrünün əvvəlinde N.Nərimanov Rusiyada yaşamış və işləmiş, sonrakı illerdə isə Azərbaycanda və Moskvada fəaliyyət göstərmişdir.

Təbiötən yaltaqlığın düşməni olan N.Nərimanov üçün göstərilən mürekkeb və ziddiyətli dövrde yüksək vəzifələrdə işləmək çox çətin olmuşdur. O, siyasi fəaliyyətində də cesareti və safqəlbli olduğu üçün heç bir zaman ikili (ikitirəli) xətt seçmemişdir. V.I.Leninə böyük ehtiram və hörmətlə yanaşan N.Nərimanov bəzən ona da çox sərt məktublar yazımaqdən çəkinməmişdir.

1920-ci ilin iyununda Moskvaya göndərdiyi teleqramında N.Nərimanov yazmışdı: «Azerbaycanı köhne sərhədlərində saxlaya bilməməsi müsəlman küləkləri tərofündən Sovet hakimiyyətinin xəyanəti, ermənipərəstliyi və yaxud da zəifliyi hesab ediləcəkdir»<sup>1</sup>.

Azerbaycanda XI ordunun olmasından istifadə edən Rusiya Sovet hökuməti nazirlərinin bəziləri Azərbaycan hökumətinə 1920-22-ci illərdə göndərdikləri məktublarında öz hüquqlarını aşaraq müxtəlif tələblər irəli sürürdülər. Bütün bunlara qarşı Azərbaycan hökumətinin başçısı N.Nərimanov V.I.Leninə göndərdiyi məktubunda yazmışdı: «Mərkəzdən hər gün nümayəndələr gelib əllərində olan mandatlarla əsasən bu və ya digər səbəblərə görə ... xalq komissarına tabe olmaq haqqında bize göstəriş verirlər»... Halbuki 1920-21-ci illərdə Azərbaycan Sovet Respublikası olsa da, müstəqil respublika idi (Sovet Federasiyası 1922-ci ilin sonunda yaradılmışdır).

Bir çox gərgin siyasi voziyyətlərdə və məsələlərdə Lenin N.Nərimanovun tərəfini saxlamışdır. Məsələn, 1920-ci ilin mayında N.Nərimanovun rəhbərliyi altında Azərbaycanda təşkil edilmiş ilk Sovet hökuməti sərf milli hökumət idi, tərkibində bir nəfər de olsa erməni və ya rus yox idi. Bunu bəhənə edən daşnaklar N.Nərimanovu milletçilikdə ittiham edərək V.I.Leninə şikayət məktubu göndərmişdilər. N.Nərimanov öz izahatında V.I.Leninə yazmışdı ki, Şərqi inqilabımıza inandırmaq üçün Azərbaycanda mütləq milli dövlət qurulmalıdır. N.Nərimanovun bu cavab məktubunun üzərində V.I.Lenin belə dərkənar qoymuşdu: «Hesab edirəm ki, yoldaş Nərimanov haqlıdır». Ümumiyyətlə, N.Nərimanov şərq siyaseti üzrə nadir xadimlərden biri olmuşdur.

Görünür qismən buna görərdir ki, Lenin sağlığında partiya rəhbərliyində olan liderlərdən bir çoxu Nərimanova

<sup>1</sup> N.Nərimanov. Seçilmiş əsərləri, II cild., s.311 (rus dilində).

hotta həsəd aparmış və əllerinə imkan düşdükde ona qarşı (gizlice) mübarizədən də çəkinməmişlər. Bunlar sırasına ilk planda A.Mikoyan və S.Kirov daxil idi.

N.Nərimanovun 1923-1924-cü illərdə yazaraq «Mərkəzi Komiteyə, yoldaş Staline, surəti yoldaş Trotskiyə, yoldaş Radekə» ünvanlaşıçı yazıları «Uçqarlarda inqilabımızın tarixinə dair» adlanır və bu əsər 66 ildən sonra ilk dəfə rus dilində (1990-ci ilə) və 1992-ci ildə Azərbaycan dilində nəşr edilmişdir. Həmin əsərində N.Nərimanov Kirovun, Mikoyanın və Mirzoyanın Azərbaycanda apardıqları müstəmləkəçilik və milletçilik siyasetini faktlarla ifşa etmişdir.

N.Nərimanov «Uçqarlarda inqilabımızın tarixinə dair» adlı Partiya Mərkəzi Komitəsinə məktubunda Azərbaycanda milli siyasetin həyata keçirilməsində S.M.Kirov (Azərbaycan partiya teşkilatının rəhbəri) və Mirzoyanın (Bakı şəhər partiya komitəsinin rəhbəri) fəaliyyətini konkret faktlarla «çinayətkar siyaset» adlandırmışdır. 20-ci illərin ilk illərində Bakıda partiya və Sovet idarələrində azəri-türklərdən müraciətlər yalnız rus dilində qəbul olunurdu. Bakıda olan 17 fabrik – zavod şagirdliyi məktəblərində rus uşaqlarının sayı 1192 nəfər, müsəlman fehlelərinin uşaqlarının isə cəmi 26 nəfər idi. 35 təqəüdçü tələbenin 30 nəfəri rus, 5 nəfəri isə türk idi. N.Nərimanov yazır ki, Bakı Sovetinin 500 nəfər üzvündən türkler yalnız 200 nəfərdir. Bakıda olan birinci dərəcəli 57 məktəbdən yalnız 20-i türk məktəbi idi. 16 ikinci dərəcəli məktəbdən isə yalnız 4-ü türk dilində idi. Göstərilən məktuba 1924-cü ilin 27 mayında etdiyi əlavədə N.Nərimanov yazmışdı: «erməni «yoldaşlar» və rus şovinistləri Bakı teşkilatının rəhbərləri, cinayətkar siyaset həyata keçirirlər».

Təəssüflər olsun ki, Azərbaycanda «cəbhəçi» bəylərin bir illik hakimiyyəti dövründə (1992-93) nəşr edilən bəzi kitab və qəzet məqalələrində Dağlıq Qarabağ məsələsində Nəriman Nərimanovun mövqeyi də səhv və qərozlı veril-

mişdir.

Moskvada mərkəzi partiya arxivində (fond 609, iş 456) saxlanan sənəddə 1924-cü ilin 27 mayında MK-yə göndərdiyi məktuba yazdıığı «əlavə»də N.Nərimanov qeyd etmişdi: «Dağlıq Qarabağ Mirzoyanın güclü təzyiqi notcasında muxtar vilayət elan edilmişdir. Mənim vaxtimda bunu etmek mümkün olmadı, ona görə yox ki, mən bu muxtarlıyyətin əksinəyəm, sadəcə olaraq ona görə ki, erməni kəndlilərinin özləri bunu istemirdilər», onlar Azərbaycan ile iqtisadi əlaqları üstün tuturdular.

N.Nərimanov MK-yə göndərdiyi göstərilən məktubda yazmışdı: «Azərbaycan kəndlisi ağ neft olmadığı üçün talaşa yandıranda, azərbaycanlı vətəndaş Tiflisdə ağ neftin Gəncədəkindən ucuz satıldığı göründə, istər-istəməz bütün buları tərədülərin ünvanına tənə, müstəmləkəçilikdə ittihad və i.a. eşiməyə məcbur olursan<sup>1</sup>».

Məlumdur ki, Azərbaycanda istehsal edilən neft məhsullarından Azərbaycanın xeyriyinə faizlər ayrılmazı məsələsinə N.Nərimanov qaldırılmışdır və bu məsələ uğrunda o; Azneft birliliyinin rəisi Serebrovski ilə bir il mübarizə aparmalı olmuşdur. Həmin ayırmalar sonralar 5 milyon manat məbləğində «Neft Fondu» adlanırdı və yalnız Nikita Xruşçovun dövründə İttifaq büdcəsinə «bağışlanmışdır».

N.Nərimanov 1923-cü ilde Moskvada SSRİ Mərkəzi İcraiyyə Komitəsinin dörd sədrindən biri vezifəsində işlədiyi dövrdə Azərbaycan Xalq Komissarları Şurası sədri Qəzənfer Musabəyova yazdığı məktubunda göstərmişdi: «Yoldaş Musabəyov, mənco fikrim aydın: neftin evəzinə alinan vesait Azərbaycanın yalnız maarif və səhiyyəsinə xərclənməlidir<sup>2</sup>...»

<sup>1</sup> Nəriman Nərimanov, Uçqarlarda inqilabımızın tarixinə dair (L.V.Staline məktub). B., 1992, s. 36

<sup>2</sup> Bax: «Azərbaycan müallimi» qəzeti, 14 sentyabr 1977

Azərbaycanda N.Nərimanov 1920-22-ci illərdə Levon Mirzoyan, Sarkis (Danielyan), Anastas Mikoyan, Lominadze və Çakin, yerli kommunistlərden Mirzə Davud Hüseynov, Əliheydər Qarayev və digər «sollar» ilə mübarizə aparmalı olmuşdur.

Bakı partiya komitəsinə uzun müddət bir-birinin dəlinca A.Mikoyan, Sərkis, L.Mirzoyan rəhbərlik etmişdilər və göstərilən yerli «solları» öz təsirləri altına salaraq Respublikada böyük hörmətə malik olan N.Nərimanova qarşı gizli yollarla mübarizə aparmışlar.

N.Nərimanov Zaqafqaziya Federasiyası İttifaq Sovetinə sədr seçildikdən sonra Bakıdakı daşnak rəhbərlərin əl-qolu daha da açılmışdı. Bu bir faktdır ki, Azərbaycan xalqının böyük oğlu N.Nərimanov öz xalqının naminə daşnaklar və şovistlər mübarizədə özünü qurban verdi.

N.Nərimanov üçün Stalinin partiya quruculuğunda müdafiə və tətbiq etdiyi federallaşma ideyası – bütün respublika partiya təşkilatlarının vahid mərkəzə (Siyasi büroya, Moskvaya) tabe olması ideyası yabançı idi. Digər tərəfdən, Sovet dövlətinin SSRİ şəklində borabor hüquqlu respublikalar ittifaqi kimi yaradılması haqqında Leninin tərtib etdiyi plana N.Nərimanov da razi olmuşdu. Az sonra bu iki planın birinin digərinə zidd olduğu N.Nərimanovda daxili (şəxsi) konflikte çevrildi.

Yuxarıda deyildiyi kimi, Azərbaycanın öz idarəciliyində müstəqilliyyinin tərəfdarı olan N.Nərimanov bir çox məsələrdə mərkəzi partiya və Sovet orqanlarının Azərbaycanın daxili işlərinə qarışmalarına keşkin etirazlar edirdi. Digər tərəfdən, N.Nərimanov hesab edir və əsaslandırdı ki, müstəqil Azərbaycanda sosial və milli məsələlər üzrə oldə edilmiş nailiyyətlər Şərqi üçün böyük nümunə rolü oynaya bilər.

Lakin Lenindən sonra Sovetlər ölkəsində respublikaların idarə edilməsi ifrat dərəcədə mərkəzləşdirmə prinsipinə

keçirildi və belə bir şəraitdə N.Nərimanovun bütün inam və arzuları xəyalə çevrildi.

Təəssüflər olsun ki, N.Nərimanov kimi dərin zəkali və görkəmlı şəxsiyyətin yaradıcılığına bəzi hallarda onun yaşadığı dövrü və yaradıcılığını dərindən öyrənməyən yekəxana şəxslər bayağı qiymət verməyə cəhdler edirlər. Belə cəhdər 1990-92-ci illərdə daha çox olmuşdur.

N.Nərimanov hesab edirdi ki, Azərbaycanı müsəlman Şərqi üçün nümunəvi bir respublikaya çevirmək olar. Bunuyla əlaqədar olaraq o, 1919-cu ildə Rusiya K(b)P MK-nə göndərdiyi yazılı məruzədə göstərmişdi ki, 1918-19-cu illərdə Qərbdə sosialist inqilabının yaxın qələbəsinə inanmaq Sovet Rusiyasının xarici siyasetinin sehvi idi. İngiləbi dəyişikliklər üçün Şərqi istiqamət götürmək lazımdı. Şərqdə yaranmış bu boşluqdan istifadə edən İngiltərə burada müəyyən uğurlar qazandı<sup>1</sup>.

Nəriman Nərimanovun yazdığı əsərlər əsasında Sovet dövründə «V.I.Lenin və Şərq» adlı kitab nəşr edilərə də, onun özünün Şərqi xalqlarının həyatı və müqəddərəti haqqında qoyub getdiyi miras çox zengindir. Buna görə də tosadüfi deyildi ki, Moskvadakı Mərkəzi Şərqsünsəliq İnstiutu Nəriman Nərimanovun ölümündən sonrakı ilk illərdə onun adını daşıyırırdı.

Təssüflər olsun ki, N.Nərimanovun siyasi fəaliyyəti haqqında sehv fikirlərə indi də rast gəlirik. N.Nərimanovu ictimai-siyasi «aldanmışlar nəşli»nə daxil edənlər də vardır<sup>2</sup>. Bu sətrlərin müəllifi professor Şamil Qurbanovun «Nəriman Nərimanovu təqnid etmek heç kəsə baş ucalığı getirməz» məzmunlu-məqələsindəki fikirlərlə həmrəyliyini bildirir<sup>3</sup>.

<sup>1</sup> N.Nərimanov. Seçilmiş əsərləri, II cild. B., 1957 s.235-241 (*rus dilində*)

<sup>2</sup> Bax: Ədəbiyyat və incəsənət» qəzeti, 12 yanvar 1990.

<sup>3</sup> Dirçəliş. XXI əsr. İyun 2001, s.121-137

## HEYDƏR ƏLİYEV

XX əsrin təxminən üçdə bir hissəsi orzində Azərbaycana rəhbərlik etmiş və etməkdə davam edən Heydər Əliyev xalqımızın on görkəmli siyasi xadimidir.

Heydər Əliyevin Azərbaycana rəhbərliyinin 1-ci dövrü 14 ilə yaxın müddəti (1969-1982) əhatə edir. Amerika azərbaycanşunası Oldri Armstad 1982-ci ilde ABŞ-da nəşr etdirdiyi «Azerbaycan türkləri – Dövlət və fərd rus hakimiyyəti altında» kitabının bir bölməsini «Azərbaycanda Heydər Əliyev erası (1969-1982)» adlandırmışdır. Burada o yazar: «Bütün gülli siyasi şəxsiyyətlər kimi Heydər Əliyev də hamını arxasında apara bildirdi. O, son dərəcə isğuzar və ziyalı bir rəhbər kimi zəifləmiş iqtisadiyyata yeni nəfəs getirdi. Azərbaycanın nüfuzunu yüksəltmeye nail oldu...»

Prezident Heydər Əliyev 1994-cü ilin 9 fevralında Türkiyə Böyük Millət Məclisindəki çıxışında demişdir: «Sovet quruluşunun şübhəsiz, ziddiyətli cəhətləri var idi. Biz bundan imtina etmişik. Onu da demək lazımdır ki, 70 il orzində Azərbaycan xalqı öz milli mənliyini, dilini, hətta din yasaq olunsa da, dinini də itirməmişdir. Bu quruluşun imkanlarından istifadə edən Azərbaycan xalqı elmini, tohsilini, mədəniyyətini yüksək zirvələrə qaldırmışdır<sup>1</sup>.

XXI əsrin əvvəlində etdiyi çıxışların birində Heydər Əliyev xalqımızın XX əsrde keçdiyi tarixi yola qiymət verərək demişdir: «XX əsr bir tərəfdən Azərbaycanın böyük inkişaf, sıçrayış dövrü, ikinci tərəfdən de faciələr, itkilər, repressiyalar və insanlara eziyyət verən başqa hallar dövrü olmuşdur...»

Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-82-ci illərdə Azərbaycanda milli gəlirin ümumi həcmi 2,5

dəfə, sonnaya istehsalı 2 dəfə, kənd təsərrüfatı möhsulları həcmi 2,7 dəfə, xalq istehlakı mallarının istehsalı isə 3 dəfə artmışdır. Belə güclü inkişaf elm, mədəniyyət və xalq məarifi sahəsində də həyatə keçirilmişdi. Məsələn, Respublika üçün yüksək ixtisaslı milli kadrların hazırlanması qayğısını götürək: 1969-cu ilde Respublikadan kənardə tohsilə göndərilməyə cəmisi 47 nəfər planlaşdırılmışdı, 80-ci illərin əvvəllerində bu rəqəm hər ildə 1000-1400 nəfərə çatmışdı. 1984-cü ilde Azərbaycandan kənardə 244 ixtisas üzrə 3600 nəfərdən çox azərbaycanlı təhsil alırdı. Bunların böyük bir hissəsi hərbi təhsil müəssisələrində oxuyurdular. 80-ci illərin əvvəllerində Azərbaycandan SSRİ-nin digər respublikalarında hərbi tohsil alanların sayı 800-1000 nəfərə çatmışdı və bunların yarından çoxu milliyyətə azərbaycanlı idi. Müqayisə üçün qeyd edək ki, Bakıda fəaliyyətə olan ümumi hərbi komandirlər məktəbinin və hərbi Deniz Donanması məktəbinin hər birinə 1960-ci illərin sonunda 300 müdavim qəbul edilirdi və bunlardan birincisinə hər il Azərbaycan millətindən olan gənclərdən 10-15 nəfər, ikincisinə isə 2-3 nəfər qəbul edilmişdi.

70-ci illərin əvvəllerində doğru möhtəşəm görünən Sovet Dövlətinin daxili və xarici siyasetində böyük sohvlorın mövcudluğu aşkar olurdu. Nikita Xruşçovun uğursuz islahatları, Çernobil Atom Elektrik Stansiyasında dəhşətli qəza, Əfqanistana heç bir əsas olmadan Sovet qoşunlarının yeri dilməsi, 80-ci illərin sonlarından ölkə daxilində başlanan milli münaqişələr buna sübut idi. Bu da bir faktdır ki, Sovet rehbərliyinin yüksək zirvəsində bu məsələlərə münasibətdə də yekdilik yox idi. Məsələn, məlumdur ki, Çernobil Atom Elektrik Stansiyasında qəza baş verdikdə Siyasi Büro üzvü olan Heydər Əliyev ilk gündən bu hadisenin dünya ictimaiyyəti qarşısında açıqlanmasını təkidle tələb edənlərdən biri idi.

Nyu-Yorkda «Zaman və biz» nəşriyyatının çap etdir-

<sup>1</sup> «Azərbaycan» qəzeti, 16 fevral 1994

<sup>2</sup> «Xalq» qəzeti, 7 iyul 2001

diyi «Kremlde mübarizə» adlı kitabın müəllifleri olan iki görkəmli sovetoloq (Vladimir Solovyov və Yelena Klepkova) Heydər Əliyev haqqında belə yazmışlar: «Kremlde Heydər Əliyevdən qorxurdular. Onun dünya görüşü, siyasi fealiyyəti Azərbaycana sığmırıldı. Artıq o, eyalət rəhbəri kimi yox, ittifaq məqyaslı xadim kimi tanınırdı.»

Heydər Əliyev 1982-1987-ci illərdə Moskvada yüksək dövlət və partiya vəzifələrində işləyərkən (Partiya Siyasi Bürosu üzvü və Hökumət başçısının I müavini) Sovetlər ölkəsinin şərq siyasetinin həyata keçirilməsində həllədici təsirə malik idi. Hətta 1980-ci ilin yayında Yəmən Xalq Demokratik Respublikasında iki siyasi qruplaşma arasında vətəndaş müharibəsi başlandığı və xalqın 50 minə yaxın şəhid verdiyi bir dövrə Sov.İKP MK Siyasi Bürosuna namizəd olan Heydər Əliyev oraya göndərildikdə cəmisi 24 saat ərzində bu müsəlman ölkəsi xalqının faciəsinin qarşısını ala bilmişdi. 1990-ci ilin yanvarında xain Mixayıl Qorbaçov və onun etrafında olan erməni mafiyası belə bir xəyanəti Azərbaycan xalqı üçün hazırladı.

1990-ci ilin 20 yanvarında M.Qorbaçovun şəxsi göstərişi ile Bakıda törədilən faciə zamanı Moskvada faktiki olaraq ev dəstəğinə vəziyyətində yaşayış Heydər Əliyev yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gelərək öz çıxışında dünyaya bayan etdi ki, Azərbaycan xalqına qarşı qırğın törədilmişdir; buna göstəriş verənlər və icraedənlərin «hamisi layiqinə cəzalandırılmalıdır».

1990-1993-cü illərdə Heydər Əliyevin siyasi fealiyyətinin Naxçıvan dövründə onun Azərbaycanın dövlətciliyinin müqəddərətində rolü daha əhəmiyyətli olmuşdur. Belə ki, Ermənistən ordusunun işgalinə qarşı, Azərbaycan ərazilərinin müdafiəsini təşkil etməyə qadir olmayan fərsiz rəhbərlərdən fərqli olaraq Heydər Əliyev Naxçıvan ərazisinin bütövlüyünü qoruya bildi və bu sahədə Naxçıvan vilayəti müəyyən mənada Azərbaycanın ərazi bütövlüyünə dayaq

oldu.

Naxçıvanın blokada vəziyyətində və xüsusilə bu vəziyyətin ilk illərində Heydər Əliyev öz şəxsi hörməti sayəsində Türkiyə və İran hesabına əhalinin ərzaq, yanacaq və elektrik enerjisi ilə tomin edilməsini təşkil edə bildi və bu yardım indi də davam edir.

Azərbaycanda vətəndaş müharibəsi və qardaş qırğını real bir qorxu kimi geniş məqyas allığı 1993-cü ilin iyun günlərində Heydər Əliyevin Azərbaycan xalqı üçün atılıq qayığı, ölkənin real fəlakətdən qurtarmasında xilaskarlıq missiyasının tarixi əhəmiyyəti zaman keçdikcə daha da qarşıq görünür.

1993-cü ilin iyununda Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışı Azərbaycanın böhranlı dövründə xilaskarlıq missiyası idi. 1993-cü ilin 15 iyununda Heydər Əliyev Azərbaycan Respublikasının Ali Sovetinin Sədri seçildi.

Azərbaycanın pərakəndə silahlı qüvvələrinin 1991-93-cü illərdə Ermənistən işgalinə qarşı müqavimətdə uğursuzluqlarının səbəblərini göstərək Heydər Əliyev 1993-cü ilin 3 noyabrında «Xalqa müraciət»ində demişdi: «...əgər insanların mənəviyyatında deyişiklik olmasa, pozulmuş mənəviyyat bərpa edilməsə, insanlarda vətənpərvərlik, namus, şərəf, qeyrət hissi baş qaldırmasa, bir heç nə edə bilmerik».

H.Əliyevin 1993-cü ilin 3 noyabrında «Xalqa müraciəti» program xarakterli bir sənəddir. Bu müraciətlə o, bütün xalqı Milli ordu quruculuğunda fəal iştiraka çağıraraq, ordumuzun zabit heyətində mənəviyyatca saf adamların olmasına vacibliyini xüsusi olaraq qeyd etdi.

Azərbaycanın müstəqil dövləti və qüdrətli ordusunu yaradarkən müasir Türkiye demokratik dövlətinin ilk Prezidenti Atatürkün hərbi sərkərdəlik irsindən geniş istifadə edilir.

Böyük önder Mustafa Kamal Atatürkün ən böyük xid-

mətlərindən biri bu olmuşdur ki, o öz qəhrəmanlığı ilə türk əskərini qəhrəman etdi. Atatürk demişdir: «Hər hansı bir ordunun dəyəri zabit və komanda heyotinin dəyəri ilə ölçülür». Heydər Əliyev böyük ehtiram hissi ilə qeyd edir ki, «Türkiyənin keçdiyi Cümhuriyyət yolu, demokratiya, iqtisadi inkişaf yolu bu gün Azərbaycan üçün böyük örnəkdir».

Heydər Əliyevin Azərbaycan xalqı qarşısında tarixi xidmətlərindən biri, son 175 ilde erməni separatizminin Azərbaycana vurduğu zərbələrin ifşa edilməsi və Ermənistən separatçılarının Azərbaycan xalqına qarşı dəfələrlə tövətdikləri soyqırımın beynəlxal məqyasda işfa edilməsidir. Bu soyqırım haqqında Prezidentin 1998-ci ilin 26 mart tarixli fərmanı Azərbaycan xalqı üçün tarixi sənəddir.

Böyük Britaniya Kral Beynəlxalq Münasibətlər İstitutundakı çıxışında Heydər Əliyev genişmiqyaslı coğrafiya xəritəsində 1920-ci ilde Rusiya tərefindən Ermenistana verilən Zəngəzuru göstərərək, Naxçıvanı süni olaraq Azərbaycandan ayırmagın mənasını da bütün dünyaya bildirdi və qeyd etdi ki, «tarixə müraciət etməli olsaq, onda görərik ki, Ermenistən Azərbaycana çox şey qaytarmalıdır».

Heydər Əliyevdən əvvəlki siyasi xadimlərin heç biri Azərbaycanı bütün dünyada indiki seviyyədə tənda bilməmişdir. Əlbəttə bu xidmət eləcə də dövrün tələbidir və bu tələbi gərkəmli siyasi xadim layiqinco yerinə yetirir.

Birləşmiş Milletlər Təşkilatının Baş Məclisinin 49-cu sessiyasındaki çıxışında Heydər Əliyev bütün dünyaya car çəkdi ki, Azərbaycan «Şərq və Qərb sivilizasiyasını vəhdət halında birləşdirən ölkədir<sup>1</sup>».

Dünyanın türkdili xalqları qarşısında Heydər Əliyevin böyük xidmətlərindən biri, strateji vəzifə olan türkdilli dövlətlər birliliyinin yaradılması vəzifəsinin qarşıya qoyulması və bu sahədə bəlkə də hamidən çox fealiyyət göstərməsidir.

Azərbaycan Prezidenti Heydər Əliyevin öz xalqı qarşısında ən böyük xidmətlərindən biri, hazırladığı neft strategiyasının həyata keçirməyə başlaması sayılmalıdır. Azərbaycanın neft strategiyası möhtəşəm bir sənəddir və bir sırə ölkələrin müəyyən qüvvələrinin mənafelərinə toxunur. Bütün bu mənənləri dəf etmek isə böyük uzaqgörənlilik, iradə və döyümlülük tələb edir.

Azərbaycan nefti yalnız iqtisad amil (gəlir menbəyi) deyil, eyni zamanda siyasi faktordur. Əlbəttə, bu sərvət əvvəlki dövrlərdə bəzən Azərbaycan xalqına «baş ağrısı» da vermişdir.

Məlumdur ki, 1918-22-ci illərdə Azərbaycan neftini xaricə sataraq əvezində ərzəq almağa, əhalinin ehtiyacını bu yolla tomin etməyə böyük maneqçılıklar var idi. Azərbaycan hər tərəfdən düşmən qüvvələrlə əhatə olunmuşdu (daşnak Ermenistəni, Denikin orduyu və s.) və ölkə iqtisadi blokada vəziyyətində idi.

Heydər Əliyevin Azərbaycan üçün hazırladığı neft strategiyasında neftin istehsalı ilə yanaşı, onun xaricə çıxarılması məsələsi də, bunun üçün əsas ixrac boru xətti olan Bakı-Tbilisi-Ceyhan neft kəmərinin inşası məsələsi də nəzərdə tutulmuşdur və bu işə artıq başlanmışdır<sup>1</sup>.

1 Heydər Əliyevin dövlətçilik fəaliyyəti müəllifin digər əsərlərində də şərh edilmişdir:

I.Z.Ismayılov. Dünya Azərbaycanlıları XX əsrə, B., 1997, s.232-255;

Yeno onun. Türk dünyası XX əsrin 90-cı illərində, B., 2001, s.55-64.

### § 3. President Heydər Əliyev Azərbaycanın XX əsr tarixi haqqında<sup>1</sup>

Bəş il əvvəl Azərbaycan Prezidenti Heydər Əliyev Respublika Elmlər Akademiyası qarşısında Azərbaycanın XX əsr tarixinin tezliklə yazılıması vəzifəsini qoymuşdur. Təsüb ki, tapşırığın yerinə yetirilməsi gecikdirilir. Dövlət başçısının 2000-ci il dekabrın 30-da mətbuatda dərc edilmiş «2001-ci il, yeni əsr və üçüncü minillik münasibətə Azərbaycan xalqına müraciəti»ndə Azərbaycanın XX əsr tarixi haqqında prinsipial məsələlərə bir daha toxunulmuş və mübahisəli məqamlara aydınlıq getirilmişdir.

Ölkə Prezidenti Azərbaycanın XX əsr tarixini dörd mərhələyə böllür:

1) Azərbaycan Xalq Gümhuriyyətinin yaranması üçün zəmin yaradılması mərhələsi;

2) Azərbaycan Xalq Cümhuriyyətinin qurulması və fəaliyyəti mərhələsi;

3) Azərbaycan Sovet siyasi sistemi tərkibində olduğu mərhələ (bu mərhələyə Azərbaycanın SSRİ tərkibinə daxil olduğu (dekabr, 1922) dövrə qədərki təxminən iləyimliq müddəti əhatə edən nisbi müstəqillik də daxildir);

4) Azərbaycanın öz dövlət müstəqilliyinin bərpa edərək, onu möhkəməndirmek uğrunda apardığı mübarizələr mərhələsi (1991-ci ilin oktyabından XX əsrin sonuna qədərki mərhələ).

Bu mərhələ daxilində iki dövr mövcuddur; 1991-ci ilin 18 oktyabrında «Müstəqillik haqqında Konstitusiya aktı»nın qəbul olunmasından 1993-cü ilin iyununa qədərki dövr və bərpa edilmiş müstəqil dövlətçiliyin ikinci dövrü.

Bu mərhələdə Azərbaycan üçün nəzəri və əməli plan-

da siyasi əhəmiyyət kəsb edən əsas ideya azərbaycançılıq ideologiyası idi. Bu ideologiya Azərbaycan xalqının birliyi və birliyin reallaşması ilə bilavasitə oləqədardır.

Azərbaycançılıq ideologiyası haqqında son on ilde mətbuatda ara-sıra yazılar verilsə də, məsələnin mahiyəti tam açılmamışdır. Belə ki, son vaxtlara qədər həmin məsələ məhdud dairədə şöhr edilir və xaricdə yaşayan azərbaycanlıların problemlərindən sanki ayrı düşmənmişdir. Azərbaycan Respublikası Prezidenti bu məsələ ilə əlaqədar deyir: «Bütün dünyaya səpələnmiş azərbaycanlılar müstəqil Azərbaycan Respublikasını öz vətoni sayır, onu milli dövlətçiliyin, milli dəyərin, milli mənəviiyyatın və mədəniyyətin məbədi kimi yüksək qiymətləndirirlər. Bu, XX əsrde təşəkkül tapmış azərbaycançılıq ideyalarının böyük vüsət almasının mənətiqi nəticəsidir. Müstəqillik illerində biz əslində millimədəni irsimizi, tariximizi, milli sərvətimizi bir daha təhlil edərək, onu ideoloji buxovlardan və qadağalardan xilas edirik».

Müstəqil dövlətimiz üçün taleyülü məsələlərinin həyatı keçirilən tariximizin bir çox qaralıq sahifələrini açmaqla kimliyimizi tam müəyyən etməyi, milli köklərlə bağlı yeni təfəkkürlü gənc nəsil yetişdirilməsini zəruri edir. Bu sahədə uğurlarla yanası, bir sıra çatışmayan cəhətlər da vardır: gənc tarixçi alimlərimiz Azərbaycan tarixinin yazılımasına geniş miqyasda cəlb olunmur. Bu gün istedadlı gencələrin qayğısına qalmalı, onların əcnəbi dilləri öyrənməsinə və digər ölkələrin arxivlərində işləyərək lazımi sənədləri toplamalarına şərait yaradılmalıdır.

XX əsrin 70 ilini Şimali Azərbaycan Sovet siyasi sistemində yaşamışdır. Həmin dövər düzgün siyasi qiymət vermək on vacib məsələlərdən biridir. Dövlət başçısı qeyd edir ki, bu illirdə Azərbaycanda çox zəngin iqtisadi və intellektual potensial yaranmışdır. Bununla belə, 1937-38-ci illərin repressiyaları Azərbaycan elminə və mədəniyyətinə böyük

<sup>1</sup> Müəllifin bu bu yazısı «Xalq» qəzetinin 2001-ci il 13 yanvar sayında çap olunmuşdur.

zərbələr vurmuşdur: 50 minden artıq insan güllələnmiş, 100 minden çox Sibire və Qazaxistana sürgün edilmişdir.

Buna baxmayaraq həmin illərdə respublikada dinc quruculuq işləri davam etdirilmişdir və böyük nailiyyətlər əldə olunmuşdur. «Bu gün tam eminlikle söylemək olar ki, Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi, sistemli şəkildə artan xarici iqtisadi əlaqələri dünya iqtisadiyyatına get-gecə daha dərindən integrasiya olunması hələ 1970-1985-ci illərdə təməli qoyulmuş xalq təsərrüfatı potensialına əsaslanır» (H.Əliyev).

Hazırda Azərbaycan Respublikası üçün böyük siyasi əhəmiyyət kəsb edən ikinci məsələ respublikanın milli neft strategiyasının və konsepsiyasının işlənilə həyata keçirilməsidir. 1920-22-ci illərdə, Azərbaycan nisbi müstəqilliyə malik olduğu dövrdə Azərbaycan hökuməti böyük iqtisadi sıxıntılar keçirməsinə baxmayaraq öz xam neftini xaricə çıxarmaq və satmaq imkanın malik deyildi.

Azərbaycan Prezidenti neft strategiyasını hazırlayarkən, onun geniş istehsalı ilə yanaşı, xarici bazarlara çıxarılması və satılması üçün real imkanları da müəyyənəlsəndirdi, beynəlxalq nəqliyyat yollarının inşasına başlanmasıni təmin etdi. Hazırda Azərbaycan xalqı üzün illər böyüyür ürəyində gəzdirdiyi arzusuna çatmışdır və öz təbii sərvətlərinin, o cümlədən neftinin tam sahibidir.

Azərbaycan Prezidenti xalqa müraciətində göstərir ki, müstəqilliyin qorunması onun əldə edilməsindən qat-qat çatdır. SSRİ-nin dağılması ilə Azərbaycan da hüquqi cəhətdən müstəqillik əldə etdi. Lakin bu müstəqillik dövrü Azərbaycan üçün çox ağır bir şəraitdə başlandı. Heydər Əliyev «bu şəraitə belə şərh edir: «Azərbaycan xalqı 20-ci ildən indiyədək bu cür ağır, çətin və çıxılmaz vəziyyətdə olmayıb... SSRİ tərkibində olan heç bir müttefiq respublikanın başına belə belə gəlməyib. Heç bir müttefiq respublika başqa müttefiq respublikanın təcavüzüne məruz qalmayıb».

Məlumdur ki, bu təcavüzün başlangıcında özünü xalqın mənafeyinin qarantisi elan etmiş Azərbaycan Xalq Cəbhəsi hakimiyyətdə idi. AXC-nin 1991-1992-ci ildəki fəaliyyəti haqqında Prezident Heydər Əliyev deyir: «Azərbaycan Xalq Cəbhəsi hərəkatı qısa bir müddətdə özünü Azərbaycan ziyalılarının əsas kütləsindən təcrid etdi,... populist çıxışlara və meydanlı ohval-ruhiyəsinə üstünlük verdi... özlərini böyük siyasetçi sayan bu şəxslər şəriştəsiz hərəkətləri ilə vətəndaşlarımızı bu oyunun qurbanlarına çevirdilər...» Əgər Dağlıq Qarabağ faciosunun bir qütbündə erməni seperatçıları, erməni terrorizmi, Azərbaycana qarşı torpaq iddiaları dururdusa, digər qütbündə, nə qədər acılı olsa da, etiraf etmək lazımdır ki, bizim bəzi siyasetçilərimizin hakimiyyət hərisliyi, hödsiz-hüdüdsuz şəxsi ambisiyaları dururdu.

Prezident Heydər Əliyev müsteqil Azərbaycanın XX əsrin son on illiyində mühüm ügürlərindən biri olan beynəlxalq əlaqələrimizin genişlənməsini böyük nailiyyət hesab edərək bildirir ki, son illərdə ölkəmiz bütün beynəlxalq təşkilatlara qəbul edilmiş və hazırda Azərbaycan dünyanın 137 ölkəsi ilə diplomatik əlaqə yaratmışdır. Respublikada 63 xarici dövlətin səfirlikleri fəaliyyət göstərir. Azərbaycanın isə 21 xarici ölkəde səfirliliyi, baş konsulluğu və daimi nümayəndəliyi vardır. Xarici ölkələrlə diplomatik əlaqələr çörçivəsində Türkiyə və ABŞ ilə, Avropa və Asiya dövlətləri ilə son illərdə yaradılmış tərəfdəşliq və dostluq münasibətləri ölkəmizdən daxili iqtisadi və beynəlxalq problemlərinin həll olunmasında xüsusi əhəmiyyət kəsb edir.

Prezident Heydər Əliyev başa vurdugumuz XX əsrde Azərbaycanda görülmüş işlərə ümumi qiymət verərək demişdir: «Biz fəxr edirik ki, itirilmiş dövlətçilik ənənələrini XX əsrin sonlarında bərpa etmək fürsəti bizim nəslə nəsib olmuşdur... Gərək hər bir insan və xüsusən gənc nəsil müstəqilliyin nə qədər müqəddəs olduğunu bütün varlığı ilə dərk etsin, onu qorumaq və möhkəmləndirmək üçün hər cür

qurban verməyə hazır olsun. Bunun üçün isə, o, ilk növbədə yüksək mənəviyyata malik olmalıdır....»

#### § 4. Azərbaycanın digər ictimai-siyasi xadimləri

Yuxarıda haqqında geniş danışılan iki görkəmli siyasi xadimdən əlavə XX əsrde Azərbaycanda geniş bir siyasi xadimlər dəstəsi yetişmişdir və onlar xalqın siyasi həyatında müyyəyen fəaliyyət göstərmişlər.

Fəaliyyətlərinin dövrü ardıcılılığı ilə bu sıraya aşağıdakı ictimai-siyasi xadimləri daxil etmək olar:

**Məmməd Əmin Rəsulzadə** (1884-1955) Azərbaycan Milli Şurasının sədri olmuşdur.

**Fatəli Xan Xoyski** (1875-1920) Azərbaycan Xalq Cümhuriyyəti (AXC) hökuməti başçısı olmuşdur.

**Nəsib bəy Üsəbbəyli** (1865-1920) AXC hökumətinin başçısı olmuşdur.

**Əlimərdan bəy Topçubaşov** (1865-1934) AXC hökumətində xarici işlər naziri, Azərbaycan parlamentinin sədri olmuşdur.

**Səməd bəy Mehmandarov** (1857-1931) AXC hökumətində hərbi nazir olmuşdur.

**Əliağa Şıxlinski** (1865-1943) AXC hökumətində hərbi nazirin 1-ci müavini olmuşdur.

**Səmədağa Ağamaloğlu** (1867-1930) Azərbaycan Respublikası Mərkəzi İcraiyyə Komitəsi sədri olmuşdur.

**Qəzənfor Musabəyov** (1888-1938) Azərbaycan Respublikası Xalq Komissarları Soveti (Hökuməti) sədri olmuşdur.

**Mir Cəfər Bağırov** (1896-1956) Azərbaycan partiya

təşkilatının 1933-1953-cü illərdə rəhbəri olmuşdur.

**Teymur Quliyev** (1896-1978) Azərbaycan Respublikası hökuməti (Xalq Komissarlar Soveti) başçısı olmuşdur.

**İmam Mustafayev** (1910-1997) Azərbaycan partiya təşkilatının 1959-1959-cu illərdə rəhbəri olmuşdur.

**Vəli Axundov** (1916-1986) Azərbaycan partiya təşkilatının 1959-1969-cu illərdə rəhbəri olmuşdur.

**Əziz Əliyev** (1897-1982) Azərbaycan Respublikası Nazirlər Şurası sədrinin 1-ci müavini olmuşdur.

**Mirzə İbrahimov** (1911-1993) Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin 1954-58-ci illərde sədri olmuşdur.

**Hökümə Sultanova** (1909-1981) Azərbaycan Respublikası Nazirlər Kabinetin sədrinin müavini olmuşdur.

**Sixəli Qurbanov** (1925-1967) Azərbaycan partiya təşkilatı rəhbərliyində ideya-siyasi işlər üzrə katib olmuşdur.

**Elmira Qasarovə** (1934-1993) Azərbaycan Respublikası Ali Sovetinin sədri olmuşdur.

**Tahirə Tahirova** (1913-1985) Azərbaycan Respublikası Nazirlər Kabinetin sədrinin müavini, Xarici İşlər Naziri olmuşdur.

**Əbulfəz Əliyev** (1938-2000) Azərbaycan Respublikasının prezidenti (1992-1993) olmuşdur.

**Tofiq İsmayılov** (1933-1991) Azərbaycan Respublikasında 1991-ci ilde dövlət katibi olmuşdur.

**Afiyəddin Cəlilov** (1946-1994) Azərbaycan Respublikası

kası Ali Soveti sədrinin müavini olmuşdur.

Əlbettə, bu siyasi xadimlərin fealiyyətləri müxtəlif dövrlərde davam etmişdir və bəzilərinin fealiyyətlərində ziddiyətli məqamlar vardır.

Bu siyasi xadimlərdən 3 nəfəri siyasi terror qurbanı olmuşlar (Fətəli Xan Xoyski, Nəsib bay Usubbeyli, Afiyəddin Cəlilov).

Müsəris dövrə siyasi xadimlərə münasibət və qiymət məsələsi xüsuslu əhəmiyyət kəsb edir. 1987-ci ildə ABŞ-in Priston universitetinin professoru Robert Taker «Sovet Rusiyasında Leninden Qorbaçova qədərki dövrə siyasi mədəniyyət və liderlik» adlı kitabını neşr etdirmişdir. Həmin kitabıda o yazar ki, bu ölkədə göstərilən müddətdə (1924-1985) ölkəyə rəhbərlik fealiyyəti müsbət qiymətləndirilən heç bir siyasi xadim olmamışdır. Melumdur ki, 1987-ci ilden sonra ki dövrə Qorbaçovun fealiyyəti də koskin şəkildə tənqid edildi. İster-istəməz buradan belə bir nəticə çıxır ki, Sovet sosialist siyasi sistemi şəraitində yüksək partiya və dövlət rəhbərliyində işleyən siyasi xadimlər tənqid və ifşa olunmağa məhkumdurular.

Bununla belə Siyasi xadimin fealiyyətinə düzgün qiymət verilməsi xalqın siyasi mədəniyyətinin dərəcesinin mühüm göstəricisi sayila biler.

## § 5. Müstəqilliyyin möhkəmləndirilməsi dövrünün terror qurbanları

Dağlıq Qarabağ uğrunda mübarizənin ən ağır dövrü 1990-91-ci illər olmuşdur. Ermenipərest Arkadi Volskinin rəhbərliyi altında Moskvanın yaratdığı «Qarabağın xüsusi idarəetmə komitəsi» ləğv edildikdən sonra 1990-ci ilin 27 yanvarında Respublika rəhbərliyi Xankəndində təcrübəli partiya işçisi Vəli Məmmədovun və Şakir Kərimovun başçı-

lığı altında təşkilat komitəsi yaratmışdı. Bu komitə erməni terrorunun mərkəzində ən ağır bir şəraitdə işleyirdi. Xankəndinin baş meydanında ermənilər Azərbaycan bayrağını yero salıqla həmin komitə bu bayraqı dərhal bərpa etdirmişdi. Komitənin sədrinin həyatına dörd dəfə sui-qəsd edilməsinə baxmayaraq, komitə son dərəcə müsbət fealiyyətdə idi.

1990-ci ilin 20 yanvarında xain Mixayıl Qorbaçovun bilavasitə göstərişi ilə Bakıda törədilmiş qanlı faciədən bir il on ay sonra (1991-ci ilin 20 noyabrında) faşizmin ən vəhi və qəddar növü olan erməni faşistləri Azərbaycan xalqına qarşı daha bir dəhşətli xəyanət etdilər: Dağlıq Qarabağ münaqişəsini dinc yolla həll etmək məqsədi ilə Jeleznovodskda əldə edilmiş razılığla əsasən Azərbaycandan sülhəməramlı danışqlara göndərilən 22 nəfərlik böyük nümayandə heyətini aparan vertolyot Dağlıq Qarabağın Xocakənd rayonunun Karakənd qəsəbəsi üzərində erməni terrorçularının top və raket atəsi ilə vuruldu və dövlət komissiyası seviyyəsində olan bütün heyət (22 nəfər) vəhşicəsinə məhv edildi. Bunların əksəriyyəti görkəmli siyasi və dövlət xadimləri idilər. Həlak olmuş 22 nəfərdən 19 nəfəri Azərbaycanı təmsil edən vətənpərvər idi. Bunlardan 3 nəfəri xalq deputatı, 2 nəfəri general rütbəsində olmuşdur.

Türkləri özlərinin hemişə əsas düşməni hesab edən ermənilər bu faciə zamanı da öz vəhi və xain xisletlərinə sadiq oldular. Vertolyot vurularaq yero düşdükdən sonra qanlı xəyanətin izlərini itirmək üçün erməni colladları sağlamış yaralıların hamisini atəşlə məhv edərək üstlərində olan bütün qiymətli eşyaları götürdülər, meyidlərini isə yanardırlar.

Bu terror qurbanlarından bir neçəsinin siyasi fealiyyətinə nəzər salaq:

Millət vəkili akademik  
**TOFIQ İSMAYİLOV**  
(1933-1991)

Tofiq Kazim oğlu İsmayılov Bakıda qulluqçu ailəsində dünyaya göz açmışdır. Gənc yaşlarından texniki elmlərə məraq göstərmiş və qısa müddədə görkəmli nailiyyətlər əldə etmişdir.

Texnika elmləri doktoru, professor Tofiq İsmayılov Ümumittifaq mühəndislik Akademiyasının (Moskva) akademiki seçilmişdir.

Professor T.İsmayılov Azərbaycanda kosmik tədqiqatların banisi hesab edilir. O, eyni zamanda dövləti idarəcilikde feal işləməsidır.

SSRİ Ali Sovetinə deputat seçilmiş Tofiq İsmayılov Mixayıl Qorbaçovun xəyanəti Bakıda 1990-ci ilin 20 yanvarında törədilmiş böyük faciədə onu taxsırkar sayaraq 1990-ci ilin 19 fevralında SSRİ Ali Sovetində etdiyi çıxışında demisi: «Bütün bunlar üçün Mixayıl Sergeyeviç, hamidən əvvəl dövlətin və partiyanın başçısı kimi, Siz şəxson məsuliyyət daşıyırsınız». Etiraf edək ki, belə çıxış etməyə siyasi cürət lazımdır.

1991-ci ilin əvvəlində T.İsmayılov Azərbaycan Respublikasının dövlət katibi vəzifəsinə təyin edildi və bu işdə böyük ezmələ çalışmışdır.

SSRİ Ali Sovetinin deputati və Ali Sovetin üzvü olan Tofiq İsmayılov Ali Sovetin sessiyasında və iclaslarında erməni separatçılarının Azərbaycana qarşı ərazi iddialarının tamamilə əsassız olduğunu özünün çoxsaylı kəskin çıxışlarında səbüt etmişdir.

Qarabağ münaqişesinin dinc yolla həll edilməsi məsəlesi 1991-ci ildə Rusiya Dövləti nümayəndələrinin iştirakı ilə Jeleznovodskda müzakirə edilmişdir və orada qəbul edilmiş razılığa əsasən erməni separatistləri nümayəndələri ilə

görüşdə müzakirə edilməli idi. Bu məqsədle 1991-ci ilin 20 noyabrında Azərbaycandan 22 nəfərdən ibarət vertolyotla göndərilən mötəbər nümayəndə heyətinin hamisi Dağlıq Qarabağın Xocavənd rayonunun Qarakənd kəndi üstündə erməni terrorçular tərəfindən raket atəşlə vuruldu və nümayəndə heyətinin hamisi vəhşicinə məhv edildi.

Bələliklə, alovlu vətənpərvər Tofiq İsmayılov ömrünün 58-ci ilində xain düşmən atəsi ilə obədiyyata qoşuldu.

Ədliyyə generalı  
**İSMƏT QAYIBOV**  
(1942-1991)

Azərbaycanın qədim şəhəri olan Gəncədə dünyaya göz açmışdır. İsmət İsmayılov oğlu Qayıbov Azərbaycan Dövlət Universitetinin hüquq fakultəsini bitirdikdən sonra prokurorluq sisteminde işləmiş, respublikanın İsmayıllı rayonunu və Sumqayıt şəhərinin prokurorunu olmuşdur.

1989-cu ilin avqustunda respublikanın baş prokuroru təyin edilən İsmət Qayıbov qısa bir müddədə ağır iş şəraitinə baxmayaq prokurorluq orqanlarına xalqın inamını yaratmaq işində dönüş yarada bildi. Baş prokurorun sadəliyi və obyektivliyi, digər insani keyfiyyətləri bu döruşdə həllədici rol oynadı.

Dövlət xadimi səviyyəsinə yüksəlmiş İsmət Qayıbov Respublikanın baş prokuroru işlədiyi 15 ay ərzində erməni terrorizminə qarşı mübarizə xeyli güclənmişdi. Təəssüflər olsun ki, baş prokurorun özü erməni terrorizminin 1991-ci ilin 20 noyabrında təşkil etdiyi böyük bir cinayətin qurbanı oldu.

Daşnak başkəsənlərin diğərləri 80-ci illərin axırlarında Azərbaycan türklərinə qarşı terrorçuluqda öz ejdadlarının vəhşiliklərini kölgədə qoydular: 1988-ci ilin noyabrında Er-

mənistanın azərbaycanlılar yaşayan 29 rayonunun hamisin- dan bütün azərbaycanlıları, 300 mindən çox əhalini öz doğ- ma yurdlarından vəhşicəsinə qovdular. Həmin əməliyyatlar- da 300 nəfərdən çox dinc əhali erməni faşistləri tərəfindən gülleləndilər.

1991-ci ildə erməni faşistləri Dağlıq Qarabağda yer- leşdirilmiş rus ordusunun satqın komandirlərinin köməyi ilə (silah vermə yolu ilə) Azərbaycan ərazisi olan Dağlıq Qara- bağdan azəri türklerin daha vəhi üsullarla qovulmasına başladılar: iz qoymamaq üçün qetlə yetirdikləri azərbaycan- lıların meyidlərini yandırırdılar. Bundan başqa cavan qadın- ların ve uşaqların kütłəvi halda zorlanması, erməni qəbri üstündə azəri türkünün başının kesilmesi, esirlərin gözlerinin çıxarılması bu dövrde erməni diğərləri üçün adı mübarizə üsulu idi. Bu hayasız vəhşilər indi Azərbaycanlılardan guya müdafiə olunmaq üçün tehlükəsizlik haqqında öhdəciliyik isteyirlər.

Millet vəkili professor  
**VƏLİ MƏMMƏDOV**  
(1931-1991)

Lerikda dünyaya göz açmış Veli Hüseyin oğlu Məmmədov Azərbaycan Dövlət Universitetini qurtardıqdan sonra otuz ildən artıq bir dövrdə rəhbər partiya vəzifələrində uğurlarla işləmişdir.

Elmi fəaliyyətinin ilk illərində totalitar sovet idarəcili- yığının ədəgalarına baxmayaraq, Azərbaycan xalqının böyük oğlu Nəriman Nərimanov haqqında arxiv sənədləri əsasında elmi əsər və kinofilm çəkilməsinə böyük əmək sərf etmişdir (filmin ssenarisini də o yazmışdır). Veli Məmmədov hamidən əvvəl, 1957-ci ildə «Nəriman Nərimanov» adlı səmballi bir əsər nəşr etdirdi.

SSSRİ xalq deputati olan Veli Məmmədov erməni- daşnak şovinistlərinin törətdikləri Dağlıq Qarabağ faciəsinin dinc yolla həll edilməsi yolunda bütün imkanından istifadə edirdi. Bakının mərkəz rayonu partiya təşkilatına rəhbərlik edəndə də, Dağlıq Qarabağda Azərbaycanın məsul numay- endəsi kimi fəaliyyət göstərdikdə də, SSSRİ Ali Soveti ic- laslarında çıxış etdikdə də, o, həmişə bütün Qarabağın tarixinən Azərbaycana mənsubiyəti ideyasını inadla müdafiə etmişdir.

1990-ci ilin məşhur «meydan» hərəkatı günlərində xalq qarşısına çıxaraq tutarlı söz demək bacarığına malik olanlardan biri də professor Veli Məmmədov olmuşdur.

Veli Məmmədov 1990-ci ilin yanvarında Dağlıq Qara- bağ üzrə təşkilat komitəsinin (mərkəz Xankəndində id) rəhbəri təyin edilmişdi və bu gərgin və təhlükəli işdə o özünün böyük vətənpərvər olduğunu bir dənə göstərdi.

Bələ gənc siyasi xadimlərin 1991-ci ildə erməni ter- rorçuları tərəfindən məhv edilmələri o dövür üçün böyük itki idι, və bu itqinin yaratdığı boşluq indi də hiss olunur.

General  
**MƏMMƏD ƏSƏDOV**  
(1941-1991)

Məmməd Nəbi oğlu Əsədov Zəngilan rayonunun Ba- harlı kəndində dünyaya göz açmışdır. Baki Dövlət Universitetinin İqtisadiyyat fakültəsini bitirdikdən sonra Sumqayıtda, Ağsuda və digər rayonlarda rəhbər sovet və partiya vəzifə- lərində işləmişdir.

1989-91-ci illərdə general-major Məmməd Əsədov Azərbaycan respublikasının Daxili İşlər naziri vəzifəsində işləmişdir.

General Məmməd Əsədov 1991-ci ilin noyabrın əvvə-

lində Respublikanın dövlət müşaviri təyin edilmişdi. Respublika üçün son dərəcə görən olan həmin dövrde dövlət müşaviri Məmməd Əsədov da Dağlıq Qarabağ məsəlesi üzrə Ermənistan-Azərbaycan münaqişəsinin həllinə çəlb edilmişdi və o da erməni terrorçularının 1991-ci ilin noyabrında etdikləri xəyanətin qurbanı oldu.

Millet vəkili  
**VAQIF CƏFƏROV**  
(1942-1991)

Azərbaycanın dilbər güşəsi olan Şuşada dünyaya göz açan Vaqif Cəfərov Neft və Kimya institutunu (indi Dövlət Neft Akademiyası adlanır) bitirdikdən sonra aldığı ixtisası olan mühəndis-elektrik peşələrində işləmiş, Şuşa rayonu xalq deputatları sovetinin sədri vəzifəsində çalışmış, keçmiş SSSRİ Ali Sovetinde Dağlıq Qarabağdan deputat seçilmişdir.

Millet vəkili Vaqif Cəfərov bütün fəaliyyətində Dağlıq Qarabağda yaşayan azəri-türklərinin, və xüsusilə Şuşa əhalisinin milli mənafələrinin müdafiəsi ilə daimə möşgül olmuşdur. O, erməni millətçilərinin azərbaycanlılara qarşı millətçilik hərəkətlərinin ifşası və zərərsizləşdirilməsi istiqamətində daimə fəaliyyət göstərirdi. Alovlu vətənpərvər Vaqif Cəfərov da erməni terrorunun qurbanı oldu.

**ZÜLFİ HACIYEV**  
(1935-1991)

Zülfü Saleh oğlu Hacıyev Ermənistanın Basarkeçər rayonunda anadan olmuşdur. Gənc yaşlarında valideyinləri ilə birlikdə Azərbaycana köcmüş, ali məktəbdə inşaatçı ixti-

sası alaraq Sumqayıt şəhərində inşaat tresti rəhbəri vəzifəsi-nə qədər yüksəlmişdi.

Z.Hacıyev 1990-cı ildə Dağlıq Qarabağ üzrə təşkilat komitesinin üzvü təyin edilmişdi və münaqişə üzrə bütün məsələlərin müzakirəsində fəal iştirak edirdi.

Az sonra Azərbaycan Respublikasının baş nazirinin müavini təyin edilmiş Zülfü Hacıyev Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə müzakirə edilən bütün məsələlərdə daima iştirak edirdi.

Ömrünün məhsuldar çağını yaşıyan alovlu vətənpərvər Z.Hacıyev da erməni terrorunun qurbanı oldu.

\* \* \*

Vəhşiləşmiş erməni faşistləri tərəfindən xüsusi qəddarlıqla məhv edilmiş sülhəmərəmlı Azərbaycanlı siyasi xadimləri dəstəsi tərkibində adları çəkilmiş 6 nəfər vətənpərvər oğullarımızdan əlavə Prezident aparatının şöbə müdürü Osman Mırzəyev, Nazir müavini Qurban Namazəliyev, Dövlət katibinin köməkçisi Rafiq Məmmədov, məşhur jurnalist Ali Mustafayev, televiziya operatorları Arif Hüseynzadə və Fəxroddin Şahbazov da daxildirlər.

Dövlət xadimi, millet vəkili  
**AFİYƏDDİN CƏLİLOV**  
(1946-1994)

Naxçıvanda dünyaya göz açmış Afiyəddin Cəlil oğlu Cəlilov 1969-cu ildə Leningrad Dağ-mədən institutunu fərqlənmə diplomu ilə bitirdikdən sonra dörd il Naxçıvanın məşhur duz mədənlərində mühəndis işləmişdir. Sonrakı illərdə Naxçıvanda rəhbər vəzifələrdə çalışmışdır.

A.C.Celilov Moskvada İctimai Elmlər Akademiyasını bitirmiş və tarix elmləri namizədi alımlık dərəcəsinə disser-tasiya müdafiə edərək, Bakıya qaytmışdır.

1984-89-cu illərdə A.Celilov Bakının Nəsimi rayonu partiya təşkilatına böyük uğurlarla rəhbərlik etmiş və dəfə-lərlə Azərbaycan Respublikası Ali Sovetinin deputati seçilmişdir.

A.C.Celilov 1989-cu ildə Naxçıvan Muxtar Respublikasının Nazirlər Şurasının sədri təyin edildi. İki illik uğurlu fəaliyyətdən sonra Muxtar Respublikanın Ali Meclisinin sədri, az sonra isə Vilayət partiya komitesinin I katibi vo-zifəsine seçildi və uğurla işlədi.

A.C.Celilov Naxçıvana rəhbərlik etdiyi illər Ermənistən şövinist daşnak rəhbərliyinin Azərbaycana qarşı baş-ladıqları hərbi əməliyyatların başlangıç dövrü idi və blokada şəraitində olan Naxçıvana rəhbərlik etmək böyük bacarıq və məharət tələb edirdi.

Azərbaycan Respublikasının Ali Sovetinə təkrarən deputat seçilmiş A.C.Celilov 1991-ci ildə Ali Sovetin Milli siyaset və milletlərarası münasibətlər daimi komissiyasına başçılıq edirdi və sonrakı il Ali Sovetin sədrinin müavini vo-zifəsine seçildi.

Görkəmlı dövlət xadimi A.C.Celilov 1994-cü ildə Qara Deniz İqtisadi Əməkdaşlıq Təşkilatı Baş Assambleyasının 3-cü sessiyasında bu təşkilatın vitse-prezidenti seçilmişdir.

Bacarıqlı Dövlət xadimi, böyük perspektivli parlaq şəxsiyyət olan Afsiyeddin Celilov 1994-cü ilin sentyabrında terror aktının qurbanı oldu.

## § 6. XX əsrin 90-ci illərində Azərbaycanın siyasi partiyaları

Azərbaycanda XXI əsrin əvvəline 40-a yaxın qeydiyyatdan keçmiş və keçməmiş partiya olmuşdur:

### 1. Yeni Azərbaycan Partiyası (YAP)

Yeni Azərbaycan Partiyasının təsis konfransı 1992-ci ilin 21 avqustunda Naxçıvanda keçirilmişdir. Partiyanın təsis konfransının Naxçıvanda keçirilməsinin əsas səbəblərindən biri Sovetlər İttifaqının saxlanılması üzrə 1991-ci ilin martında keçirilmiş referendumda Naxçıvan Muxtar Respublikasının iştirak etməməsi sayılmalıdır. Deməli Naxçıvan ictimaiyyəti SSRİ əvəzində yeni bir qurumun olmasını istəyirdi və buna hazırlıq gedirdi. Beləliklə, partiyanın yaradılması təsəbbüsü Naxçıvana qismət oldu.

Partiya yaradılarkən qəbul edilmiş sənədlərində göstərilir ki, YAP hakimiyət partiyası məqsədi ilə yaradılmışdır. YAP-in iqtidar partiyası olması 1993-cü ilden başlandı.

Milli Məclis 2000-ci ildə keçirilmiş seçkilərdə 9 siyasi partiya iştirak etmişdir (həmin dövrdə qeydiyyatdan 32 partiya keçmişdi). Bu seckidə Milli Məclisə seçilmiş 124 deputatdan 53 nəfəri Yeni Azərbaycan Partiyası üzvüdür. Onlardan 19 nəfəri (Konstitusiyaya görə 25-dən) YAP-in siyahısı üzrə seçilmişdir.

Bütün bunlar həmin partiyanın cəmiyyətdə müəyyən qüvvəyə malik olduğunu göstərir.

YAP-in I qurultayı 1999-cu ilin oktyabrında, II qurultayı isə 2001-ci ilin noyabrın sonunda keçirilmişdir.

Hazırda YAP-in 230 mindən nəfərdən çox üzvü vardır.

### 2. Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP)

1989-cu ildə Əbülfəz Əliyevin (Elçibeyin) başçılığı şəraitində yaranmışdır. AXCP-in lideri Əbülfəz Elçibeyin vəfa-

tündan (avqust 2000) sonra partiyada parçalanma meyilleri daha da güçlendi və 2001-ci ildə partiya 2 qanada bölündü: Əli Kərimov (Kərimli) qanadı və Mirmahmud Fettahov qanadı (bu ikinci bəzən «mühafizəkar qanad» adlanır).

2001-ci ilin fevralında partyanın IV qurultayı keçirilmişdir.

### ***3. «Musavat» partiyası***

Tarixən 1911-ci ildə yaradılmışdır. İndiki musavatçılar özlərini bəzən «Yeni Musavat» adlandırırlar. (Partyanın başçısı İsa Qəmbərdir) Partyanın IV qurultayı 1995-ci ildə keçirilmişdir.

### ***4. Azərbaycan Milli İstiqlal Partiyası (AMİP).***

1992-ci ildə yaradılmışdır (sədri Etibar Məmmədovdur).

1992-ci ilin fevralında partyanın «Odlar yurdı» qəzətinin №6 sayında dərc etdirdiyi «Bəyanatı»nda deyilir: «Şəhidlerimizin qanı bahasına və rus-sovet imperiyasının dağılması nticəsində qazanılmış nisbi müstəqilliyi öz şəxsi qələbəsi kimi qələmə verən respublika rəhbərliyi eslinde Azərbaycanda milli-dövlət quruluşu sahəsində və milletin həqiqi siyasi, iqtisadi və mənəvi azadlığı yolunda qətiyyətli fəaliyyət göstərmir, oksinə, buna bəzən hətta mane olur...».

Prezidentin və siyasi müxalifətin yaranmış hərbi-siyasi və iqtisadi böhrandan çıxmak üçün tam, dolğun hərəkəflü düşünlülmüş fəaliyyət proqramları olmaması milleti gələcəyə ümüdsizlik tohlüğü qarşısında qoymuşdur...»<sup>1</sup>.

Məlumdur ki, bundan sonra ölkədə hakimiyət deyişikliyi baş verdi. Lakin Milli İstiqlal Partiyası yeni hakimiyətə də müxalifətdədir.

### ***5. Sosial-Demokrat tipli partiyalar:***

#### ***a) Azərbaycan Sosial-Demokrat Partiyası*** (Lideri

<sup>1</sup> «Odlar yurdı». 1992, fevral, №6.

Araz və Zərdüst Əlizadə qardaşlarıdır). Partiyanın liderlərindən Zərdüst Əlizadə 1990-ci ilin martında verdiyi müsahibədə demişdir: «...biz İsveç, Avstriya, qismen Finlandiya, Danimarka, Norveç, İsveçrə, Hollandiya kimi ölkələrin modelindən yaxın iqtisadi formanın tərofdaşıyıq»<sup>1</sup>.

#### ***b) Vətəndaş Həmrəyliyi Partiyası*** (başçısı Sabir Rüstəmxanlıdır).

S.Rüstəmxanlının fikrincə Azərbaycanda «indiki məhələdə heç bir siyasi partiya tekbaşına hakimiyətə gələ və Azərbaycanın problemlərini həll edə bilməz. Onun başında siyasi təcrübəsi şübhə doğurmayan bir adam dura bilər». Müəllif çıxış yoluñu milli birliyə qayğılıda görür.<sup>2</sup>

### ***6. Liberal-demokrat yönümlü partiyalar***

#### ***a) Azərbaycan Demokrat Partiyası (ADR)***

Sədri Rosul Quliyev, baş katibi – Sərdar Calaloğlu

#### ***b) Azərbaycan Liberal Partiyası***

Sədri Lalə-Sövkət Hacıyevadır.

### ***7. Ədalət Partiyası*** (sədri İlyas İsmayılovdur).

Müxalifət partiyaları rəhbərlərinin böyük bir hissəsinin fəaliyyətində romantik idealizm meyilleri üstünlük töşkil edir. Bütün bu partiyalar (YAP istisna olmaq şərtiylə) tərkibcə zəifdirler və elan etdikləri proqramlarında bir-birinə oxşar cəhətlər çoxdur.

Bunlardan başqa Azərbaycanda «Ana Vətən» partiyası, «Demokratik maarifçilər» partiyası, «Kommunist» partiyası və digər partiyalar da mövcuddur.

Bütövlükde isə YAP-dan başqa digər partiyaların ölkənin siyasi həyatında rolü hiss edilmir.

Nisbətən kiçik ölkə olan Azərbaycan üçün 40-a qədər

<sup>1</sup> «Səhər», 15 mart 1990.

<sup>2</sup> «Yeni Musavat» qəzeti, 22 dekabr 1999.

siyasi partiyaların olması arzuedilmez haldir. Buna göre de bu partiyalar hem zayıfdir, hem de təsirsizdirler. Bu partiyaların vahid programda birleşerek güclü siyasi teşkilata çevrilmələri arzu edilen məsələdir.

Hər bir xalqın siyasi təribyösində siyasi partiyaların rolu danılmazdır. Lakin Azərbaycanda siyasi partiyaların çoxsaklılığı və hər birinin sosial bazasının möhdudluğu xalq arasında onların siyasi təsirini zəiflədir.

Son zamanlar YAP-in sosial bazası genişlenir ve bu partiya cemiyetimizde kütlevi partiya olmaq əzmindədir.

Siyasi mədəniyyətin tərkib hissəsi olan iqtidár-müxälikət münasibətləri, təsəssüflər olsun ki, Azərbaycanda son 10 ilde mədəni səviyyədə təşkil oluna bilmeyibdir. Bunun əsas səbəblərindən biri müxalifət partiyalarının çoxsaylı və pərakəndə olmasıdır.

VIII fasil

# ERMƏNİ TERRORİZMİNİN AZƏRBAYCANDA XX ƏSRDƏ TÖRƏTDİYİ FƏLAKƏTLƏR VƏ FACİƏLƏR

Bütün erməni əhalisini uşaq yaşlarından başlayaraq türklərə qarşı nifret ruhunda tərbiyə etmək vəzifəsini qarşıya qoyan erməni daşnaklar, XX əsrde Azərbaycan xalqına qarşı dəfələrlə iri terror aktları təşkil etmişlər.

Bu terror aktlarını vaxt etibarilə şərti olaraq 3 dövrə bölmək olar:

1. Rusiya çarlığı dövründə ermənilər tərəfindən Azərbaycan türklərinə qarşı həyata keçirilmiş terror aktları.
  2. Sovet siyasi sistemi dövrü həyata keçirilmiş faciələr və terror aktları.
  3. XX əsrin son 10 ilində həyata keçirilmiş terror aktları.

Möhtaşem Türkiye dövletine karşı hemișe düşməncilik mövqeyinde olmuş Rusiya çarizmi bu mübarizəni əsasən pantürkizmə və islam təməlciliyinə qarşı mübarizə perdesi altında aparmışdır. Öz ərazilərini qonşu türk dövlətləri hesabına genişləndirərək «Böyük Ermənistən» yaratmaq istəyən erməni daşnak partiyası Rusyanın höyətə keçirdiyi bu siyasetdən öz məqsədləri üçün istifadə etmişdir və etməkdə davam edir.

Azərbaycan xalqına qarşı erməni terrorizmi Rusiya çarlığının hakimiyəti dövründə (XX əsr çərçivəsində) daha geniş miqyasda 1905-06-cı illərdə və 1918-ci ildə olmuşdur.

Yuxarıda deyildiyi kimi, ermənilər öz ərazilərini -en əvvəl Türkiyə əraziləri hesabına genişləndirmek isteyirdilər və XX əsrin əvvəllerində Rusyanın diplomatik sənədlərində «Türkiyə Ermenistanı» üslublu tez-tez işlənirdi. Türkiyənin Qars vilayətində ermənilərin ağlaşıqlı məşhur türklərə qarşı apardıqları horbi əməliyyatlar bunun sübutudur.

Ermənilərin Türkiyə ərazisində töredikleri vəhşiliklər haqqında yunanlar vaxtılıq belə yazmışlar: «Türk ordusu qarşısında geri çökilən silahlı ermənilər etrafındaki müsəlman kəndlərini yer üzərindən silərek hər bir şeyi ateş və qılincdan keçirir, təsəvvürogeləməz bir dəhşət və fəlakət töredirdilər». «Qalib» erməni ordusu qənimətləri, yeni süngü ucuna taxılmış uşaqlarla keçdikləri yolların etrafına çılpaq soyundurulmuş müsəlman qadınlarını düzürdürələr. Bu cehennəm ozabında huşunu itirmiş qadın və uşaqların ürəkparçalanın iniltilərini, onların ümidsiz nalərini dinləmək üçün adamın dözümüz olmalıdır. Səksən iki kənddən ibarət bir sancaq bu təsvir edilən fəlakətə düşər olmuşdur. İndi bütün Qars vilayəti nəhəng bir qəbristanlığı xatırladır ki, onun hər bir daşı homişlik insan simasını itmiş erməni quldurlarının vəhşilikləri, əxlaqsızlıqları və həyasızlıqları barede şahidlək edə bilər»<sup>1</sup>.

Güney Qafqazda üç cumhuriyyət - Azərbaycan, Gürcüstan və Ermənistən (Ararat respublikası adlanırdı) yaradılarkən sonuncu iki qəzadan (İrəvan və Eçmiədzin) ibarət idi. 1918-ci ilin sonunda isə (Türkiyə Mudras sazişine əsasən Qafqazi tərk etdikdən sonra) Ermənistən ərazisi 17500 kvadrat mile<sup>2</sup>, əhalisi isə 1,510 min nəfərə çatdırıldı. Bu əhalinin 595 min nəfəri erməni, 575 min nəfəri isə Azərbaycan türkü

idi<sup>3</sup>.

Güney Qafqazda üç müstəqil respublika yarandıqdan sonra Ermənistən Zəngəzur və Dağlıq Qarabağı özüne birləşdirəmek hesabına «Böyük Ermənistən» yaradılması planının icrasına başlandı. Buna görə de Azərbaycan Xalq Cümhuriyyəti iki ilə yaxın davam edən hakimiyəti dövrü Ermənistən-Azərbaycan münasibətləri gərgin olaraq davam etmişdir.

1918-ci ilin 31 martında Bakıda başlanmış və azəri türklərinə qarşı 3 gün davam edən qırğın zamanı erməni-düşnəklər tərəfindən 15 minə qədər silahsız azərbaycanlı, qoca və uşaq qətlə yetirilmişdir. Bu qırğın zamanı əldə edilmiş «Qolebe»nin nəticəsində Bakıda erməni-rus bolşevik rejimi yaradılmışdı və bu hakimiyət 1918-ci ilin 25 aprelində «Bakı kommunası» adlandırılmışdı. Bakıda 1918-ci ilin martın sonuncu günü qırğın başlandıqda şəhərdə olmuş və sonralar mühaciret etmiş Hüseyin Baykara yazmışdır: «Bu barədə mənim üçün yazmaq olduqca ağırdır. Türk qadınları saç-saça bağlanaraq, çılpaq gözdirildikdən sonra müxtəlif şəkildə tecavüz olur, öldürmələr və daha başqa cinayətlər... Tecavüzler bununla bitmədi. Erməni və rus könüllü dəstələri Şamaxı, Səlyan, Kürdəmir, Quba Lenkarana da hücum etdilər, bu yerlərdə de Bakıda olduğu kimi qırğınlar, taşanlar və tarixdə görilməyən cinayətlər töredildi<sup>4</sup>».

Bələ qırğını erməni-düşnəqlər Novahidə de töredildilər<sup>5</sup>. Stepan Şaumyan Moskvaya 1918-ci ilin 24 mayında göndərdiyi hesabatında yazmışdı ki, Bakıda mart hadisəleri zamanı 3-4 min nəfər milli (daşnak) dəstələri iştirak etmişdir.

<sup>1</sup> Bolşəvə Sovetskən əməkdaşlıq. III cild, 1926, səh.437 (rus dilində).

<sup>2</sup> Bax: Hüseyin Baykara. Azərbaycan istiqlal mübarizəsi tarixi, Bakı, 1992, s.227.

<sup>3</sup> Bu haqda daha geniş, bax: İsmayılov İ.Z. Azərbaycannın XX əsrə dövlətçilik siyaseti məsələləri, B., 1995, s.14-24.

<sup>1</sup> Bax: «Xalq» qəzeti, 5 aprel 2001-ci il.

<sup>2</sup> Mil - ingilis uzunluq vahidi 1 mil = 1852 m

Bakı Kommunasında rəhbərliyi öz əline almış Stepan Şaumyan azəri türklərinə deyirdi: «Sizə Azərbaycan istiqlaliyyəti yerine bir məzərləq boxş edəcəyəm»<sup>1</sup>.

Bakı Kommunası rəhbərliyində S.Şaumyandan əlavə Q.Korqanov, M.Korqanov, A.Boryan, S.Kostandyan, A.Boqdanov, T.Amirov fəal işleyirdilər.

Bakı Kommunası (Xalq Komissarları Şurası adlanır) dövrü Bakının komendantı Avakyans, Hərbi ştabın rəisi Avetisov (Avetisyan), Bakıda fəvqələdə komissarlığın sədri isə S.Ter-Petrosyan olmuşdur.

Daşnaq Ermenistanın ilk baş naziri Ovanes Kacaznuni 1923-cü ilde yazdığı «Daşnakşütyuna bir iş qalmadı» adlı kitabında 1918-ci ilin mart qırğınıını nəzərdə tutaraq açıqçasına yazmışdı: «Bakının erməni əhalisinin təhlükəsizliyi mövqeyindən «Musavat» həkimiyətindənse bolşevik həkimiyəti daha əlverişli idi və ona görə də biz yerli bolşeviklərə six əlaqədə idik»<sup>2</sup>.

Azərbaycan xalqı ilə əlaqəsi olmayan Bakı Kommunasını S.Şaumyan Rusyanın bir vilayəti elan etmişdi və bu həkimiyət uzun müddət yaşaya bilməzdi. Süni yaradılmış bu qurumdan Bakını 1918-ci ilin 15 sentyabrında Türkiyə ordu su və Azərbaycan hərbi qüvvələri azad etdilər.

Erməni daşnaklar öz terror hərəkətlərini bundan sonra da davam etdiridilər. Xalq Cümhuriyyəti dövrü Azərbaycan hökumətinin başçısı olmuş Fətəli xan Xoyskini və Nəsib bəy Usubbəylini erməni terrorçular 1920-ci ilin iyulunda Tiflisdə, hökumətin naziri olmuş Behbud ağa Cavanşiri iso İstanbulda qətl yetirdilər.

Daşnak Ermenistanı da Rusyanın XI ordusunun gücü ilə sovetləşdirildikdə bu ordu Zəngəzur vilayətini Erməni-

stanaya bağışladı. Bu paydan ruhlanan ermənilər ən əvvəl Ermənistanda yaşayan azərbaycanlıları oradan sıxışdırmağa başladılar.

Sovet hakimiyyəti illərində Ermənistanda yaşayan azərbaycanlıları buradan köçməye məcbur etmək üçün cürbəcür tedbirler həyata keçirilirdi. Bu tədbirlərdən biri azərbaycanlılar üçün ana dilində məktəblerin açılmasına olmuşdur. 1927-ci ilde Basarkeçər dairəsində azərbaycanlıların yaşadığı 32 kənddə yalnız 16-da köhne və darısqal binalarda ibtidai məktəb və iki qiraətxana var idi.

Bütün bu 32 kənd üçün 13 çarpayılıq bir xəstəxana və bir ambulatoriya mövcud idi<sup>3</sup>.

*Azərbaycanda Sovet hakimiyyəti illərində azərbaycanlılara qarşı erməni terroru* osasən Azərbaycanda güc nazirliklərinə soxulmuş erməni daşnakların bilavasitə iştirakı ilə təşkil olunmuşdur.

Rusyanın XI ordusu 1920-ci ilin 27 aprelində Azərbaycan sərhədlerini keçərək Bakıya daxil olduqda bu ordu ilə Bakıya gələn Anastas Mikoyanın şəxsi göstərişi ilə şəhərdə «Qarət həftəsi» keçirilmişdi: müsəlmanların evlərinin talan edilməsi və müqavimət göstərənlərin güllələnməsi həyata keçirilmişdi.

1920-ci ilin aprelin sonundan 1921-ci ilin avqustuna qədərki dövrdə Azərbaycanda 48 min müsəlman qızılı terorun qurbanı olmuşdur. O cümlədən 12 azərbaycanlı general, 27 polkovnik və podpolkovnik, 460 nəfər aşağı rütbəli azərbaycanlı zabit mehv edilmişdir ki, bunların da əksəriyyəti erməni daşnakların bilavasitə iştirakı ilə edilmişdir. Erməni terroristləri vaxtı ilə Azərbaycan Xalq Cümhuriyyəti Parlamanı üzvü Ərəş mahalının bəylərbəyi Əşrəf bəy Tağıyevi 20-ci illərin əvvəllerində qətl yetirdilər. Vaxtile Vedi basarda işləmiş Abbasqulu bəy, Xəlil, Qəmlo və Fətullah

<sup>1</sup> Hüseyin Baykara, göstərilən kitab, s.226.

<sup>2</sup> Ovanes Kacaznuni. Daşnakşütyuna bir iş qalmadı, Bakı, 1990, s.20-21.

<sup>3</sup> Bax: «Azərbaycan» qəzeti, 16 sentyabr 2001-ci il.

adlı fəal azərbaycanlılar 30-cu illərin əvvellərində Anastas Mikoyanın şəxsi göstərişi ilə möhv edildilər.

Tekcə onu demək kifayətdir ki, 1937-38-ci illerde Azərbaycan Xalq Daxili İşlər Komissarlığının 51 rayon şöbəsindən 38-ne ermənilər başçılıqlı edirdi. Ceza orqanlarının müstəntiqlərin isə 80%-i ermənilərdən ibarət idi. Bu vazifələr Moskvadan nomenklaturaşı idti və erməni – daşnaklar oradan eksər hallarda birbaşa göndərilirdiler.

*Sovet hakimiyəti illərində* xaricdə fealiyyət göstərən daşnak partiyası ilk əvvəl Dağlıq Qarabağın Azərbaycandan qoparılaraq Ermənistana birləşdirilməsinə nail olmaq üçün fealiyyətə başladı.

Dağlıq Qarabağın Azərbaycandan qoparılaraq zəbt edilməsi haqqında ilk qərar 1951-ci ildə İsvəçrənin Lozanna şəhərində «Daşnak süyün» və «Hıncəq» partiyalarının birgə iclasında qəbul edilmiş və oradaca bu planı yerinə yetirmək üçün «Asala» adlı erməni ordusunu yaratmaq haqqında qərar qəbul olunmuşdu. Azərbaycanın tərkibində olan Dağlıq Qarabağ muxtar vilayətində də müvafiq tədbirlər görüldür.

1981-ci ildə Qarabağda yaşayan daşnakların Dağlıq Qarabağ Muxtar vilayəti haqqında qəbul etdirdikləri qərarda deyildi: «Vilayət sovetinin razılığı olmadan DQMV ərazi-sini və statusunu dəyişdirmək olmaz». Bu qərar 1988-ci ilin 20 fevralında Ermənistana Ali Sovetinin Dağlıq Qarabağı Ermənistana birləşdirmək haqqında qərar çıxartmalarına müyyən dərəcədə kömək etdi və bu qərar hələ də ləğv edilməmişdir.

Təessüf doğuran haldır ki, həmin dövrde Azərbaycana rəhbərlik edən şəxslər göstərilən kobud qanun pozğunluqlarına qarşı fəal hüquqi mübarizə aparmaq əvəzinə, 1991-ci ilin 26 noyabrında Dağlıq Qarabağ Muxtar Vilayətinin ləğv edilməsi haqqında qərar qəbul etdilər (və bu qərar mətbuatda 1992-ci ilin 7 yanvarında dərc edildi).

Beynəlxalq miqyasda erməni terror təşkilatı olan «Asa-

la»nın taktikasının əsasını kütləvi terror təşkil edir. Türkiyə mətbuatında bildirilmişdir ki, bu terrorcu təşkilat yüzündən çox türk diplomatını qətle yetirmişdir.

1985-ci ildə Mixayıl Qorbaçov SSRİ rəhbərliyinə sahib olduqdan sonra öz etrafına erməni-daşnak liderləri nümayəndələrini geniş miqyasda cəlb etdi. Məlumdur ki, Mixayıl Qorbaçovun ilk arvadı erməni milletinə mənsub qadın olmuşdur. M.Qorbaçovun siyasi məslehətçi professor Şahnazarov (Şahnazarov) idi. Həmin Şahnazarovun oğlu M.Qorbaçovun qızına evləndi. Bakıdan 1952-ci ildə Moskvaya İctimai Elmlər Akademiyasına təhsilə gəndərilən Karo Brüttens akademiyani qurtaran (1955) kimi Moskvada mərkəzi partiya aparatında Beynəlxalq əlaqələr şöbəsinə işə götürüldü və sonralar bu şöbənin müdər müavini vəzifəsinə irəli çəkildi. Və tez-tez ermənilərin Livan dövləti ərazisində yaratdıqları gizli «Asala» ordusu qərargahına ezamiyətə gəndərilirdi.

Bələliklə erməni mafiyası Dağlıq Qarabağ haqqında 1951-ci ildə qəbul etdiyi qərarın həyata keçirilməsi üzro bütün tədbirlər görülmüşdü və Azərbaycan ərazilərində əməliyyat işlərinə başlamağın vaxtı çatmışdı. Bu əməliyyat ən əvvəl Azərbaycanın çoxmilletli Sumqayıt şəhərində başlandı.

SSRİ Dövlət Təhlükəsizliyi orqanları və erməni sepe-ratçılarının birgə seyi ile Sumqayıt şəhərində 1988-ci ilin 27-29 fevral arası qanlı ixtişəşlər törədildi: 26 nəfər erməni, 5 nəfər azərbaycanlı, 1 nəfər ləzgi qətle yetirildi, 400 nəfərdən çox adam bədən xəsarəti aldı, 200-dən çox monzil talan edildi, 50-dən artıq mədəni-məişət obyektləri dağıldı. Bu hadisələrlə əlaqədar olaraq SSRİ Baş Prokurorluğu tərəfindən 444 nəfər azərbaycanlıya qarşı cinayət işi qaldırılmışdı ki, bunlardan 1 nəfərəna ölüm cəzası, digərinə 15 il həbs cozası tətbiq edildi. Qalanlarına isə 2-14 il arası azadlıqlandırmaq etmə cozası verildi.

Hادisلەرden bir müddət keçidkən sonra Azərbaycan Respublikası Prokurorluğu 427 cinayət işinə yeniden baxmışdı və Sumqayıt şəhər məhkəməsi bunlardan 414 nəfərin cinayət işinin tam əsasızlığı haqqında qərar çıxartmışdı.

Sumqayıtda 1988-ci ilin fevralında teşkil edilmiş qanlı ixtiəsin yaradılması şəraitli akademik Ziya Bünyadovun məlum araşdırılmalarında geniş şərh edilmişdir<sup>1</sup>. Sumqayıt faciəsi ərefəsində ermənilər Dağlıq Qarabağın Əskəran rayonunda iki azərbaycanlı (Bəxtiyar Quliyev və Əli Yaçıyev) heç bir əsas olmadan qətlə yetirdilər. Hadişələrin cərəyan etdiyi günlərdə Xankendində yaşayan azərbaycanlıların evləri talan edilmişdi və həmin azərbaycanlıların bir hissəsi köçərek Sumqayıtda yerləşmişdilər. Belə bir şəraitdə özünə «Paşa» ləqəbi götürmiş Qırğıryan Sumqayıtda beş nəfər erməninin öldürülməsini teşkil etdi.

«Sumqayıt qırğını» haqda tələsik çekilmiş kinofilm ermənilər-ildırım sureti ilə Avropanın ölkələrində və ABŞ-da geniş miqyasda təbliğ etməyə başladılar.

Bələliklə ermənilərin feal iştirakı ilə SSRİ Dövlət Orqanlarının silahlı qüvvələri Sumqayıta yeridilmişdi və Sovet ordusunun tanklarının turtilları altında 6 nəfər azərbaycanlı məhv edildi, yüzlərlə azərbaycanlı höbs edildi.

Sovet üsul-idarəsi dövründə Azərbaycan xalqına qarşı geniş miqyaslı cinayət 1920-ci ilin 20 yanvarı gecəsi Bakı şəhərində teşkil edildi. Burada da əsas məqsəd müstəqilliyyə can atan Azərbaycan xalqına «qulaq burması» vermək idi. Bakıya yeridilmiş ordu hissələrinin əksəriyyəti Şimali Qafqazdan toplanmış erməni horçıləri idilər və onlar Bakının əhalisine qarşı on qəddar hərəkətlərə el atıldılar.

Lenindən başlayaraq M.Qorbaçovun prezidentliyi ilə qurtarmış Sovet Siyasi sistemi qeyri-rus xalqlarının həyatın-

da Rusiya çarizmin imperiya siyasetinin demokratiya pərdəsi altında davamı olmuşdur. Bu demokratiya pərdəsinin əsasını isə çarizmdən qalmış milli nifaqlara qadağalar qoyulması teşkil etmişdir.

*Azərbaycana qarşı erməni terrorizminin 3-cü dövrü* SSRİ dağlıqlıdan sonrakı dövrü əhatə edir. Bu dövrdə erməni terrorçuluğu dövlət siyaseti səviyyəsində aparılmışdır və indi de aparılır.

Azərbaycan öz müstəqilliyini bərpa etdiyi dövrde (18 oktyabr 1991) terrorçu Ermənistən ilə müharibə vəziyyətinə iddi: Ermənistən silahlı dəstələri Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətini işgal etmişdi.

Herb tarixində qəbul edilmişdir ki, müharibə dövrü dinc əhaliyə qarşı edilən hər hansı bir xəyanət siyasi əlaqəsizlərin yüksək zirvəsidir.

Xocalı şəhərinin 1992-ci ilin fevralının 25-dən 26-a keçən gecə yerlə-yeksan edilməsi emləyyatında erməni daşnakların vəhşiliyi alman faşistlərinin II dünya müharibəsi illərində etdikləri vəhşilikləri çox arxada qoysdu: erməni diğərələr Xocalı sakını Əntiqə nənənin kiçik nevəsi Xasanqulun qabağında onun atası Təvəkkül kişini ona görə diri-dirini yandırdılar ki, atası və böyük bacısı ermənilərin dedikləri bu sözleri tekrar etməyiblər: deyin ki, «bu yerlər Büyük Ermənistənə bir parçasıdır»<sup>1</sup>. Erməni faşistləri Xocalıda 613 nəfər azərbaycanlı vəhşiliklə qətlə yetirdilər.

Daşnakların tez-tez tətbiq etdiyi qisas əsulundan biri de türklerin başını kesməkdir. Xocalı sakını Seriyyə Talibova söyləyir: «Bizi erməni qəbristanlığına gotirdilər... 4 nəfər genç məsxeti türküñi və 3 nəfər azərbaycanlı erməni «boyeviklərinin» qəbri üstündə qətlə yetirdilər. Bədbəxtlərin başlarını kəsdilər... Bu vəhşilər Milli ordu formasında iki azərbaycanlı gotirdilər və vintburanla onların gözələrini çi-

<sup>1</sup> Z.M.Bünyadov. «Niyə Sumqayıt?», «Elm» qəzeti, 13 may 1989 (Elmlər Akademiyasının nəşri).

<sup>1</sup> Bax: «Xalq qəzeti», 18 noyabr 1992.

xardılar»<sup>1</sup>.

Bakıda 2001-ci ildə işiq üzü görmüş «İki ay erməni əsliyində» adlı kitabda Azərbaycanlı əsir, Şuşa rayonunun Quşçular kənd sakini Niyaz Zeynalov söylərir ki, 1992-ci ildə Şuşa zəbt edilərən o da əsir düşmüş və əsirlikdə olduğu dövrə ermənilər onun gözü qarşısında doğma anasını və başqa Azərbaycanlıları diri-dirə yandırıldılar, cavan bir oğlanın başını kesdilər, qadınlarımızın namusuna toxundular<sup>2</sup>.

Halbu ki, həmin erməni faşistləri son yüz ildə dünyani inandırmağa çalışırlar ki, türklər erməni qırğınları töretnişlər.

Amerika yaziçi və hüquqşunas alimi Sem Vimz ermənilərin elm və siyaset sahələrində iyrənc saxtakarlıqlarını ifşa etmişdir. Vaşinqton, London, Paris və İstanbul arxivlərindən əldə etdiyi mənbələrə əsasən 2001-ci ildə yazdığı «Erməni terroru, Xristian dövlətinin yalançı sırları» adlı kitabında o, bu qənaətə gəlmışdır ki, ümumiyyətlə tarixdə «erməni genosidi» olmayıb və bu soyqırımlar ermənilərin uydurmasıdır. O, yazar ki, ermənilər genosid zamanı ölenlərin sayını o qədər sıfırdırlar ki, əslində o vaxt Türkiyədə heç bu qədər erməni əhalisi yaşamamışdır.

Sem Vimz eləcə də ermənilərin özlərini xristianlığın ilk «cofakeşləri» adlandırmalarının da saxta olduğunu sübut etmişdir. Əksinə ermənilər bütün hallarda başqa dinlərə qarşı böyük dözümsüzlik göstərmışlar. Müəllif yazar ki, ermənilər 1918-ci ildə Ermənistanda tikilmiş yeganə müsəlman kilsəsini də dağdırıblar. Hal bu ki, idinin özündə Türkiyə ərazisində kilsələrin sayı Ermənistanda olan kilsələrin sayından daha çoxdur<sup>3</sup>.

1992-ci ilin 10 dekabrında Zəngilanı zəbt edərkən er-

məni faşistləri azərbaycanlı müharibə veteranının başını kəsərək, oda atıb yandırdılar.

Nekrofiliya (ezabla öldürmə) erməni etnosuna xas olan bir haldır. Ermənilər «ezabla öldürdükləri, burunu, qulaqlarını, dilini, qollarını, qiçlarını, diri-dirə müəyyən əzələrini yandırıqları azərbaycanlı meyidlorın şəklini çekir və bunu dünya ictimaiyətinə azərbaycanlıların əməlliəri kimi göləmə verirlər»<sup>4</sup>.

Ermənistanda olmuş zəlzələdən bir neçə gün sonra Spitak adlı iri yaşayış məntəqəsində erməni daşnaklar 70 nəfər 5-12 yaşları arasında olan azərbaycanlı uşaqlarını iri dəmir boruya dolduraraq, borunu hər iki tərəfdən bağlamaq yolu ilə vəhşicəsinə mehv etdilər.

Azərbaycanın Kelbəcər rayonu ermənilər tərəfindən mühəsirəyə alınarkən 40 nəfər qız-qadın namusları əldən getməsin deyə əl-ələ tutaraq, uca qayanın başından özlerini ataraq hələk oldular, 20 qadın isə özlərini coşqun dağ çayında boğdu. Aile başçısından biri ailəsi düşmənin əlinə keçməsin deyə öz ömür yoldaşını, bacısını, körpəsini öldürdükdən sonra son güllesini öz başına sıxıd<sup>5</sup>.

Bu ifrat vəhşiləşmiş faşistlər indi ara-sıra öz çıxışlarından Azərbaycanlılardan Qarabağ erməniləri üçün tehlükəsizlik təminatı tələb edirlər.

Erməni şairi Gevərq Emin etiraf edir ki, ermənilərin ürəyi daşa dönüb, və bunu guya digər xalqlar ediblər.

1988-ci ilin 7 dekabrında Ermənistanda zəlzələ baş vermişdi və həmin günlərdə Azərbaycandan da Ermənistana humanitar və digər kömək etmək üçün göndərilmiş şəxslerin uşduğu təyyarə Ermənistana səməsində qəzaya uğradı və guman ki, bunda da erməni terrorunun əli olmuşdur.

Bütövlükdə isə XX əsrə iki milyona yaxın azərbay-

<sup>1</sup> «Azərbaycan», 11 noyabr 1992.

<sup>2</sup> «İki ay erməni əsliyində», Bakı, 2001.

<sup>3</sup> Bax: «Xalq» qəzeti 5 fevral 2002.

<sup>4</sup> «Xalq» qəzeti, 10 may, 1994.

<sup>5</sup> Bax: «Azərbaycan», 29 aprel 1994.

canlı erməni soyqırımına məruz qalmış, bir hiişesi öz doğma yurdlarından köçməyə məcbur olmuşdur. Bütün bunlar haqqında kitabın əvvəlki bölmələrində deyilmiştir.

Son vaxtlar erməni diasporu 2001-ci ilin 11 sentyabrında Amerikada töredilmiş ağır terror faciosından öz məqsədləri üçün istifadə edərək, diqqəti erməni terrorizmindən yayındırımağa cəhd edir və bu sahədə konkret addımlar da atırlar.

Təəssüflər olsun ki, əlimizdə yüzlərlə və minlərlə təkzibedilməz faktlar olduğu halda erməni terrorizmini dünya miqyasında ifşa etməkdə lənq və zəif fealiyyət göstəririk: əsasən respublika mətbuatında bir neçə yazı ilə işi bitmiş hesab edirik. Halbu ki, əsasən vəzifə erməni terrorizmini faktlara ifşa edən materialları ingilis, fransız, ispan, ərəb, çin, rus və digər dillərdə çox tirajla bütün dünyaya geniş yaymaqdan, bu mövzuda sənədli kinofilmərin çəkilib bütün dünyada nümayiş etdirilməsindən ibarətdir.

Son vaxtlar Azərbaycan diplomatiyası və xüsusilə Avropanın Şurasında olan Azərbaycan nümayəndə heyəti bu sahədə işlərini xeyli gücləndirmiştir.

Avropanın Şurası Parlamenti Assambleyasının 2001-ci ilin 25 sentyabrında keçirilmiş iclasında Azərbaycan nümayəndə heyətinin başçısı millət vəkili İlham Əliyev öz çıxışında demişdir: son 13 ildə, «Ermənistən təcavüzü başlanğıçı andan erməni terroru qrupları tərəfindən Azərbaycana qarşı 32 terror aktı töredilmişdir. Bu terror aktları nəticəsində Azərbaycanda 2 min adam öldürülmiş, on minlərlə adam yaralanmışdır<sup>1</sup>.» Bu terror aktları qatarlarda, gomilərdə, metroda, avtobuslarda edilir. Dağlıq Qarabağ ərazisi narkotik maddələrin daşınması üçün istifadə olunur və narkotiklərin istehsalından, daşınmasından eldə edilən külli miqdarda pul terroru məqsədlər üçün xərclenir.

Yuxarıda göstərilən 32 terror aktlarının töredildiyi konkret yerlər və tarixləri rəsmi olaraq açıqlanmışdır. Buradan əlavə Avropanın Şurası Parlamenti Assambleyasında bildirilmişdir ki, Ermənistən terroru dövləti Azərbaycanın Dağlıq Qarabağ ərazisində və onunla həmsərhəd olan işğal edilmiş digər 7 rayonundan narkotik maddələr əkinin və xərici ölkələrə daşınmə satılması üçün geniş istifadə edir və bundan eldə edilmiş gəlirləri özlərinin «Asala» orduşu və digər terroru hərbi dəstələrinin silahlanması və saxlanılması üçün geniş istifadə edirlər.

## *IX fasil*

### **XX ƏSRDƏ AZƏRBAYCAN-TÜRKİYƏ SIYASI ƏLAQƏLƏRİNİN ƏSAS MƏRHƏLƏLƏRİ**

«Türkiyə və Azərbaycan xalqları arasındaki dostluq həmişə qırılmaz olubdur. Ancaq Azərbaycanın dövlət müstəqilliyi yolu ilə inamla irəlilədiyi son illərdə Türkiyə-Azərbaycan dostluğu tarixində görünməmiş zirvəyə qalxmışdır. Biz həyatın bütün sahələrində Türkiyə-Azərbaycan dostluğuna, əməkdaşlığına xüsusü əhəmiyyət veririk, bu əməkdaşlıqdan böyük bəhrələr götürürük»

### **HEYDƏR ƏLİYEV**

Hesablamalara görə indi Türkiyədə və Azərbaycanda yaşayan tarixi kökləri və mənşələri etibarilə, şifahi dil quruluşu və üslub tərzisi, adət-ənənələri ilə biri-birinə çox yaxın və bezi hallarda oxşar olan azəri və osmanlı türkleri tarixin əksəriyyət mərhələlərində biri digerine dayaq olmuşlar. Bu yaxınlıq XX əsrde böyük sınaqlardan uğurla çıxmışdır. Həzirdə qardaş Türkiyədə əslen Azərbaycanlı olan 3 milyonə qədər azəri türk yaşayır.

Azərbaycanlıların XX əsrde Türkiyəye axını əsasən

aşağıdakı devrlərdə olmuşdur:

1905-1907-ci illər; 1918-20-ci illər; 30-cu illər, II dünya müharibəsi illeri və 1970-80-ci illər (əsasən İranda yaşayın azərbaycanlılar hesabına).

Göstərilən dövrlərdə Azərbaycan-Türkiyə əlaqələrinin əsas istiqamətlərinə nəzər salaq.

1905-ci ilin fevralın 6-10-da Bakıda, eləcə də Azərbaycanın digər ərazilərində ermənilərin törotdikləri milli qarşıdurma zamanında min nəfərə qədər insan məhv edildi. Görkəmləri yazılıçı Məmməd Seid Ordubadinin «Qanlı illər» romanında (1911-ci ildə yazılmışdır) dileyin milli qırğın haqqında geniş məlumat verilmişdir. Sovet siyasi ədəbiyyatında bu hadisə, Bakı şəhərində çar Rusiyanın polis reisinin güclənən inqilabi hərəkatın qarşısını almaq üçün təşkil etdiyi milli qırğın kimi şərh edilirdi. Həqiqət isə bundan ibarətdir ki, ermənilərin Azərbaycan ərazilərində terror əməliyyatları 1813-cü ildən başlanılmışdır və 1905-ci ildə göstərilən qanlı qarşıdurma və erməni terroru qorxusu Azərbaycan türklərindən xeyli adamın Türkiyəyə köçməsinə səbəb oldu.

1918-1920-ci illər Azərbaycan xalqının siyasi həyatında çox gərgin dövr olmuşdur.

Rusiya Sovet hökuməti başçısı Lenin tərəfindən xüsusi mandat verilmiş Stepan Şaumyan özünü Qafqazın canişini kimi aparırdı və Rusiyanın hərbi köməi ilə Bakıda yaradılmış Bakı kommunası hökumətinə başçılıq edirdi. Türkiyə generalı Nuru Paşanın başçılığı altında Şəumyan-dəşnəq-bolşevik ordu destolərinə qarşı hərbi əməliyyatlar beş ay davam etdi və 1918-ci ilin 15 sentyabrında Bakı düşmən qüvvələrindən azad edildi. Bu döyuşlərdə 1300 türk əsgəri və zabiti, bundan bir qədər çox Azərbaycan hərbiçisi şəhid olular.

1918-20-ci illərdə 23 ay yaşamış Azərbaycan Xalq Cumhuriyyəti dövlətinin ərazisi Rusiyanın XI ordusu tərəfindən zəbt edildikdən (28/IV-20) sonra Azərbaycanda yerli

müsəlman əhalisi qarşı kütləvi terror başlandı və əhalinin xeyli hissəsi Türkiyəye mühacir etməye məcbur oldu. Görkəmli dramaturq Cəfər Cabbarlı 1919-cu ilde yazdığı «Bakı müharibəsi» pyesi, Mirzə bala Məmmədzadənin «Bakı uğrunda müharibə» pyesi göstərilən hərbi döyüşlərə həsr olunmuşdur.

Qədim türk adət-ənənələrinə görə türk əsgəri öldüyü yerde dəfn edilməlidir. Bakı uğrunda döyüşlərdə (1918) həlak olmuş türk əsgər və zabitləri Bakıda dağüstü parkda (indiki şəhidlər xiyanətinin alt qatında) dəfn edilmişdilər. Şamaxı ilə Mərəzə arasında Acıdərə adlanan yerde 1918-ci ilde dəfn edilmiş türk zabiti Qədir əfəndinin mezarı indi də böyük qayğı və ehtiram ilə saxlanılır.

1923-cü ilin 29 oktyabrında Türkiye Cumhuriyyəti öz müstəqilliyyine nail oldu və böyük önder Mustafa Kamal paşa Atatürkün başçılığı altında yeni dövlətin quruculuğuna başlandı. Həmin günlərdə Atatürk demişdi: «...Türkiyənin yeni ve modern bir dövlətə ehtiyacı var. Bu məmlekət yuxarıdan aşağıya doyişdirilməlidir. Ordu biliksiz, ləyqətsiz zabitlərdən tömizlənməlidir. Köhne qanunlar ləğv edilməlidir. Fəs atılmalı, qadın qəfəsden çıxarılmalı, onlara azadlıq verilməlidir. Bir kişi bir qadından artıq başqaşıyla evlənməlidir!.. Kişilər və qadınlar eyni hüquqlara sahib olmalı, avropaçılar kimi yaşamlıdırular.

Demokratik bir comiyyətdə Türkiyənin bütün sosial məsələlərini həll etmək olar...»

Atatürkün başçılıq etdiyi demokratik Türkiye Azərbaycana bacardığı köməyi əsirgəmedj.

XX əsrin 30-cu illerində Azərbaycanda aparılan əlliqlik kollektivləşmə dövründə din xadimləri, ziyahilar və varlı əhalinin bir hissəsi Türkiyəye mühacirətə məcbur oldular.

II dünya müharibəsi illerində herbi eməliyyatlarda mühäsire vəziyyətində olaraq əsir düşmüş əzəri döyüşüllerin bir hissəsi Məmməd Əmin Rəsulzadənin köməyi ilə Al-

maniyada və Polşada olan əsir düşərgələrindən Türkiyəyə ötürüldürlər.

Böyük önder Atatürk dahi uzaqqorənliliklə demisdi: «Ola biler ki, Sovetlər Birliyi de bir vaxtlar Osmanlı imperiyası və Avstriya-Macaristan kimi dağlıslın və ovçunda saxladığı ölkələr qaça bilərlər. Nəticədə dünya yeni bir dilemma qarşısında qalar. O zaman Türkiyə nə edəcəyini indidən bilməlidir. Çünkü Sovetlər Birliyində bizim dil bir, inancı bir, özü bir qardaşımız var. Onlara sahib çıxmışa hər zaman hazır olmaliyiq. Xüsusile de Azərbaycanın tam bir müstəqil dövlət halına gəlmesinə törefdarıq...».

İI dünya müharibəsindən sonra illerdə, əvvəlki illərdə olduğu kimi, Mərkəzi sovet hökuməti Azərbaycanın Türkiyə ilə əlaqələrinə imkan vermədi. Sovetlər İttifaqı rehbərliyinin Türkiyəye düşməncilik siyaseti bir kökden olan iki türk xalqının arasında keçilməz bir sədd yaratmışdı və Türkiyədə yaşayan bütün Azərbaycan türkləri millətçi və «məsəvətçi» kimi qələmə verildi. 70-ci illərin ortalarında SSRİ-də demokratikləşmə istiqamətlərində müəyyən irəliyə başladıqdə bu proses Türkiyə ilə münasibətlərə kiçik bir yumşalma götürdü. Məsələn, 1975-ci ilin sentyabrının ikinci yarısında Azərbaycandan böyük bir qrup ziyanının Türkiyəye turist kimi göndərilməsinə icazə verildi. Bu sətirlərin müellifi də Türkiyəye getməye icazə verilən həmin 24 nefer azəri türklərindən biri olmuşdur. 15 gün davam edən Türkiyəni bu ziyaret zamanı Azərbaycanlı mühacirlerin övladları ilə de ara-sıra görüşürdük və onlar Sovet siyasi sisteminə öz nifrətlərini gizlətmirdilər.

Türkiyədə yaşamış Azərbaycan mühacirətinin görkəmli nümayəndələri haqqında bu sətirlərin müellifinin 1997-ci

<sup>1</sup> Atatürkün milli xarici siyaseti. 1919-1923-cü illər. Ankara, 1981, s.201.

ilde nəşr etdirdiyi kitabında məlumat verilmişdir<sup>1</sup>.

Azərbaycan mühacirətinin görkəmli nümayəndələri olan Məmməd Əmin Rəsulzadənin, Əlibəy Hüseynzadənin, Mirzə Bala Məmmədzadənin, Hüseyn Baykaranın, Almas İldırımın, Əhməd Cəfər oğlunun, Əhməd bəy Ağayevin, Əhməd Cavadın və digərlerinin Türkiyədə uzun müddət yaşamaları və onlar üçün münasib şəraitin yaradılması Türkiyə xalqının qardaş Azərbaycan xalqına qayğısının və sevgisinin gözəl təzahürüdür.

Sovet hakimiyyəti illerində yaradılmış bütün sün'i mənələrə baxmayaraq, Azərbaycan və Türkiye xalqları həmişə qəlbən bir-birinə çox yaxın olmuşlar. Bu yaxınlığı iki xalqın iki böyük yaradıcı ziyanlığı – Rəsul Rza və Nazim Hikmetin dostluğu və eməkdaşlığı çox dolğun tərənnüm edir.

**Nazim Hikmətin** ilk şerlər kitabı «Güneşi içənlərin türküüsü» Bakıda 1928-ci ildə nəşr olunmuşdur. Sonrakı illerde yazdığı «Şöhröt ve ya unudulan adam» (1935) pyesi, «Alman faşizmi və irqçılığı» (1936) kitabı, «Şeyx Bədrəddin dastanı» (1936) Türkiyədə nəşr olunmuşdur. Siyasi baxışlarına görə 1938-50-ci illərdə həbsdə olan şair «İnsan mənzərələri» epopeyasını, «Hebsxanadan məktublar» silsiləsini, «Məhəbbət əfsanəsi» və «Yusif və Züleyxa» pyeslərini yazişmişdir.

Yaradıcılığının son illerində yazdığı «Türkiyədə» (1952), «Qəribə adam» (1955), «Damokl qılincı» (1960) pyeslərində Nazim Hikmet XX əsrin ortalarının siyasi mənzərəsini xüsusi ustalıqla şərh etmişdir.

Nazim Hikmetin eserlerinin süjetləri əsasında «Bir məhelləli iki oğlan» (1957), «Yaşamaq gözəldir, qardaşım» (1966), «Məhəbbətim, kederim menim» (1978) və digər adlarda kino filmlər çəkilmişdir. «Məhəbbət əfsanəsi» pyesi

əsasında eyni adlı baleti görkəmli Azərbaycan bəstəkarı Arif Məlikov yazmışdır.

Nazim Hikmət Ümumdünya Sülh Şurası Bürosunun və onun Rəyasət heyətinin üzvü olmuşdur.

Qonşu Türkiye dövlətinə düşməncilik siyaseti yeridən Sovet dövləti rəhbərliyi Nazim Hikmətə Türkiyə xalqının məhəbbətini düzgün qiymətləndirməmişdir. Xüsusilə onun sağlığında və hətta 60-80-ci illərdə Türkiyədə onun əsərlərinin qadağan edilməsi haqqında Sovet mətbuatında tez-tez tekrarlanan məlumatlar əsassız idi. Həmin illerde SSRİ-nin türkdilli xalqlarının ziyyələri üçün Türkiyəyə səfər etməyə qarşı da cürbə-cür engellər və bəzi hallarda qadağalar höyətə keçirilirdi.

Keçmiş Sovet İttifaqının dağılması əsasında müstəqillik qazanmış türkdilli xalqlar indi qardaş Türkiye dövləti ilə hərtərəfli əlaqələrini genişləndirirler.

**Rəsul Rzanın** II dünya müharibəsi ərəfəsində yazdığı «Almaniya» poeması (1934), və «Madrid» şəri (1937), SSRİ xalqlarının Almaniya faşizminə qarşı böyük itkilərlə aparlığı Vətən müharibəsinin qələbəsinə həsr olunmuş «1418» poeması, müharibə illərində hərbi müxbirlik fəaliyyəti, Azərbaycan Ensiklopediyasının ilk baş redaktoru vəzifəsində gərgin doqquz illik (1966-1975) fealiyyəti, Asiya və Afrika ölkələri ilə Respublika həmreylik Komitəsi sədri (1960-1984) vəzifəsində çoxsəhəli fəaliyyəti onu dünya miqyaslı ictimai xadim səviyyəsinə qaldırdı.

Rəsul Rza Nəriman Nərimanovun fealiyyətinə həsr etdiyi «Xalq həkimii» (1961) poeması, çoxsaylı digər poema və şerləri ilə saf insanı əxlaq keyfiyyətləri təbliğ etmiş, **yeni** yollarla mal-dövlət toplayan rüşvətxorlara «evi muzey, qələbi quzey» damğası vurmuşdur.

Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən (1991) sonrakı on ildə Azərbaycan-Türkiyə siyasi əlaqələri xeyli güclənmiş və genişlənmişdir. Burada, onu da demek

<sup>1</sup> İsrafil İsmayılov. Dünya Azərbaycanlıları XX əsrde, B., 1997, s.210-226.

yerinə düşər ki, Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk ölkə Türkiyə oldu.

Türkiye Prezidenti Turqut Özal 1993-cü ilin 14-15 aprelində Azərbaycana rəsmi səfər etdi və burada çıxışlarının birində bəyan etdi ki, «ermoni (Azərbaycandan) çıxmazsa, çıxarılaçaqdır». Təessüflor olsun ki, həmin dövrde Azərbaycanın prezidenti olan Əbülfəz Elçibey Türkiyə ilə ikitərəfli ittifaq bağlamaq haqqında təşəbbüs göstərmədi, (halbu ki, az sonra Ermənistan Rusiya ilə belə ittifaqı bağladı).

Türkiyənin X prezidenti Əhməd Nəcdət Sezer 2000-ci ilin 11 iyununda Azərbaycana rəsmi səfər etmişdir. Bu səfər onun xarici ölkəye ilk səfəri idi.

Türkiyə 80 illik Cümhuriyyət quruluşu təcrübəsinə, ondan əvvəl isə 700 illik imperatorluq təcrübəsinə malik möhtəşəm bir dövlətedir. Heydər Əliyev demişdir: «Mehz Türkiyə Cumhuriyyətinin ve mərhum prezident Turqut Özalin, və Türkiyənin doqquzuncu prezidenti Süleyman Dəmərəlin təşəbbüsü ilə «Türkdilli Dövlətlər birlüyü» (1992) yaranmışdır.» Heydər Əliyev göstərmışdır ki, «ötən dövrde bu birlük çox işlər görmüşdür, Türkiyənin indi dünyada böyük dövlətlərdən biri olması bizim hamımız üçün böyük dayaq olmuşdur»<sup>1</sup>.

## Xəsəl

### AZƏRBAYCANIN NEFT STRATEGİYASI

«Azərbaycanın neft strategiyası və bu sahədə həyata keçirilən məqsəd-yönlü tədbirlər nəinki mühüm siyasi-iqtisadi, həm də böyük siyasi əhəmiyyət kəsb edir».

### HEYDƏR ƏLİYEV

Neftlə zengin olan Azərbaycanda bu yanacaq böyük iqtisadi imkan, gəlir mənbəyi olmaqla yanaşı, ayrı-ayrı dövrə xarici siyasi qüvvələrin pozuçuлуq işləri üçün imkan yaratmışlar.

Azərbaycan Prezidenti Heydər Əliyevin öz xalqı qarşısında ən böyük xidmetlərindən biri hazırladığı möhtəşəm neft strategiyası və onun həyata keçirilməyə başlanmasına rəhbərliyi sayılmalıdır.

Azərbaycanın neft strategiyası xalqın siyasi həyatında tarixi bir hadisədir və bir sırə ölkələrin müəyyən qüvvələrinin mənafelerine toxunduğu üçün qarşıya çıxan manələrlə dəf etmək böyük uzaqgörənlik, iradə və dözümlülük tələb edir.

Azərbaycan nefti yalnız iqtisadi amil (gəlir mənbəsi) deyil, cinsi zamanda siyasi faktordur. Əlbəttə, bu sərvət əvvəller bəzi hallarda Azərbaycan xalqı üçün «baş ağrısı» da vermişdir. (Azərbaycanın ilk Mərkəzi İcraiyyə Komitəsi sədri Səmadağa Ağamali oğlunun üslubudur).

Məlumdur ki, 1918-22-ci illərdə Azərbaycan neftini xaricə sataraq əvəzində ərzaq almaq və əhalini təmin etmə-

<sup>1</sup> «Xalq» qəzeti, 15 iyun 2000-ci il.

ye büyük manevilikler olmuşdur (daşnak Ermənistani, Şimaldan Denikin ordusu və s.) və ölkə iqtisadi blokada vəziyyətinde idi.

Azərbaycanlı müellif Miryaqub Mehdizadə<sup>1</sup> «Beynəlxalq siyasətdə petrol» adlı kitabında (ilk dəfə 1928-ci ilde İstanbulda nəşr edilmişdir) 1918-22-ci illerde Rusyanın və beynəlxalq şirkətlərin Bakı neftini öz əllerinə keçirmek üçün apardıqları siyasi rəqabətləri geniş şərh etmişdir (əsər 1994-cü ilde Bakıda yenidən nəşr edilmişdir).

Göstərilən illerde Nəriman Nərimanovun böyük fəaliyyəti nəticəsində Azərbaycan neftinin bir hissəsi Sovet Rusiyası höküməti vasitəsilə xaricə satılaraq, kapital əldə edilmişdi. Diger tərəfdən N.Nərimanov ona nail olmuşdu ki, SSRİ yaradıldıqdan sonra İttifaq büdcəsindən Azərbaycana «neft fondu» adı ilə (Respublika büdcəsindən əlavə) hər il 5 milyon rub. verilirdi və bu məbləği Azərbaycan höküməti hər il özü istədiyi məqsədlər üçün istifadə edirdi.

Göründüyü kimi zəngin sərvətimiz olan neft bizim üçün həmişə «baş ağrısı» olmamışdır.

II dünya müharibəsi ərəfəsində Azərbaycan neftinin qələbədə rolu beynəlxalq əhəmiyyət kəsb etmişdir. Heydər Əliyev demişdir ki, «Azərbaycan nefti keçmiş SSRİ kimi böyük bir dövlətin inkişaf etməsində xüsusi rol oynamışdır»<sup>2</sup>.

Azərbaycan öz müstəqilliyini bərpa etdiğden (1991) sonra zəngin sərvətimiz olan neftdən Azərbaycanın mənafələrinə istifadə edilməsi məsələsi prezident Heydər Əliyevin Neft strategiyasının esasını təşkil edir.

Azərbaycan dünyada ilk dəfə neft hasil edən ölkədir. Məşhur İtalya seyyahı Marko Polo «Kitab» adlı memuarın-

da Çin gedərkən, yolüstü Azərbaycandan keçməsi haqqında yazır və qeyd edir ki, 1272-ci ildə o, Azərbaycanda quylardan külli miqdarda neft çıxarıldığını görmüşdür və bu hefti dəvə karvanları daşıyırı.

Xəzər donuzində olan 200-dən çox neft yatağından 145-e qədəri donuzın Azərbaycan sektorundadır. Donuzın dibindən neft çıxarılmasında da Azərbaycan dünyada birincidir. Məşhur «Neft daşları» adlanan yerde 1949-cu ilde donuzın dibindən neft çıxarılmasına başlanmışdır.

Prezident Heydər Əliyev 90-ci illərin ortalarından başlayaraq müstəqil Azərbaycan dövlətinin neft strategiyasını işləyərək «Əsrin müqaviləsi»nin bağlanması (1994), «Böyük ipək yolu»nun bərpasına, Neft və qaz üzrə Transqafqaz magistralının inşası üzrə tədbirlərin heyata keçirilməsinə nail oldu və bu tədbirlərin hər biri ayrılıqda mühüm siyasi və iqtisadi tədbirlərdir. Böyük uzaqgörənliliklə işlənib hazırlanmış neft strategiyası Azərbaycanın gələcəyə istiqamətlənən nəhəng inkişaf planıdır»<sup>3</sup>.

Azərbaycan neftinin geniş miqyasda istahsalı üzrə bağlanmış «Əsrin müqaviləsi»ndən sonra Azərbaycan xarici şirkətlərlə 21 neft müqaviləsi bağlamışdır və bu müqavilələr əsasında neft sənayesinin inkişafına 60 milyard ABŞ dolları həcmində investisiya qoyulması nəzərdə tutulur. 2000-ci ildən başlayaraq Azərbaycanda Dövlət Neft Fondu yaradılmışdır.

Prezident Heydər Əliyevin hazırladığı neft strategiyasının mühüm tərkib hissəsi Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru xəmorının inşasıdır ki, onun da tikintisinə başlanmışdır.

Azərbaycan Respublikası Prezidenti İcra Aparatının rəhbəri Ramiz Mehdiyev 2001-ci ilin iyununda mətbuatda dərc etdiyi «Azərbaycanda müstəqil dövlət quruculuğu tec-

<sup>1</sup> Azərbaycan Xalq Cumhuriyyəti dövründə beynəlxalq konfranslarda iştirak etmək üçün təşkil edilmiş komissiyanın (Ölimordan beş Topçubaşovun rəhbərliyi altında) üzvü olmuşdur.

<sup>2</sup> «Xalq» qəzeti, 16 dekabr 2000-ci il.

180

<sup>3</sup> Ramiz Mirzəyev. Heydər Əliyev və müstəqil Azərbaycan dövlətinin yeni neft strategiyası, B., 1999.

181

rübəsi: uğurlar, problemlər və perspektivlər» adlı məqalede yazır ki, «... indi dövlətin bir milyard dollardan çox (Neft fondu da daxil olmaqla) valyuta ehtiyatı vardır»<sup>1</sup>.

Azərbaycan eləcə də Bakı-Qrozni neft komerisi (1983-cü ildə işə başlamışdır), Bakı-Novorossiysk boru xətti (1997), Bakı-Tiflis-Ərzurum qaz komerisi (tikilməkdədir) vəstisələ öz yanacağını xarici bazarlara çıxarmaq imkanına malikdir.

Prezident Heydər Əliyevin təşəbbüsü ilə neft və qaz üzrə transqaz magistralının inşasına başlanılmışdır. Beləliklə yaradılan Avropa-Qafqaz-Asiya (Traseka) nəqliyyat dəhlizi Azərbaycanın dünyada geosiyasi mövqeyini qat-qat gücləndirmişdir. «Vaşinqton Tayms», qəzutı hələ 1997-ci ilin sentyabrında yazmışdı: «1900-cu ildən dünyada aparıcı neft istehsalçıları olan Azərbaycan yenə də əfsanəvi sərvətlər memləkəti hesab edilir»<sup>2</sup>.

Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti prezidenti Devid Vurvord 2001-ci ilin avqustunda etdiyi çıxışların birində demişdir: «Dünyanın öz enerji ehtiyatlarına görə arxalanmaqdə davam etdiyi bir sonayeni 150 il bundan önce yaratmış bir ölkə kimi Azərbaycan heç də təsadüfi deyildir ki, yenidən beynəlxalq enerji miqyasında hölledici rol oynamaq ərefəsindədir»<sup>3</sup>.

Heydər Əliyevin neft və qaz strategiyası Azərbaycan üçün tarixi əhəmiyyəti olan siyasi bir aktdır. Bu strategiya Azərbaycanı bərabərhüquqlu tərəfdəş kimi Türkiyə ilə sıx bağladı və Azərbaycanın təhlükəsizliyini möhkəmletdi.

<sup>1</sup> «Xalq» qəzeti, 23 iyun 2001-ci il.

<sup>2</sup> Bax.: «Xalq» qəzeti, 25 sentyabr 1997-ci il.

<sup>3</sup> Bax.: «Azərbaycan» qəzeti, 31 avqust 2001-ci il.

## XI fasil

### DÜNYA SİYASƏTİNDƏ AZƏRBAYCANIN İŞTİRAKININ GENİŞLƏNMƏSİ

SSRİ tərkibində olduğu 70 ildə Azərbaycan xalqının Dünyanın digər xalqları ilə əlaqələri çox zəif olmuşdur. Rəsmi xarici siyasetdə bunun üçün coxsayılı qadağalar qoyulmuşdu. Əcnəbi ölkələrdə yaşayış azərbaycanlı mühacirlər və II dünya müharibəsi illərində osir düşərək xarici ölkələrdə yaşayış həmvətənlərimizə «antisovet» element və potensial düşmən kimi baxılırdı, və bu da xarici əlaqələri ifrat dərəcədə möhdudlaşdırınas bəhanolardan biri idi.

Stalinin ölümündən (1953) sonra Sovet imperiyasının inzibati amirlik sistemində bir qədər demokratikləşmə meyli baş verdiyə də, bu əhvalı-ruhiyyə davam etdirilmedi: bu illərin en böyük ümidi siyasi möhbəslərin və əsirlikdə olmuşlarım sürgün düşərgələrindən buraxılması və siyasi möhbəslərə bərəət verilməsi oldu.

Yenidənqurma dövrü dalgasında üzə çıxaraq hakimiyətə gelmiş Mixayıl Qorboçovun hakimiyəti dövründə də davam edən rüsvayıcı Sovet-Əfqanistan müharibəsi, Çeçenistanda monasız horbi əməliyyatlar Sovet siyasi sisteminin tənzəzzülünü daha da surətləndirdi.

Bütün böyük imperiyalar kimi Sovet imperiyası da (xösbəxtlikdən, dinc yolla) dağıldı və SSRİ tərkibində olan 12 respublika xalqları öz müstəqilliliklərini e'lan etdilər.

Azərbaycan öz müstəqilliliyini e'lan edərkən şövinist və ermənipərest M.Qorboçovun xeyanəti səbəbindən Ermənistən ilə faktiki olaraq müharibə vəziyyətində idi. Bununla belə müstəqilliyin əldə edilməsi ümud verirdi ki, bütün ağır

çətinliklərə baxmayaraq, xalq öz müstəqilliyini davam etdirəcək və dünya xalqları ailəsində özünün bərabərhüquqlu müstəqil dövlətini möhkəmledərək, inkişaf edəcəkdir.

1993-cü ildə Heydər Əliyevin yenidən hakimiyyət qayıtması bu ümidişləri artırdı.

Fəlsəfə elmləri doktoru, professor Ramiz Mehdiyev Azərbaycan xalqının müstəqillik əldə etdikdən sonrakı on illik dövrünü aşağıdakı üç mərhəleyə böllür;

1992-1993-cü ilər: kütłəvi şururda aydınlaşma, dərkət-mə mərhəlesi.

1993-1995-ci illər: müstəqillik və dövlətçilik şüurunun qələbesi mərhəlesi

1995-ci ildən sonrakı dövr: təmmiqiyasi hüquqi demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğu mərhəlesi<sup>1</sup>

Müstəqillik dövrünün bütün çətinliklərinə baxmayaraq dünya miqyaslı böyük siyasetçi Heydər Əliyev Azərbaycanı demokratiyaya sadiq dövlət kimi bütün dünyaya tanıdı və Ermənistanın həkim dairələrinin, xüsusiətə daşnaqların separatçılığı və işğalçılıq siyasetinin nəticəsi olaraq Azərbaycan ərazilərinin 20% işgal edilməsi və bir milyona qədər azərbaycanlı əhalisinin öz doğma yurdlarından vəhşicəsinə qovulmalarının səbəbkər ermeni faşizminin tarix qarşısında cavab verməli olacağını faktlarla sübütlə etdi.

Azərbaycan prezidenti Heydər Əliyev bütün dünyaya bəyan etdi ki, ermeni terrorizmi lokal hadisə deyildir. Bu terror çoxşaxəlidir və bəşəriyyətə qarşı yönəlmışdır. İndi hamı üçün təmamilə ayındır ki, Qafqaz böhranının da yaranmasında ermeni separatizmini mühüm rol oynamışdır. Erməni separatizmi Azərbaycanın Dağlıq Qarabağ bölgəsində hərbi əməliyyatlara başlıdıqdan sonra, Gürcüstanın Ermənistanla həmsərhəd olan rayonlarında yaşayan ermənilər də ərazi

<sup>1</sup> Ramiz Mehdiyev. Azərbaycanda müstəqil dövlət quruculuğu təcrübəsi: uğurlar, problemlər və perspektivlər, «XXI əsr, Dirçəliş» jurnalı; iyun, 2001, soh. 20.

iddiaları ilə çıxış etməyə başladılar. Son illerde ermənilərin Şimali Qafqaza (xüsusi ilə Armavir zonasına) mühacirət axımı geniş miqyas almışdır və bu axın Kuban qazaklarını narahat etməyə bilməz.

2000-ci ilin 7 sentyabrında Nyu-Yorkda keçirilən mülliyyin zirvə toplantısındaki çıxışında prezident Heydər Əliyev demişdir: «Biz çox çətin dövrde yaşıyorıq, düzgün olmayan birçə addım vəziyyəti alt-üst edər və keçmişə, facieli qayğıda səbəb ola bilər. Ədaleti və təhlükəsizlik dünya qaydası yaratmaq üçün çətin yol keçmək lazıim gələcək və biz hamımız bu meqsəde can atmalıyıq...»

Təcəvüzkarlıqla, ərazi işğallarından və etnik təmizləmələrden, təcavüzkar separatizmdən və terrorizmdən əzab çəkən dövlətlər tam hüquqla gözleyirlər ki, Birleşmiş Millətlər Təşkilatı ədaletli sülhün və təhlükəsizliyin bərqrar edilməsi və BMT nizamnaməsi prinsiplərinin müdafiəsi üçün maksimum səməreli tədbirlər görecəkdir»<sup>2</sup>.

Bu xəbərdarlıqdan düz bir il sonra, 2001-ci ilin II sentyabrında dünyanın en güclü dövləti olan Amerika Birleşmiş Ştatlarının özü genişmiqyaslı terrora məruz qaldı. Nyu-Yorkda və Vaşinqtonda onmindən çox insanın həlak olması ilə nöticələnən terror əməliyyatı baş verdi. Hemin terror hadisəsinin baş verməsi ilə əlaqədar olaraq Azərbaycan prezidenti Heydər Əliyev xüsusi bəyanatla çıxış etdi. Bu Bəyanatda deyilir: «Terrorçuluğun qorxunca və acı nəticələrini öz üzərində dəfələrlə hiss edən Azərbaycan xalqı bugün dəst Amerika xalqının istirab və sarsıntılarını hamidən yaxşı anlayır və onun sonsuz kədərində şərık çıxır»<sup>2</sup>.

Müstəqilliyyinin 10 illiyini inamlı qeyd edən Azərbaycan xalqı beynəlxalq birliliyin bərabərhüquqlu üzvü kimi həle 1992-ci ildə Birleşmiş Millətlər Təşkilatına daxil olmuş

<sup>1</sup> «Azərbaycan» qazeti, 12 sentyabr 2000-ci il

<sup>2</sup> «Azərbaycan» qəzeti 13 sentyabr 2001

ve bundan sonraki illerde dünyyanın bütün beynexalq toşkilatlarına qəbul olunmuşdur.

Avropa ilə Asiya qitelerinin dövlətləri arasında böyük strateji məkan sayılan Azərbaycan 2001-ci ilin 25 yanvarında Avropa şurasına tamhüquqlu üzvü kimi qəbul olundu. Qitonin 43 ölkəsinə təmsil edən Avropa Şurası yüksək iqtisadi, horbi ve mədəni-intellektual qüvvəyə malik bir qurumdur.

Müasir dövrde Dünya miqyasında həyatın bütün sahələri üzrə qloballaşma prosesi genişlənir və bu proses daha çox iqtisadiyyat sahəsini əhatə edir. Keçmiş imperiyalar dövründə imperiya tərkibinə daxil olan ölkə və xalqların iqtisadi-siyasi-mədəni əlaqələrə cəlb edilməsindən fərqli olaraq, müasir qloballaşma prosesi bütün dünyani əhatə etməkdədir.

Azərbaycanın neft strateqiyyası əsasında xarici ölkələrin şirkətləri ilə bağladığı müqavilələr, Traseka programında iştirakı, tarixi ipək yolu üstündə olması onun beynexalq iqtisadi əlaqələri üçün geniş imkanlar yaratmışdır.

Mətbuatda bildirilmişdir ki, Azərbaycanın «Mədəniyyət siyaseti üzrə Milli məruzəsi» Avropa Şurasının Mədəniyyət Komitəsində müzakirə ediləcəkdir və bu məruzənin hazırlanmasında Avropa Şurasının beş nəfər eksperti iştirak etmişdir<sup>1</sup>.

Bununla belə indi hiss olunur ki, milli mədəniyyətimizin bütün sahələrinin ahəngdar inkişafına nəzəri və metodoloji istiqamətlərdə rəhbərlik etmək üçün müəyyən bir qurumun yaradılması məqsədə uyğun addım olardı. Təkcə onu demək kifayətdir ki, milli musiqi mədəniyyətimizin bəzi klassik janrlarının son illərdə müəyyən dərəcədə sıxışdırılmasına xalqımızın mədəni irsindən istifadədə varişlik prinsiplərinə xələl gətişə bilər.

<sup>1</sup> «Xalq» qəzeti, 3 fevral 2002-ci il

## XII fəsil

### **AZƏRBAYCANIN MÜSTƏQİLLİYİNİN ON İLİNİN İLK YEKUNLARI VƏ XALQIN SİYASI MƏDƏNİYYƏTİNİN INKİŞAFI**

*«...Bu on illik yubiley, bayram gərək bizim xalqımızda dostluq, məhrablıq əhval-ruhiyyəsi yaratsın.*

*Azərbaycan dövlətinin başçısı kimi, Prezident kimi bunu istəyirəm, bunun üçün çalışıram».*

**HEYDƏR ƏLİYEV**

Azərbaycanın son əsrlik tarixi ümum possibilità tarix ilə və onun mədəni deyərləri ilə bilavasitə əlaqədər olmuşdur. Respublika prezidenti Heydər Əliyev demişdir: «Azərbaycan Şərqlə Qərbin, Avropa ilə Asiyanın kəsişdiyi nöqtədə yerləşən, dinlerin, tarixlərin və mədəniyyətlərin qovuşduğu mərkəzə, iki qito və iki sivilizasiya arasında körpüyə çevrilmişdir. Azərbaycan xalqı öz Şərq köklərindən ayrılmayaq, Qərb sivilizasiyanın sintezinə əsaslanan nadir bir mədəniyyət yaratmış, Qərbin mütərəqqi dəyərlərini Qafqazda, Yaxın və Orta Şərqdə yaymışdır»<sup>1</sup>.

Bunun nəticəsidir ki, müsəlman şərqində ilk qəzet, Avropa tipli ilk məktəb və ilk teatr da Azərbaycanda təşkil

<sup>1</sup> «Xalq» qəzeti, 26 yanvar 2001-ci il.

edilmiş, müsliman şərqində demokratik respublika tipli ilk dünyəvi dövlət (1918) olan Xalq Cümuriyyəti də Azərbaycanda meydana golmişdir.

XX əsrde Azərbaycannın öz müstəqilliyinə nail olmasına iki dəfə – 1918-ci ilin yazında və 1991-ci ilin payızında – imkan oldu edildi və bu imkan dövrlerinin məzmunu və xarakteri ferqli olsa da, hər iki dəfə bu imkan Azərbaycanın orazi etibarilə daxil olduğu böyük dövlətin (Rusiya imperiyası və Sovetlər birliliyi) logvi ile əlaqədar olmuş, və bu mənada həmin müstəqillik sərf hərb yolu ilə yox, nisbetən yüngül yolla – xalqın öz müstəqilliyinə doğru hərəkatı və şərait mövcudluğu sayesində həyata keçirilmişdir.

1918-ci ilin 28 mayında elan edilmiş müstəqillik Tiflisdə baş vermişdə, 1991-ci ilin 18 oktyabrında müstəqillik haqqında Konstitusiya aktı Bakıda qəbul olundu. İlk müstəqillik 23 ay davam etdi, ikinci dəfə oldu edilmiş müstəqilliyin on yaşı tamam oldu və bu böyük tarixi nailiyyətdir.

Bələliklə, XX yüzülliyin 11 ilində Azərbaycan müstəqil dövlət statusu ilə yaşamışdır və yaşayır. Bundan iki il əsrin əvvəllerində, 9 ili əsrin sonunu əhatə edən müstəqillik dövründür. Bu 9 illik dövrün əvvəlki 3 ilində ölkədə siyasi və iqtisadi vəziyyət çox gərgin olmuşdur. «Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 10-cu il döñümü haqqında» Azərbaycan Respublikası prezidenti Heydər Əliyevin 2001-ci il 20 mart tarixli fermanında deyilir: «Müstəqilliyi bəyan etmiş 1991-ci ilin 18 oktyabından sonrakı dövrda, xüsusilə 1991-1993-cü illərdə xalqımızın XX əsrə gərgin əməyi ilə yaradılmış qüdrətli iqtisadi potensial amansızcasına dağıdıldı, milli sərvətlər talan edildi. İctmai-siyasi həyatda, iqtisadiyyatda hərcəmərlilik, bir qarışılıq, «dövlət reketi» hökm sürdü... Neticədə 1993-cü ilin yazında Azərbaycan dövlətciliyi böhran və parçalanma həddinə çatdı...»<sup>1</sup>.

Azərbaycanın öz müstəqilliyini bərpa etdiğindən sonrakı 10 il çox gərgin bir dövr olmuşdur. Bu dövrün əvvəlinə aid olan 1988-92-ci illerde bir neçə dəfə hakimiyət dəyişkiliyi baş verdi. 1993-cü ilin yayında isə faktiki olaraq vətəndaş müharibəsi başlandı. Bütləvlükde 1995-ci ilə qədərki dövr müstəqilliyi qoruyub saxlamaq dövrü, bundan sonrakı ikinci dövr isə Azərbaycanda içtimai-siyasi sabitliyin yaradılması və inkişafı dövrü adlandırmaq olar.

XX əsrin son 9 ilinin Azərbaycana gətirdiyi «yenilik»lərdən biri çoxsaylı müxalifət partiyalarının və qüvvələrinin olmasına.

Əslində müxalifət siyasi mübarizə üçün yaradılır və onun fəaliyyətində siyasi medəniyyət əsas amillərdən biri olmalıdır.

Siyasi medəniyyət bu kitabın mövzusunun əsası olduğu üçün Azərbaycanın müasir siyasi müxalifəti haqqında bəzi fikirləri söylemək yerine düşər.

Azərbaycan Xalq Cümhuriyyəti dövrünü əhatə edən iki ilə yaxın bir müddətdə parlamanın və dörd dəfə dəyişen hökumətin tərkibində olan şəxslərin intellektual səviyyəsi ilə 1992/93-cü ilde bir il ərzində Azərbaycana rəhbərlik etmiş Xalq Cəbhəsi – müsavat hakimiyətini təmsil edən şəxslərin intellektual səviyyəsini müqayisə etdiğə (70 il keçməsinə baxmayaraq) sonuncular çox zəif görünürələr. Deməli 70 illik Sovet sistemi dövrü indiki müxalifət qüvvələrinin yetişməsi üçün uğurlu olmamışdır. Görünür qismən də buna görədir ki, Azərbaycanda indi 40-a yaxın müxalifət partiyası və qrupu vardır.

Son illər Azərbaycan mətbuatında ara-sıra «Biz nə üçün birləşə bilmirik?» və buna bənzər adda yazılar rast gəlirik. Bu yazıların çoxusu giley xarakterlidir və məzmunca səthidir. Bunu xalqımızın mentaliteti ilə əlaqələndirənlər deyərdir. Lakin bu səhv fikirdir. Görünür bunun səbəbi məsələnin kompleks şəkilde baxılmalıdır və onda məlum olur ki,

<sup>1</sup> «Xalq» qəzeti, 23 mart, 2001-ci il.

bu vəziyyətin daxili və xarici səbəbləri vardır. Bu səbəblər haqqında əvvəlki bölmələrdə bəzi mülahizələr söylənmişdir. Burada əlavə olaraq bir səbəb haqqında ayrıca deməyə ehtiyac duyulur. Azərbaycan diasporu xarici ölkələrdə, Azərbaycan müxalifeti isə ölkə daxilində hətta öz aralarında birlik yarada bilmeyiblərse, hazırkı dövrde Azərbaycan xalqının hansı birliyindən danışmaq olar?

Azərbaycan üçün hazırda taleyüklü məsələ bəndnam qonşu Ermənistanla, Dağlıq Qarabağla bağlı münaqişənin nizama salınmasıdır. Lakin məsələnin həllini çətinləşdirən də odur ki, Azərbaycanın ərazi bütövlüyünü hazırda Ermənistandan başqa bütün dünya qəbul etse də, bu pozulmuş ərazi bütövlüyünü borpə etmək üçün Dünya birlüyü tərəfindən konkret və real köməklik edilmir, bu məsələdə ikili standartı yoxdur.

Azərbaycan Prezidenti Heydər Əliyev 2000-ci ilin 7 sentyabrında Nyu-Yorkda keçirilmiş Minilliyyin zirvə görüşündəki çıxışında demişdir: «XX əsr başa çatır. Bu yüzüllük bəşəriyyətin yaddaşında mənəvi-intellektual tərəqqi ilə və iki dünya müharibəsində tökülmüş qanlarla, imperiyaların süqutu və onlarda yeni suveren dövlətlərin yaranması ilə, «soyuq müharibənin» doğurduğu gərginlik və sülh, sabitlik naminə göstərilən kollektiv səyrlərə qalacaqdır. Bəs qarşıdan gələn yüzüllikdə dünya necə olacaqdır...»

Təəssüflər olsun ki, Cənubi Qafqaz həmin problemlərin, hədələrin və risklərin aydın şekilde təzahür etdiyi regiona çevrimişdir. Ermənistandan Azərbaycana qarşı tecavüz milyonlarla insana saysız-hesabsız felakətlər götürmiş, bu tecavüz Cənubi Qafqazda vəziyyətin sabitliyini pozan başlıca amil olmuşdur.

Bu tecavüz gedişində Ermənistandan silahlı qüvvələri Azərbaycan ərazisinin 20 faizini işgal etmiş, etnik təmizləmə aparmış və bir milyon əhali öz doğma yerindən-yurdandan zorla qovulub çıxarılmışlar. Bununla əlaqədar BMT-

nin Təhlükəsizlik Şurası qəbul etdiyi dörd qətnamədə Azərbaycan Respublikasının suverenliyini, ərazi bütövlüyünü və sərhədlərinin pozulmazlığını birmənalı şəkildə təsdiqləmiş və Ermonistən silahlı qüvvələrinin işgal etdikləri Azərbaycan ərazilərindən dərhal, qeyd - şərtsiz çıxarılmasını tələb etmişdir. Ancaq Təhlükəsizlik Şurasının qərarları 1993-cü ildən bu günə qədər hələ də kağız üzərində qalmadı...»

Azərbaycana münasibətdə bu ögeylik üçün heç bir əsas yoxdur.

Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 yanvar tarixli fərmani ilə Şərqi alomində, ilk dəfə, hamidən əvvəl, ölkədə ölüm cəzası ləğv edilmişdir. Bu, çox böyük tarixi addımdır.

Türkiyənin Cümhur başqanı (Prezidenti) cənab Əhməd Necdet Sezər 2000-ci ilin iyununda demişdir: «İslam ölkələri arasında ilk teatr tamaşası göstərən, ilk qəzet çıxardan, ilk respublika quran, latin əlifbasını birinci qəbul edən, ölüm hökmünü birinci ləğv edən ölkə kimi Azərbaycan bölkəmizə və dünyaya çox böyük töhvələr vermişdir!»

Prezident Heydər Əliyevin «Dövlət dilinin tətbiqi işinin tek milloşdırılması haqqında» fərmani və milli medeniyyətimizin və mədəni döyərərimizin qorunması ilə əlaqədər bayanatı son dövrde Azərbaycan xalqının mədəni və mənəvi həyatının inkişafına istiqamət verən mühüm sənədlərdir. Bütün bunlar da Azərbaycanın son illərdə əldə etdiyi nailiyyətlərdir.

XX əsrin son dövrünün nailiyyətini eks etdirən dəha bir məsələ türk xalqları birliyinə aiddir. Türkçülük, islamçılıq və müasirlik rəmzlərini ifade edən üç rəngli milli bayraqımız xalqa yenidən qaytarıldı. XX əsrin 90-ci illərinin əvvəlində (SSRİ-nin dağılması zəminində) dünyada altı mü-

səlman ölkəsi öz müstəqilliyini bərpa etdi. Türk dünyası xeyli gücləndi. Bununla əlaqədar olaraq müellif hesab edir ki, bezi üzden iraq «vətənperver siyasetçilər»imiz tərəfindən ara-sıra söylenen «XXI əsr türk əsri olacaqdır» mündəəsini yerli-yersiz təkrarlamış zərərlə bir təbliğatın təzahürü kimi başa düşüle bilər, və belə müdəeanın Qərb siyasetçiləri tərəfindən mənfi qəbul ediləcəyi şübhəsizdir. Belə oludqudə həmin müdəeanı təbliğ edən «siyasetçilərimiz»in nə qədər dayaz düşündüyü aydın olur!

Yaddan çıxarmayaq ki, Azərbaycan Türkiyədən sonra Avropa şurasına qəbul edilmiş ikinci müsəlman ölkəsidir və bu müsbət fakta da düzgün qiymət vermək, və bu məsələdə düzgün mövqə tutmaq lazımdır.

2001-ci ilin may ayına aid məlumatə görə Azərbaycan 140-a qədər ölkə ilə diplomatik əlaqələr yaratmışdır. Azərbaycanda 63 ölkənin səfirləri fealiyyət göstərir. Bunlardan 24-ü Bakıda yerləşir. Azərbaycanın ise 21 ölkədə səfirləri və ya nümayəndəliyi vardır<sup>1</sup>.

Müstəqil Azərbaycanın mühüm uğurlarından biri onun 2001-ci ilin yanvarında Avropa şurasına qəbul olunmasıdır. Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətininin xeyli gücləndirilməsi də nailiyyətdir, və bu da Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həll edilmesi yolunda ümüdləri artırır.

2001-ci ilin 24 sentyabrında Avropa Şurasının Nazirlər Komitəsi 9212 nömrəli sənəd ilə BMT-nin nizamnaməsinə və helsinki Yekun Aktina esaslanaraq Azərbaycanın ərazi bütövlüyünü bir daha tanımışdır. Bu sənəd konsensusla qəbul olunmuşdur<sup>2</sup>.

Azərbaycanın siyasi həyatı ilə bağlı yuxarıda sadalanın məsələlərdə əldə edilmiş müəyyən uğurlar onu deməyə

əsas verir ki, qədəm qoyduğumuz XXI əsrin başlanğıcında müstəqil Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək və əsası qoyulmuş güclü iqtisadiyyatının inkişafına nail olacaqdır.

Azərbaycan müstəqilliyinin elan edilməsindən sonrakı on illiyi Prezident Heydər Əliyev aşağıdakı mərhələlərə bölmə:

1. 1991-ci ilin 18 oktyabrından 1992-ci ilin iyununa qədər dövlət böhranı dövrü;

2. Xalq cəbhəsinin bir illik hakimiyyəti mərhəlesi.

Bu dövrün sonunda Azərbaycanda vətəndaş mühərbi başlandı. Ölkə daxilində separatçılıq meyilli gücləndi.

3. 1993-cü ilin yayından sonrakı bir illik mərhələ. Bu mərhələdə ölkədə ictimai-siyasi sabitlik tədricən normallaşmağa başladı.

4. 1994-cu ilin oktyabrında və 1995-ci ilin martında dövlət çəvərilişi cəhdələri oldu və bu cəhdələrin qarşısı alındı.

5. 1995-ci ildən sonrakı dövr.

Prezident Heydər Əliyev demişdir: «1995-ci ildən biz bu hadisələrin qarşısını alandan sonra Azərbaycanın iqtisadiyyatının inkişaf etməsi üçün əsas və imkan yaratdıq. Bu sahədə bizim on böyük nailiyyətimiz 1994-cü ilin sentyabr ayında Azərbaycanın zəngin neft və qaz yataqlarının işlənməsi və xalqın ondan istifadə etməsi, iqtisadiyyatın inkişaf etməsi və xalqın rifah halının yaxşılaşdırılması üçün həyata keçirilən tədbirlər olubdur»<sup>3</sup>.

Müstəqilliyin 10 ilinin on böyük nailiyyətlərindən biri Azərbaycan dilinin dövlət dili kimi işlədilməsinə keçiddir.

Beleliklə 1995-ci ildən sonrakı dövrde Azərbaycan iqtisadiyyatı inkişafa başladı. Azərbaycan dünyanın bir çox şir-

<sup>1</sup> «Xalq» qəzeti, 27 may 2001-ci il

<sup>2</sup> «Xalq» qəzeti, 26 sentyabr 2001-ci il

<sup>1</sup> «Xalq» qəzeti, 18 oktyabr 2001-ci il

kötüleri ile 21 neft müqaviləsi imzaladı. Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Novorossiysk ixrac boru kəmərləri Azərbaycanın Neft doktrinasının tərkib hissəsidir və bunların inşasında prezident Heydər Əliyevin fealiyyəti tarixi xidmetdir.

1991-ci ilin oktyabrında bərpası elan edilmiş müstəqil Azərbaycan dövləti 1918-ci ilde Azərbaycanda yaranmış və iki ilə yaxın yaşamış ilk müstəqil Xalq Cumhuriyyətinin varıdır.

Bütün bu uğurlar və çətinliklərlə yanaşı arxada qalmış 10 illikdə ən ağır problem olan Qarabağ problemi bu vaxta qədər həll edilməmişdir. Heydər Əliyev demişdir: «Ən ağır problemimiz Azərbaycanın ərazi bütövlüyünün pozulması və torpaqlarımızın 20 faizinin işgal olunması, bir milyona qədər Azərbaycan vətəndaşının qaçqın-köçgün şəraitində yaşamasıdır.

Azərbaycan heç vaxt öz torpaqlarını kiməsə vero bilməz. **Biz torpaqlarımızı mütləq azad edəcəyik.** Əgər sülh yolu ilə həll edilməsə, bizim bütün imkanlarımız, güclü orduımız vasitəsilə bu məsələni həll edəcəyik!».

\* \* \*

Prezident H.Əliyev 2001-ci ilin noyabrında «Vaşington Tayms» qəzeti müxbirinə verdiyi müsahibədə (bu geniş müsahibə həmin qəzetiñ 29 noyabr sayında çap olunmuşdur) demişdir: «... Təbii ki, yeni müharibə başlanca biler. Lakin mən hesab edirəm ki, tökülmüş qanlar bəsdir. Zənnimcə, bu məsələni dinc yolla nizama salmaq lazımdır»<sup>2</sup>.

Müstəqil dövlətcilik dövrü xalqın siyasi mədəniyyətində də fəallaşma üçün şərait yaradıldı. Bunun üçün ilk növbədə gənclərin siyaset elminin ali məktəblərdə tədris et-

mələri vacibdir.

Sovetlər İttifaqının mövcudluğu illərində siyaset elmi yalnız Moskvanın bir neçə ali məktəbində tədris edildi. İttifaq respublikalarında belə ali məktəblər yox idi. Görünür Respublikalarda bunun üçün böyük ehtiyaç da olmamışdır. Çünkü müharibədən sonra İttifaq respublikalarında yaradılmış Xarici İşlər nazirliklərinin fealiyyəti çox məhdud sahələri əhatə edirdi. Və həmin nazirliklərde işleyənlərin tərkibi de məhdud dərəcədə idi.

Azərbaycanın ali məktəblərində siyasetşunaslıq fənninin tədrisinə 1991-ci ilde başlanmışdır. Bundan sonrakı illərdə respublikanın bütün ali məktəblərində müvafiq kafedralarda və ya birgə içtimai kafedralarda «Siyasetşunaslıq» fənninin tədrisi həyata keçirildi və respublikada Azərbaycan dilində bu fənnə aid bir neçə dərslik və dərsvəsaiti yazılaraq nəşr edilmişdir<sup>1</sup>.

Azərbaycan dilində nəşr edilmiş bu dərslik və dərs vəsaitləri Moskvada nəşr edilmiş dərsliklərin güclü təsiri altında yazılmışdır və respublika materiallarından nisbəton az istifadə edilmişdir. Hətta dərsliklərin adları da təessüflər olsun ki, «Siyasetşunaslıq» yox, «Politologiya» adlandırılmışdır.

Əlbəttə, qısa müddətdə bu qədim elm haqqında mükəmməl dərslik yazmaq və bu dərslikdə Azərbaycan xalqının tarixinə aid qaynaqlardan da istifadə etmək arzu edilsə də,

<sup>1</sup> H.Şirəliyev, F.Abbasov. Politologiya (dərslik). B., 1993.  
Q.Hüseynli, Ə.Tağıyev, E.Məmmədov, S.Həsənov. Politologiya (dərs vəsaiti). B., 1993.  
Q.Hüseynov, T.Əliyev, S.Həsənov. Politologiya kursunun programı (dərs vəsaiti). B., 1991.  
Ş.Məmmədov, «Politologiya» fənni üzrə mühazirə və seminar möşgölərinin keçirilməsinə dair metodik tövsiyələr. B., 1995.  
Musaçev Nüsrət. Politologiya (mühazirə mətnləri). B., 1995.  
H.Şirəliyev, Ə.Əhmədov. Politologiya (Ali məktəblər üçün dərslik). B., 1997.

<sup>2</sup> Yenə də orada.

Bax: «Xalq» qəzeti, 12 dekabr 2001-ci il.

yerinə yetirilməsi çətindir. Görünür yaxın gelecekdə Azərbaycanda yazılıcaq və nəşr ediləcək «Siyasetşünaslıq» dərsliklərində Nizami Gəncəvinin «İsgəndərname» və digər poemalarında, Nizamülmülküñ «Siyasetname» əsərində, Uzun Həsənin və Sara Xatunun diplomatik fealiyyətlərində, Şah İsmail Xətainin dövlətçilik fealiyyətində, M.F.Axundovun dövlətçiliyi aid görüşlərində, Əlibey Hüseynzadənin «Siyaseti Firuzə» əsərində<sup>1</sup> siyəsət elminə aid görüşləri geniş istifadə ediləcəkdir. Həmin dərsliklərde, eləcə də Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyətinin iki ilə yaxın dövrü əhatə edən dövlətçilik təcrübəsi də öz eksini tapmalıdır.

### § 1. Gənclərin hərbi vətənpərvərlik təbiyəsi və xalqın əxlaqi dəyərlərinin qorunması

«Biz heç vaxt Azərbaycan torpaqlarının bir qarışımı, bir metrini də əlimizdən verməyəcəyik. Xalqımız buna əmin ola bilər. Yaranmış vəziyyət müvəqqətidir, biz Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasına, torpaqlarımızın etibarlı müdafiəsinə, sərhədlərimizin bərpa edilməsinə nail olacaqıq.»

### Heydər ƏLİYEV

Qədim tarixə malik olan Azərbaycan xalqının hələ orta əsrlərin əvvellərindən öz milli dövləti olmuşdur (VII əsrde yaranmış Kirdman dövlətindən başlayaraq XVI əsrde yaradılmış Şirvanşahlar dövlətinə qəder) və o, zəngin dövlətçilik

Bütün bunlar haqqında bu sotrların müəllifinin 1996-ci ilde nəşr etdirdiyi «Azərbaycanda dövlətçilik fikri öncəkləri» kitabının 9-59-cu sohifələrində müraciət məlumat verilmişdir.

ənənələrinə malikdir.

XX əsrin əvvəlində yaranmış Azərbaycan Xalq Cümhuriyyəti dövləti 2 ilə yaxın davam edən gərgin siyasi vəziyyətdə həmin ənənələri davam etdirdi. Bu müstəqil dövlətçilik ənənələri 70 illik sovet üsuli-idarəsi dövründə qırıldı. Azərbaycan xalqı əsrin sonunda öz müstəqilliyini yenidən bərpa edə bildi.

Azərbaycan xalqı milli dövlətçiliyini milli vətənpərvərliyinə sadıqliy ilə yolunda tarixi sınaqlardan çıxarmışdır.

Bununla belə SSRİ-nin dağılması ərofəsindən, 1987-ci ildən başlayaraq xain M.Qorbaçovun ermənipərest siyaseti nəticəsində erməni millətçiləri əllərinə düşmüş olverişli şoraidən istifadə edərək Dağlıq Qarabağı Azərbaycandan qopmaq istiqamətində əvvəllərdən planlaşdırılmış tədbirlərin icrasına başladılar. Prezident Heydər Əliyev demişdir: «Azərbaycanlılar hələ 1988-ci ilin əvvəlində SSRİ-nin mərkəzi küttəvi informasiya vasitelerində və Ermenistanın müxtəlif mətbət orqanlarında məqsədyönlü şəkildə həyata keçirilən ideoloji təcavüze məruz qalırdılar. Mənfi azərbaycanlı obrazı yaratmaq həmin kompaniyanın əsas məqsədi idi»<sup>1</sup>.

Xain Mixayıl Qorbaçovun 1990-ci ilde Rusiya silahlı qüvvələrinin iştirakı ilə Azərbaycanda təşkil etdiyi yanvar faciəsi, erməni faşistlərinin vəhşiliklərə törətdikləri Xocalı soyqırımı (1992), erməni silahlı qüvvələrinin Rusyanın hərbi köməyi ilə ərazilərimizin 20%-ni işğal etməsi Azərbaycan xalqının milli qırur hissini boğa bilmədi.

Azərbaycan xalqı müstəqillik qazandıqdan sonra on illiyin bütün çətinliklərinə baxmayaq, ölkədə siyasi sabitliyini yarada bildi, milli ordu quruculuğuna başladı və haqqımızı bütün dünyaya inandırmağa nail oldu.

Sovet siyasi sisteminin 70 ili ərzində beynəlmiləlcilik siyasetinin güclü təsiri ilə sixışdırılmış milli vətənpərvərlik

<sup>1</sup> «Xalq» qəzeti, 30 dekabr 2000-ci il.

hissi xalqımızda yeniden dirçeldi. Dağlıq Qarabağın ve onun etrafındaki ərazilərimizin erməni işgalindan azad edilməsi istiqamətində xalqımızın tələblərinin son zamanlar daha da güclənməsi bunun bariz sübutudur. Sevindirici haldır ki, bu tələb gənclərimiz arasında daha güclüdür.

Böyük hərbi sərkərdə Şah İsmayıllı Xətai'dən xalqımıza vəsiyyət edilmiş tələb: «Vətoni, dili və qeyrieti qorumaq» tələblərinə xalqımız sadıq qalmışdır. 1920-ci ilin 22 martında general Həbib bəy Səlimovun komandanlığında erməni hərbi dəstələrinin Dağlıq Qarabağın Əşkəran keçidində, Şuşada və Xankendində darmadağın edilmesi tarixi bir fakt kimi çox qiymətlidir.

Azərbaycan xalqı II dünya müharibəsi cəbhələrində döyüş rəşadəti göstərmişdir. Almaniyadan faşist ordusuna qarşı döyüşlərde feal iştirak etmiş Azərbaycanın 5 milli diviziyasının döyüş yolu da xalqımızın qohrəmanlığının böyük tezahüründür: Qafqazdan döyüşə başlamış 416-ci milli diviziya Berlinədək, 77-ci milli diviziya Pribaltikaya dək, 223-cü milli diviziya Ruminiyyaya qədər böyük döyüş yolu keçdi. Bu müharibə illərində xalqımızın 176 min döyüşçüsü dövlətin orden və döyüş medalları ile təltif edildilər. Bu o deməkdir ki, müharibəni qələbə ilə qurtararaq Azərbaycana qayıdan hər iki Azərbaycanlıdan biri döyüş ordeni və ya döyüş medalı ilə təltif edilmişdir. Hemin müharibədə xalqımızın geniş iştirakı siyasi ədəbiyyatda kifayət qədər şərh edilmişdir.<sup>1</sup>

II Dünya müharibəsi illərində dünyanın demokratik qüvvələrini Almaniya faşizmine qarşı mübarizəsində Azərbaycan xalqının tarixi xidməti bu müharibənin bütün gedişində Sovet ordusunun hərbi texnikasını yanacaq ilə təmin etməkdən ibarət idi. Tarix qarşısında bu qədər xidməti olan

Azərbaycan xalqı Sovet rəhbərliyinə 1985-ci ilde gəlmış şovinist Mixayıl Qorbaçov və onun ehətesi (birinci növbədə erməni ehətesi) tərəfindən böyük hücumlara məruz qaldı. Ermənilərin 1987-ci ildən heyata keçirməye başladıqları «Dağlıq Qarabağı Ermenistana birləşdirmək planı» ikiüzlü M.Qorbaçovun şəxsi razılığı ilə başlanılmışdı. Bu dövrden sonrakı 15 ilde cərəyan edən siyasi hadisələr göstərir ki, Rusiya dövləti, eləcə də Cənubi Azərbaycan xalqını müstəmləkə şəraitində saxlayan İran dövləti Dağlıq Qarabağda Azərbaycanın qanuni hüquqlarının bərpə olunmasına mane olur-lar.

Hərbi vətənpərvərlik tərbiyəsi milli vətənpərvərlik tərbiyəsinin tərkib hissəsidir. Hər bir hərbçidə vətənpərvərlik hissə dəha qabarq biruze verir, çünki onun xidmətində Vətoni müdafiə milli-qeyretin və milli şərefin meyarıdır.

Milli vətənpərvərlik insan fəaliyyətinin bütün sahələrində biruze verir. Elm və təsviri mədəniyyətə xidmətə əlaqədər iki faktı qeyd etmək yerine düşer: 1990-ci ilin yanvar şəhidiinin xatirəsinin birinci il dönümüne Bakıda «Azərbaycan milli naxışları» şirkətinin hazırladığı çox zərif və nadir «Şəhidlər» xalçası (onda bir milyondan çox ilmə vardır və o 126 rəng çaları ilə toxunmuşdur.) respublika tarix muzeyində saxlanılır. Amerika milyonçusu, nadir xalçalar kolleksioneri Ceferson həmin xalçanı istənilən qiymətə almaq üçün Bakıya gəlmişdi (onun ev muzeyində dünyanın en nadir 62 xalçası vardır). Diplomat professor Əziz Abduləzimov əcnəbi milyonçunun «axı yer üzündə hər şey satılır» sözlerinə məhəl qoymayaq ona cavab vermişdi ki, «bu xalçanın qiyməti yoxdur, o, həmisi Azərbaycanda qalmalıdır». Bu cavab milli vətənpərvərliyin gözəl bir ifadəsidir. Digər bir misal: biri səra alımlılarımız xarici ölkələrdə işləyərək öz istedadları ilə milletimizin şöhrətini ucaldırlar. Belələndən biri də 1921-ci ildə Bakıda dünyaya göz açmış görkəmli kibernetika alimi Lütfi Ələkbərzadədir. Alimin 1965-

<sup>1</sup> Bax: İlsmayılov. Azərbaycanlıların II Dünya müharibəsində iştirakı, B, 2000-ci il.

ci ildə keşf etdiyi qeyri-solis məntiq nəzəriyyəsi ona dünya şöhrəti getirmişdir. Xarici ölkələrdə Lütfizadə kimi tanınmış həmşerlimizin Soft Kompyütinq nəzəriyyəsi ABŞ-da kosmik proqramların hoyata keçirilməsində, yeni nəsl kompüterlərin yaradılmasında müüm rol oynayır.

Bütövlükde götürüldükde hazırkı dövrde Azərbaycanda her bir azərbaycanının əsas vətənpərvərlik borcu dövlət müstəqilliyimizi qorumaq və möhkəmləndirmek, pozulmuş ərazi bütövlüyünü bərpa etməkdə müxtəlif yollarla iştirakdan ibaretdir.

\* \* \*

Tarixən siyasi məsuliyyət həmişə mənəvi məsuliyyətlə bilavasitə əlaqədə olmuşdur. Buna uyğun olaraq xalqımızın milli dəyərlərinin qorunub saxlanması və inkişaf etdirilmesi siyasi mədəniyyətlə bağlı olan bir prosesdir.

Prezident Heydər Əliyev 2001-ci ilin 13 avqustunda televiziyyada və radio ilə xalqa Milli dəyərlərimizi yaşatmaq və onları inkişaf etdirmək haqqında etdiyi bəyanatında demişdir: «Biz öz milli mənəvi dəyərlərimizle fəxr edirik. Bism xalqımız yüz illərlə, min illərlə adət-ənənələrimizi, milli mənəvi dəyərlərimizi yaradıblar və bunlar indi bizim xalqımızın mənəviyyatını təşkil edən amillərdirdi»<sup>1</sup>.

Sovet üsüli-idarəsi şəraitində hökmran olan beynəlməlilikçi siyaseti milli mədəniyyətlərin öz kökü üzərində inkişaf etməklərinə maneçilik törədirdi. Müstəqilliyin qazanılması bu mənfi hali aradan qaldırdı. Bununla belə prezident H. Əliyev göstərir ki, son illərdə ölkəmizdə iqtisadi qütbleşmə meyilliər güclənmişdir. Belə ki, «bir qütbədə həddindən artıq zənginleşmiş, bəzi hallarda qanunsuz zənginleşmiş, öz vezifələrinə sui-istifadə edərək zənginleşmiş, harınlaşmış insanlar və onların övladları eyş-iş içərisindədir, o biri tərəfdən, çadrlarda yaşayan insanlar inildəyir, nə qədər eziy-

yotlər çəkirler. Hər bir vətənpərvər insan düşünməlidir ki, əger mənim xalqımın bir hissəsi belə ağır vəziyyətdədirse, mən bu qədər harınlaşmamalıyam»<sup>2</sup>. Göründüyü kimi məsələ təkcə oxlaqi məsələ deyil, həm də son mənada siyasi məsələdir.

Prezident H. Əliyev xalqa müraciətində daha bir müüm məsələyə toxunaraq, demişdir: «Bizim millətimizdə, xalqımızda, azərbaycanlılardan namus, qeyrət həmişə on yüksək keyfiyyət hesab olunubdur...» Lakin tövüsülfə qeyd etmək lazımdır ki, Bakıda fealiyyət göstərən bəzi gecə klublarında xalqın oxlaqına, mənəviyyatın zidd olan oxlaqsız əyləncələr təşkil edilir. Bunu edənlər isə cür-bəcür qanunsuz yollarla pül qazanaraq harınlaşmış adamlardır. Prezident H. Əliyev xalqa müraciətində belə adamları «millətimizin milli-mənəvi dəyərlərini ləkələyən» adamlar hesab edir.

Milli mənəvi dəyərlərimizin ləkələnməsi cələbə də bəzi mətbu orqanlarının fealiyyəti ilə əlaqədardır. Belə ki, ayri-ayrı jurnal və qazetlərdə parnoqrafiya səviyyəsində qeyri-oxlaqi fotoşəkillər nümayiş etdirilir.

Keçən əsrin ortalarında bəzi Qorb ölkələrində mövcud olan parnoqrafiya ədabiyyatı indi ucuz başa gələn gelir mənbəyi kimi Azərbaycanda nəşr edilən bəzi qazetlərə yol tapmışdır. Yüksek oxlaq normalarını qoruyan islam dininə sitaş edən müsəlman Azərbaycanda parnoqrafiyanı özüne gelir mənbəyi hesab edən şəxslər xalqın nifrətino məhmədçimlər və onlar inzibati cəza almmalıdır.

Başa düşmək çətin deyil ki, yeniyetmə və gənclərin oxlaqi görüşlərinə parnoqrafik təsirlər, oxlaq pozğunluqları onların bütün sonrakı həyatı üçün ağır zərbələr törədə bilər.

Xalqımızın əsrlərdən bəri yaratdığı və qoruyub saxladığı oxlaqi, mənəvi dəyərləri daha da zənginləşdirmək hər bir azərbaycanının, hər bir məktəb müəlliminin, hər bir

<sup>1</sup> «Azərbaycan» qazeti, 14 avqust, 2001-ci il.

hüquq mühafizə orqanı işçisinin şərəf işi, namus derecesi kimi qiymətləndirilməlidir. Öləkə prezidentinin adı çekilən çıxışından, xalqa müraciətindən sonra müeyyen işlər görülmüşə də, bu, işin yalnız başlangıcı sayılmalıdır. Hələ də bəzi qəzet köşklərində ayrı-ayrı jurnalların üz qabığını pərənqrafiyaya aid rəngli rəsmələr bəzəyir. Bu işə gənciliye xey-anet, yaşı olhaliya hörmətsizlikdir. Güman etmək olar ki, bələ hallar davam edərsə qanun ile inzibati orqanlara müvafiq hüquqlar verilecəkdir.

Əxlaqi deyerlerin təbliği və əxlaq təriyyəsi məsələsinə eləcə də «əxlaqi məsuliyyət təriyyəsi», «millətlər arası ünsiyyət təriyyəsi» və bunlara oxşar sahələr üzrə təriyyə sahələri də daxildir. Orta və ali məktəblərdə tədris edilən ixtimai-siyasi fənlərin müvafiq bölmələrində bu məsələlərin şəhri gənclərimizi mənfi təsirlərdən qorumaq işinə xidmət etmək mənasında diqqətəlayiqdir.

## § 2. Ziyalılarımızın mənəvi məsuliyyəti<sup>1</sup>

Son vaxtlar bir sıra yazıldarda Azərbaycan ziyalılarının 1988-ci ildən sonrakı hadisələrə, əsasən, birtərəfli mövqeyi, demokratik hərəkat<sup>2</sup> əzif iştirakı haqqında fikirlər yürüdülür. Bələ mülahizələri tamamilə əsassız hesab etmek çətindir və qismən də olsa düzgün olan bu iradın səbəbi araşdırılmalıdır.

Mə'lumdur ki, Azərbaycan ziyalılarının 99 faizi komünist partiyasının üzvü idilər və mə'lum yanvar 1990-cu il faciəsi günlərində partiya biletlərinin atan ziyalılardan başqa qalanlarının birdən-birə demokratik cəbhə tərəfinə keçməsi çətin proses idi. Bunu qeyd etməklə onu əsas götürmək la-

zımdır ki, partiyalı ziyalıların hamisi heç də «Bəlkə də qaytardılar» xülyası ilə yaşamırı. Eyni zamanda, təkrar edək ki, «hamisi» sözü də təsadüfi işlənməmişdir.

Ziyalılarımızın bir qismının demokratik quruluşa bələ ləng və astagel münasibəti səbəbləri onların özləri tərəfindən indi tədqiq edilməlidir. Digər tərəfindən, bərə sirə toxiroslanmaz problemlərin tədqiqinə soyuq münasibət də bərət qazandırmaq çətindir. Bu problemlər hənsilərdir?

*Birincisi.* Azərbaycan Xalq Cümhuriyyəti tarixinin dərin tədqiqi və 1918-1920-ci illər hadisələrinin sənədlər əsasında düzgün şəhri. Buraya on əvvəl, Bakıda 1918-ci ildə daşnaqlar tərəfindən təşkil edilmiş mart qırğını, Bakı kommunasının süqtunun səbəbələri və dörsleri, 28 aprel çevrilişinin heyata keçirilməsində bəzi Azərbaycan ziyalılarının mövqeyi mövzuları daxildir.

*İkinci* proqlem 1920-1980-ci illər dövrünün tarixinə uyğun bir elmi ad tapmaq və həmin dövredə yalnız qara eynəklə baxmaq meylinə qapılmamaqdır. Bu 70 illik dövr xalqımızın müasir tarixinin on ziddiyyətli dövrüdür. Həmin dövrün düzgün şəhri xüsusi əhəmiyyətə malikdir və ciddi məsuliyyət tələb edir. Son 3-4 ildə ziyalılarımızın tədqiqat obyekti isə əsasən 37-ci il hadisələri ilə məhdudlaşmışdır.

Bu dövrün tarixi hadisələrinə qiymət verilərkən istəristəməz 30 ilə yaxın Azərbaycana rəhbərlik edən M.C.Bağirovun şəxsiyyətinə münasibət məsəlesi ortaya çıxır. İndi M.C.Bağirov haqqında xatire və məqalələr müxtəlif reylerə səbəb olur. Məhkəmədə iştirak edənlərin yadimdadır ki, keçmiş SSRİ baş prokurorunun M.C.Bağirovu millətçi kimi ittiham etmek cəhdini baş tutmadı. Görünür Bağırovun özü yalnız həmin məhkəmədə dərindən başa düşdü ki, Azərbaycanda məskən salmış daşnaqlar onun eli ilə respublika ziyalılarının böyük bir hissesini mehvə etməyə nail olublar. Büttövlükde isə Azərbaycanda M.C.Bağirov dövrü SSRİ-də mövcud olan Stalin rejiminin bir hissəsi idi. Bütün bunları

<sup>1</sup> Bu motn «Xalq» qəzeti 1992-ci il 2 sentyabr sayından birinci səhifədə çap olunmuşdur.

deməklə müəllif heç də M.C.Bağırova bəraət qazandırmaq möqsədi güdmür. Tarixi şəxsiyyətlərə qiymət konkret tarixi yanaşma və obyektivlik tələb edir.

*Üçüncü*, Dağlıq Qarabağ hadisələri ilə əlaqədar olaraq bəzi yazınlarda bu vilayətin yaradılması N.Nerimanovun ciddi sohvi kimi göstərilir. Lakin məlumdur ki, yalnız N.Nerimanovun təkidi ilə Dağlıq Qarabağ Azərbaycanın tərkibində saxlanıldı. O ki, qaldı Muxtar vilayətin yaradılmasına, bu məsələ Mikoyan-Mirzoyan dəstəsi tərəfindən hazırlanmışdı və onlar Zaqafqaziyadakı rus və gürcü liderlərinə də müəyyən təsir edə bilmışdalar. Həmin dövrde partiyanın Qafqaz bürosunun yegana azərbaycanlı üzvü olan N.Nerimanov çətin ki, həmin plana uğurlu müqavimət göstərə bilerdi. Həm də yaddan çıxarmayaq ki, Dağlıq Qarabağa vilayət statusu veriləndə (1923) N.Nerimanov Azərbaycanda işləmirdi (Moskvada idi).

*Dördüncü*, N.Nerimanov və M.Ə.Rəzulzadənin qarşılıq münasibətləri məsəlesi də sənədlər əsasında geniş işlənməlidir. Bu iki şəxsiyyətin Azərbaycan xalqının XX əsr tarixində müstəsna rolü olmuşdur. N.Nerimanovun və M.Ə.Rəzulzadənin konkret tarixi hadisələrə münasibəti şərh edilərkən onları bir-birindən ayıran yox, bir-bir ilə yaxınlaşdırın cəhətlər öz plana çıxılməlidir. Bu iki tarixi şəxsiyyətimizin bir-birinə qarşı qoyulması yalnız düşmənlerimizi sevindirə bilər.

*Bəşinci*, müasir beynəlxalq vəziyyət baxımından dorindən işlənməsi vacib olan problemlərdən biri də milli məsələ və milli münasibətlər problemidir. Daşnaqların uzunmüddəli və məkərli siyaseti baxımından heç olmasa indi bu məsələyə həm nəzəri, həm siyasi, həm də praktik planda xüsusi fikir vermeliyik. Bəzi ziyalılarımızın bu məsələyə sadəlövh, bəzən fatalist mövqədən yanaşması dözlülməzdər.

Milli münasibətlər probleminin işlənməsində respublikamızın ziyalıları üçün on böyük qüsür laqeydilik xəstəliyi

sayılmalıdır. Bu qüsür üzündən eksəriyyətimizdə milli vətənperverlik hissi kütləmişdir, bezilərimizdə isə yox dərəcesində id. «Vişka» qəzetinin 1992-ci il 15 avqust nömrəsində jurnalıst V.Əfəndiyevin məqaləsində öyrəndik ki, bədnəm Qarabağ probleminin yaranmasının bəlkə də başlangıcı sayılmalı olan Zori Balayanın «Ocaq» kitabı Ermənistən sifarişi ilə Bakıda keçmiş «Kommunist» nəşriyyatında baş texnoloq Aida Manuçarovanın soyi ilə təcili olaraq böyük tirajla çap olunaraq Ermənistana göndərilmiş və tırajin bir hissəsi Azərbaycanda yaşayan ermənilərə paylanmışdır. Biz isə iş-işdən keçəndən sonra bütün dünyaya bildirmək istəyirik ki, Zori Balayan millətçidir. Həmin məqalədə jurnalıst daha bir dözlüməz fakt haqqında xəbor verir. 1972-ci ilin mayında o, Belarusun Qomel şəhərində olarkən tarix diyarşunaslıq muzeyində Rusiya ilə İran arasında bağlanmış Türkmen çay müqaviləsinin eslini görür və Bakiya qaydan kimi Azərbaycan tarixi muzeyi rəhbərliyinə bu haqda məlumat verir. Həmin jurnalıst bir ildən sonra yenə Qomel şəhərində olarkən öyrənir ki, Azərbaycandan bu sonadı aparmaq üçün heç kəs gəlməyib. Lakin Ermənistəndən gələn turistlər həmin sonadı görən kimi telefonla Matenadarana xəbor verərək onu təcili apartdirmişdir. Təkə bu iki fakt bizim bəzi ziyalılarımızın milli vətənperverlik hissində mehrum olduğunu subut etmirmi?

*Altıncı*, ziyalılarımızın eksəriyyəti xalq maarifi şəbəkəsi ətrafında faaliyyət göstərir. Bu ziyalıların işlədiyi ali məktələrdə qəbulda mövcud olan qusurların ləğv edilməsi on vacib məsələlərdəndir. Lakin təəssüflə qeyd etmək lazımdır ki, hakimiyətə gelmiş yeni qüvvələrin bu sahədə qayda-qanun yaratmaq cəhdinə, xüsusilə də qəbul imtahanlarının test üsulu ilə aparılmasına qarşı bəzi yerlərdə ciddi müqavimət göstərilir. Xalqını sevən həqiqi ziyalı ali məktəblərdə rüşvetxorluğun kökünü kəsmək üçün bütün radikal tedbirlə-

rin həyata keçirilməsinə kömək etməlidir. Bu, millətin gələcək inkişafının ən mühüm və ince məsələsidir.

*Və nəhayət*, daha bir problem: respublikada ekoloji böhran vəziyyəti yaranıb. Bu vəziyyətdən çıxmaq yollarının tapılmasında fəal iştirak etmək texniki ziyanlarımızın şərəf işi olmalıdır. Kifayot qədər təşkilat və tədqiqat obyektləri yaradılmasına baxmayaraq Xəzərin və etraf mühitin hədsiz dərəcədə çırklənməsinin qarşısını almaq üçün geniş miqyaslı real tədbirlər görülmür. Aydır ki, müharibə şəraitində bu işlərin görülməsi üçün vəsat çatışmamazlığını da nəzərə almaq lazımdır. Lakin ekoloji tarazlıq pozulandan sonra görülen tə'sir çox az olacaqdır.

Əlbəttə, deyilənlərin hamısı Azərbaycanın sabahkı qayıqlarını tam əhatə etmir. Problemlərin çox geniş və məsuliyyətli olduğunu nəzərə alaraq bu məsələ ilə əlaqədar mətbuatda fikir mübadiləsi aparmaq, diskusiya açmaq və konkret fəaliyyət planı hazırlanmaq çox faydalı olardı.

### **XIII fəsil**

*Həyatın bütün sevinci  
yaratmaqdadır.*

**Romen Rollan**

## **VƏTƏNDAŞLIQ MÖVQEYİ MÜƏLLİFİN ELMİ YARADICILIĞIDA**

Müəllifin 50 illik elmi yaradıcılığının bir çox sahələri işq üzü görməmişdir.

Onun elmi yaradıcılıq fəaliyyətinin bəzi cəhətlərinə aydınlıq götəren bu hissəyə aşağıdakı bölmələr daxil edilmişdir:

1. Beynəlxalq konfranslarda müəllifin etdiyi məruzələrin mətnləri
2. «Oğuz rayonunun memarlıq abidələri və görkəmli ziyanları» adlı kinofilmin sənəarı.
3. Müəllifin neşr olunmuş əsərlərinin siyahısı.
4. Ömür yolunun əsas mərhələləri.
5. Ömürdən sohifələr (oçerk).
6. Müəllifin vətənpərvərlik və xatirə şerleri.

# MÜƏLLİFİN BEYNƏLXALQ KONFRANSLARDA ETDİYİ MƏRUZƏLƏRİN MƏTNLƏRİ

## §1. Sürətli inkişaf yolu təcrübəsi

(Konqo Xalq Respublikasının paytaxtı Brazzavil şəhərindəki Sovet Mədəniyyət Mərkəzində 26.X.72 edilmiş məruzə)<sup>1</sup>

Sovetlər İttifaqı çoxmillətli ölkədir və bu dövlətdə 120-dən çox millət və xalq 50 il ərzində yüksək iqtisadi və mədəni inkişafə nail olmuşlar. Bunlardan 100-dən çox xalq 50 il bundan evvel zəif inkişaf səviyyəsində idilər (yəni kapitalist inkişaf səviyyəsino qatmamışdır).

Çoxmillatlı Sovetlər ölkəsi tərkibində (Sovet federalisi) 15 müttəfiq respublika, 20 muxtar respublika, 18 muxtar vilayət və 20 milli dairə vardır. Bu milli bölmələr çərçivəsində yaşayan xalqların inkişafı haqqında bəzi məlumatlar:

Afrikanın 3 ölkəsinə (Misir, Konqo və Mərkəzi Afrika respublikası) 15 nəfərdən ibarət ilk Sovet elmi nümayəndə heyəti 1972-ci ilin oktyabrında göndərildi və onas vəzifə çoxmillətli Sovetlər ölkəsində milli dövlətlik təcrübəsinin nailiyyyətlərini Afrikada təbliğ etmək idi. Bu tədbir SSRİ-in teşkil edilməsinin 50 illiyi ətrafı üzrə Beynəlxalq əlaqlar planının tərkib hissəsi idi.

Bu sətrlərin müəllifi 1968-ci ilin sonunda zəif inkişaf etmiş xalqları sürətli inkişaf problemi üzrə doktorluq dissertasiyasını müdafiə etdiyinə görə Afrika xalqları üçün maraqlı olan bu mövzuda çıxış etmək üçün göstərilən elmi nümayəndə heyəti tərkibinə daxil edilmişdi. Müəllifin Afrikaya bu elmi cəmiyyəti haqqında «Bakı» qəzetinin 1972-ci il 14 noyabr və «Bakı»-qəzetinin 15 noyabr sayında yazı verilmişdir.

Məruzə rus dilində edildi və hissə-hissə fransız dilinə tərcümə edildi (ikinci dünya müharibəsinə qədərki dövrde Fransanın müstəmləkəsi olan Konqoda və Mərkəzi Afrikanın eksoriyyət ölkələrində rəsmi dövlət dili fransız dili olmuşdur).

Göstərilən Afrika səfəri haqqında müəllif 1974-cü ilde «Sovetlər ölkəsi və müasir Afrika» adlı 24 səhifəlik kitabça noşr etdirmişdir.

№	Xalqların adını daşıyan respublikaların adları	1913-cü ilə nisbətən 1971-ci ildə sənaye istehsalının artımı (daşa ilə)	Məktəbyaşlı uşaqların təhsilə calbi <sup>1</sup> (min nəfərdə)	
			1914/15	1971/72
1.	Qazaxstan	158	10,5	223,4
2.	Qırğızstan	211	7	41,5
3.	Tacikistan	95	0,4	36
4.	Türkmenistan	50	7	28,9
5.	Özbəkistan	45	18	167,3

Konqoda hakim Əmək partiyası (başçısı Marian Nquabi) Sovetlər İttifaqının zəif inkişaf etmiş xalqlarının keçidiyi şurətli inkişaf yolunu Konqo üçün siyasi program səviyyəsində qəbul etmişdir.

Brazzavilde yaradılmış Sovet-Konqo «Dostluq evində» SSRİ-nin yaradılmasının 50 illiyinə həsr olunmuş sərgidə Baki neftçilərinin qəhrəman eməyi haqqında da eksponatlar vardır. Sovet elmi nümayəndə heyətinə Konqoda olan məşhur «Poto-poto» rəsm yaradıcılığı cəmiyyətinin nailiyyyətləri müsbət təsir bağışladı. SSRİ-də təhsilə getmek istəyən gəncərlər arasında rus dilini öyrənməyə böyük maraq müşahidə olunur. Bütün bunlar təqdirə layiqdir<sup>2</sup>.

Marksizmin banisi olan Karl Marks zəif inkişaf etmiş xalqların sürətli inkişaf imkanı haqqında nəzəri müdədə irəli sürərkən, onu onas götürmüştür ki, belə xalqlar yalnız inkişaf etmiş xalqların hərtərəfli köməyi sayesində (kapitalizm

<sup>1</sup> SSRİ-nin 1971-ci ilə nailiyyyətləri. Moskva, 1972, s.85 (rus dilində)

<sup>2</sup> Konqo Demokratik Respublikasında olduğumuz beş gün ərzində Sovet hökümətinin köməyi ilə tikilmiş altı mortəboli Kosmos adlı mehmanxanada qaldıq. Konqonun əhalisi 1 milyona yaxındır. Paytaxtı Brazzavilde 200 min əhali yaşayır. 1970-ci ildə burada zəngin neft və əlvən metal yataqları tapılmışdır. Məktəb yaşı uşaqların 92-95% təhsilə colb olmuşdur. Olkədə 93 müslim sovetlər ittifaqından gələnlər idi və bunlardan biri də azərbaycanlı Vədim Bayramov idi. Brazzavilde 1971-ci ildə 700 tələbəsi olan Universitet açılmışdır.

inkişaf merhələsini keçmədən) müasir demokratik inkişafə nail ola bilərlər.

SSRİ-nin tərkibində olan çoxsaylı xalqların sürətli inkişafı bu təcrübənin beynəlxalq aləmdə ilk dəfə sınaqdan çıxmazı oldu.

İqtisadi inkişaf dərəcəsinə görə qazax xalqı, Orta Asiyada yaşayan özbəklər, qırğızlar, türkmənlər, taciklər və qaraqalpaqlar, Şimali Qafqazda yaşayan 50-e qədər xalq (təkçə Dağıstanda bunların sayı 30-dan çoxdur) Rusiya Federasiyası tərkibinə daxil olan Volqa boyunda, Uzaq Şərq və Uzaq Şimalda (burada 26 xırda xalq yaşayır) isə təxminən 100 xalq oktyabr inqilabı (1917) ərəfəsində zəif inkişaf etmiş xalqlar qrupuna daxil idilər.

Göstərilən xalqların sürətli iqtisadi inkişafı nəticəsində SSRİ-nin mövcud olduğu 50 il ərzində çox böyük nailiyyətlər əldə edilmişdir: 50 il əvvəl sərf aqrar zona olan bu ərazi-lərdə indi müasir sənaye qurğuları yaradılmışdır. Burada yaşayan bütün xalqların ana dilində məktəbləri mövcuddur. Bu xalqların gəncləri SSRİ-nin bütün ali məktəblərində oxumaq hüququna malikdirlər və böyük uğurlarla təhsil alaşaq, öz doğma yurdularına qayıdır və yaxud da Sovetlər İttifaqının hər hansı (özü seçdiyi) şəhərlərində elmi və ya emək sahələrində fəaliyyətlərini davam etdirirlər.

Sovetlər İttifaqının əvvəllər zəif inkişaf etmiş xalqlarının sürətli iqtisadi inkişafını tomin etmək üçün bu xalqlara icazə verilirdi ki, ilk kollektiv təsərrüfatlar əsasən bir tayfanın nümayəndələrinən təşkil edilsin. Əhalisi müxtəlif tayflara mənsub olan Konqo Respublikası üçün (Konqoda 77 tayfa əsasən 4 qrup ətrafında birləşmişdir) bu təcrübəni qədər dil və ləhcədə danışır. Mövcud iqtisadi gerililiklə yanaşı əhalinin təhsil sahəsində də geriliyi böyük çətinliklər töretdir. Sovetlər İttifaqının təcrübəsi bu çətinliklərin də ləğv edilməsinə kömək edə bilər.

1960-ci ilin məlumatına görə Afrikada məktəbyaşlı uşaqların ibtidai təhsilə cəlb edilmesi 16% təşkil edir. Bu göstərici həmin ildə Asiya qitesində 62%, Latin Amerikasında 26,1% olmuşdur. 1968-ci ildə bu göstərici Afrika qitəsi üzrə 40% çatdırılmışdır.

1968-ci ildə «YUNESKO»nın elan etdiyi məlumatə görə gənclərin orta təhsilə cəlbü dünya üzrə 40%, Latin Amerikasında 30%, Asiyada 30%, Afrikada 15% olmuşdur.

Bütün bunlar göstərir ki, Afrika xalqları kimi, Konqo xalqı da öz mədəni geriliyini ləğv etmək üçün qabaqcıl təcrübəni öyrənməlidir.

Sovet İttifaqı tərkibində olan yuxarıda göstərilən 5 respublikanın xalqları 1917-ci ilə qədər Çar Rusiyası tərkibində müstəmləkə veziyətində olmuşdur. Həmin xalqlar son 50 ildə SSRİ tərkibinde yüksək dərəcədə inkişafə nail olmuşlar.

## §2. Qafqaz uğrunda döyüslər – Böyük Vətən müharibəsində qələbənin ən mühüm mərhələlərindən biridir<sup>1</sup> (məruzə konfransın plenar iclasında edilmişdir)

Almaniya faşizmi özünün «Şərqə yürüş» (Dranq nax Osten) adlı ümumi işgalçılıq planında Qafqazi və onun zengin neft yataqlarını zəbt etmək planına xüsusi yer verirdi. Bunu da eyni zamanda Şərqi Hindistan hündüdullarına qədər uzanan geniş ərazilərini zəbt etmək üçün əsas baza əldə ediləsi nəzərdə tutulurdu. Hitlerin 1940-ci ilin 18 dekabrında imzaladığı 21 sayılı gizli direktivə sənədində Almaniyanın SSRİ-yə qarşı müharibəyə başlaması üzrə «Barbarossa»

<sup>1</sup> «İkinci dünya müharibəsinin döşələri və faşizm üzrə qələbənin əhamiyyəti» adlı Beynəlxalq konfrans 1995-ci ilin 18-19 aprelində Moskvada keçirilmişdir.

planında Almaniyanın başlayacağı müharibə «Şərq kompaniyası» adlandırılmışdı və onun qəlebə ilə qurtarmasına üç aydan beş aya qədər vaxt müəyyən edilmişdi.

1941-ci ilin fevralında Almaniya ordusunun yüksək komandanlığına Hitlerin bu toləbi çatdırılmışdı ki, «Şərq kompaniyası» qurtaran kimi Hindistana yürüşün başlanması na hazırlıq nəzərdə tutulmalıdır. Həmin ilin iyun ayının evvəllərində Almaniya hərbi komandanlığı planlaşdırılmışdı ki, İranın, İraqın, Misirin və Hindistanın zəbt edilməsi üzrə hərbi əməliyyatlara 1941-ci ilin payızından başlanacaqdır. Göründüyü kimi Hitlerin bu qlobal işğalçılıq planının həyata keçirilməsi üçün on əvvəl Qafqaz zəbt edilməli idi. Aydındır ki, Hitlerin bu geniş işğalçılıq planına qarşı Sovet rəhbərliyi ölkənin cənub sərhədlerin, ilk növbədə Qafqazın müdafiəsi üçün lazımlı tədbirlər görməli idi və görürdü.

Almaniya faşist ordusunun SSRİ-yə qəfətən hücumu dövründə İranda Almaniyanın 4 min nefərlük casus şəbəkəsi var idi və bu təxribat qüvvəsi gizli yollarla Sovetlər İttifaqına qarşı yönəldilmişdi. Sovet hökuməti İran şahı Rza Pehleviye öz ölkəsinin faşist Almaniyası ilə ittifaqının yolverməzliyi haqqında dəfələrlə xəbərdarlıq etmişdi de, Rza şah Pehlevi bu xəbərdarlıqlara məhəl qoymurdu. Buna görə de Sovet hökuməti İran rəhbərliyinə göndərdiyi rəsmi Notada bildirdi ki, 1921-ci ilin 26 fevralında imzallanmış Sovet Rusiyası – İran müqaviləsinin 6-cı maddəsinə uyğun olaraq Sovet qoşun hissələri Şimali İran ərazilərinə göndərilir. Eyni zamanda Sovet-İngiltərə razılımasına əsasən İngiltərinin qoşun hissələri de Cənubdan İran ərazisine daxil olacaq idi. 1941-ci ilin avqustundan bu tədbirlər reallaşdı.

1942-ci ilin 29 yanvarında Tehranda SSRİ, Böyük Britaniya və İran arasında müttəfiqlik haqqında müqavilə imzalandı və həmin müqavilədə göstərildi ki, müttəfiqlər (SSRİ və Böyük Britaniya) İran ərazisində quru, donuz və havadan silahlı müdafiə üzrə qüvvələr yerləşdirməyə icazə verilir və

bu ordu hissələri Almaniya ilə müharibə qurtardıqdan sonra 6 ay müddətində çıxarılaçaqdır.

Almaniya ordusu komandanlığı SSRİ-yə qarşı qəfətən başladığı müharibənin ilk həftələrinin uğurlarından məsə olaraq, 1941-ci ilin iyulunda müharibənin III mərhələsinin planını cizmağa başlamışdı. Bu plana görə 1942-ci ilin sentyabrında Almaniya ordusu Qafqaz keçidlərindən keçərək İran-İraq ərazisi ilə Bağdad üzərinə hücumu davam etdirməli idi.

Lakin Sovet-Almaniya cəbhələrində müharibənin 1941-ci ilin sonunda gedidi Hitlerin bu planları alt-üst etdi. 1941-ci ilin 5 dekabrında Sovet ordusu Moskva altında əks hücumla keçərək faşist ordusunu 100-350 kilometr qədər Qərbe sıxışdırıb və bununla da düşmənin Moskvəni və Şimali Qafqazı 1941-ci ilde zəbt etməsi planı boşça çıxdı.

1942-ci ilin yayında faşist ordusu komandanlığı Cənub istiqamətində yeni hückum əməliyyatına başladı və burada əsas vəzifə Qafqazı zəbt etmək idi. Bunun üçün «Edelveys» adlı xüsusi plan hazırlanmışdı və həmin planda göstərilirdi ki, faşist ordusu Qafqaza yaxınlaşdıqda bu diyarda yaşayan xalqlar rus xalqına qarşı mühərabəye başlayacaqlar.

Müharibənin gedidi faşist nezəriyyəbazların bu ümidi ni de boşça çıxardı. Qafqazın bütün xalqları ölkənin digər xalqları ilə birlilikdə ümumi düşmən olan faşizmə qarşı ölüm-dirim-mübarizəsinə qalxdılar. Qafqazı müdafiə edən cəbhələrdən biri olan Zaafqaziya cəbhəsi tərkibində şəxsi heyətləri əsasən Qafqaz xalqlarından tərtib edilmiş 12 milli diviziya vuruşurdu. Bunların içerisinde 77-ci, 223-cü, 396-ci, 402-ci, 416-ci diviziyyalar Azərbaycan milli diviziyyaları idi.

Qafqaz uğrunda döyuşlərin ikinci mərhələsinin başlanması və Stalingrad uğrunda ağır döyuşlər faktiki olaraq eyni zamanda (1942-ci ilin iyulunda) başlamışdı. Lakin faşist orduları 1943-cü ilin fevralının əvvəlində Stalingrad etrafında darmadağın edildikdən sonra, Almaniya hərbi ko-

mandanlığı bütün qalmış qüvvələrini Qafqaz cəbhəsinə yönəldi və Qafqaz uğrunda döyüslər 14 ay davam etdi.

Qafqaz regionunda iqtisadi və hərbi strateji cəhətdən ən güclü respublika Azərbaycan orduğuna görə düşmənin əsas qüvvələri də bu istiqamətə yönəldilmişdi. Təkcə onu demək kifayətdir ki, mühəribənin bütün gedisi dövründə cəbhələri benzin və digər yanacaqla əsasən Azərbaycan neftçiləri təchiz edirdi. Azərbaycan neftçilərinin bu böyük tarixi xidmetləri hələ mühərribə illərində Marşal G.K.Jukov və marşal K.K.Rokossovski tərəfindən dəfələrlə minnətdarlıqla qeyd edilmişdir. Bütün bunlara baxmayaraq Sovetlər İttifaqının matorlar mühəribəsində əldə etdiyi tarixi qələbədə cəbhənin benzin və sürtgü materiallarına olan tələbatının 75-90%-ni fasiləsiz olaraq təchiz edən Bakı şəhərinin «Qəhrəman şəhər» adı verilmədi, halbuki bu ada o, bəzi şəhərlərdən daha əvvəl layiq görülməli idi. Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev böyük iftخار hissi ilə qeyd etmişdir ki, «əgər Bakının nefti olmasaydı, Sovetlər İttifaqının qələbəsi bəlkə də mümkün deyildi...».

Faşist Almaniyasının Qafqazı zəbt etmək planının baş tutmaması onun Türkiyəni də bu mühəribəyə cəlb etmək ümidiyi də puça çıxardı və SSRİ-nin cənub sərhədlərinin tehlükəsizliyi təmin edildi.

Bununla belə Almaniyanın o dövrdəki müttəfiqləri olan Yaponiya və Türkiyənin 1942-ci ildə Sovetlər İttifaqına qarşı mühəribəyə başlamalarının səbəbləri indi də bəzi hərbi tarixçilərin və hərbi sərkordelərin tədqiqat obyekti kimi qalmaqdadır.

Aydındır ki, Sovetlər İttifaqı Ali Baş komandanlığı belə tehlükənin mövcudluğunu hiss edirdi və ölkəyə qarşı ikinci və ya üçüncü cəbhənin açıla bilməsi ilə əlaqədar olaraq həmin istiqamətlərdə kifayət qədər hərbi qüvvə saxlayırdı. Təkcə Qafqazda 1942-43-cü ildə II atıcı diviziya və

2 hərbi hava qüvvələri orduzu saxlanılırdı.<sup>1</sup> Qafqaz, eləcə də Qara dəniz, Kaspi və Azov dənizləri donanmaları tərəfindən müdafiə edilirdi.

Mühərribə illərinin diplomatik sənədlərinin öyrənilməsi sübut edir ki, 1943-cü ilin əvvəlində Yaponiya və Türkiyənin faşist Almaniyasına münasibəti xeyli soyumuşdu. Almaniya ordusunun güclü müqavimətinə baxmayaraq, o, 1943-cü ilin sonundan etibarən heç bir əməliyyatda təşəbbüsü öz əlinə ala bilmədi və dünya xalqları Almaniya hərbi qüvvələrinin yaxın vaxtlarda möglüb olmasına gözləyirdilər.

Faşist ordusunun Qafqaz dağları ətəklərində möglüb edilərək geriye çəkildiyi dövrdən az sonra Sovet siyasi rəhbərliyi öz daxili siyasetində bağışlanılmaz bir səhv buraxdı: 1944-cü ilin fevralında Şimali Qafqazda yaşayan çox sayılı müsəlman xalqları bütövlükdə Qazaxstan və Sibira sürgün edildilər. Öz ölkəsinin bir qrup müsəlman xalqına qarşı bu qəddar cəza tədbiri üçün heç bir əsaslı səbəb yox idi və Stalin-Beriya-Mikoyan qrupunun bu qanlı tədbiri mühəribə dövrünün siyasetinin qara ləkəsi kimi tarixa düşdü. Belə mürtəcə siyasetin davamını biz mühəribə qurtarandan az sonra öz evlərinə qaytarılmış hərbi əsrlərin 1949-cu ildə hərbi düşərgələrə sürgün edilməsində gördük.

Əziz veteranlar və qonaqlar! Bu məruzənin müəllifi 1965-ci ildə (Qazaxstana 1944-cü ildə sürgün edilmiş) çəçen yazarı Xalid Oşayev ile öz mənzilində görüşmüşdür. 1926-ci ildən Sovetlər İttifaqı Kommunist Partiyası üzvü olan Xalid Oşayev söylədi ki, NKVD-də xidmət edən azınlıların tələbi ilə gecə qapını açıldıqda, onlara partiya biletimi göstərdim, lakin həmin bilet üzümə çırparaq mənə dedilər: «çəçənsən?, düş qabağıma, sürgünə gedirson» və bizi mal-qara daşıyan çirkli vəqonlara doldurdular. Məlumdur ki, onları 17

<sup>1</sup> A.A.Qreçko. Qafqaz uğrunda döyüslər. M., 1967, s.473-477 (rus dilində).

il tikanlı məftillər arxasında yaşatdılardı və əksəriyyəti de məhv edildi.

Hörmətli veteranlar! 50 il bundan əvvəl II dünya müharibəsi kimi qanlı müharibəni antifaşist və demokratik qüvvələrin qələbəsi ilə qurtararken, biz hamımız guman edirdik ki, ölkəmizdə, o cümlədən Qafqazda, həmişə sülh və əmin-amanlıq olacaqdır. Lakin size məlumdur ki, Şimali Qafqazda indi müharibə gedir və qan töküür. Zaqqafqaziyanın hər üç respublikasını ehətə edən iki ərazi də isə qanlı döyüşlərdən sonra ateşkəs nəil olunmuşsa da, əldə edilmiş ateşkəs möhkəm deyildir.

Bütün Qafqazın xalqlarına dinc «Qafqaz evi» lazımdır. Bu dinc Qafqaz evinin açarı isə Rusyanın elindədir.

Azərbaycan respublikasının Prezidenti Heydər Əliyev 1994-cü ilin iyulunda «Rusiya qəzeti» və 1994-cü ilin dekabrında «Reklam xəbərləri» qəzeti müxbirlərinin suallarına cavabında Rusyanın Qafqaz problemlərinin həlliində iştirakını yüksək qiymətləndirərək, arzu etmişdir ki, Rusyanın siyasetində Qafqazın hər bir respublikasına münasibəti bu respublikaların xalqlarının dini mensubiyetindən və Rusiya ilə tarixi əlaqələrindən asılı olmayaraq formalasın. Yalnız belə edələti münasibət Qafqaz regionundakı bütün zidiyyətləri dinc yolla həll etməyə kömək edər<sup>1</sup>.

<sup>1</sup> Məruzə qurtardıqdan sonra fasıl zamanı Rusiya veteranlarından olan bir neçə yüksək rütbəli zabit məruzə müəllifinə yaxınlaşaraq qeyd etdilər ki, keçmiş SSRİ ərazi lərində indi gedən müharibələr Əfqanistanda aparılmış uğursuz müharibə kimi lazmızsı və sohvi siyasətin noticəsində başlanmış müharibələrdir və xalq arasında belə müharibələr müsbət qarşılınmır.

### § 3. İslam mədəniyyətinə siyasi baxış (1997-ci ilin 30 oktyabrında Bakıda keçirilmiş Beynəlxalq konfransda məruzə)

İslam mədəniyyəti tarixi üzre tədqiqatçılar (Əli Nəvai, Əli Maudidi, Seyid Qutb və digərleri) islamaqədərki dövrü cahiliyyət (cahillik, vəhşilik) dövrü adlandırmışlar və bunun üçün kifayət qədər faktlar da göstərirler.

Qədim tarixdən məlumdur ki, Aleksandr Makedonski (Makedoniyalı İskəndər) müharibədə İranın güclü hökmədarı Dara üzərində qəlebə çaldıqdan sonra İran 7 il (eramızdan əvvəl 330-323-cü illər) yunanların hökmərənlığı altında olmuşdur. A. Makedonski dünyasını deyişdikdən sonra yunan sərkərdəsi I Selevkinin hökmərənlığı dövrü başlandı və İran toxumən 100 il bu dövlətə tabe vəziyyətində qaldı.

Lakin VI əsrədə İran hökmədarı II Xosrov Roma üzərində qəlebə çaldı. Misir və Suriyanı zəbt etdi, Qüdsü tarmar edərək oradan müqəddəs xaçı götürdü. Və beləliklə də I Dərənin vaxtılı yaratdığı güclü İran imperiyasını bərpə etdi.

Həmin dövrədə çox varlanmış İran hökmədarları həqiqi menada vəhşi adət-ənənə şəraitində yaşayırdılar. Tarixi sənədlərdə göstərilir ki, İranda Sasanilər hökmərənlığı dövründə əyanlar üçün kəbin münasibətlərində heç bir məhdudiyyət olmamışdır. Məsələn, Bəhrəm Çobin öz bacısına evlənmişdi. II Yezdakert öz qızına evlənmiş və sonra onu öldürmüştür. Hökmədar Xosrov çoxarvadılılıqda «nümunə» olmuşdur.

Eramızın VII əsrində dünya dini kimi yaranmış İslam, qısa bir müddədə geniş yayılmış və islam imperiyaları yaradılmışdı. İslam toxumən 500 il (VII-XII əsrlər) dünya miyayısında çox böyük təsir gücünə malik olmuşdur. Göstərilən dövrədə islam mədəniyyəti coşqun inkişaf dövrü keçirmişdir.

İslam dini özünün çox mütərəqqi və güclü əxlaq nor-

maları ile özünden evvelki dövrde bir sıra Şerq ölkelerinde hökm sürdürmiş cahilliye, eyleq pozqunuğuna öldürücü zerbə vura bilmişdi.

İslamın tarixən səhneyə gəlməsi ərəblərin adı ilə bağlırsa, islami qəbul etmiş türkəlli xalqlar islam, müsəlman mədəniyyətinin geniş yayılmasında ərəblərlə berabər geniş fealiyyət göstərmışlar.

Məşhur fransız tarixçisi Alfons Lamartin (1790-1869) "Türklərin tarixi" adlı əserinin II cildində (Paris, 1854) Məhəmməd Əleyhisəlamin fealiyyəti haqqında yazmışdı: "...Məhəmməd qanunlar yaradılmasına, ordulara, yaratdığı 20 imperiya xalqlarına, dünyanın üçdə bir hissəsində yaşayışan milyonlarla insanlara rəhbərlik etmiş, ölümündən sonra isə böyük şöhrətə nail olmuşdur. O, saysız-hesabsız sosial islahatların, eyleq normalarının müəllifi hesab edilə biler..."

Görkəmli ingilis filosofu Bertran Rassel də Həzər Məhəmməd dövründə Şerqde mədəniyyətin çəçəkləndiyini tösdiq edir ve yazar ki, "Şərqiň üstünlüyü tekke hərbi sahəde deyildi. Elm, fəlsəfə, nəzm, incəsənət – bütün bunlar Məhəmmədin dünyası dövrü çiçəklənmişdi. Halbuki, həmin dövrde Avropa vəhşilik çirkəbi içərisində idı".

Müsəlman Şərqinin görkəmli mütefəkkirləri – Əl Kindi (IX əsr), Əl-Fərabi (X əsr) İbn-Sina (XI əsr), Əl-Biruni (XI əsr) türkəlli xalqların dahi alim və şairleri – Əl Xorazmi, Nasirəddin Tusi, Cəlaləddin Rumi, Nizami Gəncəvi, Əfzələddin Xəqani, İmadəddin Nəsimi, Yunis İmrə, Əlişir Nəvai və onlarla digərləri beşer mədəniyyəti xəzinesinə görkəmli əsərlər böx etmişlər.

Orta əsrlərde islam şərqində məntiq, fəlsəfə, eyleq, astronomiya, riyaziyyat, təbabət və kimya elmləri, elecə də bədii edəbiyyat yüksək dərəcədə inkişaf etmişdi.

Avropa xalqları edəbiyyatının ilk nümunələri olan

«İlahi komediya» (Dante), «Don Kixot» (Servantes), «Robinson Kruso» (Daniel Defo) və digərləri islam poeziyasının bilavasitə təsiri ile yazılmışdır.

İslam dövlətlərinin orta əsrlərdən sonra öz keçmiş qüdrətlərini itirməsinin səbəbərini islam xadimləri müsəlmanların islamın teleblərinə riayət etmemelerində görürler. Əlbətə, yalnız bu səbəbi esas götürmək o qədər de inandırıcı deyildir. Burada Qərb dövlətləri tərəfindən Şerq ölkərinin müstəmlekə vəziyyətine getirilməsi üçün hərbi sahəde üstüntüklərindən (oldu silah növlərindən) istifadə etmələr də esas səbəblərdən biri olmuşdur.

Orta əsrlərin sonlarından başlayaraq İslam mədəniyyətinin Qərbə təsiri getdikcə zeifləyirdi də, bu mədəniyyət islam dünyasında, o cümlədən türk dünyasında öz inkişafını, bəzi tezqiylərə baxmayaq davam etdirilmişdir. Bunun nəticəsidir ki, indi, XX əsrin sonunda da islam mədəniyyətinə maraq bütün dünyada davam edir. Bunun on bariz nümunəsi qeyri müsəlmanların islamı qəbul etmələri prosesinin güclənməsidir. XX əsrin ilk 85 ilində Afrikada islamı qəbul edənlərin sayı 10 milyondan 100 milyona çatmışdır<sup>1</sup>.

Yaponiyada yaşayan Abdullah Yemura «Niyə müsəlman oldum?» sualına belə cavab vermişdir: «Zühurundan bu güne kimi saf və temiz qalan yegane din İslam dinidir. Bu güne qədər Qurani-Kərimin bir kəlməsi belə deyişməmişdir<sup>2</sup>.

Budapeşt Universitetinin «Şerq elmləri» fənni üzrə profesoru, doktor Əbdülkerim Germanus (millətə macardır) 6 yaşında ikən türkçə öyrənməyə başlamışdır. I və II dünya müharibələri dövrü Hindistanda yaşamış, bir müddət Rabindranat Tagorun rəhbərlik etdiyi Şanti Jaketen universitetində

<sup>1</sup> Bax: Kobişanov Y.M. İslamin Afrikada yayılması tarixi. M., 1987, s.3 (rus dilində).

<sup>2</sup> Bax: «Haqq söz» qəzeti. 15 iyun 1993.

dərs demişdir. Sonra Dehliye köçməş və orada müsəlmanlığı qəbul etmişdir. Bakıda noşr edilən «Haqq söz» qəzeti «Türkiyə» qəzetində noşr edilmiş «Niyə müsəlman oldular» kitabından iqtibas edilmiş yazida A.Germanusun İslami necə qəbul etməsi haqqında söhbeti bir səhifə hecmində yazida şərh edilmişdir. Bu yazida o söyləyir ki, «Dehliye gəldiyim gecə yuxuda Həzərəti Məhəmmədi gördüm» və yuxuda ona «Ya rəsulullah!... Əger müsəlman olsam, dincliyo qovuşaçağammı?» – deyə müraciət etdim...»<sup>1</sup>.

Bu və buna oxşar etiraflar göstərir ki, dünyanın hər yerdə sade adamların islamə marağı və inamı artmaqda davam edir və görünür davam edəcəkdir.

Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev 1994-cü ilin martının ortalarında Mərakeşdə çağrılmış İslam konfransı təşkilatına daxil olan ölkə başçılarının görüşündə etdiyi çıxışında demişdir: «Biz haqlı olaraq fəxr edə bilerik ki, islam dünyası ümuməbədəri sivilizasiyaya öz layiqli töhfəsinə vermişdir və neçə əsrərdir ki, onun mənəvi inkişafına və təkmilleşməsinə kömək edir».

XX əsrin 90-ci illərinin əvvəlində Sovet imperiyasının dağıılması sayesində 70 il onun tərkibində dini etiqadları boğulmuş onurlarla türkdilli xalqların bir hissəsi milli müstəqillik qazandılar və indi öz islami etiqadlarını azad surətdə icra edirlər. Rusyanın tərkibində qalmış türkdilli xalqların vicedən azadlığı məsələsində də müəyyən müsbət amiller mövcuddur. Təkcə onu demək kifayətdir ki, Rusiyada sovet dövründə dincə qarşı kommunist qadağaları ləğv edilmişdir.

İslami mənəvi və mədəni dəyərlər indi müsəlman xalqlarının öz mənafelərinin müdafiəsi naməne birləşmələri və həmrəylikləri üçün mühüm vasitələrdən biridir.

## İstifadə edilmiş ədəbiyyat

1. Adam Mcs. Müsəlman intibahi. M., 1973.
2. Əl Maudidi. İslamin osasları. M., 1993 (*rus dilində*).
3. Kobişanov Y. Afrikada İslamin yayılması tarixi. M., 1987.
4. U.M.Uott. İslamin orta əsr Avropasına təsiri. Edinburq, 1972, Moskva, 1976.
5. «İslam dünyası» qəzeti. 1992.

## §4. İslam mədəniyyəti və Qafqazın müsəlman xalqları

(1998-ci ilin 4-6 iyununda Bakıda keçirilmiş dördüncü Beynəlxalq simpoziyumu məruzə)

Dünyada müsəlmanların sayı bir milyard nəfərdən çoxdur. Bunların eksəriyyəti (2/3) Asiyada və Afrikada yaşayırlar. Müsəlman icmaları dünyanın 140 ölkəsində mövcuddur. 50 ölkədə isə müsəlmanlar əhalinin böyük eksəriyyətini təşkil edirlər.

İslam dövlətlərinin beynəlxalq təşkilatda (İslam Konfransi Təşkilatı) birləşməsi ideyasını 1965-ci ildə Səudiyyə Ərəbistanı kralı Feysel irəli atmışdı və islam hemrəyliyi haqqında bu təşəbbüs 1969-cu ilin sentyabrında Rabatda (Mərakeşin paytaxtı) keçirilən təsis konfransında heyata keçirildi. Növbəti konfranslar (zirvə toplantıları adı ilə) üç ildə bir çağrılır. Təşkilatın siyasi orqanı İslam dövlətləri xarici işlər nazirlərinin konfransıdır və bu konfranslar ildə bir dəfə keçirilir.

İslam Konfransi Təşkilatı (İKT)nin cari fəaliyyət orqanı Baş katiblikdir. Baş Katib 4 il müddətinə təyin olunur. Baş Katiblik «Qüds» azad edilənə qədər Ciddə şəhərində (Səudiyyə Ərəbistanı) yerləşir. 1981-ci ildə «Beynəlxalq İslam Mərkəzi», 1973-cü ildə isə İslam İnkışaf Bankı yaradılmışdır. Həmin Bank 1996-cı ildə Azərbaycan qəçqınları-

<sup>1</sup> «Haqq söz» qəzeti, 22 iyun 1993.

na 1,5 milyon dollar yardım etmiştir.

Azerbaycan İKT-na 1991-ci ilin dekabrında təşkilatın Dakar (Seneqal Dövlətinin paytaxtı) konfransında qəbul (46-ci üzv kimi) olmuşdur. 1997-ci ilin sonunda İKT tərkibində 57 üzv olmuşdur.

\*  
\*

Sərqi medəniyyətinin yunan-latın qolundan sonra tarixən İslam (müsəlman) medəniyyəti en güclü qol olmuşdur. Onu ərəblər, türklər, farslar və digər müsəlman xalqları yaratmışlar.

Türk dilli xalqlar toplusuna mənsub olan Azerbaycan türkləri (Osmanlı türkləri kimi) bu toplunun qolları içərisində medəniyyət sahəsində qədim və zəngin qollardan biridir. Məlumdur ki, «Kitabi Dədə Qorqud» dastanının boyları türkdilli xalqların abidəsi olaraq islamdan əvvəl (VI əsr) yaramaşa başlamışdır.

İslamın Qafqazda yayılması hicretin 17-ci ilində, xəlife Ömerin dövründə başlamışdır.

Ərəb ordusunun süvari dəstəlerinin sərkərdə Süleymanın başçılığı altında Dağıstan gələşisi 651-ci ilde olmuşdur, az sonra Dərbənd işğal olunmuşdur. Şimali Qafqazın indi dağlılıar yaşayan orazisində İslamin qəbul edilməsi 150 il davam etmiş, Çeçen-İnquşetiyyada isə bu proses XV əsrə qədər davam etmişdir.

Qafqazın indi müsəlman olan əhalisi Sasanilerin və Bizansın zülmündən cana doymuşdu və buna görə de İslami dünyaya yayan ərəbləri xilaskar kimi qəbul etmişler.

İslam dini bütün əsrlər boyu öz elmi osasları ilə möhtəşəm müsəlman medəniyyətinin əsasında durmuş və Qərbdə medəni inkişafə böyük təsir göstərmişdir. İngilis şərhşənasi U.M.Uott «İslamın orta əsr Avropasına təsiri» (Edinburg, 1972, Moskva, 1976) əsərində yazır ki, Sərqi müsəl-

man xalqlarının yaratdıqları əzəmetli elmi irs «ən azı XVII əsrə qədər yüksək seviyyədə qalmışdır». F.S.Risler isə «Ərəb mədəniyyəti» adlı əsərində (Paris, 1955) yazır ki, «Beş əsr boyunca islam elmləri yüksək mədəniyyət və əzəmeti ilə cahana hökm etdi. Yunan filosofisi və elm xəzinələrinin varisi olmaq etibarilə müsəlmanlar bu xəzinələri islami döyərləri ilə zənginləşdirildikdən sonra Qərbi Avropaya noqla etdilər». Müəllifin müdədələrindəki bəzi iddialara baxmayaraq, o da İslam medəniyyətinin Qərbi təsirini təsdiq edir.

Bu bir tarixi faktdır ki, İspaniyani ərəblər idarə etdikləri dövrde (756-1031-ci illər) Kordova buradakı ərəb dövlətinin (Kordova xəlifəliyi) paytaxtı olmuşdur. Bu şəhər, ələcə də Qrenada və Sevilya, müsəlman medəniyyətinin mərkəzləri idilər. Kordova «elmlərin məskəni» adlanırdı və buraya Fransadan, Almaniyadan və Ingiltərədən təhsil göləndilər. Kordova universiteti və kitabxanası bütün dünyada məşhur idi.

İngiltərənin məşhur professoru Bertran Rassel yazmışdır: «Sərqi üstünlüyü tekçə hərbi sahədə deyildi. Elm, filosof, nezm, incəsənət – bütün bunlar Məhəmmədin dünyası dövrü çiçəklənmişdi. Halbu ki, həmin dövrde Avropa vəhşilik cirkəbi içərisində idi» (Bax: Əli Maudidi. İslamın osasları, M., 1993, s.128, rus dilində).

Bələliklə, müsəlman medəniyyəti dünyada təxminən on əsr ərzində ən geniş yayılan qabaqcıl medəniyyət olmuşdur.

Sərqi medəniyyəti üzrə digər mütəxəssis Qustav Le Bon «Ərəblərin medəniyyəti» (Paris, 1955) kitabında yazmışdır: «Avropa vəhşilik zamanlarının ən qatı qaranlıqlarında boğuldugu bir vaxtda islam dairəsindeki Bağdad və Kürtbə sənət və elm işçilərini bütün dünyaya yayan iki mədəniyyət mərkəzi idi».

Orta əsrlərin sonundan başlayaraq müsəlman medəniyyətinin Qərbi təsirinin zəifləməsi Qərbin buraya iqtisadi

ve siyasi təsvizləri ilə əlaqədar idi. Buna uyğun olaraq Qərbədə tədris və töbliq edilən mədəni irs və fəlsəfi fikir də əsasən qədim (antik) dövrlərə aid yunan fəlsəfəsi və orta əsrlerin sonundan başlanan alman klassik fəlsəfəsi əsasında öyrənilirdi. Halbuki, qədim və orta əsrlərdə geniş yayılmış islam (müsəlman) mədəniyyətinin çox görkəmlü nümayəndələri olan İbn Sina, Əl-Ferabi, Əl-Qəzali, Təberi, Firdovsi, Rumi, Sədi, Hafız, Rəşidəddin, Mahmud Şəbistəri, Ömer Xəyyam, Uluq boy, Əl-Biruni, İbn Rüst, İbn Xeldun, Harun Əl-Rəşid və digərləri Qərbədə mədəniyyətin inkişafına böyük təkan vermişlər və bunların üstündən sükutla keçilməsi on azi böyük ədalətsizlik olardı. Adları çəkilən və çəkilməyən müsəlman alimləri yunan fəlsəfəsi və elmi xəzinələrinin varisi və yaradıcı davamçıları olmaq etibarile bu xəzinələri islami fikirlərlə zənginləşdirildikdən sonra Qərbi Avropana nəql etmiş və yalnız bu yol ilə islam mədəniyyəti orta əsrlərde Avropanın mədəni həyatında dərin bir təsir buraxmışdır.

Orta əsrlərdə türk (müsəlman) xalqlarının güclü qolu olan Azərbaycan türkləri Nəsimiyyət Nəsimi, Əbülləhəsən Bəhmənyar, Nizami Gəncəvi, Əbdülreşid Bakuvi, Əcəmi Naxçıvanı, Şibahəddin Yəhya Sührəvərdi, Məhəmməd Füzuli kimi dahi mütefəkkirler yetişdirmişdir ki, bu da həmin diyarada elmin və ədəbiyyatın, bətövülkədə isə mədəniyyətin coşqun inkişafını sübut edir.

Bütün bunlara baxmayaraq heç bir əsas olmadan bəzi Sovet alimləri iddia edirdilər ki, guya Əl-Kindi, Əl-Ferabi, Biruni, Nizami, Ömer Xəyyam, Nəvai, Uluqbey və digər müsəlman-türk mütefəkkirleri islam ideologiyasının eksinə çıxış etmişlər (Bax. D.A.Patrusev, İslam, M., 1960, s.7).

Halbuki, Nizami, Firdovsi, Füzuli və müsəlman şərqində bunlar seviyyəsində olan digər görkəmlü ədiblərin hamısı öz poemalarını Allahı mədh edən münacatlar ilə başlamağı özlərinə şərəf bilmışlər və bu çətin işdə böyük uğur-

lar qazanmışlar.

Nizami Gəncəvinin «Xəmsə»sinə daxil olan 5 poemanın hər birində, Əbülgasim Firdovsinin «Şahnamə»sində, Məhəmməd Füzulinin «Leyli və Məcnun»unda Allaha xitabən münacat Tanrı mədh etməye həsr edilmişdir. Belə oludquda Yaxın şərqi mütefəkkirlərinin «İslam ideologiyasına qarşı çıxışları» haqqda söyləmek on azi nadanlıqdır.

XVIII əsrde Qafqazda təsir dairesi məsələsində Rusiya, İran və Türkiye arasında münaqışlar güclənməyə başladı. Xristian Rusiyanın Qafqazın böyük bir hissəsini zəbt etməsinə baxmayaraq islam dini burada da müsəlmanlar arasında öz təsir qüvvəsini saxlaya bildi. Tekcə onu demək ki, XX əsrin əvvəllərində Qafqazda 2000-ə yaxın məscid və ziyarətgah var idi. Sovet hakimiyyəti illərində ateizm təbliğatı rəsmi dövlət siyaseti seviyyesində aparıldı və bu təbliğat, eməli iş panislamizmle mübarizə pərəstişi altında islamqa qarşı daha qəddar formada həyata keçirildi.

Azərbaycan xalqı öz müstəqilliyini bərpa etdiğən sonra tarixən qəbul etdiyi islam dininə qayıdı. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev demişdir: «Xalqımızı 70 il orzında islam dinindən ayırmaga çalışmışlar... biz sovetlər ittifaqı tərkibində ateist tərbiyəsi təbliğatı altında yaşamışıq... ancaq buna baxmayaraq xalqımız öz dinindən heç vaxt ayrılmayıbdır. Onu qəlbində, ürəyində saxlayıb və imkan olan kimi hər şey açılıbdır. Bu da dinimizin-İslam dininin nə qədər qüdrətə, gücə malik olduğunu bir daha göstərir»<sup>1</sup>.

Təhsil və xüsusilə tərbiyənin Şərqi döyərləri haqqında danışarkən qeyd etmək lazımdır ki, Qoca Şərqdə təhsilin islam mənəviyyatının formallaşmasına, islamın təsiri ilə əlaqə normalarının mönimsənilməsinə böyük təsir göstərməsi xüsusli əhəmiyyət kəsb etmişdir. Buradan aydındır ki, müstəqil

Azərbaycan dövlətinin təhsil və tərbiyə sisteminde milli-vətənporvərlik təriyəsi və milli-mənevi, əxlaqi keyfiyyətlərin gəclərə aşınması vəzifəsi ön plana çəkilməlidir. Bu təhsil sisteminde Azərbaycanlıq ruhu həmişə mərkəzi yerlərdən birini tutmalıdır.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 1998-ci ilin 18 aprelində «Azərbaycan Respublikasının Milli Məclisine» ünvanlandırdığı məktubda gəclərin xalqımıza xas olan «etik normalara uyğun olaraq tərbiyə edilməsi» vacibliyi göstərərək, xüsusi olaraq qeyd etmişdir ki, «yeni münasibətlər xalqımızın adət-ononelerinə, mənəviyyatına, tarixi ərsinə və əxlaqına xələl getirmədən inkişaf etdirilməlidir».

İslamın təsiri ilə müsəlmançılığın hələ ilk dövrlerində cinayət halları çox az olmuşdur. Çünkü islami etiqad, dino inam güclü təsirə malik idi və insanları pis əməllerden çəkindirirdi. İslama xas olan edalet və demokratiklik zəminində ona sitayış edənlərdə həqiqi vətəndaşlıq hissiyatı yaratmışdı, İslam dini sosial məsuliyyəti dini ayin kimi insanların şüuruna yeritmişdi. İslamın qəbulu Azərbaycanda atəş-pəroştiyi sitəyoşı sıxışdırılmışdı.

Hazırda Azərbaycanda müasir dövrün tələbinə uyğun ideoloji durum axtarışı üzrə araşdırımlar aparılır. Əksəriyyət müəlliflər bu ideoloji durumu azerbaijanlıq ideologiyası və onun tərkibində milli vətənporvərlik (Türkçülük), islamçılıq, müasirlilik-dünyəvəlik qollarının qabarıq olaraq təmsil edilməsini təklif edirlər.

Dövlətin və dövlətçiliyin əsas meyyarlarından olan əxlaqi dövrlər islamda çox güclü məzmuna və təsir qüvvəsinə malidir. Qərbdə tanınmış islam tədqiqatçısı Məhəmməd Əsəd (Leopold Vayss) «İslam yol ayrıcılığında» əsərində (Laxor, 1955) yazar ki, «İslamda əxlaq insanların öz əməllə-

rinin qələbəsini təmin etmək soyi ilə birlikdə yaşayır...» (s.9). Məşhur ingilis filosofu və ədibi Bernard Shaw yazmışdır: «İnsan həyatının bütün sahələri ilə əlaqədar olan və hər nəsli özünü bağlamağa layiq bir din yalnız islamlıdır».

Mohz bunun neticəsidir ki, islamın dünyada yayılması prosesi indi də davam edir və bunun qarşısını almaq üçün Qərbdə və Rusiyada islamə qarşı mübarizə aləti olaraq «İslam təməlciliyi»nə qarşı mübarizə sünə olaraq getdikcə daha çox qızışdırılır.

Rus «İslamşunası» İqor Belyayev 1987-ci ilin əvvəlinde «Literaturnaya qazeta»da dorc etdiyi «İslam» möqaləsində yazmışdır ki, bu din bizim cəmiyyət üçün təhlükəli və düşmen bir dindir

Şovinist və ermənipərəst Belyayevdən və onun kimilərindən möhtəşəm İslam dini haqqında müsbət fikir gözlemek sadələvhəlik olardı.

Müasir dövrdə islami döyərlərin əsasında milli mədəniyyətlər arasındakı əlaqələr Qafqazda yaşayan müsəlman xalqlarının öz müstəqillikləri uğrunda mübarizələrinə kömək edən mühüm bir amildir.

### İstifadə edilmiş ədəbiyyat

1. A.V.Avksentiyev. İslam Şimalı Qafqazda, Stavropol, 1973 (rus dilində).
2. Allahşükür Paşazadə. İslam Qafqazda, B., 1996.
3. Qustav Le Bon. Ərəblərin mədəniyyəti, Paris, 1955.
4. Məhəmməd Əsəd (Leopold Vayss), İslam yol ayrıcılığında. (Laxor, 1955).
5. D.A.Patrusev. İslam. M., 1960.
6. F.S.Rissler. Ərob mədəniyyəti. Paris, 1955.
7. U.M.Uott. İslamın orta osr Avropasına təsiri. Edinburq, 1972. Moskva, 1976.
8. Dövrü metbut.

**§5. Bəşəri tərəqqidə islamın rolü və yeri**  
(1998-ci ilin 9-11 dekabrında Bakıda «İslam  
sivilizasiyası Qafqazda» mövzusunda keçirilmiş  
simpoziumda məruzə)

İslam özündən əvvəl təşəkkül tapmış digər dünya dinləri möqayisədə daha humanist və demokratik dindir. Onun ədalət və bərabərlik prinsipləri, şəxsiyyətin hüququna hörmət tələbi daha geniş və mükəmməldir.

Qanunçuluq sahəsində islamın əsas dəyərləri sırasında bütün insanların qardaşlığı, rasizmin inkarı və humanizm xüsusi yer tutur. Professor Seyid Qütb «İslamda sosial ədalət» adlı kitabında (1950) islamın yaradıcısı həzret Məhəmmədin rolunu və onun yaratdığı təlimin geniş təsir gücünə malik olmasını xüsusi olaraq qeyd edir. Məşhur Fransa tarixçisi Lamartin 150 il bundan əvvəl «Türklerin tarixi» adlı əsərinin II cildində (Paris, 1854) yazmışdır: «... Məhəmməd qanunlar yaradılmasına, ordulara, yaratdığı iyirmi imperiya xalqlarına, dünyanın üçdə bir hissəsində yaşayan milyonlarla insanlara rəhbərlik etmiş, ölümündən sonra isə böyük şöhrət nail olmuşdur. O, saysız-hesabsız sosial və siyasi islahatların, əxlaq normallarının müəllifi hesab edilə bilər...»

İslamın bəşər mədəniyyətinin inkişafına müsbət təsiri ni qəbul edən Ingilterənin məşhur filosofu Bertran Rassel yazılmışdır: «Şərqiň üstünlüyü təkcə hərbi sahədə deyildi. Elm, fəlsəfə, nəzəm, incəsənət – bütün bunlar Məhəmmədin dünyası dövrü çıçəklənmədi; halbuki həmin dövrde Avropa vohşilik şirkəti içərisində idi».

Lev Tolstoy da islami dəyərlərə yüksək qiymət vermişdir.

Bəşər tarixində ilk əvvəl Şərqdə elmin sürətli inkişafına və dünya miqyaslı elm xadimlərinin yetişməsinə islamın güclü təsiri danılmazdır.

Elmin öyrənilməsinin vacibliyi haqqında Məhəmməd

Əleyhissalamın çoxsaylı kəlamları bunun əyani sübutdur: «Elmi bəşikdən qəbrədək öyrənin», «Ən xeyrli sədəqə odur ki, bir müsəlman elm öyrənə və sonra onu müsəlman qardaşına öyredebə», «Elm Çində də olsa, onun ardınca gedin», «Alimləri eşidin, çünki onlar dünyanın çırığı, axırətin nüru durlar», «Qiyamət günü şəhidlərin qanı alımların mürəkkəbi ilə bərabər təreziye qoyular» və s. kimi kəlamlar böyük təsir gücünə malikdir.

İslama qədərki Ərəbistan ibtidai icma quruluşu söviyyəsində idi. İslamın güclü təsiri ilə ərəb icmaları faktiki olaraq bəşəri inkişafın quldarlıq mərhələsini arxada qoyaraq, birbaşa feodalizmə qovuşdular. Bu, həm maddi, həm də mənəvi (zehni) mədəniyyət sahəsində böyük sıçrayış idi.

İslam mədəniyyəti ilk 10 əsr ərzində (VII-XVII əsrlər) dünya miqyasında en qabaqcıl mədəni kəşflər və nüailiyətlər əldə etmişdir. Orta əsrlərdə «kimyanın atası» sayılan Cabir ibn Kənan kimyevi elementlərdən 19-nun keşfinin müəllifidir və Avropada onu «Müdrilik professoru» adlandırmışlar. Min il bundan əvvəl Qahiredə yaradılmış «Əl Əzhar» Universiteti, Bağdadda 4 milyon cild kitabı olan «Dahilik evi» adlı kitabxana və onlarla belə elm məbədlərinin varlığı İslam aləmində böyük alımların yetişməsi üçün şərait yaratmışdır. Əl-Kindi (IX əsr), Əl-Fərabi (IX əsr), Ibn-Sina (X-XI əsr), Əl-Biruni (XI əsr) və digərləri bu sıradandır. Türkəlli xalqlar içərisindən Əl-Xorezmi, Nəsirəddin Tusi, Nizami Cəncəvi, Yunis İmrə, Əlişir Nəvai kimi dahi mütəfəkkirər yetişmişdir.

*İslamda elmlilik və əxlaq fəlsəfəsi çox güclüdür.* Dövləti idarəcilik məsələləri üzrə də İslami dəyərlər zəngin mənəvi osaslar verir və təbliğ edir. Quranı-Korimin 4-cü «Ən Nisa» surəsinin 58-ci ayosunda insanlara «Ölkəni ədələtlə idarə etmək» tapşırılmışdır.

Peyğəmbər Əleyhissəlam (Həzrət Məhəmməd) bütün Ərəbistan yarımadasında İslamın qəbul edilməsinə 10 il ə-

zinde nail olmuşdur. Cihad müharibesi adlanan bu döyuşlərde islam ordusunun itkisi çox az olmuşdur. Həzret Məhəmməd öz naib və döyüşçülərinə, nail olduqları ərazilərdə qətl və talan tedbirlerini qadağan etmişdi.

Dünyanın və xüsusilə Qərbin zəka sahiblərindən bir çoxu «İnsanın sırlı təbietinə islam necə yol tapır?» sualına cavab axtarırlar. İslamin yaradıcısı Muhammed (ərebə bele teleffüz edilir) «Allahdan başqa Allah yoxdur» kəlamı ilə Allaha inamı mənəvi tərbiyənin əsas mənbəyinə çevirdi. Bu o deməkdir ki, müsəlman yalnız Allahın qarşısında səcdə etməlidir. Həmin Ulu Tanrı isə ona inanınları cənnetlə mükafatlandırır, cəhənnəm qorxusu ilə düzülyə dəvət edir (pozğunuluğa cəhd edənlər bu qorxu ilə düz yolu seçir və əger seçmirlərse vicedan əzəbi çəkirler).

*İslama oxlaq fəlsəfəsi insan paklığından əsasını təşkil edir.* İnsanın sırlı təbietinə islamın necə yol tapmasının səbabını bəzi Qərb alimləri belə şərh edirlər: «Avropada ən çox tənqid olunan məsələ Şərqdə çoxarvadlılıq adətidir... (Lakin). Şübhə yoxdur ki, Şərqdə olan qanuni çoxarvadlılıq Qərbəki saysız-hesabsız gizli evlənmələrdən daha yaxşıdır<sup>1</sup>. Diger Qərb müəllifi teoloq Anna Bezan belə yazar: «Nə vaxt ki, mən gecələr bizim küçələrimizdə qadınları görürom, bu qənaətə gəlirəm ki, Qərb islamdan öyrənək, onun bu adətinə hiyləgərcəsinə töccübəlnemeye son qoymalıdır: çünki islam qadın üçün əri və övlada malik olmağa imkanını qanuni olaraq həyata keçirir<sup>2</sup>.» Diger Qərb sosioloqu Artur Şopenqauer «Qadınlar haqqında bir neçə söz» adlı kitabında yazar: «Mən başa düşə bilmirəm, əyer qadın sonsuzdursa (ailəyə uşaq bəxş etməkdən məhrumdursa) nə üçün onun əri ikinci qadınla evləne bilməsin». Məlumdur ki,

<sup>1</sup> Bax: Seyid Mədžitabə Rukni Muavi Lari. Qərb mədəniyyəti müsəlmanın gözü ilə (rus dilində). Baku, 1992, s.180.  
<sup>2</sup> Yeno orada. S.179-180.

kilsə buna icazə vermir, islam isə (icazə) verir.

İslami döyərlərə əsaslanan *islami həmrəylik* müasir dövrə bütün müsəlman xalqlarının inkişafı və gələcəyi üçün mühüm zəmanətdir.

Təəssüflər olsun ki, sünni-şia məzhəb ayrılığı bu birliyə və hemrəyliyə müəyyən dərəcədə mane olur.

Ceyms Hayder «Dəsteksziz Xəncər» kitabında yazar ki, «sünni-şia məsəlesi islamın bütün düşmənləri üçün hədiyyədir». Müəllif islamın təsir qüvvəsini zəiflətmək üçün məsləhət verir ki, farslar və türklər arasında milli zəmində təfriqələr və ədavəti qızışdırmaq lazımdır (neft üzrə münaqişələr de belə təfriqə səbəblərindən biridir).

Məlumdur ki, Amerika qıtəsindən kənardə əsas neft yataqları Şərqdə, müsəlman xalqlarının yaşıdlıqları ərazilərde yerləşir.

Azərbaycanlı mühacir Miryaqub Mehdizadə 1922-ci ilde Beynəlxalq Cenevre konfransında Sovet nümayəndə heyəti tərkibində olmuş və «Beynəlmiləl siyasetdə petrol» adlı eserində (1928-ci il) Rusiya hökümətinin 1922-ci ilde Azərbaycan neft rayonlarını Qərb şirkətlərinə icareyə vermək planına qarşı N.Nərimanov və digər azərbaycanlıların mübarizəsini şərh etmişdir.

Azərbaycan xalqının görkəmli nümayəndələri olan Nəriman Nərimanov, Məhəmməd Əmin Rəsulzadə, Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə, Seyid Əzim Şirvani sünni-şia ayrılığına qarşın kəskin mövqə tutmuş və onu müsəlman xalqlarını parçalayan mürtəce bir cərayan kimi pisləmişlər. Onlar eyni zamanda islami döyərlərə böyük hörmətlə yanaşmışlar. 1920-22-ci illərdə Azərbaycan formal müstəqilliyə malik idi. Lakin Rusiyanın XI ordusunun Azərbaycanda qalması və Sergey Kirov, Serebrovski, Anastas Mikoyan kimi şovinist bolşeviklərin burada rəhbər partiya və təsərrüfat vəzifələrində olması Azərbaycan hökümətinə başçılıq edən Nəriman Nərimanovun fəaliyyətini məhdud-

laşdırıldı. Kirovun şəxsi göstərişi ilə 1922-ci ildə məhərəmliyi Bakının etrafında keçirmək qadağan edilmişdi və bu qadağaya qarşı əhali böyük müqavimət göstərmışdı. Kirovun bu naşı siyaseti haqqında N.Nərimanov Leninə şikayətə müraciət etmişdi. Mətbuatda çap olunan məqalələrinin birində N.Nərimanov belə naşı siyasetbazları «Uçağın quşları» adlandırmışdı. Mehərəmliyin qadağan edilməsi isə 1923-cü ildə ləğv edilmişdi.

*Möhtəşəm müsəlman mədəniyyətinin türk dilli xalqlar toplusuna mənsub olan Azərbaycan xalqı* dünyasının qədim və zengin tarixə malik xalqlarındandır və indi dünyada azərbaycanlıları sayı 40 milyondan çoxdur.

Orta əsrlərdə Azərbaycanda Əbülhəsən Bəhmənyar (XI əsr), Əcməni Naxçıvani (XII əsr), Şibahəddin Yehya Sührevərdi (XII əsr), Nizami Gəncəvi (XII əsr), Mahmud Şəbüstəri (XIII əsr) Nəsimiaddin Tusi (XIII əsr), Bakuvi (XV əsr) kimi görkəmlə mədəniyyət xadimləri yetişmişdir.

Ümummüsləman mədəniyyətinin poeziya hissəsi əsərən üç dildə (ərəb, fars və türk) yaranmışdır.

Məlumdur ki, şerđə əruz vəzni ərəb dilinə xas olan vezndir. Fars dilinin genetik planda ərəb dilinə yaxınlığını nozəre alsaq, aydın olur ki, farsdilli şairlər əruzu tez mənimsəyə bilirlər. Lakin buna baxmayaraq, türkdilli şairlər üçün əruz vəznində yazmaq çotin olsa da, onlar öz yüksək istedadlarına söyklənərək bu vezndə də böyük uğurlar qazanmışlar. Azərbaycanın böyük şairi Nizaminiñ bu sahədə şairlik məhərəti fenomen təşkil edir, çünkü Nizami fars Firdovsi və ərəb Əbu-Təmməmin şairlik fenomenlərindən nozəki gəriyə qalmış, hətta onları qabaqlamışdır. Orta əsrlərdə Şərqiñ görkəmlı şairləri öz klassik əsərlərini Allaha (Yaradana) müraciətə başlamışlar. Bunu biz Firdovsinin, Nizaminiñ, Fizulinin poemalarında görürük. Dahi fars şairi Əbülgasim Firdovsi "Şahname"sinin əvvəlində "Yaradanın adı ile" mədhiyyəsində yazılmışdır:

*O Xalıq ki, vermiş bizə əqlü can,  
Onun qüdrəti vəsfə siğmaz, inan*  
.....

*Söz ilə onu vəsfə versən qərar  
Nə ağlın çatar, nə dilin söz tapar*  
.....

*Necə dərk edərsən ki, Xalıq nədir?*

Sovet siyasi sisteminin hökmran olduğu 70 ildə heç bir elmi əsas olmadan islamın müsəlman xalqlarının həyatında mütərəqqi rolü nozəki inkar olunurdu, hətta bu rol son dərəcədə mürtece hesab edildi və islam yasaq edildi, həm də yalnız İslam dini! Digər dinlərə münasibət nisbətən mülapim idi.

Azərbaycanda islami dəyərlərə qayıdış XX əsrin 90-ci illərinin əvvəlində başlandı. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev demişdir: «Xalqımızın 70 il ərzində islam dinindən ayırmaga çalışıblar... Biz Sovetlər İttifaqının tərkibində ateist tərbiyəsi, təbliğatı altında yaşamışq. Ancaq buna baxmayaraq, xalqımız öz dinindən heç vaxt ayrılmayıblar. Bu da dinimizin – İslam dininin nə qədər qüdrətə, gücə malik olduğunu bir də daha göstərir!».

İslamın ona sitayış edən xalqlara buyurduğu bayramlar da (Qurban və orucluq bayramları) böyük mənəvi və tərbiyəvi ideyalar təbliğ edir.

Bununla belə, müsəlman xalqlarına qarşı düşmən mövqelerini gizlətmeyənlər indi də vardır. Son vaxtlarda qozetlərde yazılıları çoxalan Dmitri Furman «Üçüncü dünyaya qayıdış» adlı məqəlesində yazır: «Bütün müsəlman xalqları üçün xarakterik cəhətlərdən biri də milli şurun zoif, ümummüsləman sürürunun, dəstəbazlığın və yerliçilik əlaqələrinin güclü olmasıdır». Heç bir tarixi faktka əsaslanmamın bu

cəfəng müddeə indiki dövrde dünyanın bir çox yerlərində müşahidə edilən terrorçuluq hərəkətlərini müsəlmanların ünvanına yazmaq və bu yolla onları müstəqillik uğrunda mübarizədə tərksilah cəhdindən başqa bir şey deyildir. Türkiye xalqının XX əsrin ikinci yarısında öz müstəqilliyi uğrunda mübarizədə böyük uğurları belə «yalançı Dmitri»ların yenisinin çürük fəlsəfəsini ifşa edir.

1944-cü ilin əvvəlində doğma yurdlarından sürgün edilmiş Şimali Qafqazın müsəlman xalqları 17 il tikanlı məftiller içərisində yaşasalar da, əsasən, və bəlkə də yalnız, islamı etiqad nəticəsində öz milli mənşiliklərini itirmədilər. İslam faktoru bu dino sitayı edən çəçenlərin və digər müsəlman xalqlarının yad etnosların içinde eriyib itməsinə mane oldu. Lakin digər tərəfdən, bu faktor müsəlman farşlarının (Iran) azərbaycanlılara (Cənubi Azərbaycanda) qarşı kılınmasını ört-basdır etməyə də kömək edir.

Bütövlükdo götürüldükdo müasir dövrə islami döyərlər və islam mədeniyəti müsəlman xalqlarını birləşdirməyə xidmət edən güclü bir qüvvədir.

#### Bibliografiya

1. Ziya Bünyadov. Dinlər. Təriqətlər. Mozhəblər. Bakı, 1997.
2. Q.E.fon Trunebaum. Klassik islam. Bakı, 1998.
3. Seyid Müjdəba Rukni Muavi Lari. Qerb modəniyyəti müsəlmanın gözü ilə. Bakı, 1992 (*rus dilində*).
4. Əli Maudidi. Islamın osasları. M., 1993 (*rus dilində*).
5. Miryaqub Mehdiyadə. Beynəlmiləl siyasetdə petrol. İstanbul. 1928: Bakı, 1994.
6. Босворт К.Е. Мусульманские династии (справочник), перевод с английского, Москва, 1971.

## II. OĞUZ RAYONUNUN MEMARLIQ ABİDƏLƏRİ VƏ GÖRKƏMLİ ZİYALILARI

(*Kinofilm üçün ssenari*)

1) Rayonun mənzəresinə aid şəkil-ponorama göstərilir (Qafqaz dağları etəyində meşələrlə əhatə olumluş kəndlər) və diktör mətni oxuyur: Oğuz rayonu Azərbaycan Respublikasının şimalı-şərqində, Qafqaz dağlarının etəyində, qədim Şirvan mahalının şimal hissəsində yerləşir. Rayon şimaldan Dağıstan respublikası ilə həmsərhəddir. Hələ qadimdən rayonun şimalı-şərqində yerləşən Filfilli və Xaçmaz kəndlərinin dağ əteklerindən Dağıstana piyada və at üçün keçidlər mövcuddur. Rayonun düzənlik hissələri cənubi şərqdə Qəbələ, qərbdə isə Şəki rayonu ilə həmsərhəddir.

Rayonun ərazisi 1077 kvadrat kilometr, əhalisi isə 39,5 min nəfərdir (1999-cu il məlumatı).

Rayonda 15 millətin nümayəndələri 35 kənddə yaşayırlar<sup>1</sup>.

2) Diktör müəllifin yazdığı: «Oğuz rayonu haqqında məhnə»ni mətnini oxuyur (5 bənd)<sup>2</sup>. Mətn musiqi ilə ifa olunsa daha yaxşıdır.

3) Diktör: Rayonun əhalisinin 70%-ni azəri türkləri təşkil edir. Milli azlıqların əksoriyyətini ləzgilər, ruslar, dağ yəhudiləri, udinlər təşkil edirlər. Rayonda eləcə də gürçülər, avarlar, tsaxurlar, osetinlər, ukraynalılar, belaruslar yaşayırlar.

<sup>1</sup> Bu məlumatlar müəllifin 1981-ci ildə rus dilində Bakıda çap olunmuş «15 milliəti tomsil edən rayon» adlı kitabdan götürülmüşdür.

<sup>2</sup> İsrail İsmayılov. Oğuz rayonunun şəhidləri və veteranları. Bakı, 2000. S.16.

4) Rayonun kəndlərinin adları yazılmış xəritə göstərilir və cinsi zamanda diktör rayonun və onun kəndlərinin adlarının toponimik mənaları haqqında məlumatları müəllifin 2000-ci ildə nəşr etdirdiyi «Oğuz rayonunun şəhidləri və veteranları» kitabının 4-9 səhifələrindəki mətnlər əsasında (ixtisarla) şərh edir.

5) Diktör mətni: Rayonun memarlıq abidələrinin ekseriyəti Muxas, Xaçmaz, Filfilli, Calut və Kərimli kəndlərində yerləşir. Bu abidələr haqqında mətnlər oxunarkən şəkiləri göstərirler.

**Xaçmaz kəndinin** yaxınlığındakı Gavur qalası VII əsrde çaydaşından tikilmiş və ikimərtəbəlidir. Bu qalaya içməli su xüsusi komor vasitəsilə getirilmişdir və həmin su kəməri XVI əsrə qədər işləmişdir.

**Yuxarı Filfilli** dağ kəndinin düzənlilik hissəsində Surxay xan qalası adlı bir qala vardır. Qalanın ətrafında planlı tikilmiş binaların xarabaları indiyə qədər qalmışdır. Həmin qala Dağıstanca keçidi (dağ keçidi) qarşısında tikilmişdir.

**Muxas kəndində** IX əsrde tikilmiş bürc (qüllə) 12 metr hündürlüyü olan üç mərtəbəli qala binasıdır.

Kirov mehlulu ilə çaydaşından tikilmişdir. Bu qaladan XIV əsrə qədər istifadə edilmişdir.

**Calut kəndində** XVI-XVII əsrə aid bir ibadətgah binası vardır.

**Muxas və Daşaqul** kəndləri arasında da bir ibadətgah binasının qalıqları indiyə qədər qalmışdır.

**Rayon mərkəzi Oğuzun** yuxarı, şimal hissəsində olan qalanın min illik tarixə malik olması ehtimal olunur. Mərkəzi xəstəxananın heyətində orta əsrlərə aid abidə mövcuddur.

Ümumiyyətlə rayon erazisində 30-a qədər tarixi memarlıq abidəsi mövcuddur.

6) Şimali Qafqaza İslam Azərbaycandan sonra yayıl-

mışdır. VII əsrin sonlarında Azərbaycanda İslam dini qəbul edildikdən sonra rayonun bütün iri kəndlərində yaraşıqlı məscidlər və onların yanında hücrələr tikilmişdir. Təəssüflər olsun ki, sovet ateist üsul-idaresi bütün bu məscidləri 30-cu illərin əvvəllerində dağdı, bir hissəsini isə kolxozlar üçün ambar etdi və onların bəzi xərabələri hələ də qalmışdır.

7) XIX əsrde rayonun Vardanlı (indi **Kərimli** adlanır), **Padar**, **Qumlaq**, **Xaçmaz**, **Yaqublu**, **Qarabaldır** və **Calut** kəndlərində 9 nəfər el şairinin yetişməsi və fealiyyəti məlumdur.

**Mücrim Kərim Vardanlı** XIX əsrin birinci yarısının evvəlində Vardanlı kəndində dünyaya göz açmışdır. O, Türkiyəyə, Ərəbistana, Rusiyaya səyahət etmiş, Azərbaycan xalq şəri sənətində yaxşı bələd olmuş, ərəb və fars dillərində de savadlı olmuşdur.

Mücrim Kərim klassik qəzel ədəbiyyatı ənənələrini davam etdirmiş, aşiq şəri üslubunda da yazımsızdır. O, 1840-41-ci illərdə «Sünbülüstan» adlı divançاسını bitirmiş və ərəb əlifbəsi sırası ilə hərflərin hər birinə bir qəzel həsr etmişdir (cəmi 23 qəzel).

Qoşmaların birində o, yazmışdır:

Ey ağalar, könlüm çapdı ələmlər  
Sultanım, sərdarım ağam golmadi.  
Dordü qəm tapdağı olmuşam həmin  
Göz qaldı yollarda, sonam gəlmədi.

Qəzəllərinin digərində isə o, belə deyir:

Füzuli, eyb qılma yüz çevirsən əhli-aləmdən  
Nədən kim, kimə yüz tutdum, ondan yüz bəla gördüm.

### *Abdulla Padarlı (1770-1854).*

Rayonun Padar kəndində anadan olmuşdur.

Təhsilini Dəməşq şəhərində (Suriya) davam etdirmişdir. Şirvan şairlerinin «Beytül-səfa» adlı ədəbi məclisinin iştirakçısı olmuşdur.

Hacı Abdulla Padarlı təmiz əxlaqlı, səxavotlu və pak insan olmuşdur. Dəməşq və İstanbulda təhsildə iken vətən həsrəti çökmişdir: karvanlara söylədiyi bir şərində belə misralar vardır:

*Ey vətəndən gələn el aşınası,  
Mən də sənin kimi qaribəm, qərib.  
Yetir bir nişanə dağdan-arandan,  
Mən də sənin kimi qaribəm-qərib.*

Şairin anadan olduğu Padar kəndində evi və şəxsi əşyaları indi də mühafizə olunur (şəkil göstərilir).

Hacı Abdulla Padarlı 128 nəsihətdən ibarət «Nəsihətnamə» (əlyazması şəklində qalmışdır) yazmışdır. Bu nəsihətlər heyatın bütün sahələrinə aiddir. Bunlardan ikisinin qısa məzmunu belədir: «Bir adam sənə hörmət edibsə, bunu hər yerdə de, amma özün birlərə yaxşılıq etmisonsa, bunu heç yerde demə»; «Birisi sənə yamanlıq edibsə, ona yamanlıqla yox, yaxşılıqla cavab ver. Çünkü yamanlıqla yaxşılıq mərd kişinin işidir. Yamanlığın cavabında yamanlıq etmiş olsan, son də yaman adam olmuş olursan».

Padar kəndində elecə de Paşa Qaraqani, Qumlaq kəndində Məhəmməd Rəhim İltica və Cəbrayıł, Xaçmaz kəndində Mənəf Rövşən, Qarabaldır kəndində Aşiq Əhməd, Yaqublu kəndində Əsgər Salami, Calud kəndində Molla Abbas adlı şairler yetişmişdir.

### *8) Oğuz rayonunun ilk məktəbləri və görkəmli ziyalıları*

Rayonda xalq maarifinin inkişafı məktəb şəbəkəsinin artımı ilə bilavasitə əlaqədər olmuşdur. Padar və Xaçmaz kəndlərində ilk məktəb binaları 1883-cü ildə, Oğuzda isə 1887-ci ildə tikilmişdir. Bu məktəblər respublikada inşa edilmiş ilk məktəblərin siyahısındadır (ekranda bu məktəblərin şəkilləri göstərilir). Və bunları qoruyub saxlamaq yerli özünüdəre teşkilatlarının şərəflü vəsitsədir. Xaçmaz kəndinin məktəbində Azərbaycanın görkəmli maarifçisi Rəşid Əfəndiyev 1890-1892-ci illerde müəllimlik etmişdir.

Rayonda xalq maarifinin inkişafına öz teşkilatçılıq fəaliyyətləri və yüksək müəllimlik peşəkarlıqları ilə uzun iller kömək etmiş ziyalılar sırasında ilk növbədə Baba Vahabov (Xaçmaz), Cümə Mustafayev (Baş Daşağılı), Əbülfət Aslanov (Muxas), Əhməd Orucov (Padar), Əvoz Abdurrahmanov (rayon mərkəzi), Gülsənəm Hacıyeva (rayon mərkəzi), Həmid Əzizov (Qumlax), Həbib Naxçıvanlı (rayon mərkəzi), Musa Əliyev (Baş Daşağılı), Mustafa Əfəndiyev (Kərimli), Məhəmməd Əfəndiyev (Kərimli), Kərim Kərimov (Muxas), Nureddin Əhmədov (Bayan), Seyfulla Qocayev (Xaçmaz), Süleyman Əhmədov (Qümlax), Umar Umarov (Bayan), Yəhya Üzeyirov (rayon mərkəzi), Zahid Əhmədli (Bayan) kimi parlaq şəxsiyyətlərin adları yada düşür.

### *9) Oğuz rayonunda XX əsrin 30-cu illərində ziyalıların yetişməsində Şəki müəllimlər seminariyası (1921-ci ildə yaradılmışdır) müstəsnə rol oynamışdır.*

Oğuz rayonu (əvvəller Vartaşen adlanırdı) 1929-cu ilin avqust ayında teşkil edilmişdir. Bundan əvvəlki dövrə rayonun orası Şəki rayonunun 8 nahiyyəsindən ikisini (Padar və Xaçmaz nahiyyələri) əhatə edirdi.

1923-cü ildə Şəki dairesindən Padar və Xaçmaz nahiyyələrinə göndərilən məktubla bildirilmişdi ki, onlara Şəki

kişi seminariyasına təhsilə göndərmək üçün hər il 10 yer, qızlar üçün isə 5 yer ayrılmışdır. Beləliklə, 1924-40-ci illərdə rayon üçün Şəkide on azı 200 nəfər müəllim hazırlanmışdır.

1939-cu ildə indiki Oğuz rayonunda 5 orta məktəb (rayon mərkəzində, Vardanlı-Kərimlidə, Baş Daşağılda, Xəzmazda, Sincanda), 14-natəmam orta məktəb, 16 ibtidai məktəb fəaliyyət göstərirdi. Rayonun indiki orta məktəbləri üçün binalar əsasən 20-ci illərin sonu, 30-cu illərin əvvəlində inşa edilmişdir.

1941-45-ci illərin Böyük Vətən Müharibəsində Oğuz rayonu 945 nəfər şəhid vermişdir. Orta hesabla hər kəndə 30 nəfər düşür. Hazırda bu müharibənin veteranlarından 93 nəfəri rayonda yaşayır. Bunlardan əlavə 20 nəfər veteran da respublikan digər rayonlarından gəlmış qacqın və kökündərəndir.

Erməni işgalçılara qarşı Qarabağ uğrunda müharibədə Oğuz rayonu 60 nəfər şəhid vermişdir.

*Allah bütün şəhidlərə rəhmət eləsin!*

Rayonun ziyahlarından texminən 30 nəfər respublikanın müxtəlif nazirliklərində və digər baş idarələrde rəhbər və mosul vəzifələrde çalışırlar. Bunlardan Adil Kərimov (Muxas kondindən) – Səhiyyə nazirliyində, Aslan Nəsibov (Kərimli) – Əmlak nazirliyində, Ənvər Seyidov (Xəzmaz) – Ali məhkəmədə, Xalidə Məsimova (Bucax) – Əmlak nazirliyində, Camal Məmmədov, Azər Alxazov, Asım Qazəliyev (Müdafia nazirliyi sisteminde), Zeynəddin İbrahimov (Azərbaycan neft şirkətində), Arif Şükürov (Kənd təsərrüfatı nazirliyində) və s.

10) XX əsrde rayonun kəndlərində doğulmuşlardan aşağıdakı elmi işçilər yetişmişdir:

Rayonda dünyaya göz açmış elmlər doktorları:

1. Abdullayev Nazim (Xalxal Qışlaq kəndi).
2. Babayev Həbib (Bucaq kəndi).
3. Əlibəyza Əlməddin (Muxas).
4. Əsədov Rasim (Xaçmaz).
5. Əhmədov Məhəmməd (Baş Daşağıl)
6. İsmayılov İsrafil (Bayan).
7. Həşimov Rasim (Calud).

Rayonda doğulmuş ziyahılardan ilk doktorluq dissertasiymasını 1968-ci ildə İsrafil İsmayılov tarix elmləri doktoru elmi rütbəsinə müdafiə etmişdir.

Rayonda dünyaya göz açmış ziyahılardan öz rayonunda yüksək rəhbər vəzifədə aşağıdakılardır işləmişlər:

1. Bəxtiyar İslamov – rayon partiya komitəsinin I katibi (1978-85)
2. Mirbala Salamov – rayon partiya komitəsinin I katibi (1986-91)
3. Tofiq Əsədov – rayon icraiyyə komitəsinin sədri (1941-47)
4. Qara Abidzadə – rayon icraiyyə komitəsinin sədri (1948-50)
5. Həmid Əzizov – rayon icraiyyə komitəsinin sədri (1951-55)
6. Abdulla Abdullayev – rayon icraiyyə komitəsinin sədri (1960-64)
7. Əhməd Əhmədov – rayon icraiyyə komitəsinin sədri (1965-72)
8. Adil Məmmədov – rayon icra hakimiyyətinin başçısı (1995-ci ildən).

## Elmi rütbesi olanların kəndlər üzrə bölgüsü

№	Kənddarların adı	Elmalar doktorları										Elmalar namizədləri										
		Filo- log- ist e/d	Pe- dagog- iya qoş- e/d	Tarix e/d	Iqtisadi- şad e/d	Tez- niki e/d	Tibb e/d	Kənd e/n	Kənd Klim- atoso- riat e/n	Peda- qoji e/n	Fiz- safha e/n	Fiz- kar- siya e/n	Cə- sanat e/n	Cə- mi- sanat e/n								
1	Bayan	1							1						1			2			3	
2	Bəs, Dəsgəl			1			1	1		1							2			6		
3	Bucaq		1						1	2									4		4	
4	Calid				1															2		2
5	Döymədağlı														1						1	
6	Fifilli							1													1	
7	Xalqal Qışlaq					1	1														1	
8	Xəçmaz		1				1	2													2	
9	Kərimli																			1	8	
10	Qarabaldılt																			1	3	
11	Qumax																			1		
12	Muxaç		1							1	1									2		
13	Oğuz																			1	3	
14	Pədər					1														1		
Cəmi:		1	2	1	1	1	1	4	5	2	2	5	1	3	1	2	4	1	1	38		

Qeydi: Rayonda rüyə olunan «Lenin bayrağı» qızılı 1969-cu ilin 2 sentyabr sayılarında yazılmış - «Bəyan kündində dələvəyə gələcək hərbi kəndliyilərin rayon məzənnədən olan ilk elmalar doktorudur (6, 1968-ci ilədə təxər elminin doktoru adına dissertasiya müdafiə etdirildi)».

## III. MÜƏLLİFİN NƏŞR OLUNMUŞ KİTABLARININ VƏ MƏQALƏLƏRİNİN BİR HİSSƏSİNİN XRONOLOJİSİ

### S İ Y A H I S I

#### 1. Monografiya və kitablar

Nº	Əsərlərin adı	Hansı dildə	Nəşr ili	Həcmi (çap vərəqi ilə-16 səh=1ç.v)
Monografiyalar və digər kitablar				
1.	Beynəlmilər tərbiyyə haqqında	Azərb.	1957	9,2
2.	Mədəniyyətin mahiyyəti haqqında	Azərb.	1960	6,0
3.	Şərqi xalqlarının mədəni inkişafı	Azərb.	1967	4,5
4.	Süretli inkişaf yolу	Rus	1968	9,0
5.	Qafqaz xalqlarının beynəlmiləlcilik ənənələri	Rus	1976	8,0
6.	Heyat torzi və genclik	Azərb.	1982	5,0
7-8.	Mütərəqqi ənənələrin tərbiyyə işində rolü	Azərb. və Rus	1983	4,5
9.	Sosializm quruculuğu təcrübəsi	Darı (Əfqanistan)	1983	10,0
10.	Ictimai elmlərin tədrisində Azərbaycan mənbələrindən istifadə	Azərb.	1985	7,0
11.	Şorqın tərəqqi yolu	Azərb.	1987	7,0
12.	Elmi texniki inqilab və ekologiya məsələləri	Rus	1989	5,0
13.	Siyasi mödoniyət	Rus	1990	5,0
14.	Azərbaycan Moskva uğrunda döyüşlərde	Rus	1991	5,0
15.	İslam haqqında: Həqiqətlər və uydurmalar	Rus	1993	5,0
16.	Azərbaycanın XX əsrə dövlətçilik siyasəti məsələləri	Azərb.	1995	13,0
17.	Azərbaycanda dövlətçilik fikri	Azərb.	1996	9,0

oçerkəri				
18. Dünya Azərbaycanlıları XX esrde	Azərb.	1997	16,0	
19. Nəsimi rayonunun şəhidləri	Azərb.	1997	13,0	
20. Azərbaycanlıların II dünya müharibəsində iştirakı	Azərb.	2000	13,0	
21. Nəsimi rayonunun veteranları	Azərb.	2001	10,0	
22. Türk dünyası XX əsrin 90-cı illerində	Azərb.	2001	10,0	

#### Dörs vəsaiti və broşuralar

1. Beynəlmiləlcilik təbiyəsi	Rus	1954	1,5
2. Beynəlmiləlciliyin gücü	Rus	1955	2,5
3. Partiya rohborliyinin əsasları	Azərb.	1960	4,3
4. Sürotdə inkişafın nəzəri əsasları	Rus	1958	3,5
5. Inkişaf etməkdə olan ölkələrin problemləri	Rus	1973	2,0
6. Müasir Afrika və Sovetlər ölkəsi	Azərb.	1974	3,0
7. Şərqi xalqlarının mədəni inkişafı	Rus	1975	2,0
8. Elmi texniki inqilab	Azərb.	1974	3,0
9. Həyat tərzi problemi partiya sənədlərində	Rus	1976	1,5
10-11. Həyat tərzi	Rus	1978	2,5
12. İnqilabi, döyüş və əmək ənənələri	Rus	1979	3,0
13. 15 milli təmsil edən rayon	Rus	1981	-2,0
14. Sosial siyasetin əsasları	Azərb.	1986	2,5
15. Həyat tərzi mövzusuna dair metodik məsəhlətlər	Rus	1978	2,0
16. Milli münasibətlər	Rus	1979	2,0
17. Şərqi xalqları tarixinin saxtalaşdırılmasına qarşı	Rus	1981	2,2
18. Oğuz rayonunun şəhidləri və veteranları	Azərb.	2000	4,0

#### 2. Çap olunmuş elmi məqalələrinin bir hissəsinin xronoloji SİYAHISI

Nö	Məqalələrin adı	Məqalə va ya məruzə mətni	Hansı dildə nəşr oluub	Nəşr olunduğu yer və tarix
1	2	3	4	5
1.	Dünya inqilabi hərəkəti	məqalo	Azori	Bakı, «Kommu-nist» qızeti 30.I-53
2.	Çoxmillətli dövlətdə (SSRİ) milletlərin sürətli inkişaf təcrübəsi	Məruzə mətni	Fransızca	Konqo Xalq Respublikası 1972
3.	Çoxmillətli ölkədə dövlətçilik təcrübəsin-dən	məqalo	türk	«Yeni İşq-Nova Svetlina» qızeti 24.X.72 (Sofiya)
4.	Sürotdə mədəni inkişaf təcrübəsi	məqalo	türk	14/VIII.72. Yenə orada
5.	Azərbaycanda texniki ziyanlılar yaradılması tarixindən	məqalo	türk	7/XI.72. Yenə orada
6.	Elmi-texniki inqilab	məqalo	türk	«Yeni İşq-Nova Svetlina» qızeti 29.VI.74
7.	Mədəni inkişafda rus dilinin rolü	məqalo	türk	14/VII.74. Yenə orada
8.	Gənclərin təbiyəsində beynəlmiləlcilik ənənələrinin rolü	məqalo	alman	24.IX.74. Fray-berq Dağ-mədən Akademiyasının məcmuusında (Almaniya)
9.	Zəif inkişaf etmiş xalqların dövlətçilik təcrübəsindən	məqalo	İspan	1975. «Proqres» nəşr.-ti Moskva, s.198-217.

Nö	Məqalələrin adı	Məqalə və ya məruzə mətni	Hansi dildə nəşr olub	Nəşr olunduğu yer və tarix
1	2	3	4	5
10.	-“-	məqalə	ingilis	1976. «Proqres» s.191-208.
11.	-“-	məqalə	fransız	1976. «Proqres» s.193-210.
12.	İdeya mötinliyi	məqalə	alman	17.X.77 Frayberq Dağ-mədən Akademiyasının məcmuası (Almaniya)
13.	Almaniya müəlliflərinin əsərlərinin Azərbaycanda nəşri tarixinən	məqalə	alman	1983. Frayberq Dağ-mədən Akademiyasının məcmuası (Almaniya)
14.	Azərbaycan və Almaniya xalqları arasında mədəni əlaqələr tarixinən	məqalə	alman	1985, yənə orada, məcmuə
15.	Elmi-texniki inqilab və ekologiya məsələləri (Azərbaycan materialları üzrə) – məruzə alman dilində edilmişdir.	Məruzə mətni	alman	VI.1989. yənə orada məcmuə, №14. 8 seh.
16.	İslam mədəniyyətinə siyasi baxış.	məqalə	ərob	«İslam mədəniyyəti» mövz. beynəlxalq konfrans (okt. 1998) materialları.
17.	Şərqi Qafqazın müsəlman xalqlarının mənəvi mədəniyyəti	məqalə	ərob	Yənə orada, 1999.

## II. Tarixi şəxsiyyətlər haqqında

- |     |   |  |
|-----|---|--|
| 18. | Məmməd Əmin Rəsulzadə və Nəriman Nərimanov  | «Azad Azərbaycan» qəzeti 26.IX.92.   |
| 19. | Öz milləti qarşısında xidməti və cinayəti olan görkəmli şəxsiyyət (Mircafer Bağırov haqqında) | «Xalq» qəzeti 20.VII.93.   |
| 20. | M.Ə.Rəsulzadə və N.Nərimanov  | Myəllinin «Azərbaycanın XX əsrde dövlətçilik siyaseti məsələləri» kitabı, B., 1995. S.33-45. |
| 21. | M.Ə.Rəsulzadə və N.Nərimanov  | Myəllinin «Azərbaycanın dövlətçilik fikri ocerkləri» kitabı, B., 1996, s.103-126.            |
| 22. | Dünya azerbaycanlılarının lideri (Heydər Əliyev)  | Müəllinin «Dünya azerbaycanlıları XX əsrde» kitabı. B., 1997, s.251-255.                     |
| 23. | Nəriman Nərimanov   | Həmin kitabda, s.56-60.  |
| 24. | Heydər Əliyev XX əsrin görkəmli siyasi xadimidir  | Həmin kitabda, s.61-65.  |
| 25. | Mustafa Kamal Paşa Atatürk  | Müəllinin «Türk dünyası XX əsrin 90-cı illərində» kitabında, B., 2001, s.45-64.              |
| 26. | Heydər Əliyev   | Həmin kitabda. S.55-64.  |
| 27. | Nəriman Nərimanov   | Həmin kitabda. S.64-70.  |
| 28. | Mustafa Kamal Paşa Atatürkün portret cizgili  | «Xalq» qəzeti, 21.IX.97.   |
| 29. | General Heydər Əliyev   | Azərbaycan Dövlət Neft Akademiyasının «Elmi əsərləri». B., №3 (1999), s.60-67                |
| 30. | Heydər Əliyev Azərbaycanın XX əsr tarixi haqqında   | «Xalq» qəzeti, 13.I.2001.  |

### III. MÜXTƏLİF PROBLEMLƏRƏ AİD MƏQALƏLƏRDƏN

31.	Zohmotkeşlerin bəy-nəmlilərə elaqələrinin genişlənməsi	«Təbliğatçı» jurnalı, 1955, №9.
32.	RK(b)P Qafqaz büro-sunun yaradılması ve fealiyyəti	Azərbaycan Dövlət Universitetinin (ADU) «Elmi əsərləri», 1966, №7.
33.	Qafqaz xalqları mo-doniyyətlərinin qarşı-lıqlı tosiri	Tiraspol (Moldaviya) Universitetinin «Elmi əsərləri», 1966, №1.
34.	Azərbaycan vo Dağı-stan xalqlarının hom-rolyiyi tarixindən	ADUnun «Elmi əsərləri», 1970, №1-2.
35.	Teləbə gencərin bəy-nəmlilərə təbiyəsi	Elmi məcmuə, Bakı, 1972.
36.	Milli vo beynəlmilər monafelorin vohdoti	Elmi məcmuə, Kazan, 1976, s.43-44.
37.	Şəxsiyyətin fealiyyəti ndə milli vo beynəlmilər amillər	Zaqafqaziya respublikaları ali texniki məktəblərinin məcmuası, Tbilisi, 1977, 3-cü cild, məruzənin tezisləri, s.3-5.
38.	Ictimaiyyətçilərin ali məktəblər arası elaqəleri	Ali məktəblərinin «Xəborları», Moskva, 1981, №1
39.	Maddi vo mənəvi to-ləbin vohdoti	Hoyat torzinin ideoloji əsasları, I buraxılış, Bakı, 1984.
40.	İnsan faktoru	Elmi konfransın materialları, Bakı, 1986.
41.	Cəmiyyət həyatının sosial sahəsi	«Azərbaycan məktəbi» jurnalı, 1986, №12.
42.	Bakı Kommunası ya-radılmasının tarixində dair redaksiyaya məktub	Azərbaycan kommunisti, 1988, №5.
43.	Ziyalı məsuliyyəti	«Kommunist», 19.VI.1990.

44.	Ümumi qəlebəmiz	«Azərbaycan ponoraması» qəzeti (Moskva), 19-25.12.91.
45.	Ziyalıların mənəvi mesuliyyəti	«Xalq» qəzeti, 2.9.92.
46.	Gənclərimizin hərbi vətənpərvərlik təbiyəsi	«Xalq» qəzeti, 15.9.92.
47.	Bakı kommunasının süqutu dərsleri	«Xalq» qəzeti, 16.I.93.
48.	Xalqın birliliyinin açarı	«Xalq» qəzeti, 13.VIII.93.
49.	Xalqın yaddaşı	«Xalq» qəzeti, 21.IX.93.
50.	Vəton – varlığımızın beşiyidir	«Xalq» qəzeti, 5. XI.93.
51.	Millet və milli varlığımız	«Xalq» qəzeti, 24. XI.94.
52.	Milli birlik ideologiyası	«Xalq» qəzeti, 28. X.94.
53.	Qafqaz uğrunda döyüşlər – Böyük vətən müharibosının mühüm mərhəlosudur	Moskva, beynəlxalq konfransda məruzə, 19.IV.95.
54.	Milli müstəqillik düsünsəcosu	«Xalq» qəzeti, 14. VIII.96.
55.	Şəhidlik zirvəsi	«Nəsimi rayonunun şəhidləri» kitabında, Bakı, 1997.
56.	Azərbaycan Xalq Cümhuriyyətinin çoxpartiyalı parlamenti	Azərbaycan Dövlət Neft Akademiyası «Elmi əsərləri», 2000
57.	Azərbaycan II dünya müharibəsi illərində	«Xalq» qəzeti, 22.VI.2001.
58.	İkinci dünya müharibosının dönüş nöqtəsi (Moskva altında eks hücumun 60 illiyi)	«Xalq» qəzeti, 12.XII.2001.

## İSLAM VƏ İSLAMİ DƏYƏRLƏR HAQQINDA

58.	Islam oyuğu	Azərbaycan ponoraması, Moskva, 21-27.XI.91.
59.	Azərbaycan türklerinin islam dininə qaytması	«Azərbaycanın XX osro dövlətçilik siyaseti məsoloları» kitabında (Bakı, 1995, s.144-165)
60.	Islam mödəniyyətinə siyasi baxış	Beynəlxalq konfransın materialları, Bakı, 1997.
61.	Bəşəriyyətin tərəqqisi-sində islam mödəniyyətinin rolü	Azərbaycanşunasların müstəqil birliliyi-ve Azərbaycan Milli Elmlər Akademiyasının məcmuəsi , 1998.
62.	İslam mödəniyyəti ve Qafqazın müsəlman xalqları	Yene orada, 1998.
63.	Sərqi Qafqazın müsəlman xalqlarının mönəvi mödəniyyəti	Yene orada, 1999.
64.	İslam mödəniyyətinə tarixi baxış	Azərbaycan Dövlət Neft Akademiyasının Elmi osorları, 2001.

## ELMI-TEXNİKİ İNQİLAB VƏ EKOLOGİYA PROBLEMLƏRİ

65.	Elmi-texniki inqilab və ekologiya məsoloları	«Kommunist», 29.VIII.74.
66.	Elmi-texniki inqilaba ikili qiyomat	«Kommunist», 26.VIII.75..
67.	Elmi-texniki inqilab və inkişaf etməkdə olan ölkələr	«Elmi texniki inqilab» məcmuəsi, 1980.
68.	Ekoloji mühitin qorunması hamını düşündürməlidir	«Xalq» qızeti, 13.VII. 2000.

**Elmi məqalələrin ümumi sayı – 194.**

## IV. MÜƏLLİFİN ÖMÜR YOLUNUN ƏSAS MƏRHƏLƏLƏRİ VƏ TƏLTİFATLARI

1	Mərhələlərin tarixləri 2	Mərhələlərin və ya fəaliyyətin məzmunu 3	Qeydlər 4
1.	1927-32-ci illər	Şəki qəzası, indiki Oğuz rayonunun Bayan kəndində 5 illik məktəbdə təhsil	
2.	1932-37-ci illər	Şəki seminariyásında təhsil	
3.	1937-39-cu illər	Oğuz rayonunun Qumlaq kəndindəki 7 illik məktəbdə müəllim (1 il) və direktor (1 il)	
4.	Sentyabr-noyabr 1939	Oğuz rayonu maarif şöbəsində müfettiş	
5.	Dekabr 1939-iyul 1945	Sovet ordusunda xidmet, Böyük vətən müharibəsində iştirak (başlanğıcından 1945-ci ilin 9 mayına qədər)	
6.	Sentyabr-oktyabr 1945	Oğuz rayonunun Bayan kəndində müəllim	Rus dili fənni üzrə
7.	Noyabr 1945-oktyabr 1946	İndiki Oğuz rayonunun partiya komitəsində hərbi şöbə müdürü	Eyni zamanda büro üzvü
8.	Noyabr 1946-iyul 1948	Respublika ikiillik partiya məktəbində təhsil	Bakı şəhərində
9.	Avqust 1948-iyul 1951	Goranboy rayonu partiya komitəsində II katib	Goranboy
10.	Ali Pedaqoji institutun tarix fakültəsini 1950-ci ilədə qiyabi şöbə üzrə bitirmişdir	I kursunu 1939-cu ilde, qalan kurslarını 1946-50-ci illərdə	Bakı şəhəri

Mərhələlərin tarixləri	Mərhələlərin və ya fəaliyyətin məzmunu	Qeydlər	
1	2	3	4
11. Sentyabr 1951-iyun 1954	Sov.İKP MK yanında İctimai Elmlər Akademiyasında təhsil və tarix elmləri namizodçelmi rütbəsinə dissertasiya müdafiəsi	Moskva şəhərində	
12. Avqust 1954-iyun 1961	Bakı ali partiya məktəbində direktor	Bakı şəh.	
13. 1956-59	Azərbaycan Partiya təşkilatının təftiş komissiyasının söđri	XXI qurultaydan sonra	
14. 1959-63-cü illər	Azərbaycan SSR Ali Sovetinin deputati	V çağırış	
15. 1961-63	Azərbaycan Partiya təşkilatının təftiş komissiyasının üzvü	XXIII qurultaydan	
16. Oktyabr 1961-iyun 1968	İndiki Dövlət Neft Akademiyasında dosent, doktorant	Bakı şəh.	
17. Avqust 1968-iyun 1989	Dövlət Neft Akademiyasında kafedra müdürü	Bakı şəh.	
18. 1982-1986	Dövlət Neft Akademiyasında Partiya Komitəsi katibi (kafedra müdürü vəzifəsində 0,5 stat hesabı ilə qalmaqla)	Bakı şəh.	
19. Sentyabr 1989-cu ildən sonra	Dövlət Neft Akademiyasında Siyasetşünaslıq kafedrasında professor	Bakı şəh.	

Kitabın müəllifi İsrafil İSMAYILOV  
3 orden və 20 medal ilə təltif edilmişdir.

#### Ordenlər:

- «Vətən müharibəsi» ordeni;
- «Şöhrət» ordeni;
- «Şərəf nişanı» ordeni.

#### Medallar:

- Herbi xidmətlərinə görə;
- «Moskvanın müdafiəsinə görə»;
- Almaniya üzərində qələbəyə görə;
- Böyük vətən müharibəsi illərində rəşadəti əməyə görə;
- Böyük vətən müharibəsi qələbəsinin 25 illiyi;
- V.I.Leninin anadan olmasının 100 illiyi;
- İ.V.Stalinin anadan olmasının 120-ci ildönümü;
- Qələbənin 30-cu ildönümü;
- Qələbənin 30-cu ildönümü (əmək cəbhəsi üzrə);
- SSRİ silahlı qüvvələrinin 60 illiyi;
- Qələbənin 40-cu ildönümü;
- Qələbənin 40-cu ildönümü (əmək cəbhəsi üzrə);
- SSRİ silahlı qüvvələrinin 70 illiyi;
- Əmək veterani;
- Qələbənin 50-ci il dönümü;
- Marşal Jukov medali;
- «Moskvanın 850 illiyi şərfinə» medali.

## Digər təltifatlar:

1. Azərbaycan Respublikasının əməkdar təbliğatçısı fəxri adı, 26.IX.85.
2. Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanı 5.VII.71.
3. Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı 14.II.95.
4. Azərbaycan SSR Ali ve orta ixtisas təhsil nazirliyinin fəxri fərmanı 12.III.73.
5. SSRİ Elmlər Akademiyasının Sosiooloji Assosiasiyanın fəxri fərmanı 5.XI. 1985.
6. Azərbaycan Respublikası müharibə, əmək və silahlı qüvvələr Veteranları Şurasının fəxri fərmanı 6.V.95.
7. Azərbaycan Respublikası təhsil nazirliyinin fəxri fərmanı 17.V.2000.
8. Azərbaycan Respublikası Veteranlar Şurasının fəxri fərmanı 15.V.2000.
9. Azərbaycan respublikası Müdafiə nazirliyinin fəxri fərmanı 9 may 2001.
10. Moskva hərbi dairəsi komandanı general-polkovnik Tulenovdan adlı qol saatı – may 1941.
11. Azərbaycan Respublikası Veteranlar şurasının fəxri fərmanı. 16 yanvar 2002-ci il.

## V. ÖMÜRDƏN SƏHİFƏLƏR

İnsanların ömür yolu  
uzun səyahətə bənzər

Hər bir insanın həyatı bir böyük romanın mövzusu olabilir müddəasını əsas götürərək bu setirleri yazmağa başladım və əgər bir nəticə əldə edilərsə XX əsrin ab-havasını düzgün hiss etmək üçün oxucuya yararlı mənbə də ola bilər.

*Uşaqlıq illərim* Şirvan mahalının şimalında, Şəkidən 30km şərqdə yerləşən Bayan kəndində keçmişdir. Kənd Şəki-Qəbələ ssosə yolu üzərində olduğu üçün iqtisadi və mədəni cəhətdən nisbətən inkişafda olmuşdur.

Babam İsmayıll Xəlil oğlu XIX əsrin sonunda Həcc ziyarətinə getmiş və kənddə Hacı İsmayıll adı ilə hörət sahibi olmuşdur. Onun böyük oğlu Zakir kişi (mənim atam) ərəbcə mükəmməl savadlı idi və hər axşam Quranın mətnlərini xüsusi avaz ilə oxuyardı. Atam 64 yaşında xəstəliyə görə dünyasını dəyişəndə mən 7 yaşında idim. Nurani Gülgəz anam atamın itqisindən sonra mənə və məndən 4 yaş kiçik bacım Münəvvərə eyni zamanda atalıq etmişdir. Uşaqlıq dövründən iki hadisə yaddaşında həkk olunub:

*Birinci*, gürəşin tam tutulması hadisəsidir. Bu hadisə günortaya yaxın baş verdi: birdən tam qarənlıq oldu, kəndin itləri ulamağa başlıdilar, ov tüsənglərindən atoşlar açıldı ki, Gürəşin cinlərin əllerindən xilas etsinlər.

*Ikinci* hadisə kəndimizdə cavanların qorxmazlıqlarını sübut etmək üçün başladıqları sınaqlar haqqadır: kəndin cavanları hər axşam mescid yanında gimgədə toplaşaraq onların qorxmazlıqlarına sübut olaraq növbə ilə gecə vaxtı kəndin qəbristanlığına tək gedərək qəbirlərin birinin yanına hamının gördüyü taxta parçasını yero çaxmali idi. Səhər erək isə kəndin cavanları qəbristanlığı gedərək həmin taxta

parçasının orada olduğunu görərək «əhsən» deyə dağılışardılar.

Əsrin əvvəlində oğlanlar ve kişilər arxalıq adlı uzun ətəklə pəncək qeyərdilər. Gecələrin birində növbəti cavan oğlan taxta parçasını qəbrin yanına vurarkən taxtanı arxalığın ətəyinin üstündən vurur və ayağa qalxmaq istədikdə arxalığın yerə sancılmış ətəyi durmağa imkan vermir və cavan oğlan oradaca həlak olur. Səhər erken kəndin cavanları bu hadisə yerində peşimanlıqla həmin adəti ləğv edirlər.

1932-ci ildə kənd məktəbinin V sinifini bitirdim. Birinci sinifdə müəllimlərim Fərrux Həşimov və Camal əfəndini həmişə minnətdarlıqla xatırlayıram.

\* \*

XX əsrin 20-ci illərinin sonlarında eksəriyyət kəndlərde məktəblər 5 sinifli idi. Bu məktəbləri qurtaranlar yaxın şəhərlərə olan seminariya və texnikumlarda 5 il də oxuyaraq orta ixtisas təhsil alırdılar. 1927-ci ilin sentyabrında kənd məktəbinin 1-ci sinifinə geddim və 4 ay bize ərəb əlifbası öyrətdilər. 1928-ci ilin birinci yarısından isə məktəblərdə latin əlifbasını öyrənməyə keçildi.

### Şəki müəllimlər seminariyasında təhsil illəri

Şəki seminariyası etraf kəndlərin cavanlarının təhsilə can atlığı ən hörmətlə təhsil ocaqlarından biri idi və bu sətrlərin müəllifi də 1932-ci ildə həmin seminariyaya qəbul olundu.

Seminariyada gündə bir dəfə (günorta çığı) yemək veririldi. İqtisadi vəziyyəti ağır olan tələbələr hər həftənin 6-ci günü dərsdən sonra öz kəndlərinə piyada gedərək istirahət günü axşam bir həftəlik un-çörək və meyvə ilə geriyə qayırdılar. Bu unu Şəkidə çörəkçiyə verərək hər gün 200 qr.

çörək alırdılar.

Şəki ilə kəndimizin arası 30-35km-dir və 5 il təhsil dövründə mən bu yolu ən azı 200 dəfə piyada gedib piyada da qayıtmışam.

Şəki müəllimlər seminariyası 1921-ci ildə təşkil edilmişdir. 30-cu illərin əvvələrində və ortalarında bu seminariyada Seyfi Hüseynov, Mustafa İsmayılov, Qədir Əhmədov, Qurban Abbasov, Musa Hacıyev, Balabəy Əfəndiyev və digər hörmətlə təhsil xadimləri – müəllimlər işləmişlər. Bunda əvvəlki illərdə isə həmin seminariyada məşhur maarif xadimi Rəşid boy Əfəndiyev də müəllimliyi etmişdir. İndiki Oğuz rayonunda 20-30-cu illərdə kifayət qədər təcrübəli və nümunəvi müəllimlər işləyirdi: Baba Vahabov, Bilqeyis Həşimova, Cuma Mustafayev, Əbülfət Aslanov, Əhməd Orucov, Fərrux Həşimov, Hemid Əzizov, Həbib Naxçıvanlı, Kərim Kərimov, Məhəmməd Əfəndiyev, Musa Əliyev, Nüreddin Əhmədov, Suleyman Əhmədov, Seyfulla Qocayev, Umar Umarov, Zahid Əhmədli və digərləri bu sıradan idilər.

30-ci illərdə ölkədə iqtisadi vəziyyət çox ağır idi. Şəhərlərdə işləyənlərə və tələbələrə gündə 400qr qara çörək verirdilər.

Böyük çətinliklərlə olsa da seminariyanı elə qiymətlə qurtaranlardan 15 nəfəri 1937-ci ilin yayında Moskvaya 15 günlüyü ezamiyyətə göndərdilər.

Ömrümün 17-ci yaşında, Şəkidən başqa heç bir yeri görməyən bir gəncə bu soyahətin təsiri misilsiz oldu. Avtobus ilə Şəkidən Yevlaxa getdikdə Hacı Kərim Sanilinın «Trut qaçaqları» poemasındaki

*«Ərəşdən Şəkiyə avtobus yolu  
Yanları pambıqlı, üzüm, nar kolu»*

sətrləri ilə başlayan poeması yada düşdü və bunları görmək də biz gənclər üçün yenilik idi.

Yevlaxda demir yol qatarının vagonuna minməklə ağı-  
caqanadların amansız hücumlarından canımızı qurtarıb bir  
qədər dincəldik və səbirsizliklə gözlediyimiz Bakıya çatdıq.  
Qısa istirahətdən sonra yene de qatarla üç sutkaya Moskvaya  
çatdıq və o zaman Krapotkin küçəsində İnturistin 9 mortebə-  
li mehmanxanasının 8-ci mortebəsinə lift ilə qalxmaq da bizi-  
zim üçün böyük bir yenilik idi. Moskvadan məşhur Qızıl  
Meydanı yerləşdiyimiz mehmanxananın yaxınlığında olduğu  
üçün oradan hər gün keçirdik. Gezdiyimiz muzeylər, istira-  
hət parkları, zoopark və digər əyləncə yerləri bizim dünya  
görüşümüze çox böyük təsir bağışladı. Qumlxə kəndində  
1937-1937-ci illərdəki müəllimlik fəaliyyətində de Moskva  
səfərinin təsirini həmişə hiss etmişəm.

1939-cu ilin dekabrında hərbi xidmətə çağrıldım.

### Hərbi xidmət illəri

İkinci dünya müharibəsi Avropada 1939-cu ilin I  
sentyabrından davam edirdi. Kənd məktəblərində müəllim-  
lər çatışmadığına görə Sovetlər İttifaqında onların hərbi  
xidmətə çağrılmasına möhəlet verilmişdi. Lakin 1939-cu ilin  
30 noyabrında Sovet-Finlyandiya müharibəsi başlandığı  
üçün bu möhəlet ləğv edildi və dekabrda hərbi xidmətə  
çağrıldım. Moskva hərbi dairəsində Zenit artilleriyası hissə-  
sində xidmətə başladım. 51 sayılı diviziyanın ştabı Losino-  
Ostrovski deyilən şəhərcikdə (sonralar Babuşkin şəhəri ad-  
landı) yerləşirdi. Diviziyanın 176 sayılı alayının (mühəriba  
başlandıqdan sonra 1798-ci alay) 2-ci divizyonunun 5-ci ba-  
tareyəsində xidmətə başladım. Batareyamız Moskvadan 30  
km şimalda Sovyolovsk demir yolu xətti üstündə olan Xov-  
rino stansiyasına yaxın düzənlilikdə yerləşmişdi.

Almaniya hərbi komandanlığı Finlyandiyaya güclü kö-  
mek edirdi və finlərin Mannerheyəm müdafiə xəttini dağıt-

maq üzrə herbi əməliyyatlarda Sovet orduzu böyük itgilər  
verirdi və müharibə uzandı.

Bizim hərbi hissə də həmin müharibə cəbhəsinə gönüldürmək üçün hazırlanırı. Finlandiya ərazisi qısa uzun  
müddət qar ile örtülüyü üçün və əsasən meşəliklərdən ibarət olduğuna görə bize xizək üstündə hərəkəti öyrətdilər. Ordunun bütün heyəti bir saatda 25 km məşə zolağını xizəkə  
qot etmək üzrə imtahan verməyə başladı. Qış mövsümüne uyğun olaraq ağ xalatda məşq edirdik. Ordu günü olan 23 fevralda (1940) «əskəri and» içdik və hər gün cəbhəyə «yürüş» komandasını gözləyirdik. Lakin martın 12-də Finlandiya ilə sülh müqaviləsi imzalandı.

1941-ci il hərbi sahədə Sovetlər Ölkəsi üçün çox gərgin il idi. Ölko Almaniya ilə gözlenilən müharibəyə hazırlaşındı. Həmin ilin aprelində Moskva hərbi dairəsində döyüşə hazırlıq üzrə ciddi yoxlama aparıldı. Bu yoxlama zamanı mən top mərmilərinin atılandan sonra fəzada düşmən təyyarəsinin uçduğu hündürlükdə düşmən təyyarası ilə görüşməsi üçün mərminin başındakı siferbatla bərabər rəqəm yığılmış əməliyyatına bir səmərələşdirici təklif verdim: o zaman bu əməliyyat iki nəfər tərefindən dairevi açar ilə «Puazo» adlı pribordan səs ilə verilən komanda əsasında yerinə yetirilirdi. Bu açarda cəmisi iki dəlik var idi, və bəzən pribordan deyilən rəqəmlər mərminin siferbatının görünməyən hissəsində olduğundan əməliyyatda çətinlik törədirdi. Mən təklif etdim ki, bu dəliklər dörd olarsa, həmin uyğunsuzluq ləğv edilər. Mənim bu təklifim oradaca yüksək tərkibli komissiya tərefindən qəbul olundu və bir neçə gündən sonra Moskva hərbi dairəsi komandanı ordu generalı İ.V.Tülenov tərefindən mən üzərində müvafiq yazı olan qol saatı ilə təltif edildim.

Mühəribenin başlandığı gecə (22 iyun saat 4<sup>00</sup>) bizim 51-ci diviziya Moskvadan 200 km cənubda yerləşən Kostrevo şəhəri yaxınlığında Klyazma çayı sahilində məşqlər

keçirdi və səhər saat 5-də «Həyacan» komandası ilə Moskvaya qayıtdıq; səhərə daxil olduqda (səhər saat 8<sup>00</sup>) küçələrdə olan telefon direklerindəki radio aparatlarından eşitdik ki, Almaniyanın faşist ordu hissələri qəfletən müharibəyə başlayaraq geniş miqyasda hücumlarını davam etdirirlər.

Müharibənin ilk ayları Sovet ordusu üçün ağır və uğursuz keçdi. İyul ayının sonunda düşmən Kiyev şəhərinin yaxınlığına çatmışdı.

Müharibənin başlanmasından düz bir ay sonra, iyulun 22-i gecesi Almaniya təyyarələrinin Moskvaya ilk uçuşu oldu. Moskvaya yaxınlaşa bilən 200 bombaattan təyyarədən iyirmiye qədəri qırıcı təyyarələrimiz və zenit artilleriyamız tərəfindən vuruldu. Səhəri gün İ.V. Stalin Moskvani 22 iyul gecesi hava hücumundan müdafiə edən bütün ordu hissələrinə təşəkkür elan etdi və bu sənədi mən böyük qırur hissə ilə saxlayıram.

1941-ci ilin noyabr-dekabrı düşmən paytaxt Moskvanın 30 kilometrliyində idi, ağır döyuşlər gedirdi.

1941-ci il 6 noyabr axşamı xüsusi hazırlıq tapşırığı alındı. Lakin sebebi məlum deyildi.

Səhəri gün bildik ki, 6 noyabr axşamı Moskvada metronun Mayakovski stansiyasının meydançasında Oktyabr inqilabının 24-cü ildönümüne həsr olunmuş təntənəli iclas olmuşdur və İ.V. Stalin orada məruzə etmişdir.

O biri gün, 7 noyabrda isə yuxarıdan tamamilə gizlədilmiş Qızıl meydanda Sovet ordusunun rəsmi-keçidi (paradi) oldu və paradda iştirak edən bütün ordu hissələri, o cümlədən Sibir diviziyaları birbaşa döyüşə getdilər.

Moskvanan şimalında gedən döyuşlərin birində, dekabrın 3-də azərbaycanlı İsrafil Məmmədov böyük şücaət göstərdi və ona Sovet İttifaqı qəhrəmanı adı verdilər. Səhəri gün divizionda bu münasibətlə keçirilmiş siyasi toplantıda mən öz adaşım İsrafil Məmmədov haqqında fəxrə çıxış etdim.

Ali Baş Komandan Stalinin emri ilə Moskvanan müdafiəsi Qərb cəbhəsinə komandan təyin olunmuş ordu generalı G.K. Jukova tapşırıldı və bizim 51-ci diviziya da bu cəbhədə döyüşən 5-ci ordunun tərkibinə daxil edildi. Bizim diviziyanı Moskvani şimalı-qərbən qorumaq tapşırılmışdı və təyyarə vuran toplarımız eləcə də tank və piyadaya qarşı bir başa atəş açmaq haqqında emr alı. Buna uyğun olaraq diviziyanız Klin rayonunda Moskva-Volqa çayı üstündəki körpünün müdafiə etmək haqqında emr alı və dekabrın evvəlində biz 40-50 dərəcə şaxta şəraitində açıq havada həmin körpünün yanında düşmən tankları və piyadalar ilə ilk döyüşdə 11 nəfər itti verdi və biz bunların cəsədlərini Moskva-Kalinin sosse yolu kənarında torpağa tapşırıq.

1941-ci ilin dekabrının evvəli müharibənin en ağır dövrü olmuşdur. Düşmən Moskvani ələ keçirməklə müharibəni qurtarmaq istəyirdi, hər gün təyyarələrdən üstümüzə minlərlə vərəqələr atıldılar və bu vərəqələrde yazılmışdı ki, «Stalinin oğlu da bizim tərefimizə keçmişdir, siz də bu vərəqə ilə (buraxılış kimi) bizim tərəfa keçin, onsuz da müharibəni uduzmusunuz».

Bu gün böyük iftixar hissi ilə deməyi lazımlı bilərem ki, Moskvanan 23 kilometrliyinə çatan düşmənin bu riyakar hərəkətləri alayımızın bütün döyuşçüləri tərəfindən nifretlə qarşılanındı.

1942-ci ilin noyabrında Sovet ordusunda komissar institutu (vəzifəsi) ləğv edilərək, əvəzinə komandırın siyasi işlər üzrə müavini təsis edildi. Hərbi komissar vəzifəsi 1918-20-ci illərin Vətəndaş müharibəsi təcrübəsindən götürülmüşdür və «motorlar müharibəsi» olan bu müharibədə özünü doğrultmadı. Ekstremal hallarda ordu hissələrində vahid komandanlıq tələb olunurdu. Bununla elaqədar olaraq hərbi hissələrde partorq (partiya təşkilat katibi) vəzifəsi də təsis edildi və məni alayımızın II divizionunun partorqu təyin etdilər. İşə başlayarkən divizionda 11 nəfər partiya üzvü

var idi.

Fəaliyyət göstərdiyim partorq vəzifəsində ağır şəraitdə gördüyüm işləri yadına salaraq onu yazmağı lazım biliyim ki, II dünya müharibəsi illərində Sovet ordusunda mənəvi-siyasi ruh çox yüksək səviyyədə olmuşdur.

Müharibənin davam etdiyi 1418 günün hər bir günü bir ömrə bərabərdir. Bu sətrlərin müəllifinin bu mövzuda yazdığı bir neçə kitab və məqale həmin məsələyə aiddir<sup>1</sup>.

Hərbi xidmətdən müharibə qurtardıqdan üç ay sonra (1945-ci ilin iyulunda) xəstəliyime görə tərxis edildim və bir həftə qatarla yol gələrək kəndimizə çatdım.

Ehtiyatda olan kapitan rütbesində zabitəm, üç orden və on yeddi medal ilə təltif edilmişəm.

### Müharibədən sonrakı ilk illərə

Almaniya faşizmi ilə müharibənin qurtarmasından üç ay keçmişdi və əkilmış taxıl yığılmışdısa da aclarq sanki insanların gözüne çıkmışdı. Kəndimizdə qonşu Xəlil kişisinin 5 uşağından üçü 1944-cü ildə acıdan ölmüşdü. Əsgər ailələrinə ərzaq və geyim sahədə köməklik edildiğidə də, bu vəziyyətə hissedici təsir etmirdi.

Bir ay doğma kənd məktəbinde rus dili fənni üzrə müəllim işledim və oktyabrda (1945) məni rayon partiya komitəsində hərbi şöbə müdürü vəzifəsinə qəbul etdilər, az sonra həmin rayon partiya komitəsinin büro üzvü seçildilər. Görünür, kadr sahəsində də böhran vəziyyəti hökm süründü. Bu vəzifədə mənim əsas işim əsker ailələrinə və hərbi xidmətdən qayıtmış müharibə ellərinə köməyi təşkil etmek-

dən ibarət idi.

1946-ci ilin əvvəlində rayon partiya komitəsine Bakı-dan məktub geldi ki, noyabrın (1946) əvvəlindən iki illik Respublika Partiya məktəbi işə başlayacaq və rayon partiya komitələri tərefindən oraya təhsilə göndərilənlər işlədiyi yerde aldığı maaş qədər toqaüd alacaqlar. Belə təminat meni təmin edirdi və buna görə də həmin partiya məktəbinə təhsilə göndərilməyə nail oldum.

Respublika partiya məktəbini 1948-ci ilin yayında qurtdım və o zamankı Qasim İsmayılov (indi Goranboy adlanır) rayon partiya komitəsinə ikinci katib vəzifəsinə göndərildim.

Rayon partiya komitələrinə katib vəzifəsinə göndərilenləri Mircefer Bağırov şəxsnə qəbul etdi<sup>1</sup>.

Göstərdiyim rayonda üç il işledim və 1950-ci ildə Ali Pedaqoji institutunun qiyabi şöbəsinə qurtardım.

Rehbər partiya işində olduğum üçün İctimai Elmlər Akademiyasına qəbul olunmaq imkanı var idi və Moskvaya 40 səhifelik (maşinkada yazılmış) mətn göndərdim. Mətin məzmunu müsbət qiymətləndirildiyi üçün şifahi imtahan vermek üçün Moskvaya dəvət edildim və meni həmin Akademiyaya qəbul etdilər.

### Moskvada təhsil illəri

Moskvada İctimai Elmlər Akademiyasında 3 illik təhsil (1951-1954) bir ziyanlı kimi yetişməyimdən çox böyük rol oynamışdır. Əvvələ: bu təhsil ocağı Sovetlər İdтиfaqının en mötəbər təhsil-elm mərkəzi idi. Oxucuya bildirməyi lazımlı bilərəm ki, göstərdiyim illərdə I.V. Stalinin qızı Svetlana da hə-

<sup>1</sup> İsrail İsmayılov. Azərbaycan Moskva uğrunda döyüslərdə. Bakı, 1991 (rus dilində); Azərbaycanlıların II dünya müharibəsində iştirakı. B., 2000.

<sup>1</sup> Bu haqda bax: İsmayılov L.Z. Azərbaycanın XX əsrə dövlətçilik siyaseti məsələləri. B., 1995. s.88.

min Akademiyada oxumuşdur.

Həmin illərdə İctimai Elmlər Akademiyasında Tacikistan Partiya Komitəsində I katib işləmiş S.Taşlıyev, Sovet İttifaqı qəhəremani məşhur təyyarəçi Maresyev və digərləri də oxumuşlar.

Svetlana Stalina bütün dəslərə gelirdi və həmçə Tatyana Krupina adlı qadınla (Mərkəzi partiya aparatında Maliyyə-tesərrüfat sektorunun müdürü K.Krupinin qızı) gəlirdi. Svetlana və Tatyana bəzən hətta Akademiyanın yeməkhanasında nahar edərdilər. Bir dəfə mən və şəkili Fərrux Yusubov yeməkhanada, onlara bir stolda oturaraq kələm dolması yedik və onlara bildirdik ki, kələm dolması (və ondan daha dadlı olan tənək dolması) Azərbaycanın milli xörəyidir.

Nikita Xruşşovun Svetlana Stalina haqqında edaletsiz və kobud siyasi hərəkətləri haqqında mən 1995-ci ilde nəşr etdirdiyim kitabımda yazmışam<sup>1</sup>.

İctimai Elmlər Akademiyası Mərkəzi partiya aparatı nezdində idi və yalnız ona tabe idi. Akademiyada il yarım ərzində müvafiq nəzəri fənnlərdən yüksək səviyyədə mühəzirələri dinlədikdən sonra tarix fənnindən, fəlsəfədən və alman dilindən namizədlik minimumları verdim, sonrakı il yarımında isə aspirant seçdiyi mövzuda kandidatlıq dissertasiyasını yazaraq elmi şurada müdafiə edir və oradaca ona elmlər namizədi diplому verilir. 1954-cü ilin 22 iyununda (təsadüf bax, 13 il əvvəl bu günü mən Moskvada mühərabənin başlanmasını qarşılıqlılaşmışam) mən dissertasiyani (beynolməlilik tərbiyesi mövzusunda) müdafiə etdim.

Moskva həyatı 1940-45-ci illərin hərbi xidmətindən mənə tanış olsa da, Akademiyada təhsil illeri son derecə məhsuldar oldu: əvvəla, Akademiyanın professor-müəllim

heyeti ən yüksək tərkibdə idi, burada SSRİ-nin və xarici ölkələrin yüksək partiya rəhbərliyi nümayəndələri ilə tez-tez görüşlər keçirilirdi. Akademiyada akademik-filosof Q.Aleksandrov, tarixçi akademik Pankratova, akademik Tarle, akademik Neçkina və digərlərinin mühabizələri böyük maraq doğururdu.

Təşkil edilmiş müsiqi lektoriyasında dünya opera sənətinin inciləri haqqında həftədə bir dəfə mühəzirələr və tamaşalar təşkil edilirdi və bunları dinləmək mənim dünya-görümü güclü təsir etdi.

### Baki Ali Partiya Məktəbində yeddi il

Tehsildən Bakıya iyulda (1954) qayıtdıqda Partiya Mərkəzi Komitəsində bildirdilər ki, məzuniyyətdən qayidaraq avqustun əvvəlində respublika Partiya məktəbində işə başlamalıyım (həmin məktəbin direktoru və onun tədris işləri üzrə müavini eyni zamanda işdən azad edilmişdir. Məktəbə müvəqqəti rektorluq isə Xalq Təsərrüfatı institutunun rektoru Xurşud Məmmədova tapşırılmışdı). Beləliklə avqustun 1-dən təkbaşına işə başladım. Üç ay sonra Xurşud Məmmədov Naxçıvana rəhbər partiya işinə göndərildi, və bu sətrlerin müəllifini Partiya məktəbinə direktor təyin etdilər.

Əvvəlki illər (1946-48) ikiillik partiya məktəbində təhsil almağım bu yeni işdə mənə kömək etdi.

Partiya məktəbində təhsil alanların hamısı rəhbər partiya-soyət vəzifələrindən gəlmış yaşlı şəxslər olduğu üçün bunları tədrisdə intizamə tabe etdirmək çətin iş idi. Bunu nəzəre alaraq sentyabrın 1-dən başlayaraq dörsin başlanması ərefəsi hər gün məktəbdə olur və sadəcə olaraq dərsə gecikənlərə (heç bir söz deməyərək) nəzər-diqqət edir və jurnalarda yoxlama aparılmasına nəzarət edirdim. Bu ciddi nəzəret öz nəticəsini verdi və təhsildə möhkəm intizam yaradı-

<sup>1</sup> İsmayılov İ.Z. Azərbaycanın XX əsrə dövlətçilik siyaseti məsələləri, B., 1995, s.74-76.

bildim.

1955-ci ildə Partiya məktəbi 4 illik Ali Partiya məktəbi statusu aldı. Məktəbə rayon partiya komitəleri tərəfindən göndərilen namızedlər Mərkəzi partiya komitesinin 3 nəfərdən ibarət xüsusi komissiyasında (mərkəzi komitənin II katibi, təşkilat şöbəsinin müdürü, Ali partiya məktəbinin direktoru) müsahibə yolu ilə yoxlanılır və iki fənndən (partiya tarixi və Azərbaycan (və ya rus) dilindən) imtahanı buraxılırdı. Komissiyanın imtahanı buraxdıqları və imtahanlardan yüksək qiymət alı şəxslər Mərkəzi partiya aparatının qərarı ilə Ali Partiya məktəbinin müdavimləri kimi təsdiq edildi. 1955-59-cu illerde Bakı Ali Partiya məktəbinde hər il təxminən 100 nəfər Azərbaycandan təhsilə qəbul olunurdu. Bundan əlavə, Bolqarıstandan 10 nəfər türk, Gürcüstan və Ermənistanın hərəsindən isə 5-10 nəfər (əksəriyyəti azərbaycanlılar) ali təhsil alırdılar.

Ali partiya məktəbində Cənubi Azərbaycandan əsasən 1945-46-ci illerdə Azərbaycana pənah gətirmiş azərbaycanlı demokrat ziyalıları üçün hər il xüsusi fakültəde 50-60 nəfər təhsil alırdı. Demək olar ki, Cənubi Azərbaycandan gəlmış demokrat ziyalıların 90-95% Bakı Ali partiya məktəbini qurtardılar və öz təşkilatlarında və digər yerlərdə işe göndərilirdilər.

1960-61-ci dərs ilində məlum oldu ki, bütün Sovetlər İttifaqı üzrə Ali partiya təhsili sisteminde islahat aparılır. Ali partiya məktəbləri əvəzinə ikiillik ixtisası təkmilləşdirilmə məktəbləri və qısa müddətli kurslar sistemi saxlanıldı.

### Deputat körpüsü

1959-cu ildə Respublikanın Tovuz rayonunun Qəribli seki dairəsindən Azərbaycan SSR ali sovetinə (V çağırış) deputat seçildim. Seçicilərimlə ilk görüşdə mənə verilən

tapşırıqlardan biri Qəribli kəndinin ortasından keçən çayın üzərindən asma («kanat») köprü çəkmək idi. Belə ki, çaya sel gəldikdə məktəb şagirdlərinin yarısı dərso gedə bilmirdilər.

Respublika əhəmiyyətli tədbir olmadığı üçün bu körpünün tikilməsini dövlət planına daxil etmək qeyri mümkün idi.

Deputatlığa görə aldığım aylıq vəsait hesabına (500 rub.) iki böyük mağara metal trost alaraq dəmir yolu ilə Tovuz rayonuna göndərdim və növbəti gedisimde körpünün inşasına başlandı. Bir neçə aydan sonra çayın iki sahilini birləşdirən asma körpünün açılışına məni də dəvət etdilər. Seçicilərimlə bu görüşimdə Tovuzun tanınmış aşıqlarından aşiq İmrən və aşiq Əmrəh deputatın gelişinə qoşduqları «Xoş gəlmisin deputatımız» mahnısını məharətlə ifa etdilər. Sonrakı illərdə həmin aşıqlarla Bakıda dəfələrlə görüşmiş və arzu etdikləri xahişlər üzrə onlara kömək etmişəm.

Mənə məlumdur ki, həmin köprü Qəribli dəindi də «deputat körpüsü» adlanır.

İndiki Milli Məclisin deputatları tərəfindən belə xeyir-xah işlər görüləməsini arzu edirəm.

### Dövlət Neft Akademiyasında 40 il

«Ömrünün əsas hissəsini bu mötəbər təhsil ocağında keçirmiş və bir neçə nəsil mühəndis, neftçi, yaxud sənayenin başqa sahələri üçün mütəxəssislər hazırlamış insanlar böyük hörmətə layiqdir...»

HEYDƏR ƏLİYEV

Bu sətrlərin müəllifi ömrünün tən yarısını, 40 ilini indiki Dövlət Neft Akademiyasında (ovvəllor Neft və Kimya

institutu adlanırdı) işləmişdir və indi də işləyir. Hesab edirəm ki, ömrümün bu dövründə də respublikanın siyasi həyatı ilə tanışlıq oxucu üçün maraqlı olar.

1959-cu ilin yayında Azərbaycan partiya təşkilatının rəhbərliyi dəyişdirildi. İmam Daşdəmir oğlu Mustafayevin əvəzində Respublika partiya təşkilatının I katibi vəzifəsinə partiya rəhbərliyinin (Moskva) təklifi ilə Veli Yusif oğlu Axundov seçildi.

SSRİ rəhbərliyində hakim mövgələri tutan Nikita Xruşçov və Anastas Mikoyan (SSRİ Ali Soveti Rəyasət Heytinin sədri) birliliyinin təklifi ilə edilmiş bu siyasi rəhbərlik dəyişməsi bununla qurtarmadı: Azərbaycanın Partiya işlərinə nəzarəti gücləndirmək üçün Moskvadan Vladimir Semicastnii II katib göndərildi və geniş miqyasda kadr dəyişməsinə başlandı.

Bu serlerin müəllifi Azərbaycan Dövlət Neft və Kimya institutunun partiya tarixi kafedrasına dosent vəzifəsinə işe göndərildi.

Göstərilən dövrde Neft və Kimya institutu Respublikada və SSRİ-də ən hörməli ali məktəblərdən biri idi. Onu demək kifayətdir ki, 60-70-ci illərdə bu institutda 100-ə yaxın xarici ölkədən tələbələr təhsil alırdılar. Institut 1992-ci ilin martında Dövlət Neft Akademiyası adına layiq görülmüşdür.

Doktorluq dissertasiyası üzərində elmi işimi qurtardım, 1968-ci ilin sonunda müdafiə etdim, həmin ilin avqustunda kafedra müdürü seçildim.

Bu gün qürur hissi ilə deməyi lazımlı bilirəm ki, həyatımın bu ağır illərində (1961-68) mən sınmadım (məni sindirə bilmədilər). Deməliyəm ki, rəhbər vəzifələrdən azad edilən bəzi şəxslər isə tab göitməyərək, tez sindilər. Belə vəzifə dəsgünlüyü isə faciədir.

Dövlət Neft Akademiyasında 21 il kafedra müdürü və 5 il partiya komitəsi katibi vəzifələrində işləmişəm.

Partiya komitəsi katibi vəzifəsi Azərbaycan partiya təşkilatı bürosunun namenklaturası olduğuna görə bu vəzifəye namizədi o zaman Azərbaycana rəhbərlik edən Heydər Əliyev 1981-ci ilin noyabrında qəbul etdi.

Oxucuya bildirmək isteyirəm ki, sovet üsul-idarəsi dövründə Azərbaycana başçılıq etmiş 5 nefərin rəhbərliyi dövrü (M.C.Bağırıov, İman Mustafayev, Vəli Axundov, Heydər Əliyev, Kamran Bağırov) müsələlərini partiya vəzifələrində işləmişəm və bu şəxslərlə şəxsi görüşlərim olmuşdur. Deməliyəm ki, bütün bunlar içorisində Heydər Əliyevin təşkilatçılıq bacarığı üçün əsas əlamət ondan ibarətdir ki, bütün müsələlərə o, eyni dərəcədə xüsusi əhəmiyyət verir. Bu sətirlerin müəllifini partiya komitəsi katibi vəzifəsinə təsdiqi üçün qəbul edərkən H.Əliyevin ona verdiyi suallardan biri bu oldu: «Hakim nəzəriyyəyə görə insanların elm və mədəniyyət sahəsində bilişləri artdıqca onların süur və əxlaqları da yüksəlməlidir. Belə isə, ali məktəblərdə bəzi müəllimlərin rüşvet almalarını nə ilə izah etmək olar?». Oxucu hiss edir ki, bu suala cavab vermək o qədər də asan deyil. Bu sətirlerin müəllifinin cavabı belə oldu: xoşbəxtlikdən monim işlədiyim institutda dediyiniz məsələ üzrə vəziyyət yaxşıdır (hesab edirəm ki, hər hansı digər cavab onu qanc etməyəcək idi) və bununla da söhbətin istiqaməti dəyişildi.

Beləliklə, indiki Neft Akademiyasında 5 il (1982-1986-ci illər) partiya komitəsi katibi vəzifəsində işlədim və həmin vəzifədən öz xahişim ilə getdim və yalnız kafedra müdürü vəzifəsində qaldım (partiya komitəsi katibi işlədiyim dövrde kafedra müdürü vəzifəsimi 0,5 ştat maaş ilə ifa edirdim).

Dövlət Neft Akademiyasında işlədiyim 40 ilde 2 dəfə dövlət ordeni ilə təltif edilmişəm, mənə Respublikanın əməkdar təbliğatçı adı verilmişdir, Azərbaycan Respublikası Ali Sovetinin fəxri fərmanı ilə 2 dəfə təltif edilmişəm.

Göstərilən dövr elmi fəaliyyətim üzrə də məhsuldalar olmuşdur. Bu illərdə Misirdə, Mərkəzi Afrika respublikasında

sında, Konqoda, Almaniyada, Türkiyədə, Yuqoslaviyada, Bolqarıstanda elmi və işgüzar məzuniyyətlərdə olmuş, elmi məruzələrə çıxışlar etmişəm.

Ömrünün 80 il ərzində 40 kitab və kitabçaya yazaraq çap etdirmişəm.

2000-ci ilin 28 yanvarında Amerika Bioqrafiya institutunun Prezidenti cənab J.M.Evansdan aşağıdakı məzmunda məktub aldım: «Hörmətli cənab İsmayılov. Amerika Bioqrafiya institutunun «Hall mark-2000» xatirə şərəf medalı üçün Sizin namizədiyinizi bəyan etmək mənim üçün xoşdur... Humanitar və professional nailiyyətlərə görə Siz institutumuza işlərinizi teklif etmisiniz. Siz namizədlik üçün seçilmiş namizədlərdən birisiniz...»

2001-ci ilin 5 yanварında prezident J.M.Evans bu sətrlərin mülliəfinsine göndərdiyi məktubunda yazmışdı: «2000-ci ilin adamı fəxri adı almağınızın təsdiq edildiyini elan etmək mənə xoşdur. Sizin ümumi nailiyyətlərinizi və cəmiyyətə töhfələrinizi nəzərə alaraq Amerika Bioqrafiya institutunun beynəlxalq araşdırımlar departamenti Sizin namizədiyinizi təsdiq etməyi qərara almışdır. Bizim siyahı üzrə belə şəxsleri bütün dünyada töbliğ etmək bizi xoşdur...». (Bu 2 məktub və digər yazılmalar mülliəfin evinde şəxsi arxivindədir).

Neft Akademiyasında fealiyyətim dövrü mənim üçün əsas əlamətdar hadisələrdən biri - 2000-ci ilin 14 dekabrında Müstəqil Azərbaycan respublikasının yüksək mükafatı - «Şöhrət «ordeni ilə təltif edilməyim oldu.

Daha bir məsələ haqqında: bu günlərdə «Azərbaycanın siyasi partiyaları» haqqında mühazirə oxuyarken bir tələbə mənə sual verdi ki, «Müəllim, bəs Siz indi hansı partiyanın üzvüsünüz?». Mən bu suala belə cavab verdim: 50 il komunist partiyasının üzvü olmuşam. 1990-ci ilden sonra mənə üç partiyadan rəhbər şəxsler onların partiyalarına daxil olmaq haqqında müraciət etmişələr, mən yaşıma görə bunların heç birinin təklifini qəbul etməmişəm və indi heç bir par-

tiyanın üzvü deyiləm.

Nehayət, bir nəzəri məsələ haqqında. Mətbuatda arası yazılır ki, «XXI əsr türk əsri olacaqdır». Hesab edirəm ki, belə yazılar dünya türklərində bizi lazımlı olmayan arxayıncılıq yaratmaqla yanaşı, xəçpərəstlərdə türklərə qarşı nifrət oyadır və nifrəti gücləndirir. Buna görə də belə «vətənpərvərlik» təbliğatının zərərlə olması tamamilə aydınlaşdır.

Müasir dövrde milli vətənpərvərlik təbliğatının tərkib hissəsi olan hərbi-vətənpərvərlik təbliğatının geniş miqyasda təbliğinə böyük ehtiyac duyulur. Bu işdə II dünya müharibəsi iştirakçıları olan veteranların ordumuzun gencələri ilə görüşləri son dərəcə gərəklidir. Bu görüşlərdəki çıxışlar azərbaycanlı generalların və zabitlərin, döyüşçülərin hərbi sərkərdəlik və döyüş nümunələrinə, Böyük vətən müharibəsi illərində yaradılmış milli diviziyalarımızın döyüş yoluna həsr olunsa daha təsirli olar.

## VI. MÜƏLLİFİN VƏTƏNPƏRVƏRLİK VƏ XATİRƏ ŞERLƏRİ

### AZƏRBAYCANIN MÜHARİBƏ VETERANLARI'

Azəri elinin veteranları  
Sizə həsr edirəm bu sətirləri  
Qırx birde başlanan hərb fedailəri  
Savaşda bərkışen cəngavorləri

Baharin sonunda dava başlandı  
Dörd il sonra qələbə qarşılandı  
Min dörd yüz on sökkiz günün her biri  
Həyatınızda oldu imtahan günləri

Cəbhəye altı yüz əlli min getdi  
Vətənə bunların yarısı qayıtdı  
Cavanlıq illəri keçdi çox çətin  
Ağıravaşlarda oldunuz mətin.

Çalağan xisletli faşist ordusu  
Əvvəller taladı eli-obanı  
İldirim surəti arxada qaldı  
İlk zərboni Moskva altında aldı.

Darama çökülmüş əsoblarınız  
Qələbə əzmində rahatlıq tapdı  
Uğurlu döyüslər getdi kəcə artdı  
Yağı düşmənin yuvasına çatdı

Serin hor bir bəndi Azərbaycan əlisbasının sıra ilə bir horfi ilə başla-nır.

Elleri düşməndən azad etdiniz,  
Xilaskar adınız geniş yayıldı.  
Cahan savaşının son ateşini  
Qərbdə də, Şərqdə də siz söndürdüñüz.

Əzablı yolları müharibənin  
Sizi qorxutmadı və sarsıtmadı  
Əqidə saflığı sizə yar oldu  
Bir de ki, cəbhənin qan qardaşlığı.

Fasile olduqda ağır döyüşde  
Vətoni məktubla rahat etdiniz  
Almış yaraları gizlədərək siz  
İradə motinliyi göstərdiniz.

Gündoğan ölkənin şən oğulları  
Cavadxan və Koroğlu nəvərləri  
Səngərdə keçilən hər savaş ilə  
Tekrar etdiniz siz döyük hünəri.

Gərgin döyüşlərin xatirəleri  
Gənclər üçün olmuş dillər ezbəri  
Savaş günlərinin qəhrəmanları  
Sizə ilham verir indi her biri.

Hünər göstərərək hər bir döyüşde  
Hiyləgər düşməni siz məhv etdiniz  
Döşlərdə parlayan ordenləriniz  
Oldu qürurunuz və xatirəniz.

Xilaskar ordunun şən əsgərləri  
Döyük meydanında söhretləndiniz  
Bəşəriyyəti bələdan xilas edərək  
Əşrin xilaskarı adını aldiniz.

Xalqları zülmətdən azad edərək  
Qazandınız onların sevgisini  
Bu yalnız qələbə yox, böyük şücaət  
Tarix qarşısında misilsiz xidmet

İsrafil Məmmədov ilk qəhrəmanımız  
Ondan da cəngavər cəsur Ziyamız  
Peşəkar general Aslanov Həzi  
Oldular ellərdə dillər özberi.

Jandarmı olaraq azad xalqların  
Faşist xəbisləri bədnəm oldular  
Milyon şəhid qanına bais olaraq  
Sonda yuvalarında boğuldular.

Kamillik məktəbi keçib cəbhədə  
Vətənə qayıtdı şəhər veteranlar  
Şərəfinizə yazılıdı kitablar  
Oxunur mahnilarda həzin xitablar.

Qələbə olmazdı neft olmasaydı  
Azərbaycan neftin əsas məskəni  
Azəri elinin bu yanacağı  
Oldu qələbənin adsız dastanı.

Lalezar vətənin oğullarının  
Xidmətləri unudulmayacaq  
Torpağa tapşırılan şəhidlərin  
Xatirələri əbədi yaşayacaq.

"I" ve elece de "g" hərfli ilə Azərbaycan dilində söz başlanmadığı  
fürün növbəti bənd əvvəlki hərfli başlanır.

Mətin döyüşülər getdikcə artı  
Qəhrəmanlar yüz əlliye çatdı  
Məfkurə saflığı sizə yar oldu  
Mənfur düşmən yuvasında xar oldu.

Nəsihəti ata ve anaların  
Sizin üçün oldu hünər meyyarı  
Doğmaların xoş niyyət, arzuları  
Döyüşlərde oldu bəxtin açarı.

Odlar yıldı Azəri oğulları  
Müzəffər döyüşdə ad qazandılar  
Milli diviziylər döyüşlərde  
Müqəddəs bayraqa sadıq qaldılar.

Ömrün oğlan çağrı keçdi savaşda  
Qəhrəman oldunuz çox cavan yaşda  
Səngərdə verilən ağır imtahan  
Ruh verir veterana ahlı yaşda.

Piyada, topatan ve təyyarəçi  
Pələngətək döyüşdə ad qazandılar  
Fədakar xalqının adına layiq  
Savaşın sonunda qiymət aldılar.

Rəşadət göstərdiz siz döyüşlərde  
Tankda, təyyarədə, topda, savaşda  
Azəri adını siz ucaldırmız  
Vətoni dünyaya siz tanıtmıñız.

1941-45-ci illər müharibəsində Azərbaycandan gədənlərdən 123  
nəfər Sovet Ittifaqı Qohromanı adını, 34 nəfər isə "Şöhrət" ordeninin  
her üç dərəcəsini almışdır.

Səngərdən sonrakı illərdə de siz  
Əmək cəbhəsinin fodakarları  
Çoxunuz keçməsiz yeddi onluq  
Qarşında uzun ömr qəhrəmanlığı.

Şanlı döyüşlərin qəhrəmanları  
Bu günün sayılan şəhər hillələri  
Prezident qanunu ilə himayələnən  
Dünya savaşının veteranları.

Təhlükə anları itkisiz olmur  
Savaşda hər zəfer böyük qəlebə  
Şəhidlər sayılır şanla, şöhrətla  
Onlar anıtlarlar daim hörmətlə.

Uzaq ölkələrin cürbecürlüyü  
Sizi aldatmadı, vələh etmedi  
Vətəni həsrətla arzuladınız  
Vətəndə hörmətle qarşılandınız.

Üzbeüz olarkən yağı düşmənle  
Fəleyin köməyi size yar oldu  
Birdə ki, vətənə ülvü məhəbbət  
Savaş yolunuzda bəxtiniz oldu.

Vaxtsız ağardı qara saçlarınız  
Lakin buna da bir bəraət vardi  
Cavənkən aldınız xilaskar adı  
Bu adla ucaldı veteran adı.

Yuxusuz gecələr nələr çəkdiniz  
Yabançı elliərdə siz döyüşərkən  
Orada aldınız son yaraları  
Bunların məlhəmi Vətənə qaldı.

Zəfərlər qələbəni şərəflə etdi  
Sağlam iradəniz sizи borkitdi  
Ömrünüzün bu müdrik çağında  
Veteran adını hörmətlə etdi.

Veteran haqqında qanun müqəddəs  
Ona əməl etməlidir hər bir kəs  
Bu tələb deyil, vicedən meyyarıdır  
Qayığının ünvanı veteranlardır.

May 2001.

## VETERANLIQ ŞƏRƏFİ

1941-45-ci illər  
müharibəsi veteranlarına

Cavanlıq dövründə cəbhə həyatı  
Sizi sınığa çəkərək qəhrəman etdi  
Çox tez anladınız kişilik nədir  
Təmənnasız, ağayana kişilik.

İnsanlığın pak amalı budur ki,  
Sözün də saf, eməlin də düz ola  
Qeyrət, namus təkcə dildə qalmaya  
Kişiliyin meyarına çevrilə.

Veterana lovğalanmaq xas deyil  
Bəzən həttə buna olsa da haqqı  
Cavanlara məsləhətçi veteran  
Müdrikliyə meyillidir veteran.

Veteran adının şərefini biz  
Son əlli beş ildə hiss etməkdəyik  
Əqidə saflığı cavan saxlamış  
Ömrümüzün qışı yaxınlaşsa da.

May 2001.

## OĞUZ RAYONU HAQQINDA MAHNI<sup>1</sup>

Sağında Qəbələ, solunda Şəki  
Durmusan ortada qəhrəman tekisi  
Qafqaz dağlarının etəyi səki  
Səkidə yerləşən Oğuzdur, Oğuz.

Oğuz bir diyardır, suları sərin  
Meyvələri şirin, havası sərin,  
Bağları bəhrəli, dağları sərin  
Bu diyarın adı Oğuzdur, Oğuz.

Kəndləri abaddır, insanları şən  
Meşələri göm-göy, tarlası düzən  
Bu xoş mənzərəni görər hər gəzən  
Bu diyarın adı Oğuzdur, Oğuz.

Baharı gözəldir, payızı gözəl  
Çəmənliyi şəhli, bulağı gözəl  
Qırqovul, kəkliyi, təkəsi gözəl  
Bu diyarın adı Oğuzdur, Oğuz.

Üstündə Şah dağı, çəmənində gül  
Tarlası taxılı, doludur sünbüllü  
Geniş baxçalarda sığırı bülbüllü  
Bu diyarın adı Oğuzdur, Oğuz.

Müəllif Oğuz rayonunda dünyaya göz açmışdır.

## TƏMİZ AD

Oxucu, inan ki, doğru sözümdür  
Rüşvet almamışam və vermemişəm.  
Bundan bəzən hətta ziyan çekmişəm  
Lakin qazandığım olub, təmiz ad.

Mənim bu sözlərim lovğalıq deyil  
İnsan olan şəxsin keyfiyyətidir.  
Şərəfsiz dellalla müqayisədə  
İnsanı ucadlar nurlu təmiz ad.

Hacı Zeynal Abdin varlı olubdur  
Lakin qazandığı halal olubdur.  
Öz milətinə ata olubdur  
Ən böyük nemətdir, təmiz ad.

Millət millət olar mübariz olsa  
Namuslar qorunar insanlıq olsa  
İnsanlıq yüksələr halallıq olsa  
İnsana şöhrətdir nurlu təmiz ad.

İsrafil, qürurusan təmiz adınınla  
Çap etdirdiyiñ qırx kitabınla  
Onlar oxunursa, sən yaşayırsan  
Təmiz adınlasa sən tanınırsan.

## ŞƏHİD LEYtenant TAPDIQ İSMAYILOVUN XATIRƏSİNƏ

Əmim Əhməd kişi, əmdostum Gülşən  
Yeddi övlad ilə oldular çox şən  
Bunlardan ilk dördü qızlar dalbadal  
Tanrıya nəzirlə beşinci oğul.

Hesretlə tapılmış Tapdıq adlandı  
Lakin sonra yene iki qız oldu  
Ağır xəstə Ata etmişdi niyyət  
Oğul toyun görmək olaydı qismət.

Yağı düşmən soxulmuşdu Qafqaza  
Tapdıq da döyüşə könüllü getdi,  
Xəstə ata dünyasını tərk etdi  
Anadan gizləndi şəhid xəbəri.

Cox gözlədi oğul yolunu ana  
Dözmədi dörde, söndü yana-yana  
Altı bacı gündən-güne saraldo  
İndiye onlardan ikisi qaldı.

Ana qəbri üstündə yazı bildirir:  
«Oğul hesrotına dözməyən Ana»  
Oğulun qəbrinin yeri bilinmir,  
Tanrı duasındadır Ana və bala.

## MÜNƏVVİR BACIMIN XATIRƏSİNƏ

*İnsanı dərd əyər, vallah, yaş əyməz,  
Bacının əvəzin heç kimsə verməz.*

Bacının dəfnindən altı ay keçir  
Gölmışəm bu yerlər mənə ne deyir  
— «Bacın məkanını dəyişib», deyir  
Tanış yerlər məni qurd kimi yeyir.

Adətdir, məzarlıq qərbədə salınar,  
Bizim bu kənddə də belə ediblər,  
Çünki gündoğan, şərq, həyat rəmzi  
Günbatan, qərb, sükut rəmzidir.

Əziz bacım, səkkiz övlad anası  
Dörd oğul və dörd qızdır balası.  
Sağlığında Rafiqini itirdi  
Qalanları boybaşa yetirdi.

Dörd yaş məndən kiçik  
Münəvvər bacım,  
Dünyasın dəyişib, məni tək qoydu.  
Fırqətin vaxtını bilirmiş kimi  
Atamın adını nəvəye qoydu.

Atamı itirdim yeddi yaşimdə  
Gülzar ananısa səksən beşində  
Nəsildən qalmışdı Münəvvər bacım  
Onu da itirdim ahıl yaşimdə.

## DOĞMALARIN XATİRƏSİ

Nurani sıfətli Zakir atamı  
Uşaqkən itirdim, yeddi yaşimdə  
Altmış dörd il özür sürdü bu Ata  
Cəmi bir gün oldu yataq başında.

Səksən beş il özür sürdü Anamız  
Nuri-melək olan Gülgəz anamız.  
İki yetimi ilə qalan bu Ana  
Bize həyat verdi, özü yana-yana.

Taledən qismətim,  
Münəvvər bacım  
Mənə dayaq olan yegane bacım.  
O da köcdü, dünyasını dəyişdi  
Məni qabaqladı, nədir əlacım?

Üçünü itirdim, lakin təsəllim  
Üç övladım, üç də nəvəm, əzizim!  
Əbədiyyata köcdü özür yoldaşım  
Bu ahıl yaşimdə, bos kim sirdaşım?

Ey yaradan yeri, göyü, canlısı  
Yer üzünün məxluqunu, hamını  
Bu məxluqdan biri kimi, sen mənə  
Dar günümdə dayaq ol və dözüm ver.

May 2001.

MƏHMƏT BACIMIN  
ŞƏHİRT MƏHMƏT MƏHMƏD  
**HƏYATIN MƏNASI**

Ömrün səksən ilə arxada ikən  
Həyatın mənasını anlaya bildim.

İnsanlar həyatın yolçularıdır,  
Bu yol həm yoxuşlu, həm də enişən  
Bir də ki, müdrik atalar demişkən,  
Yolun oraya ki, haraya niyyət.

İlahi, adı bir bəndən olan mən  
Nə qədər ağrılı yollar keçmişəm.  
Bu yolların hökmün veren sən  
Əzabın, fərəhin suyun içən mən.

Ömrün də dərd fəsl olurmuş, inan  
Onun yollarında uğur və tikan  
Gənclik ömrümüzün şən baharıdır.  
Qocalıqsa onun xəzan çağıdır.

Ömrün bu yolunu mən də keçmişəm  
Özümdən kamilo qıbta etmişəm  
Kimsəsiz zəifə kömək etmişəm.  
Şöhrət düşgününe nifrət etmişəm

Halallıq arzusu bəşertək qədimi  
Müdrük sözlər deyib dahi Nizami:  
«Dəmiri ayna tek parladan insan  
Pasi silməlidir öz vicdanından»

Nə qədər bədbəxdir paxıl insanlar  
Şöhrət diləncisi ac göz insanlar  
Halallıq bilmeyən namərd insanlar  
Saçı ağarsa da bədbəxt insanlar

Hər ağ saç qocaya ağsaqqal demo  
Ağsaqqal üzündə nurluluq gərək  
Səbəbinin dürüst bilməsəkdə biz  
Nurəni şəxslərə az rast gəlirik

Həyatın mənası halallıqdadır  
Hörmət və təmiz ad qazanmaqdadır  
Namusu, şərəfi qorumaqdadır  
Özündən sonraya iz qoymaqdadır.

## *XIV fəsil*

# MÜSTƏQİL AZƏRBAYCAN DÖVLƏTİNDƏ XALQIN SİYASI MƏDƏNİYYƏTİ İNKIŞAFDADIR

( *nəticə əvəzi* )

XX yüzillikdə Azərbaycan xalqı çox böyük bir mədəni quruculuq dövrü keçmişdir: XX əsrin əvvəlində Azərbaycan xalqının mütləq əksəriyyəti savadsız idi, ve 80-90 yaşlar arasında olan vətəndaşlarımız bunun şahididirlər ki, 20-ci illərdə əhalinin böyük hissəsi hər hansı bir sənədə imza atmaq bizim olduqda həmin sənədə kimyəvi qələmlə boyanmış barmaqlarını basardılar. Siyasi mədəniiyyətin əsas göstəricilərindən biri olan savadsızlığın ləğvi 30-cu illərin ortalarında əsasən həll edildi.

Xalqın siyasi mədəniiyyətinin digər mühüm bir göstəricisi onun siyasi təhsilliidir. Keçən əsrde müvafiq hüquqi sonedlərin və qanunların qəbul edilməsi, siyasi təbliğat və mətbuat vəsítəsilə bunların təbliği həmin sahədə də ugurlar qazanılmasına imkan verdi.

Cəmiyyətdə qadın azadlığı və hüquqlarının qorunması siyasi mədəniiyyət ilə bilavasitə əlaqədar olan bir problemdir və Şərqdə mühüm xüsusiyyətləri olan bu sahədə də XX əsrde Azərbaycan xalqı böyük nailiyyətlər əldə etmişdir.

Xalqın siyasi mədəniiyyətinin mühüm tərkib hissəsini vətəndaşların öz hüquqlarını dərinləndirmələri və bu hü-

quqlar pozulduqda qeyri hüquqi yollarla yox, qanuni yolla pozulmuş hüquqları bərpa etmək bacarığı təşkil edir. Bu bacarıq olmadıqda isə insanlar müxtəlif qeyri qanuni yollara əl atmağa məcbur olurlar. İnsan hüquqlarının pozulmasının daha iyrənc forması isə rüşvet vermə və alma hallarını tördür.

İndi dünyanın bəlkə də əksəriyyət ölkələrində müşahidə edilən rüşvetxorluq o qədər çirkin bir saviyyədə və həcmində yayılıb ki, onunla mübarizə haqqında hər bir ölkədə konkret tədbirlər görməkdən başqa digər bir çıxış yolu yoxdur.

Hüquq mühafizə orqanlarının vaxtaşırı verdikləri məlumatlardan bu nəticə çıxır ki, rüşvet alma və rüşvet vermə hallarının səbəbləri, bu iyrənc halları töredən şərait və mühit hələ de dərinlən oynanılmemişdir.

Bələ vəziyyətin səbəblərini izah etmək üçün 30-cu illərin sonalarına aid müəllifin öz fəaliyyətində müşahidə etdiyi və rast gəldiyi iki hadisəni yada salmaq yerinə düşər: 1938-ci ilin sentyabrın 1-dən yeddi illik məktəbdə direktor vəzifəsində işləməyə başlamışdım. Həmin dövrdə kənd məktəpleri müəllimlərinə maaşdan əlavə yerli sovetlərin büdcələri hesabına yanacaq (odun) pulu verirdilər. Sentyabrın sonunda məktəbdə işləyən bütün müəllimlərin siyahısını kənd sovetinə göndərdim ki, onlara verilməli olan cədvəli təsdiq etsin ki, bu məbləği (yanacaq pulu) bankdan ala bilək. Kənd sovetinə göndərdiyim şəxs əlibəş qaydaraq mənə dedi ki, kənd soveti sədri məktəb direktorunun özünün gelməsini xahiş etdi. Bu ilk görüşdə kənd soveti sədri mənə bu sözləri dedi: «Mən böyük ailə sahibiyəm. Burada isə maaş çox azdır. Məni bərə vəzifəyə təyin edəndə Rayon İcraiyyə Komitəsində dedilər ki, hənsi sənədə bir möhür vurursansa, eveyində müəyyən mebleğ alarsan və ailəni dolandırırsan». Bələ bir qanunsuz göstərişin verilməsinə inanmaq çox çətindir. Görünür bu sözlər rüşvet almağa başlayanın «özünü

bərəət» tezisi idi.

Oxucu hiss edir ki, burada söhbət mənim kənd soveti sədrinə kiçik bir məbləğ verib-verməmeyindən getmir (əlbəttə mən bu məbləği vermedim və direktor-müəllim kimi onu başa saldım).

İkinci hadisə 1939-cu ilə olmuşdur. Həmin il mən herbi xidmətə çağırılmalı idim. Lakin kənd məktəblərinə müəllimlər çatışmadığı üçün onların herbi xidmətə çağırılmalarına müvəqqəti «bron» verilmişdi. Beynölxalq vəziyyətin gərginliyi artlığı üçün kənd məktəbləri müəllimlərini də herbi xidmətə çağırmağa başladılar. 1939-cu il noyabrın sonunda başlanan Sovet-Finlandiya müharibəsi bu «bron»u təmamılıkla ləğt etdi.

1939-cu ilin sentyabr ayı maaşını alıqda ailəmizdə qərara göldik ki, bu pulla ailəmiz üçün illik taxi alaq. Oktyabr ayının maaşını isə Anama xırda xərclər üçün verdim. Noyabr aynının ortalarında hiss etdim ki, Anamın pula ehtiyacı vardır. Səbəbini soruşduqda Anam dedi ki, oktyabr ayının maaşını əmin rayon herbi komissarına verərək, səni bir aylığa eskərə çağırılmaqdən saxladıbdır. Həmin dövrə rayonda herbi komisar Paşayev soyadlı birisi idi. Təbiidi ki, mən bu herəkəti pisledim və dekabrin ortalarında (1939) herbi xidmətə getdim.

Hər bir oxucu yazdığını bu kiçik iki əhvalata cürbəcür münasibət göstərə bilər. Mənim məqsədim isə rüşvəti tördən şəraitli şərh etmək və belə halların səbəbini izah etməkdir.

Göründüyü kimi rüşvət alınması və verilmesi üçün konkret şərait yaranır və rüşvətin almıb-alınmaması həmin şəxslərin siyasi keyfiyyətindən asılıdır. Göstəriyim hər iki halda rüşvəti dövlət idarəsinin məməru və ya onun elaltıları tələb etmişler. Lakin bəzi hallarda qeyri qanuni yolla pul qazanaraq harınlamış vətəndaşlar hər hansı bir işi sahmana salmaq üçün cibi dolu pulumun bir hissəsini rüşvətxor mə-

mura verməkələ çox asanlıqla istədiyinə nail olur.

Bələliklə rüşvətxorluğun yayılmasında dövlət məmərləri, həm de vətəndaşlar günahkarırlar.

Azərbaycan öz müstəqilliyini bərpa etdikdən (1991) sonra Milli qanunvericilik sahəsində xeyli iş görülmüşdür. Məhkəmə sistemində edilən dəyişikliklər, hakimlərin prezident tərefindənəsdiq edilməsi, Respublikanın Konstitusiyasına əsasən gələcəkdə «andlılar məhkəməsi» sisteminə keçiləcəyi haqqında qanun bu qəbildən olan dəyişikliklərdən dir.

Məlumdur ki, ABŞ-da hər bir «andlılar məhkəməsinə» 20-25 nəfər yalnız qanuna xidmət edəcəyinə and içmiş şəxsler seçilir. Məhkəmə iclasları ərefəsində bunlardan həmin iclasda hakimlik edəcək 12-14 nəfəri hakim (məhkəmə sedri) yox, bu məhkəmə iclasında iştirak edəcək vəkil və prokuror seçilir<sup>1</sup>. Bu ölkədə vəkillik institutu çox hörmətlidir. (vəkillər yüksək maaş və təminat alırlar), Rüşvət alınması ABŞ-in Konstitusiyasına əsasən on ağır cinayət sayılır və rüşvətə görə on ağır cəza tətbiq edilir.

Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev hələ 1994-cü ilde etdiyi çıxışlarının birində demişdir: «Həç bir vəzifəli şəxs qanundan kənarə çıxa bilməz»<sup>2</sup>.

ABŞ və Avropanın bir sıra dövlətlərinin hüquq mühafizə orqanlarının tərkibinin formalşdırılması təcrübəsi göstərir ki, ölkəmizdə də rüşvətxorluğun və karrupsiyadan qarşısını almaq üçün əsas vəsitiyələrdən biri «andlılar məhkəməsi» sisteminə keçmək və bəzi dövlət idarələrinin tərkibinin teşkilində seçkili sisteme keçməye üstünlük veriləməsi məqsədə uyğundur.

Görünür on il bundan əvvəl şəhər və rayonlarda yaradılmış icra hakimiyyəti adlı rayon və şəhər hakimiyyət or-

<sup>1</sup> Bax: «Xalq» qəzeti 18 oktyabr 1996-cı il.  
<sup>2</sup> «Azərbaycan» qəzeti, 9 iyul 1994-cü il.

qanları daha demokratik bir qurum ilə əvəz edilməsinin vaxtı çatmışdır. Məlumdur ki, «icra hakimiyəti» sistemi keçid dövrü üçün yaradılmışdır.

Xalqın siyasi mədəniyyətinin gələcək inkişafının sadalanan əsas istiqamətləri daima demokratikləşir və insan haqlarına xidmət edən hüquqi baza ilə təmin edilir. Bütün bu sadalanan istiqamətlər xalqımızın siyasi mədəniyyətinin gələcək inkişafını təmin edəcəkdir.

## ƏDƏBİYYAT SİYAHISI<sup>1</sup>

1. K.Atatürk. Seçilmiş nitqləri və çıxışları. M., 1966 (rus dilində).
2. Atatürkün milli xarici siyasəti. 1919-1923, Ankara, 1981.
3. Azərbaycan Respublikası 1991-2001, Bakı, 2001.
4. Azərbaycan xalqının hünəri əbədi yaşayacaqdır (Azərbaycan prezidenti H.Əliyevin II dönya müharibəsinin başa çatmasının 50 illiyi ilə əlaqədar çıxışları və formanları). B., 1995.
5. Azərbaycan milli dövlət quruculuğu yolunda (tərtibçilər: R.Mehdiyev, H.Orucov), B., 1996.
6. Azərbaycan ünvani. B., 1994.
7. Azərbaycan beynəlxalq aləmdə (I kitab), B., 1997.
8. Abid Tahirli. Azərbaycan mühaciroti. B., 2001.
9. S.İ.Aralov, Sovet diplomatının xatirələri. M., 1980 (rus dilində).
10. Ataxan Paşayev. Köçürülmə. B., 1995.
11. Aydin Balayev. Azərbaycan milli-demokratik hərəkatı (1917-1920). B., 1998.
12. Aydin Rüstəmov. Ermeni təcavüzünün xronikası. B., 1994.
13. Vilayet Quliyev. Tarixdə iz qoyan şəxsiyyətlər. B., 2000.
14. Dilarə Seyidzadə. Azərbaycan XX əsrin əvvəllərində. Müstəqilliyə aparan yollar. B., 1998.
15. Dilarə Seyidzadə. Azərbaycan deputatları Rusiyanın Dövlət Dumasında. B., 1991.
16. Dünya Azərbaycanlılarına. B., 1998.
17. Eldar İsmayılov. Sabahə məktub. B., 2001.
18. Əliibey Hüseynzadə. Siyasəti firuzət. B., 1994.
19. Əlikram Tağıyev. Ruslar və türklər. B., 2001.
20. Əli Həsənov. Azərbaycan və ATƏT, Ermənistan-Azərbaycan

<sup>1</sup> Mətnində adları çökələn əsərlərdən olara

- münaqişəsi və Dağlıq Qarabağ problemi Avropa təhlükəsizliyi fonunda. B., 1997.
21. Əli Məmmədov. Müstəqil Azərbaycan dövlətinin bərpası və möhkəmləndirilməsi uğrunda mübarizə. B., 2000.
  22. Əbdül Hüseynov. XX əsrin 100 görkəmli azərbaycanlı. M.: 2001.
  23. Əli Əhmədov. Yeni Azərbaycan Partiyasının I qurultayı. B., 2000.
  24. Əliabbas Müzənnib. Müxtəsər ənbiya və islam tarixi. B., 1990.
  25. Əlisa Nicat. 100 böyük Azərbaycanlı. B., 2000.
  26. Əziz Mirəhmədov. Fikrin karvanı. B., 1984.
  27. Fazıl Rəhmanzadə. Yol (tarixi publisistik qeydlər). B., 1994.
  28. Heydər Əliyev Azərbaycanı dünyaya tanıdır. B., 1994.
  29. Heydər Əliyev, Azərbaycan XX əsrin və III minilliyin ayrıncında (yeni 2001-ci il, yeni əsr və III minillik münasibətilə Azərbaycan xalqına müraciəti). B., 2001.
  30. Heydər Əliyev. Müstəqilliymiz əbədidir (I-IX kitablar, Bakı, 1997-2000).
  31. Heydər Əliyev. Müstəqillik yolu (Seçilmiş fikirlər). Bakı, 1997.
  32. Heydər Əliyev və Yeni Azərbaycan Partiyası. Bakı, 2000.
  33. Heydər Əliyevin neft strategiyası Azərbaycanın müstəqilliyi və rıfahı namə. B., 2001.
  34. Hidayat Orucov. Heydər Əliyev və Azərbaycanda milli siyaset. B., 2001.
  35. Həmzə Erbol. Paşanın həyat hekayəsi. B., 1992.
  36. Hüseyin Baykara. Azərbaycanda yenileşme hərəkatları. Ankara, 1966.
  37. Hüseyin Baykara. Azərbaycanın istiqlal mübarizəsi. B., 1991.
  38. İmrən Cəfərzadə. MI-8 №72 vertolyotunun məhv olmasına sırrları. B., 1996.
  39. İrfan Ülkü. Qızıl ulduzzan hilala doğru. (Heydər Əliyevin firtinalı həyatı). Türkçədən tərcümə. B., 1994.
  40. İrfan Sapmaz. Qurdular süfrəsində Azərbaycan. B., 1997.
  41. İsmayılov Vəliyev. Qaçqınlıq: sənədli məqalələr toplusu. B., 1996.
  42. İsmayılov Vəliyev, Cavad Hüseynov. Azərbaycanın siyasi partiyaları və təşkilatları. B., 1995.
  43. İsmayılov Eldar. Ermənistan türklərinin 1988-ci il soyqırımı. B., 1995.
  44. İsrafil İsmayılov. Siyasi mədəniyyət. B., 1990 (rus dilində).
  45. İsrafil İsmayılov. Dünya azərbaycanlıları XX əsrə. B., 1997.
  46. İsrafil İsmayılov. Azərbaycanlıların II dünya müharibəsində iştirakı. B., 2000.
  47. İsrafil İsmayılov. Türk dünyası XX ərin 90-cı illərində. B., 2001.
  48. İqrar Əliyev. Dağlıq Qarabağ. (tarix, faktlar, hadisələr). B., 1989.
  49. Qotiyətin təntənəsi (sənədli xronika). B., 1995.
  50. Qulu Kəngərli. Erməni lobbisi, Azərbaycan faciosu. B., 1992.
  51. Mayevski Vladimir Fyodoroviç. Qafqazda erməni-tatar nifaqları. Tiflis, 1915, Bakı, 1993.
  52. Məcid Əsfəndiyev. Siyasi elmin problemləri. B., 1998.
  53. Məmməd Əmin Rəsulzadə. Azərbaycan Cümhuriyyəti. B., 1990.
  54. Məmməd Əmin Rəsulzadə. Bolşeviklərin şərq siyaseti. B., 1994.
  55. Məmməd Əmin Rəsulzadə. Stalinlə ixtilal xatirələri. B., 1991.
  56. Məmməd Səid Ordubadi. Qanlı illər (1905-1906-ci illərdə Qafqazda baş verən erməni-müsəlman davasının tarixi), B., 1991.
  57. Məsud Şükürov. Dağlıq Qarabağ münaqişəsinin tarixi, siyasi və ideoloji aspektləri. B., 1991.
  58. Miryaqub Mehdiyadə. Beynəlmiləl siyasetdə petrol. İstanbul, 1928, Bakı, 1994.
  59. Mir Möhsüm Nəvvab. 1905-1906-ci illərdə erməni-müsəlman davası. B., 1991.
  60. Mirzə Bala Məmmədzadə. Ermənilər və İran. B., 1993.

- Mirzə Bala Məmmədzadə. Milli Azərbaycan hərəkatı. B., 1992.
- Neriman Nerimanov. Seçilmiş əsərləri. Cild I. B., 1988 (rus dilində), cild II, B., 1989 (rus dilində).
- Nəqimən Yaqublu. Azərbaycan milli istiqlal mübarizəsi və Məmməd Əmin Rəsulzadə. B., 2001.
- Nigar Ələkbərova. Mədəniyyət və siyaset. B., 2000.
- Nizami Məmmədov. Erməni təcavüzü və tarixi həqiqətlər. B., 2000.
- Ramiz Mehdiyev. Azərbaycanlılara qarşı soyqırım gerçeklikləri. B., 2000.
- Ramiz Mehdiyev. Azərbaycanın inkişaf dialektikası. B., 2001.
- Rövşən Mustafayev. Azərbaycan və yeni dünya. B., 1993.
- Səlahəddin Xəlilov, Lider, Dövlət, Cəmiyyət. B., 2001.
- Şamil Xudiyev, Fəridə Əhmədova. İtirilmiş torpaqlar, itirilmiş sorvətler. B., 1998.
- Tofiq Köçərli. Yalan və həqiqət. B., 1998.
- Tahir Qafarov. Erməni terrorizmi. Nyu-York, 2000.
- Talib Musayev. XX əsrə ermənilər tərəfindən xalqımızın başına getirilən faciələr. B., 2001.
- Yusif Vəzir Çəmənzəmənlı. Xarici siyasetimiz. B., 1993.
- Vaqif Abdullayev. Milli şüur və siyasi proseslər. B., 1998.
- Yuri Pompeyev. Qarabağ uğrunda döyuşlər. B., 2000.
- Yuri Pompeyev. Qarabağ qan içinde. B., 1996.
- Zəngəzur hadisələri. B., 1992.
- Ziya Bünyadov. Qırmızı terror. B., 1993.
- Ziyad Səməzdədə. Dağılıq Qarabağ: naməlum həqiqətlər. B., 1995.

## MÜNDƏRİCAT

səh.	
<b>SIYASI MƏDƏNİYYƏTİN MƏZMUNU (giriş nəzəti).....</b>	3-6
<b>I fəsil. XX ƏSRİN ƏVVƏLLƏRİN'DƏ AZƏRBAYCANIN SIYASI HƏYATINDA DİRÇƏLMƏ (1901-1917).....</b>	7-14
<b>II fəsil. AZƏRBAYCAN XALQ CUMHURİYYƏTİ HAKİMİYYƏTİ İLLƏRİN'DƏ XALQIN SİYASİ MƏDƏNİYYƏTİ.....</b>	15-31
§1. Azərbaycan Xalq Cumhuriyyəti parlamentinin siyasi fəaliyyəti .....	25-31
<b>III fəsil. AZƏRBAYCANDA SOVET ÜSUL-İDARƏCİLİYİNİN İLK DÖVRÜNDƏ (1920-1922) XALQIN SIYASİ MƏDƏNİYYƏTİ.....</b>	32-41
<b>IV fəsil. AZƏRBAYCANIN SSRİ TƏRKİBİNDƏ OLDUĞU DÖVRDƏ (1923-1991) XALQIN SİYASİ MƏDƏNİYYƏTİ.....</b>	42-87
§1. Siyasi mühacirət və sınıf düşmən axtarışı illərində (1920-1938) xalqın siyasi mədəniyyəti .....	42-49
§2. Ümumi icbari ibtidai təhsilə keçid və yaşı oləhlinin savadsızlığının ləğvi .....	49-52
§3. 1941-45-ci illər mühərbiyi dövründə Azərbaycanda hərbi-siyasi voziyyət, Azərbaycan xalqının faşizm üzərində qoləbdə tarixi xidməti .....	53-58
§4. Azərbaycan generalları və admiralları .....	59-64
§5. Mühərbiyən sonrakı dövrün təzadlı siyasi həyatı və xalqın siyasi mədəniyyəti .....	64-69
§6. Azərbaycanda siyasi təhsil sistemi .....	69-71
§7. Azərbaycanda sosializm cəmiyyəti qurulmasının siyasi nəticələri .....	72-77

§8.	Sovetlər İttifaqının dağılması ərofəsində Azərbaycanda siyasi vəziyyət.....	77-83
§9.	1990-ci ilin yanvar faciosi.....	84-87
<b>V fasil.</b>	<b>AZƏRBAYCAN MÜSTƏQİLLİYİNİN BƏR-PASI VƏ MÖHKƏMLƏNDİRİLMƏSİ DÖVRÜNDƏ XALQIN SIYASI MƏDƏNİYYƏTİ (Oktabr 1991-2001).....</b>	<b>88-120</b>
§1.	Müstəqilliyin elan olunmasından sonrakı ilk aylarda Azərbaycanda siyasi vəziyyət .....	88-92
§2.	Azərbaycanda milli birlik ideologiyasının mözmu-nu.....	93-97
§3.	Azərbaycanda islam mədəniyyətinə qayıdış.....	97-102
§4.	Milli məntəlitetimiz haqqında düşüncələr .....	102-109
§5.	Milli mədəniyyətimizin müasir inkişafının osas is-tiqamətləri.....	110-117
§6.	Dünya azərbaycanlılarının birinci qurultayı .....	117-120
<b>VI fasil.</b>	<b>DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ AZƏRBAYCANLILARA QARŞI ERMƏNİ SOYQIRIMININ DAVAMIDIR.....</b>	<b>121-126</b>
<b>VII fasil.</b>	<b>AZƏRBAYCAN XALQININ XX ƏSRDƏ YETİŞDİRİDİYİ SIYASI XADİMLƏR.....</b>	<b>127-161</b>
§1.	Görkəmlı siyasi xadimlər .....	128
1.	Nəriman Nərimanov .....	128-133
2.	Heydər Əliyev .....	134-139
§2.	Prezident Heydər Əliyev Azərbaycanın XX əsr ta-rixi haqqında.....	140-143
§3.	Azərbaycanın digər siyasi xadimləri .....	144-146
§4.	Müstəqilliyin möhkəmləndirilməsi dövrünün ter-ror qurbanları .....	146-154
§5.	XX əsrin 90-ci illərində Azərbaycanın siyasi partiyaları .....	155-158
<b>VIII fasil.</b>	<b>ERMƏNİ TERRORİZMİNİN AZƏRBAY-CANDA XX ƏSRDƏ TÖRƏTDİYİ FƏLA-KƏTLƏR VƏ FACİƏLƏR .....</b>	<b>159-171</b>
<b>IX fasil.</b>	<b>XX ƏSRDƏ AZƏRBAYCAN-TÜRKİYƏ Sİ-YASI ƏLAQƏLƏRİNİN ƏSAS MƏRHƏ-LƏLƏRİ .....</b>	<b>172-178</b>
<b>X fasil.</b>	<b>AZƏRBAYCANIN NEFT STRATEGİYASI .....</b>	<b>179-182</b>
<b>XI fasil.</b>	<b>DÜNYA SIYASƏTİNDƏ AZƏRBAYCANIN İŞTİRAKININ GENİŞLƏNMƏSİ .....</b>	<b>183-186</b>
<b>XII fasil.</b>	<b>AZƏRBAYCANIN MÜSTƏQİLLİYİNİN ON İLİNİN İLK YEKUNLARI VƏ XALQIN Sİ-YASI MƏDƏNİYYƏTİİNİN İNKİŞAFI .....</b>	<b>187-206</b>
§ 1.	Gənclərin hərbi vətənpərvərlik təribiyası və xalqın oxlaqi dəyərlərinin qorunması .....	196-202
§ 2.	Ziyahlarımızın mənəvi məsuliyyəti .....	202-206
<b>XIII fasil.</b>	<b>VƏTƏNDƏŞLİQ MÖVQEYİ MÜƏLLİFİN ELMİ YARADICILIĞINDA .....</b>	<b>207-285</b>
I.	Müəllifin beynəlxalq konfranslarında etdiyi mə-ruzələrin mətnləri .....	208-234
§1.	Sürelli inkişaf yolu təcrübəsi .....	208-211
§2.	Qafqaz uğrunda döyüşlər - Böyük Vətən mühari-bəsində qəlebənin on mühüm mərhələlərindən bi-ridir .....	211-216
§3.	İslam mədəniyyətinə siyasi baxış .....	217-220
§4.	İslam mədəniyyəti və Qafqazın müsəlman xalqları .....	221-227
§5.	Bəşəri tərəqqidə islamın rolu və yeri .....	228-234
II.	«Oğuz rayonunun memarlıq abidələri və gör-kəmli ziyanlıları» (kinofilm üçün ssenari) .....	235-242
III.	Müəllifin nəşr olunmuş kitablarının və məqalə-lərinin bir hissəsinin xronoloji siyahısı .....	243-250

IV.	Müəllisin ömür yolunun əsas mərhələləri və təlifatları.....	251-254
V.	Ömürdən sohifələr .....	255-271
VI.	Müəllisin votənpərvərlik və xatiro şərləri .....	272-285
1)	Azərbaycanın müharibə veteranları .....	272-277
2)	Veteranlıq şorəfi .....	278
3)	Oğuz rayonu haqqında mahni .....	279
4)	Təmiz ad .....	280
5)	Şəhid leytenant Tapdıq İsmayılovun xatirəsinə .....	281
6)	Münəvvər bacının xatirəsinə .....	282
7)	Doğmaların xatirəsi .....	283
8)	Həyatın monası .....	284-285
XIV fasil.	<b>MÜSTƏQİL AZƏRBAYCAN DÖVLƏTİNDƏ XALQIN SİYASI MƏDƏNİYYƏT İNKİŞAF-DADIR (nəticə əvəz) .....</b>	286-290
	<b>ƏDƏBİYYAT SİYAHISI .....</b>	291-294
	<b>MÜNDƏRİCAT .....</b>	295-298

İsrafil Zakir oğlu **İSMAYILOV**  
(tarix elmləri doktoru, professor)

**AZƏRBAYCAN XALQININ  
SİYASİ MƏDƏNİYYƏTİ**

**I.Z.ISMAILOV**

**POLITICAL CULTURE of AZERBAIJAN**

**И.З.ИСМАЙЛОВ**

**ПОЛИТИЧЕСКАЯ КУЛЬТУРА  
АЗЕРБАЙДЖАНСКОГО НАРОДА**

13.	Bəzən mən əmək və ya işlərə qarşıyolux edəm	251-258
14.	Cənabətən məsləhətlər	259-271
VI.	Şəhərlərin yaşlılıqları və yaşlılar	273-285
15.	Azadlıq məsələsi və səmərələr	272-277
21.	Vətənəmək məsləhətləri	278
16.	Oğlunun şəhərlərin yaşlılıqları və yaşlılar	279
17.	Təsdiq	280
18.	Şəhərlərin yaşlılıqları və yaşlılar	281
19.	Mədəniyyətin yaşlılıqları və yaşlılar	282
20.	İnsanlılıq yaşlılıqları və yaşlılar	283
22.	Şəhərlərin yaşlılıqları və yaşlılar	284-285

**YAZILIMLAR  
AZERBAIJAN DÖVLƏTİNİN  
SOCIETY CULTURE AND AGE POLICY  
DADIM**

II.	Şəhərlərin yaşlılıqları və yaşlılar	286-291
III.	Şəhərlərin yaşlılıqları və yaşlılar	292-298

**ƏNTƏRƏN VƏ RƏVAYƏT HƏMŞİRLİĞİ**

*Kitab fərdi kompüterdə yığılıb, səhifələnib və  
üz çoxaldan aparatda çap olunmuşdur.*

Tirajı 500, sifariş № Qiyməti müqavilə ilə

*Qızıl Şərq* mətbəəsində cildlənmişdir

Hezi Aslanov küç., 80.

2002  
158

364